

MAQBET MƏMMƏDOV

**AZƏRBAYCANIN
HİDROQRAFIYASI**

MAQBET MƏMMƏDOV

**AZƏRBAYCANIN
HİDROQRAFİYASI**

İkinci nəşr

Monoqrafiya BDU-nin Coğrafiya fakültəsinin Elmi Şurasının 2 iyul 2002-ci il tarixli qərarı (8 sayılı protokol) ilə çap edilir.

BAKİ -2012

Elmi redaktor:

c.e.d. **F.İmanov**
G.İbrahimova

Rəyçilər:

c.e.d.:R.Mahmudov
t.e.d., prof. X.Cəfərov

Məmmədov Maqbet. Azərbaycanın Hidroqrafiyası, Bakı,
“Təhsil» NPM, 2012, 254 səh.

Monoqrafiyada Azərbaycan ərazisindəki çay hövzələrinin monoqrafik səciyyəsi, çayların orta çoxillik, maksimal və minimal su sərfəleri, gətirmələr axımı, termik və buz recimi haqqında məlumat verilmiş, ərazidəki göllər və su anbarlarının əsas göstəriciləri öz əksini tapmışdır. Monoqrafiya hidroloqlar, hidrotexniklər, bakanavr və magistr pillələrində təhsil alan tələbələr və elmi işçilər üçün faydalı vəsaitdir.

$M \frac{0033339}{700122}$ -2012

IV FƏSİL. BOYUK QAFQAZIN CƏNUB YAMACI ÇAYLARI

Balakənçay

Balakənçay Böyük Qafqazın cənub yamacından axan Saatior və Rexusaationi çaylarının qovuşmasından yaranır. Saatior çaya əsas çay qəbul edilir və onun mənsəbi 2500 m yüksəklikdədir.

Balakənə yaxın çay iki qola ayrılır: Kiçik Balakənçay 200 m yüksəklikdə Kətex çaya tökülr. Balakənçay isə 185 m yüksəklikdə Qanıx çayın mənsəbindən 179 km yuxarıda tökülr.

Balakənçayın orta eni 8,2 km, hövzəsinin orta yüksəkliyi 958 m-dir.

Çayın orta meyilliyi 59,3%-dir. Hövzənin axım yaranan hissəsində 163 km² meşə örtüyü var. Ümumi meşə sahəsi 198 km²-dir.

Cədvəl 4.1
Balakənçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km
Rexusaatior	Sağ	30,5	6	12
Qarabar	- " -	30	10	22
Ciltikçay	Sol	26	8	26
Çayrabçay	-" -	22	7	19
Solbançay	-" -	17	11	24

Çay şəbəkəsinin sıxlığı $0,56 \text{ km/km}^2$ -dir. Çayın ümumi düşməsi isə 2315 m -dir. Balakənçay yaz gursululuğu rejimini malikdir. Gursululuq mart ayında başlayır. Avqust ayında dəvət davam edir. Payız yağışları daşqınları formalaşdırır.

Balakənçayda qəza sel daşqınları keçir. Qəza sellər 08.1862, 08.1874, 07.1899, 1914, 1924, 1927, 1931, iyul 1932, 15.07.1943, 18.08.1964, 11.07.73, 22.08.1974, 10.07.1997, 10.06.1997-ci illərdə müşahidə edilmişdir. Gətirmə konusuna çıxardığı materialların miqdarı 1 mln. tona yaxındır.

Balakənçayın orta çoxillik su sərfi $3,51 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 11 iyul 1973-cü ildə $308 \text{ m}^3/\text{s}$ olmuşdur. Ən kiçik su sərfi $0,05 \text{ m}^3/\text{s}$ 28 fevral 1961-ci ildə müşahidə edilmişdir. İllilik axımın variasiya əmsali 0,43. Asılı gətirmələrin orta çoxillik sərfi $2,2 \text{ kq/s}$, müşahidə illərində ən böyük gətirmələr sərfi 9 sentyabr 1972-ci ildə 120 kq/s qeyd edilmişdir. Orta çoxillik bulanlıq dərəcəsi 510 q/m^3 , ən böyük bulanlıq dərəcəsi 7 iyun 1968-ci ildə 12000 q/m^3 olmuşdur. Balakənçayın suyunun orta çoxillik temperaturu yanvar ayında $1,8^\circ\text{S}$, avqust ayında isə $17,4^\circ\text{S}$ -dir. Müşahidə illərində ən yüksək temperatur $28,0^\circ\text{S}$ 28 iyul 1968-ci ildə müşahidə edilmişdir. Çayda buz hadisələri sahil buzu şəklindədir və hava qışda tez-tez mülayimləşdiyəkdə buz hadisələri çayda qeyri sabitdir. Sahil buzu ayrı-ayrı illərdə 15 günədək davam edir. Qanıx - Həftəran vadisi daxilində sahil buzu soyuq hava kütləsi əraziyə daxil olduqda artır və çay qalınlığı $3,5 \text{ sm}$ olan buzla örtülür. Buz axımı çayda müşahidə edilir, çünki buz örtüyü öz yerindəcə əriyir. Çayın suyu hidrokarbonatlı-kalsiumlu sinfinə aiddir. Minerallaşma dərəcəsi $150-200 \text{ mq/l}$ -ə çatır.

Çayın suyundan Balakən şəhərində aşağı suvarmada geniş istifadə edilir. XX əsrin ortalarındanadək gücü 280 kvt olan Balakən su elektrik stansiyası il boyu işləyirdi.

Qatexçay

Qatexçay Böyük Qafqazın Quton dağının (3659 m) cənub yamacından 2840 m yüksəklikdən başlayır. Qala-də-rəçay tökülnədək çay Çamdərə adlanır.

Qatexçay Qanıx çayının mənsəbindən 174 km yuxarıda ona 183 yüksəklikdə qovuşur. Çayın orta eni 11,5 km, hövzəsinin orta yüksəkliyi 1038 m-dir. Çayın ümumi düşməsi 2657 m, orta meyilliyi 49,2%-dir. Qatexçayın uzunluğu 54 km, hövzəsinin sahəsi 620 km²-dir. Çayın 8 əsas qolu var. Hövzəsinin 256 km²-i meşədir. Çay şəbəkəsinin sıxlığı 0,53 km/km²-dir. Qatexçay üzərində bir stasionar ölçü məntəqəsi Kəbizdərə kəndi yanında qurulmuşdur.

Cədvəl 4.2

Qatexçayın əsas qolları

Çayın adı	Hansi sahildən qovuşur	ML, km	L, km	F, km ²
Qudurçay	Sol	44	6	21
Verketel	Sağ	38	10	30
Qaladərəçay	Sol	36	8	25
Mouravçay	Sağ	32	12	74
Midilyacay	Sol	29	6	10
Malakançay	Sağ	27	9	20
Adalabçay	- " -	26	6	12
Kiçik Balakənçay	- " -	7	15	35

Qatexçay su rejimi xüsusiyyətlərinə görə yaz gursuluğu və yay-payız daşqın rejimli çay tipinə aiddir. Çayda gursulu rejim mart ayının axırında, ta aprel ayının əvvəlində başlayır və iyul ayına qədər davam edir. Yay və payız yağışları daşqın formalaşdırır.

Payız daşqınları sentyabr və oktyabrın əvvəllərində müşahidə edilir. Daşqınlar 2 gündən 1 günədək davam edir. Dekabrdan mart ayınadək qış qıtsulu rejim fazası davam edir. Çaydan qəza sel daşqınları da keçir. Sel daşqınları zamanı su sərfi $300 \text{ m}^3/\text{s}$ çox olur.

Orta çoxillik su sərfi $9,9 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 13 avqust 1939-cu ildə qəza sel daşqını yaranmışdır. Ən kiçik su sərfi 24 yanvar 1942-ci ildə $1,68 \text{ m}^3/\text{s}$ olmuşdur. Qəza sel daşqınları həm də 28.08. 1932, 13.07.1957, 18.08.1964, 11.07.73 və 10-11.06. 1997-ci illərdə müşahidə edilib. Qatexçayda orta çoxillik asılı gətirmələr sərfi $3,6 \text{ kq/s}$, illik axım miqdarı isə 110 min tondur. Orta bulanlıq dərəcəsi 85 q/m^3 ən böyük 39000 q/m^3 qeyd edilmişdir. Qatexçayın suyunun orta çoxillik temperaturu, yanvar ayında $2,0^\circ\text{S}$, avqust ayında $15,9^\circ\text{S}$ -dir. Ən yüksək temperatur 12 avqust 1955-ci ildə $21,8^\circ\text{S}$ müşahidə edilmişdir.

Çayda qış dövründə çayın üzünü buz örtmüştür. Buz hadisələrindən sahil buzu əmələ gəlir və yanvar ayının 3-dən başlayır. 9 fevraldan sonra buz hadisələri olmur.

Çayın suyu zəif minerallaşma dərəcəsinə malikdir və $90 - 120 \text{ mq/l}$ arasında dəyişir.

Çayın su ehtiyatlarından suvarmada istifadə edilir və XX əsrin ortalarından Matsex kəndində 35 kvt su elektrik stansiyası fəaliyyət göstərir.

Talaçay

Talaçay Böyük Qafqazın cənub yamacından 2800 m yüksəklikdən başlayır. Çayın mənbəyi daşlı erozion ərazidə külli miqdarda çıxan bulaqlardır.

Talaçay Qanıx çayına çatmır və onun mənsəbi şərti olaraq Muciq-bina kəndi yanında 250 m yüksəklikdə qurtaracağı götürür. Yüksək su səviyyəsində Talaçay Muğanlıçayla (süzülmə sularının səthə çıxdıqda əmələ gelən) qovuşduqda suyu Qanixa çatır. Talaçayın ayrı-ayrı qolları Faladarıçay (sol sahil) və Cahanlıarxa (sağ sahil) qovuşaraq Qanıx çayına çatır.

Talaçayın uzunluğu 40 km, hövzəsinin sahəsi 410 km^2 -dir və 5 əsas qolu vardır. Talaçayın orta eni 10,2 km, hövzəsinin orta yüksəkliyi 868 m. Çayın orta meyilliyi 63,8‰-dir. Hövzədə meşə 175 km^2 sahəsi əhatə edir. Çay şəbəkəsinin sıxlığı $0,49 \text{ km/km}^2$ -dir.

Cədvəl 4.3

Talaçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km^2
Samoliti	Sol	32	10	27
Çinçarçay	Sağ	22	16	58
Silbinçay	—	16	7	32
Pinan	Sol	16	5	17
Talaçay	Sağ	15	10	21

Talaçay yaz gursulu və yay-payız daşqın rejimli çaydır. Çayda qəza sel daşqınları təsərrüfatlara böyük ziyan vurur.

Gursululuq mart ayından başlayır və iyul ayının dək davam edir. Yaz yağışlar gursululuq dövründə fəsli qar örtüyünün əriməsini şiddetləndirir. Yayda və payızda yağış daşqınları tez-tez təkrarlanır.

Müşahidə illərində ən böyük su sərfi 11 iyul 1973-cü ildə $331 \text{ m}^3/\text{s}$, 1953-cü ildə 6 yanvarda və 24 martda isə çay tam qurumuşdur. Talaçayın orta çoxillik su sərfi $3,75 \text{ m}^3/\text{s}$ və variasiya əmsali 0,27-dir. Asılı gətirmələr sərfi isə 12 kq/s illik axım miqdarı 380 mln. tondur. Orta bulanlıq dərəcəsi 33000 q/m^3 , maksimum isə 54000 q/m^3 10 setyabr 1955-ci ildə müşahidə edilib.

Talaçayda suyun yanvar ayının orta çoxillik temperaturu $2,0^\circ\text{S}$, avqust ayının isə $17,3^\circ\text{S}$ -dir. Müşahidə illərində ən yüksək temperatur 30 iyul 1980-ci ildə $26,8^\circ\text{S}$ olmuşdur. Ən aşağı temperatur yanvar ayında 1950-ci ildə $0,3^\circ\text{S}$, 1969-cu ildə fevral ayında $0,6^\circ\text{S}$ olmuşdur. Buz hadisələri sahil buzu formasında olur və 7-10 gün davam edir. Kimyəvi tərkibinə görə hidrokarbonatlı, kalsium su sinfinə aiddir. Minerallaşma dərəcəsi 200-320 mq/l arasında dəyişir. Zakatala şəhərində gücü 200 kvt olan SES fəaliyyət göstərib.

Talaçayda qəza sel daşqınları 05.08.1943, 08.1947, 4.06.1951, 13-14 iyul 1957, 18.08.1964, 26.05.69, 11.07.1971, 1997-ci illərdə müşahidə edilib.

Silbinçay töküldəndən aşağı çay məcrada qollara ayrılır, axım itkisi baş verir. Axım itkisində çay suyunun

qrunta hopması da büyük rol oynayır. Qrunta süzülmüş su yer səthinə Qanıx-həftəran Qanıx vadisində daşlı gətirmə konusunda qarasu əmələ gətirərək yer səthinə çıxır. Talaçayın suyundan suvarmada istifadə edilir.

Qaraçay (Muxəxçay)

Qaraçay Böyük Qafqazın cənub yamacında Şəki-Zakatala hissəsində ən böyük çaylardan biridir və Qaraçayla Qaraağac çaylarının qovuşmasından əmələ gəlir. Qaraçay əsas çay qəbul edilir və onun mənsəbi 2800 m yüksəklidədir. Qaraçayın uzunluğu 56 km, hövzəsinin sahəsi 572 km²dir. Dörd əsas qolu var.

Cədvəl 4.4
Qaraçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
Xaçındri	Sağ	44	9	17
Qaraağac	Sağ	38	20	127
Sabinçıçay	Sağ	34	12	41
Çardaxlıçay	Sağ	31	7	16

Sabinçıçayın mənsəbindən aşağı çay daimi fəaliyyətdə olan 3 qolu ayrılır. Bunlardan ən qərbdəki Muxax kəndindən keçir və aşağıda bir neçə qollara parçalanır. Çayın bu qolu Muxax çay adlanır və Kəpənəkçi kəndindən aşağı Qaraçay adlanır. İkinci qolu əsas çay kimi qəbul edilmiş Qaraçaydır və üçüncü qol olan Nəcəb-qobu ilə birləşərək Qanıx çayına mənsəbdən 116 km yuxarıda tökülür (168).

Dördüncü qol şərq qoludur, mənsəb hissədə cəm Paraçay adlanır və sərbəst Qanıx çayına tökülür.

Qaraçayın orta eni 10,2 km, hövzəsinin orta yüksəkliyi 1112 m-dir. Hövzədə 243 km² meşə örtüyü var. Çayın orta meyilliyi 47%-dir, çay şəbəkəsinin sıxlığı 0,50 km/km²-dir.

Muxaxçayın (Qaraçay) su rejimi fazası yaz gursululuğu və yay-payız daşqınlarıdır. Əsas qida - mənbəyi qar və yağış sularıdır. Qrunut sularının qidalanmada rolü iyul ayından sonra artır.

Gursulu rejim martın sonlarından iyul ayına kimi davam edir. Stasionar müşahidə aparılmadığında orta illik axım təqribi hesablanmış və 7,1 m³/s-dir. Bulanlıq dərəcəsi 1350 q/m³-lə 20100 q/m³ arasında dəyişir. Mənsəbə yaxın meyllik azaldığından çayın nəql etmə qabiliyyəti zəifləyir və bulanlıq dərəcəsi 5000 q/m³ qədər azalır. Suyun temperatur rejimi Talaçayın termik rejiminə uyğun götürülə bilər. Yuxarı axınında sürət böyük olduğundan buz hadisəleri qeyri sabitdir. Əsasən sahil buzu əmələ gəlir və 15 günədək davam edir. Sərt qışda aşağı axınında çayın üzü buz bağlayır. Çayın suyu hidrokarbonatlıdır. Çayın suyundan Ələsgər kəndində aşağı suvarmada istifadə edilir. Çayda güclü sel daşqınları 31.08.1928, 14.08.1934, 05.08.1943, 04.06.1951, 18.08.1964, 28.05.1972 və 11.07.1973-ci illərdə müşahidə edilmişdir.

Kürmükçay

Kürmükçay Kunaxaysu, Bulanıxsu və Ağsu çaylarının qovuşmasından yaranır. Əsas çay kimi Bulanıxsu qəbul edilib, mənbəyi Maxi (3480 m) dağının cənub yamacında

3280 m yüksəklikdədir. Bulanıxsuda bir neçə yelpək şəkilli sızgaclarından olan Sarıbaşlı və Qarabulağın qovuşmasına-dan əmələ gəlir.

Kürmükçayın uzunluğu 55 km, hövzəsinin sahəsi 562 km²-dir. Beş əsas qolu var. Hövzəsinin orta eni 10,2 km orta hündürlüyü 1105 m-dir. Çayın orta meyilliyi 57,2‰-dir. Şəki-Zakatala şossesindən aşağı çay Qanıx-Həftəran vadisinə çıxır və qollara ayrılır.

Qanıx çayına sərbəst tökülən qolları Ağçay, Külaza və Qaraçaydır, Əyriçay isə Kövrəçaya tökülür. Kürmükçayın mənsəbi Külaza qolunun Qanıx çayına töküldüyü yerdir (135 m).

Hövzədə meşənin yuxarı sərhəddi 2400 m-ə çatır, ümumi sahəsi 115 km²-dir. Çay şəbəkəsinin sıxlığı 60 km/km²-dir.

Cədvəl 4.5

Kürmükçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km ²
Ağsu	Sol	47	7	25
Künaxaysu	Sağ	45	7	20
Hamamçay	Sol	39	13	65
Adsız	Sol	35	7	12
Ağçay	Sağ	33	12	46

Kürmükçayın recim xüsusiyytləri altı ölçü məntəqəsinə görə təhlil edilmişdir. Bu məntəqələrdən biri Ağçay kəndi 1959-cu ildə fəaliyyətə başlamış və 1975-ci ildə bağlanmışdır. Hidrometrik məntəqələrdən ikisi Kürmükçayın üzərində Saribaş kəndi (67,5 km²) və İlisu yaşayış məntəqəsindədir

(166 km²). 3 ölçü məntəqəsi çayın qolları üzərindədir. Bular Bulanıxsu - Sarıbaş (20,5 km²), Künaxaysu-Sarıbaş (21,0 km²) və Hamamçay-İlisu (62,0 km²) Kimirükçay su rejimi xüsusiyyətlərinə görə yaz gursuluğu və yay-payız daşqınları olan çay tipinə aiddir. Çayda qorxulu hidroloji hadisələrdən dövrü olaraq müşahidə edilən sel daşqınlarıdır. Çayın qidalanmasında əsas rolu qar suları və yağış suları oynayır. Mart ayının sonundan gursululuq başlayır və may ayında gursululuğun zirvəsi keçir. Gursulu dövrdə düşən yağışlar qarın ərimə şiddətini artırır, bununla da çayda su sərfi ciddi artır. Gursulu rejim fazası iyun ayının ortalarından dək davam edir. Yay yağışları daşqın yaradır və onların maksimal sərfindən böyük olur. Yay daşqınlarından nisbətən zəif payız daşqınları müşahidə edilir. Çayda minimal axım qış qıtsulu rejim fazasında olur.

Kürmükçayda (Sarıbaş) orta çoxillik su sərfi 1,75 m³/s, ən böyük su sərfi 15 iyun 1979-cu ildə 69,9 m³/s, minimal gündəlik su sərfi isə 6iyul 1975-ci ildə 0,10 m³/s olmuşdur.

Kürmükçayda İlisu məntəqəsində orta çoxillik su sərfi 5,15 m³/s, ən böyük su sərfi 16 iyul 1973-cü ildə 420 m³/s, ən kiçik su sərfi isə 27 yanvar 1960-cı ildə 0,58 m³/s olmuşdur.

Bulanıxsu çayda ən böyük su sərfi 18 iyul 1973-cü ildə 1,71 m³/s, orta çoxillik su sərfi 0,70 m³/s-dir.

Künaxaysu çayın orta çoxillik su sərfi 0,73 m³/s, ən böyük su sərfi 4,52 m³/s, 15 avqust 1963-cü ildə, ən kiçik su sərfi isə 0,10 m³/s sentyabr ayının 2-6 arasında 1975-ci ildə müşahidə edilmişdir.

Hamamçayda orta çoxillik su sərfi $0,98 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $21,4 \text{ m}^3/\text{s}$ 14 aprel 1972-ci ildə ən kiçik su sərfi isə $0,13 \text{ m}^3/\text{s}$ 6 fevral 1960-ci ildə olmuşdur.

Kürmükçayda gətirmələr sərfi ölçü məntəqələri üzrə belə səciyyələnir. Ilisu məntəqədəki ölçü işlərinin nəticələrinə əsasən orta çoxillik asılı gətirmələr sərfi 3iyul 1969-cu ildə 370 kq/s olmuşdur. Bu məntəqədə orta çoxillik bulanlıq 2000 q/m^3 , ən böyük bulanlıq 2 iyul 1969-cu ildə 86000 q/m^3 olmuşdur.

Kümrükçay-Sarıbaş məntəqəsində orta çoxillik asılı gətirmələr sərfi $4,4 \text{ kq/s}$, ən böyük 140 kq/s 9-10 sentyabr 1970-ci ildə müşahidə edilib. Orta bulanlıq dərəcəsi 1500 q/m^3 , ən böyük isə 35000 q/m^3 10-20 may 1971-ci ildə qeydə alınmışdır.

Bulanıxsu çayda ən böyük asılı gətirmələr sərfi 19 kq/s , orta bulanlıq dərəcəsi 18000 q/m^3 , ən böyük 33000 q/m^3 -dir.

Kunaxaysu çayında isə orta çoxillik asılı gətirmələr sərfi $1,0 \text{ kq/s}$, ən böyük gətirmələr sərfi 53 kq/s 29-31 avqust 1970-ci ildə müşahidə edilmişdir. Orta çoxillik bulanlıq dərəcəsi 980 q/m^3 , ən böyük isə 35000 q/m^3 11,12 may 1971-ci ildə müşahidə edilmişdir.

Hamamçayda orta çoxillik gətirmələr sərfi $0,20 \text{ kq/s}$, ən böyük 55 kq/s 11 sentyabr 1968-ci ildə müşahidə edilib. Orta çoxillik bulanlıq dərəcəsi 120 q/m^3 , ən böyük isə 5700 q/m^3 11 sentyabr 1968-ci ildə müşahidə edilib.

Ağçayda orta çoxillik gətirmələr sərfi $0,50 \text{ kq/s}$, maksimum 17 kq/s 13 iyun 1972-ci ildə müşahidə edilib. Bulanlıq dərəcəsi orta qiyməti 460 q/m^3 , maksimum 21000 q/m^3 aprel 1967-ci ildə olur.

Cədvəl 4.6

Suyun temperaturunun orta çoxillik qiyməti (${}^{\circ}\text{S}$)

Çay və məntəqə	Yan-var	Av-qust	Ən yüksək temperatur	Tarix
Kürmükçay-Sarıbaş	0,6	11,0	22,4	18.08.1966
Kürmükçay-İlisu	1,8	14,9	20,0	23.08.1961
Bulanıxsu-Sarıbaş	-	10,7	22,4	17.07.1965
Künaxaysu-Sarıbaş	0,8	11,5	22,8	18.08.1966
Hamamçay-İlisu	1,9	15,4	19,9	30.07.1978

Kümrükçayın suyunun temperatur rejimi 5 ölçü məntəqəsinə görə verilir.

Kürmükçayın İlisu məntəqəsindəki məlumatlara əsasən çayın səthi buzla örtülmür. Sahil buzu əmələ gelir və 16 günədək davam edir. 1971-1972-ci ilədək sərt qışda sahil buzu, 81 gün davam etmişdir.

Kürmükçayın suyu hidrokarbonatlı kalsiumlu su sinfinə aiddir. Minerallaşma dərəcəsi $180\text{-}430 \text{ mg/l}$ arasında dəyişir. Suyun tərkibində kükürdün çoxalması hövzədə mineral su mənbələrinin varlığıdır.

Suyundan suvarmada istifadə edilir. Kunaxaysu çayında Saribaş su elektrik stansiyası fəaliyyət göstərmişdir.

Kürmükçayda tez-tez sel hadisələri baş verir və sel strukturu sel olur.

Kürmükçayda 12.06.1896, 06.07.1910, 14.08. 1934, 05.08.1943, 25.07.1963, 11.07.1973, 16.08. 1981, 17.09.1983, 10.08.1987-ci illərdə güclü sel keçmişdi.

Şinçay

Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamacından 2800 m yüksəklikdən götürür. Çay şəlalələrlə tökülen bir sıra dağ axınlarından yaranır. Şin kəndindən aşağı çay iki sərbəst qola ayrılır. Bu qollar da axın boyu qollara parçalanırlar. Şəki-Zakatala şossesinin kəsişdiyi yerdə çay 12-15 qola ayrılır. Onların çoxu gətirmə konusunda bir-birinə qovuşurlar və bataqlaşmış sahədə itirlər. Ancaq şərq qolu Babaratma kəndi yanında Murdalçayının suyunu qəbul edərək 216,9 m yüksəklikdə Əyriçayın mənsəbindən 50 km yuxarıda ona töklür. Əyriçay isə öz növbəsində Qanıx çayına töklür.

Şinçayın uzunluğu 39 km, hövzəsinin sahəsi 306 km^2 -dir. Hövzəsinin orta eni 7,8 km, orta yüksəkliyi isə 1403 m-dir. Çayın hövzəsində qayalıq və parçalanmış hissə 91 km^2 sahəsi əhatə edir.

Şinçayın orta meyilliyi $66,2\%$ -dir. Hövzəsinin $34,4\%$ meşədir (105 km^2).

Çay şəbəkəsinin sıxlığı $0,50 \text{ km/km}^2$ -dir. Şinçayın 5 km-dən uzun olan 8 qolu var.

Cədvəl 4.7

Şinçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km ²
Qaraqaya	Sağ	33	5	9
Adsız	Sol	32	6	11
Adsız	Sol	29	11	39
Qaflançay	Sağ	29	5	11
Adsız	Sol	27	6	14
Başçoynekçay	Sol	20	10	16
Başşabalıtçay	Sol	17	13	11
Murdal	Sol	1	22	-

Şinçay yaz gursulu və yay payız daşqınılı su rejiminə malikdir. Şinçayda su rejimi üzərində müşahidə Shin kəndi yaxınlığında 1973-1975-ci illərdə su sərfi və səviyyəsi ölçülmişdir. Şinçay-Shin kəndi hövzənin sahəsi 119 km²-dir. Hövzənin orta yüksəkliyi isə 1450 m-dir. Axım yaranan hövzənin sahəsi Shin kəndindən yuxarıdır. Shin çayının axım norması regional əyriyə əsasən 2,55 m³/s-dir.

Shin kəndindən aşağı Şinçayı qollara parçalanır, ancaq mənsəbə yaxın Murdal çay töküldükdən və qrunut suları səthə çıxdıqdan sonra çayın su sərfi artır. Shin çayda sel daşqınları; 1846, 1853, 09. 07.1910, 15.08.1955, 1.09.1958, 16.07.1973, 15.07. 1988, 06.1997-ci illərdə qeydə alınmışdır.

Maksimal su sərfi 280 m³/s olmuşdur. Minimal su sərfi 0,90 m³/s çatır. Gətirmələr sərfi üzərində müşahidələr aparılmışdır. 1953-cü ildə ekspedisiya zamanı ölçülmüş bulanlıq dərəcəsi yuxarı axında 176 q/m³, aşağı axında 732-807 q/m³ olmuşdur.

Çay ilin bütün fəsillərində bulanlıqlı olur. Çayın suyunun temperaturu oxşar olaraq yanvar ayında aşağı

axınında $1,4^0S$, avqust ayında $15,4^0S$ -dir. Buz hadisələri sahil buzu şəkilindədir və 10-15 gün davam edir. Bəzi mələyim qış zamanı buz hadisələri müşahidə edilmir. Çay suyu hidrokarbonatlıdır və suyundan suvarmada istifadə edilir. Baş-Köynün kəndində gücü 260 kvt olan su elektrik stansiyası fəaliyyət göstərmişdir.

Kişçay

Kişçay Seyit-Yurt, Çxodurmaz, Saylaxan və Qara-Küzen dağlarının cəmub yamaclarından tökülən dağ axınlarının birləşməsindən yaranıb. Kiş kəndi yanında sağ qolu Duluzdərəyə töküləndən sonra Kişiçay adlanıb. Əsas çay kimi Damarçın tökülür və onun mənsəbi Seyit-Yurtun cənub yamacında 2900 m yüksəklikdədir.

Kişçayın (Damarçın) uzunluğu 33 km, hövzəsinin sahəsi 265 km^2 -dir. Dörd əsas qolları var. Hövzəsinin orta eni 8,0 km, orta yüksəkliyi isə 1184 m-dir. Axım yaradan su toplayıcı sahə 127 km^2 -dir, 138 km^2 isə tranzit axım və axım itkisi olan sahədir. Hövzəsinin 75 km^2 sahəsi, parçalanma və çılpaq sahədir. Çılpaq dağ və təpə yamacları, temperaturun böyük amplitudaya malik olması hövzədə intensiv mexaniki və fiziki aşınmanın getməsinə şərait yaratır.

Çayın ümumi düşməsi 2679 m, orta meyilliyi isə 81,2%-dir. Hövzənin ümumi sahəsinin 73 km^2 meşədir.

Çayın gətirmə konusunun sahəsi 110 km^2 , çay şəbəkəsinin sıxlığı $0,62 \text{ km/km}^2$ -dir.

Cədvəl 4.8

Kişçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşır	ML, km	L, km	F, km ²
Nourçay	Sol	29	5	8
Çxodurmaz	-" -	23	13	35
Qaynar	Sağ	22	7	18
Duluzdərə	-" -	20	5	8

Kişçay rejim xüsusiyyətinə görə yaz gursululuğu və yay-payız daşqınlı çaydır. Çayda ən qorxulu hidroloji hadisə sel daşqınlarıdır. Damarçın çay Büyük Qafqazın cənub yamaclarında ən selli çaydır. Əldə edilmiş məlumatlara əsasən Kişçayda 12.06.1896, 08.07.1901, 28.07.1903, 06.07.1910, 12.07.1916, 11.11.1926, 27.07.1936, 27.07.1937, 28.07.1941, 28.06.1960, 06.09.1972, 15.07.1955, 27.07.1982 və 15.07.1988-ci və 27.05 1998-ci illərdə qəza sel daşqınları təsərrüfatlara çox ziyan vurmuşdur.

Kişçayın recim xüsusiyyətləri Damarçın, Çxodurmaz, Qaynar çaylarının mənsəbində aparılmış müşahidə məlumatları əsasında təhlil edilir.

Çxodurmaz çayının mənsəbində (35 km^2) orta çoxillik su sərfi $0,58 \text{ m}^3/\text{s}$, variasiya əmsali 0,34-dür. Ən böyük su sərti $35,0 \text{ m}^3/\text{s}$ 27 avqust 1971-ci ildə olmuşdur.

Çxodurmaz çayı 1971-ci ilin 16 yanvardan 27 fevraladək tam qurumuşdur. Damarçın çayının mənsəbində ($35,0 \text{ km}^2$) orta çoxillik su sərfi $1,40 \text{ m}^3/\text{s}$ variasiya əmsali 0,24-dür. Ən böyük su sərfi 6 avqust 1972-ci ildə $129 \text{ m}^3/\text{s}$, minimal su sərfi isə 21 avqust 1970-ci ildə $0,42 \text{ m}^3/\text{s}$ olmuşdur.

Qaynar çayın mənsəbində (18,0 km²) orta çoxillik su sərfi 0,24 m³/s, variasiya əmsalı 0,35-dir.

Ən böyük su sərfi 7 iyun 1972-ci ildə 25,5 m³/s, ən kiçik su sərfi 0,003 m³/s 16 fevral 1962-ci ildə müşahidə edilmişdir.

Əsas axım Qaynar çay tökülənədək formalaşır. Kiş kəndindən aşağı çaya qovuşan Duluzdərə axımı əhəmiyyətli dərəcə artırır.

Asılı gətirmələrin orta çoxillik sərfi Çxodur-maz çayda 0,42 kq/s, illik axımın miqdarı 13 min tondur. Orta bulanlıq dərəcəsi 680 q/m³, müşahidə dövründə ən böyük bulanlıq 57000 q/m³ 7 iyul 1972-ci ildə müşahidə edilib.

Damarçın çayında gətirmələrin orta sərfi 3,0 kq/s, illik gətirmələr axım 93 min tondur. Orta bulanlıq 240 q/m³, maksimum isə 290 kq/m³ 4 sentyabr 1972-ci ildə olmuşdur. Qaynar çayında orta asılı gətirmələr sərfi 0,48 kq/s, illik miqdarı 15 min ton, orta bulanlıq 1700 q/m³, maksimum bulanlıq 4 sentyabr 1972-ci isə 250 kq/m³ olmuşdur.

Kişçayın termik rejimi üç qolunun mənsəbindəki məlumatlara əsaslanır. Çxodurmaz çayının mənsəbində süyun yanvar orta çoxillik temperaturu 1,7⁰S, avqust ayında 14,9⁰S-dir. Ən yüksək temperatur 1 avqust 1966-ci ildə 22,5⁰S olmuşdur. Damarçın çayının mənsəbində yanvar ayının temperaturu 1,1⁰S, avqust ayının 13,5⁰S, ən yüksək temperatur 5 iyul 1975-ci ildə 19⁰S olmuşdur.

Qaynarçayın mənsəbində yanvar ayının temperaturu 2,4⁰S, avqust ayının 15,7⁰S. Ən yüksək temperatur 4 iyul 1975-ci il və 30 iyul 1980-ci illərdə 23,2⁰S olmuşdur.

Kışçayın buz rejimində onun üç qolunun mənsəbində aparılmış müşahidələr əsasən təhlil edilir.

Çxodurmazın mənsəbində əsasən sahil buzu əmələ gəlir və orta davamiyyəti 45 gündür.

1975-1976-ci illərin qışında sahil buzu 114 gün davam etmişdir. 1971-1972-ci illərin sərt qışında çay buzla örtülmüş və 60 gün davam etmişdir.

Damarçın çayında sahil buzu 35 gün davam edir. 1971-1972-ci illərin qışında sahil buzu 88 gün davam etmiş və inkişaf edərək çayın üzünü 48 gün buzla örtmüştür.

Qaynar çayında sahil buzunun orta davamiyyəti 25 gün, 1953-1954-cü illərin qışında 57 gün davam etmişdir. 1971-1972-ci ilin qışında çay 23 gün buz bağlamışdır. 1982-ci ilin 27 iyulda Damarçın çayında baş verən qəza səli zamanı çay ağırlığı 140 ton olan iki daşı Qurd qapısı yanından kinomotoqrafiya işçilərinin istirahət evinə kimi gətirmiş Marxal körpüsünü və yolu tam dağıtmışdır.

1988-ci il 15 iyulda da baş verən qəza sel hadisəsi zamanı həmin iki daş yenidən sel axını ilə nəql edilərək biri Kiş kəndi yaxınlığında digəri isə ondan bir az aşağı körpünün altını aparmışdır.

Kışçayın suyunun kimyəvi tərkibi hidrokarbonatlıdır, kationlardan üstünlüyü kalsium təşkil edir. Suvarmada çay suyundan istifadə edilir. Bundan başqa çay suyundan Şəki şəhərinin su təchizatında da istifadə edilir. Çay suyunun mineralallaşma dərəcəsi 200-500 mg/l arasındadır.

Qaynar çayının mənsəbindən aşağı iki su elektrik stansiyası hazırda fəaliyyət göstərmirlər. Onlardan birinin gücü 1650 kvt, ikincisi 650 kvt olmuşdur.

Mazımçay

Mazımçay Baş Qafqaz silsiləsinin cənub yamacından axan bir qrup sızqacların qovuşmasından yaranır. Mənbəyi 2720 m yüksəklikdədir. Qanıx çayının mənsəbdən 163 km yuxarıda Mazım-Qarıştı kəndinin yanında tökülür. Qanıq çayın uzunluğu 39 km, hövzsinin sahəsi 326 km^2 -dir. Çayın düşməsi 2520 m-dir. Yuxarı axınında meyllik 120%, aşağı axınında isə 8-9%-dir. Orta meyllik 54,1%-dir. Hövzəsinin orta yüksəkliyi 1008 m-dir. Əsas qolları Kalxangözü (uzunluğu 31 km) hövzəsinin sahəsi 98 km^2 -dir və adsız (uzunluğu 24 km) hövzəsində çay şəbəkəsinin orta sıxlığı $0,61 \text{ km/km}^2$ -dir. Hövzəsində meşə örtüyü böyük sahəni tutur.

Mazımçayın su rejimi yaz gursululuğu və yay-payız daşqınlarıdır. Qış qıtsulu rejimi davamıyyətlidir. Gursulu martin əvvəli ortası başlayır və iyulun sonuna dək davam edir. Yay-payız yağış daşqınları ildə 3-5 dəfə təkrar olur. Əsasən daşqın sentyabrın sonunda və oktyabr ayında yaranır. Qış qıtsulu rejimi dekabrın ortalarında fevral ayının sonuna kimi davam edir. Çay qar yağış suları ilə qidalanır.

Yayda çayda axım minimal olur, orta çoxillik su sərfi $1,34 \text{ m}^3/\text{s}$ qəbul etmək olar. Çayda qəza sel hadisələri də müşahidə edilir (8.08.1957-ci il) Mazımçayın sağ qolu olan Kalqankanın hövzəsində orta yüksəkliyi 1189 m-dir. Kalqankanın Kase-Bulaq adlı uzunluğu 13 km olan qolu var. Hövzəsinin uzunluğu 26 km, orta eni 3,8 km-dir. Ümumiyyətlə Mazım çayın uzunluğu 10 km-dən kiçik 12 qolu, Kal-

qankanın öz növbəsində 14 qolu var. Mazımcayı bulanlıq dərəcəsi $500\text{-}1000 \text{ q/m}^3$ -dir.

Mazımcayı hövzəsində sel mənbələri 20 km sahəni tutur və 2200 yüksəklikdə aşağı sərhəddidir.

Əyriçay (Daşagilçay)

Əyriçay kollektor rolunu oynayaraq Daşagilçay, Kuntükçay, Kişçay, Şinçay Durağacay Qaşqaçay çaylarının axımını yiğir.

Əsas çay kimi Daşagilçayı götürülür. Daşagilçay Buçaydərə çay tökülənə qədər Şurdərə adlanır. Çayın mənsəbi 3200 m yüksəkliyindədir. Çay bulaqların sularının qovuşmasından əmələ gəlir.

Muxas kəndi yanında çay dağlardan çıxır. Geniş gətirmə konusunda sərbəst qollara ayrıılır. Aşağı Daşagilçay kəndində yönəlir və Dəlinəçayı əmələ gətirir. Dəlinəçay Acınohur gölünə tökülür. Çayın şərq qolları suvarma kanallarına bölünür, bir hissəsi isə qarasu bulaqları ilə Əlcaqançaya tökülür.

Ancaq mərkəzi qol Aşağı-Kəldək və İbrahimkənddən keçərək Çolaqlı kəndi rayonunda Əyriçayın (Qanıx çayının) başlanğıcına çevirilir.

Əyriçay Qanıx çayına mənsəbdən 69 km yuxarıda 135 m yüksəklikdə tökülür. Əyriçayın (Daşagilçay) uzunluğu 134 km, hövzəsinin sahəsi 1810 km^2 -dir. Çayın yeddi əsas qolu var.

Çayın orta eni 13,5 km, hövzəsinin orta yüksəkliyi 1168 m-dir. Hövzəsinin 292 km^2 -i və uzunluğunun 46 km

Daşağılçaydır (mənsəbdən Çalağlı kəndinə qədər). Yüksək dağlıq hissəsi (2500 m-dən yuxarı) meşədir. Çilpaq qayalıqdır. Bu zananın ümumi sahəsi 63 km^2 və çilpaq hissəsi 35 km^2 -dir. Daşağılçayın hövzəsinin orta yüksəkliyi 1500 m-dir. Daşağılçayın özünün hövzəsinin 93 km^2 -i meşədir. Əyriçayın bütün hövzəsinin 27%, yəni 487 km^2 -i meşədir.

Cədvəl 4.9

Əyriçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km^2
Buçaydərə	Sağ	128	5	20
Çayqana	Sol	123	9	36
Künkütçay	Sağ	70	57	365
Kışçay	-"-	59	33	265
Şinçay	-"-	50	39	306
Duruğaçay	-"-	28	15	-
Koşkaçay	-"-	5	30	136

Çayın ən böyük meyilliyi Daşağılçayın yuxarı axınında Buçaydərə çayının töküldüyü yerədəkdir və 242%-dir, Əyriçayın özünün meyilliyi 2,4%, bütövlükdə çayın orta meyilliyi 22,9%-dir. Əyriçayın hövzəsinin çay şəbəkəsinin sıxlığı $0,49 \text{ km/km}^2$ -dir.

Əyriçayın yaz gursululuğu rejiminə malikdir. Qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. Çayda sel daşqınları müşahidə edilir. Qəza sel daşqınları 6.07.1910, iyul 1926, 27.07.1936, 26.06.1952, 2.09.1958, 8.07.1963, 30.05.1973-cu illərin iyul ayında olmuşdur. XX

əsrin əvvəllərində keçən sel daşqını zamanı baş Daşağıl kəndi çox ziyan çəkmiş və Daşağılçayın məcrasında həmin selin gətirdiyi 180 ton daş vardır.

Çayda gursululuq martın sonunda və ya aprelin əvvəlində başlayır. İyul ayınadək davam edir. Yaz yağışları qarın əriməsini şiddetləndirir və gurusululuğun davamiyyəti azalır. İyul-avqust aylarında yay yağışları daşqın bəzən sel daşqınları yaradır. Sentyabr-noyabr aylarında payız daşqınları yaradır. Hər il iyul-noyabr aylarında 5-10 daşqın olur. Dekabrb-fevral aylarında dayanıqlı qış qıtsulu rejim fazası formalaşır. Əyriçayın (Daşağılçay)-Baş Daşağıl kəndi yanındakı ölçü məntəqəsinin məlumatlarına əsasən orta çoxillik su sərfi $2,86 \text{ m}^3/\text{s}$, variasiya əmsali 0,36-dır. Ən böyük su sərfi $93 \text{ m}^3/\text{s}$ 24 iyul 1985-ci ildə, ən kiçik su sərfi $0,57 \text{ m}^3/\text{s}$ 15 mart 1948-ci ildə müşahidə edilib.

Əyriçayın mənsəbində orta çoxillik su sərfi $13,5 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $141 \text{ m}^3/\text{s}$ 1 may 1982-ci ildə, ən kiçik su sərfi $0,26 \text{ m}^3/\text{s}$ 31 iyun 1987-ci ildə müşahidə edilib. Daşağılçayda asılı gətirmələrin orta çoxillik sərfi $5,2 \text{ kq/s}$, illik axımın miqdarı 120 min tondur. Ən böyük asılı gətirmələr sərfi 15 iyun 1962-ci ildə 480 kq/s olmuşdur. Bulanlıqlıq dərəcəsinin orta çoxillik qiyməti 1400 q/m^3 , maksimum isə 40000 q/m^3 (4 kq/m^3) 17 iyun 1977-ci ildə müşahidə edilmişdir.

Əyriçayın mənsəbində orta çoxillik asılı gətirmələr sərfi 55 kq/s , illik miqdarı $1,9 \text{ mln ton}$, ən böyük asılı gətirmələr sərfi 6300 kq/s 11 oktyabr 1962-ci ildə müşahidə edilmişdir. Bulanlıq dərəcəsinin orta çoxillik miqdarı 3600 q/m^3 , ən böyük qiyməti 3 avqust 1963-cu ildə 130 kq/m^3 olmuşdur.

Daşağılçayın Baş Daşağıl kəndi yanındakı ölçü məntəqəsinin məlumatlarına əsasən yanvar ayında orta çoxillik suyun temperaturu $1,5^{\circ}\text{S}$, avqust ayında $14,0^{\circ}\text{S}$, ən yüksək temperatur $20,2^{\circ}\text{S}$ 25 avqust 1967-ci ildə müşahidə edilmişdir. Əyriçayın mənsəbində isə yanvar ayının temperaturu $3,5^{\circ}\text{S}$, avqust ayınıninki $24,1^{\circ}\text{S}$, ən yüksək temperatur isə 25 iyul 1966-ci ildə $32,3^{\circ}\text{S}$ olmuşdur.

Daşağılçayında çayın buz bağlaması hadisəsi qeydə alınmamışdır, ancaq sahil buzu və xəşələ buzu əmələ gelir və onun orta davamiyyəti 32 gündür. Ancaq 1953-1954-cü illərin qışında sahil buzu 104 gün davam etmişdir. Müləyim qış olan illərdə buz hadisəsi müşahidə edilməyib. Əyriçayda sərt qışda çay 3-5 gün buzla örtülür, buzun qalınlığı 5 sm-ə qədər olur. Kimyəvi tərkibinə görə çayın suyu hidrokarbonatlıdır.

Əyriçayın üzərində su anbarı tikilib və su anbarı Şəki və Qax rayonlarında 7,0 min hektar sahəni su ilə təmin etməkdir. Su anbarının ümumi həcmi $80,6 \text{ mln.m}^3$, faydalı həcmi 67 mln.m^3 , su aynasının sahəsi normal səviyyədə 12 km^2 , bəndin hündürlüyü 23 m, orta dərinlik isə 6,7 m-dir.

Əlicançay (Xalxalçay)

Əlicançay, Xalxalçay, Oquzçay, Qalaçayın qolları (Fildilçay) və Daşağılçaydan ayrılmış bir qolun birləşməsindən yaranır. Bütün bu çay və qollar, həm də yer səthinə çıxan qrunt suları Daşyüz silsiləsinin aşağısında yiğilir. Şərti olaraq əsas çay kimi Xalxalçay qəbul edilir. Xalxalçay 3500

m yüksəklikdən bir sıra cənub yamacından axan sızqacların birləşməsindən əmələ gəlir.

Əlicançay Kürün mənsəbindən 575 km yuxarıda Kürə töküür. (13 m yüksəklikdə) hövzənin orta eni 10,3 kin, Xanabad yanında 13,1 km-dir. Hövzənin orta yüksəkliyi 574 m, Xanabad yanında 700 m- dir. Hövzəsinin dağlıq hissəsində meşənin sahəsi 131 km-dir. Ümumi meşənin sahəsi isə 149 km-dir.

Əlicançayın 5 km-dən uzun 10 qolu vardır, onlardan 4 sol, 6-sı isə sağ qoludur.

Çayın orta meyilliyi 35,6‰-dir. Çay şəbəkəsinin sıxlığı 0,47 km/km²-dir. Çayın qidalanmasında yeraltı suların rolü əhəmiyyətlidir. Qidalanmada qar və yağış suları da iştirak edir. Əlicançayın su rejiminin xüsusiyyətləri Xalxalçay, Oquz çayın qidalanma rejimindən, həm də Həvtəran vadisində yer səthinə çıxan qrunt sularının rejimi ilə bağlayır.

Əlincançayda gursulu rejim fazası martın sonundan iyuna kimi davam edir. Yaz yağışları daşqın formalaşdırır. İyul-avqustda minimal su sərfi müşahidə edilir. Lakin leysan yağışlar qıtsulu rejim fazasını kəsir. Əlicançay üzərində 4 ölçü məntəqəsi fəaliyyət göstərib, hal-hazırda ancaq bir məntəqə Qayabaşı kəndi yaxınlığındadır (hövzənin sahəsi 708 km²). İlk ölçü işləri Xaldan kəndi yanındakı məntəqədə (hövzənin sahəsi 1210 km², orta yüksəklik 710 m) 1931, 1932-ci illərdə aparılmışdır və təqribi olaraq orta illik sərfi 2,0 m³/s olmuşdur.

Cədvəl 4.10

Əlincançayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
Quruçay	Sağ	92	5	7
Qarayataq	Sol	91	6	9
Kordərə	—”-	86	10	20
Komas	Sağ	83	5	7
Qaraçay	—”-	79	5	6
Vartaşsı (oğuz)	—”-	71	16	63
Quzlukçay	—”-	61	18	4
Qarasu	Sol	58	11	-
Daşağılçayın qolu	Sağ	57	12	-
Sarısu	Sol	56	16	-

Sonrakı illərdə, yəni 1936-cı illərdən Xanabad kəndi yanındakı məntəqədə ($F=1160 \text{ km}^2$, $H=740 \text{ m}$) ölçü işləri 18 il yerinə yetirilmişdir və orta çoxillik su sərfi $3,85 \text{ m}^3/\text{s}$ qəbul edilmişdir. Doqquz il ərzində (1948, 1950-1957) Xalxas kəndi yanındakı ($F=66,7 \text{ km}^2$, $H=1920 \text{ m}$) məntəqədə ölçü işləri aparılmış və orta çoxillik su sərfi $1,65 \text{ m}^3/\text{s}$ qəbul edilmişdir. Yalnız bir məntəqədə, Qayabaşı kəndi yaxınlığında ölçü məntəqəsi fəaliyyət göstərir ($F=708 \text{ km}^2$, $H=990 \text{ m}$). Bu məntəqənin məlumatlarına əsasən çayın orta çoxillik su sərfi $5,5 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $146 \text{ m}^3/\text{s}$ 7 iyun 1963-cü ildə, ən kiçik su sərfi isə $0,40 \text{ m}^3/\text{s}$ 31 iyun 1967-ci ildə müşahidə edilmişdir.

Əlincançayda yağış daşqınları 3 gündən 14 günədək davam edir. Ən davamiyyətli daşqın 1974-cü ildə 16 gün olmuşdur. Asılı gətirmələrin orta çoxillik sərfi $1,8 \text{ kq/s}$, bulan-

ləq dərəcəsi 560 q/m^3 -dir. Əlicançayın suyunun temperaturunun yanvar ayında orta çoxillik qiyməti $3,5^{\circ}\text{S}$, avqust ayında $19,2^{\circ}\text{S}$, ən yüksək temperatur isə 2 avqust 1967-ci ildə 30°S olmuşdur.

Buz hadisəsi çayda dayaniqlı xarakter daşımır. Sərt qışda çayda (Xanabad kəndinə kimi) sahil buzu, xəşələ buzu əmələ gəlir və 7-10 gün davam edir.

Əlincəçayın suyu hidrokarbonatlı kalsium kationu üstünlük təşkil edən sudur. Minerallaşma dərəcəsi $400\text{-}600 \text{ mg/l}$ arasında dəyişir.

Çayın suyundan suvarmada istifadə edilir. Çayın üzərində Şəki və Oğuz rayonlarının sərhəddində Daşyüz silsiləsinin dağarasında su anbanın tikilməsi nəzərdə tutulur. Suvarılma sahəsi 16 min hektar, su anbarının tam həcmi $77,5 \text{ mln.m}^3$, faydalı həcmi 70 mln.m^3 , bəndin hündürlüyü 46 m olmalıdır.

Əlicançayda qəza daşqınları 5.06.1906, 10.08. 1910, 8.08.1926, 27.07.1936, 25.06.1940, 4.06.1993, 13.10.1948, 6.05.1952, 19.11.1960, 7.06.1963, 13.10. 1965, 15.05.1966, 9.06.1972, 4.06.1973 - cü illərdə müşahidə edilmişdir.

Turiançay

Turiançay, Tikanlıçay, Ağçay (Qalaçay), Bümçay və Dəmiraparan çayların qovuşmasından yaranır. Göstərilən çayların hamısı şimaldan cənuba doğru axaraq Bozdağ silsiləsi qabağı birləşirlər.

Əsas çay kimi Tikanlıçay götürülüb, Saralçay tökülənə qədər Qaracay adlanır. Tikanlıçayın (Qaraçayın) mənbəyi Bazardüzü (4485 m) dağının cənubi-qərb yamacında 3680 m yüksəklikdədir. Çay Tikanlı kəndi yanında iki sərbəst qola ayrılır. Birinci qol Nəzərçay və Ağçay (Qalaçay) tökülənədək sonra Türiançay adlanır. Sol qol cənub istiqamətində axır və Duruğaçay adlanıb və Bümçayla birləşir. Həfətəran vadisində Türiançay Bümçay və Qarasuyu qəbul edir.

Türiançay Kürə süni məcra vasitəsi ilə qovuşur. Qarasu adlanan və Şirvan çaylarının töküldüyü yer qurudulmuş və bu çaylar XX əsrin 50-60-ci illərində süni məcra ilə Kürə birləşdirilmişdir. Girdimançayla Axsuçayların süni məcraları birləşdirilmişdir. Türiançayın uzunluğu 180 km, hövzəsinin sahəsi 4840 km^2 -dir. Çay Qəbələ, Ağdaş, Ucar və Zərdab rayonlarının ərazisində axır.

Türiançayın hövzəsinin orta eni 10,2 km, hövzəsinin orta yüksəkliyi 819 m-dir. Hövzəsinin 2500 m hündürdəki hissəsində meşə örtüyü yoxdur. Yamacları çox dikdir və intensiv parçalanır. Hövzəsində $4,2 \text{ km}^2$ buzlaq vardır. Hövzəsində 445 km^2 meşə örtüyü var. Çayın orta meyilliyi 20,5%-dir. Çay şəbəkəsinin sıxlığı isə $0,50 \text{ km/km}^2$ -dir.

Türiançayın 15 km uzunluğu olan 10 qolu var və onlardanancaq ikisi sol qoludur. Türiançay yaz-yay gursuluğu və payız daşqınına malik çaydır.

Qollarında qəza sel daşqınları yaranır. Ən güclü sellər Axçay (Qalaçay), Bümçay, Tikanlıçay və Dəmiraparançaylarda yaranır.

Dəmiraparançayda qəza sel daşqınları 9 avqust 1899, 10 iyul 1945, 14 avqust 1949, 17.08.1959, 15.06.1962,

7.07.1969, 5.07.1974, 17 avqust 1999-cu illərdə böyük dağın-tilara səbəb olmuşlar.

Dəmiraparan çayda gursululuğun başlanmasıının orta tarixi 21 mart, qurtarma tarixi 4 avqustdur, davamiyyəti 136 gündür.

Bümçayda qəza sel hadisələri 9.08.1899, may 1927, 3.08.1930, 13 iyul 1945, 1 iyul 1953, 7.07.1963- cu illərdə olmuşdur.

Tikanlıçayda qəza sel daşqınları 08.1905, 29.05.1937, 11.07.1944, 16.05.1946, 26.06.1952, 15. 06.1952, 24.06.1968, 23. 08.1974-cü illərdə Axçayda, isə 05.1921, 07.1945, 14.08.1955, 8.08.1987-ci illərdə müşahidə edilmişdir.

Gursululuq mart ayından iyunun sonuna bəzi illərdə iyulun ortalarınıdək davam edir. İyul-avqust aylarında qıtsulu rejim fazasıdır, lakin o yağış daşqınları ilə kəsilir. Sentaybr-noyabr aylarında çayda payız daşqınları yaranır. Dekabr-fevral aylarında isə qış qıtsulu rejimi dayanıqlı olur.

Cədvəl 4.11

Türiançayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, Km ²
Həsən dağından axan adsız çay	Sağ	168	6	11
C-ş yamacdan axan adsız	—”—	162	7	10
C-q yamacdan axan adsız	—”—	161	8	14
Saralçay	—”—	154	10	29
Solquçaçay	—”—	140	8	19
Axçay	—”—	138	15	43
Nəzərcay	—”—	124	34	70
Axçay(Qalaçay, Filfilçay)	—”—	123	42	286

Bümçay	Sol	114	51	450
Dəmiraparançay (aşağı axınında Qaraçay)	—”—	110	69	596

Türiançayın rejim xüsusiyyətləri dörd hidrometrik məntəqənin məlumatları əsasında təhlil edilir. Çay yaz gursuluğuna malikdir. Bumçayda gursuluğun başlanmasının orta tarix 16 mart, qurtarması 13 avqustdur, orta davamiyəti isə 150 gündür.

Türiançayın yuxarı axınında, yəni Tikanlıçayda ($F=120 \text{ km}^2$), orta çoxillik su sərfi $3,7 \text{ m}^3/\text{s}$, ən kiçik su sərfi isə $0,26 \text{ m}^3/\text{s}$ 31 yanvar 1987-ci ildə müşahidə edilmişdir.

Türiançayın mənsəbindən 96,5 km yuxarıda suqovşağı inşa edilmişdir. Suqovşağı çaydan suyun magistral kanala götürülməsi üçün qurulmuşdur. Türiançayın su qovşağından aşağıda ($F=1440 \text{ km}^2$) orta çoxillik su sərfi $7,30 \text{ m}^3/\text{s}$, kanalların axımı ilə birlikdə $15 \text{ m}^3/\text{s}$ yaxındır. Ən böyük sərfi 26 iyun 1977-ci ildə $770 \text{ m}^3/\text{s}$, ən kiçik su sərfi 26-31 iyul 1971-ci ildə $0,15 \text{ m}^3/\text{s}$ olmuşdur. Dəmiraparançayın qəbələ yaxınlığındaki ($F=126 \text{ km}^2$) ölçü məntəqəsində orta çoxillik su sərfi $4,3 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 8 iyun 1986-ci ildə $322 \text{ m}^3/\text{s}$, ən kiçik su sərfi isə 26 fevral 1949-cu ildə $0,36 \text{ m}^3/\text{s}$ müşahidə edilmişdir.

Türiançayın aşağı axını Qarasu adlanır, Göyçayla birləşir ($F=6610 \text{ km}^2$) və Zərdab şəhəri yanında ölçü məntəqəsi 1977-ci ildən fəaliyyət göstərir. Bu məntəqə mənsəbdən 1,5 km yuxarıdadır. Orta çoxillik su sərfi $20,5 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 27 iyun 1977-ci ildə $39 \text{ m}^3/\text{s}$ olmuşdur.

Tikanlıçayda asılı gətirmələrin orta çoxillik sərfi təqribən $5,0 \text{ kq/s}$ Türiançayın aşağı axınında (Qaraş-Zərdab)

gətirmələr sərfi 50 kq/s böyük olur. Türiançay suqovşağı yaxınlığında asılı gətirmələr sərfinin orta çoxillik qiyməti 43 kq/s götürmək olar. Bulanlıq dərəcəsini isə 2600 q/m^3 . Dəmiraparançayda asılı gətirmələrin orta çoxillik sərfi 17 kq/s illik axım miqdarı 540 min tondur. Bulanlıq dərəcəsinin orta miqdarı 3200 q/m^3 , ən böyük miqdarı 5 iyul 1974-cü ildə 70000 q/m^3 olmuşdur. Axçay-Filfili kəndi yaxınlığında asılı gətirmələr 6,6 kq/s, bulanlıq dərəcəsi 2900 q/m^3 , Bumçayda (Bumkəndi) 4,3 kq/s, bulanlıqlıq dərəcəsi 1500 q/m^3 -dir. Türiançayın termik rejimi haqqında çoxillik məlumat Dəmiraparançay üçün mövcuddur. Digər ölçü məntəqələrində bir neçə il aparılmış ölçülərə görə orta qiymət hesablanmışdır. Dəmiraparançayda (Qəbələ) yanvar ayında suyun temperaturunun orta çoxillik qiyməti $1,2^\circ\text{S}$, avqust ayınınkı $15,0^\circ\text{S}$ -dir. Ən yüksək temperatur 1 avqust 1976-ci ildə $24,8^\circ\text{S}$ olmuşdur.

Türiançayın yuxarı axınında Tikanlıçayda yanvar ayında suyun temperaturunun orta qiyməti $1,5^\circ\text{S}$, avqust ayınınkı $14,7^\circ\text{S}$, ən yüksək temperatur 2 sentyabr 1985-ci ildə $24,4^\circ\text{S}$ olmuşdur. Türiançayın suqovşağındakı məntəqənin məlumatlarına əsasən yanvar ayında suyun orta temperaturu $6,0^\circ\text{S}$, iyul ayında $17,5^\circ\text{S}$, ən yüksək temperatur 28 iyun 1988-ci ildə $32,2^\circ\text{S}$ olmuşdur. Türiançayın mənsəbindən 1,5 km yuxarı (Qarasu-Zərdab) yanvar ayında temperatur $3,6^\circ\text{S}$, avqust ayında $24,8^\circ\text{S}$, ən yüksək temperatur $30,3^\circ\text{S}$ 2 avqust 1987-ci ildə qeyd edilmişdir.

Çayda buz hadisələri sahil buzu formasında olur. Dəmiraparançayda sahil buzu orta hesabla 20 gün ən soyuq 1971-1972-ci illərin qışında isə 67 gün olmuşdur. Buz hadisələri dekabrın ortalarında başlayıb və fevralın sonunda qurtarır. Aşağı axında ayrı-ayrı illərdə sahil buzu əmələ

gəlirancaq 3-5 gün davam edir. Türiançayın suyu hidrokarbonatlıdır. Suyun minerallaşma dərəcəsi, yuxarı axınında 300 mq/l, orta və aşağı axınında 500 mq/l-dir. Çayın üzərin-dəki su qovşağı suyu baş kanala götürmək üçündür və çayın bütün eni boyu bənd tikilib, onun bir tərəfində su götürmək üçün sıpər qurulub. Sağ sahildən suyu sol sahilə vermək üçün düker inşa edilmişdir. Dəmiraparançay və Vəndaşçay arasında su anbarı tikilib, onun həcmi 11 mln m³, dərinliyi 25 m-ə çatır.

Göyçay

Göyçay Lahic dağ sistemindəki Kovdağın qərb yama-cından başlangıcını götürür. Çayın mənsəbi 1980 m yüksəklikdəki qayalıqdan çıxan bulaq qəbul edilib. Buynuz kəndi ərazisində çay Həftaran vadisinə çıxır Göyçay süni məcra ilə Kürə çatdırılır. Hövzənin orta eni 15,4 km, orta hündürlüyü 538 m-dir. Hövzəsində meşə 510 km² sahəni əhatə edir. Çayın orta meyilliyi 17,2‰, çay şəbəkəsinin sıxlığı 0,48 km/km²-dir. Göyçayın 5 km-dən uzun olan 10 əsas qolu var. Onlardan iki sol, səkkizi isə sağ qoludur. Çayın yuxarı axınında aşınma prosesi intensiv gedən çılpaq qayalıqlı sahələr vardır.

Cədvəl 4.12

Göyçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, Km ²
Buğurçay	Sağ	109	5	11
Köhnəçay	- :-	105	6	12
Peşnəçay	- :-	104	10	36

Zaratçay	Sol	98	9	26
Sankarçay	Sağ	96	18	146
Əyriçay	Sol	81	36	427
Adsız, Vəndan çayı ilə paralel axır	Sağ	78	18	24
Vəndəmçay	- : -	77	36	165
Qaraçay (Dəmirapa-rançayın qolu)	- : -	63	35	-
Elgiyançay (Dəmir-aparançayın qolu)	- : -	57	35	-

Göyçayının uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Çay Qəbələ, İsmayıllı, Göyçay və Ucar rayonlarının ərazisində axır. Göyçay su rejiminə görə yaz gursuluqlu və payız daşqınlı çaydır. Göyçay-Buynuz məntəqəsində gursuluq 10 martda başlayır və 28 iyunda qurtarır, orta davamiyyət 140 gündür. Göyçay şəhəri yaxınlığında gurusuluq 9.03-cü ayda başlayır, 30.06-ci ayda qurtarır, davamiyyəti 128 gündür. Çayın yuxarı axınında əsas qida mənbəyi qar və yağış sularıdır. Aşağı axmında (Göyçay şəhəri yanında) yeraltı sularla qidalanma illik axım hecmiin 42%-ni, qar və yağış suları ilə 58 %-ni təşkil edir.

Göyçayın (Göyçay ş.) orta çoxillik su sərfi 12,8 m³/s dəyişkənlik əmsali 0,18-dir. İllik su sərfinin orta çoxillik qiyməti Göyçay-Buynuz məntəqəsində 8.72 m³/s, variasiya əmsalı 0,22, ən böyük su sərfi 1963-cu 7 iyulunda 489 m³/s hesablanmışdır. Maksimal su sərfi daşqının izinə görə hesablanmışdır. Su sərfinin qiyməti yenidən yoxlanılmış və əsas buraxılışda hidroloji xassələr 9 tom 4 buraxılışda (1971-

1975) 360 m³/s, sonuncu su Kadastrında maksimal su sərfi 1957-ci ilinkı, qəbul edilib və 128 m³/s-dir. Göyçayın Göyçay şəhəri yanındakı su ölçən məntəqədə müşahidə illərində ən böyük su sərfi 7 iyul 1963-cu ildə 424 m³/s qəbul edilmişdir. Ən kiçik su sərfi 0,63 m³/s 3 oktyabrdan 12 noyabr 1952-ci ildə müşahidə edilmişdir. Axoxçayın (Xanaqçay) orta çoxillik su sərfi 1,52 m³/s, ən böyük su sərfi 27 avqust 1963-cu ildə 164 m³/s, ən kiçik su sərfi 0,10 m³/s 27 iyundan 2 iyul 1971-ci ildə müşahidə edilmişdir. Axoxçayda gursululuq mart ayının 4-ündə başlayır, iyul ayının 10-unda qurtarır. 128 gün davam edir. Göyçayın Sənkərçay qolu yüksək dağlıqdadır. Hövzəsinin sahəsi 146 km²-dir. Onun mənsəbindən 100 m yuxarıda çayqovuşan su ölçən məntəqə var. Sənkərçayın orta çoxillik su sərfi 3,5 m³/s, ən böyük su sərfi 16 may 1982-ci ildə 66,7 m³/s, ən kiçik su sərfi 0,50 m³/s 13 yanvardan 24 fevral 1967-ci ildə müşahidə edilmişdir.

Asılı gətirmələr axımı üzərində müşahidə üç ölçü məntəqəsində aparılıb. Göyçayda (Göyçay şəhəri) orta çoxillik asılı gətirmələr sərfi 44 kq/s, yəni 1,4 mln ton/il, orta çoxillik bulanlıq dərəcəsi 3400 q/m³, ən böyük isə 3 avqust 1950-ci ildə 99000 q/m³ olmuşdur. Səngərçayda ölçü işləri qısa müddətdə aparılmışdır və 27 avqust 1980-ci ildə 200 kq/s bulanlıq dərəcəsi 26000 q/m³ olmuşdur. Axoxçayda orta çoxillik gətirmələr sərfi 9,4 kq/s, yəni 300 min ton/il, orta bulanlıq dərəcəsi 5600 q/m³ (35 kq/m³) olmuşdur. Göyçayın yuxarı axınında Axoxçayda suyun temperaturunun yanvar ayında orta çoxillik qiyməti 2,2⁰S, iyul ayında 16,8⁰S ən yüksək temperatur 4 iyul 1988-ci ildə 25,8⁰S olmuşdur. Göyçayın aşağı axınında yanvar ayının orta çoxillik temperaturu

4,6⁰S, avqust ayınıninki 25,1⁰S, ən yüksək temperatur 24 iyul 1955-ci ildə 30,7⁰S olmuşdur. Buz hadisəsi əsasən sahil buzu şəkilində olur və 5-10 gün davam edir. Sərt qış olan illərdə Həftəran vadisində və Şirvan düzündə çayın üzü qısa müddət buz bağlayır.

Göyçayın suyunun kimyəvi tərkibi əsasən hidrokarbonatlıdır. Minerallaşma dərəcəsi 300-400mq/l arasındadır. Çayın yuxarı axınında minerallaşma dərəcəsi 170-380 mq/l aşağı axında isə 280-480 mq/l arasında dəyişir.

Göyçayın axımından Həftəran vadisi daxilində və Şirvan düzündə suvarmada istifadə edilir. Vəndam çayının mənsəbindən aşağı gücü 280 kvt olan İvanov su elektrik stansiyası fəaliyyət göstərib. Göyçay şəhərinin su təchizatı üçündə çay suyundan istifadə edilir. Göyçayda qəza sel daşqınları olmuşdur. Bunlar 7 sentyabr 1983, 09.08.1899-cu, 28.07.1906, 20.05.1916, 8.05.1937, 15 iyul 1945, 01.06.1953-cü, 7.07.1963, 30.05.1972, 22.05. 1982-ci illərdə müşahidə edilmişdir. Vəndam çayında qəza sel daşqınları 30 avqust 1899-cu (Vəndam kəndi dağlılmışdır), 19.07.1905, 06.05.1929 iyul 1945, 10 iyul 1947, 15 iyun 1951, 22 iyul 1953, 7 iyul 1963 və 6 iyul 1974-cu illərdə müşahidə edilmişdir.

Girdimançay

Girdimançay Babadağın (3632 m) cənub yamacından 2900 m yüksəklilikdən axmağa başlayır. Çay dağlardan çıxdıqdan sonra Qaraməryəm yaylasında geniş gətirmə konusu əmələ gətirir və bir çox qollara parçalanır. Bu yaylanı yararaq altı qolla çay Şirvan düzünə çıxır. Kənar qərb qolu

Kürd-Qobu, ikincisi Dəliçay, mərkəzi qol Girdimançay adlanır. Dördüncü-adsız, beşinci Quba və altıncı kənar şərqdəki adsızdır. Qaraməryəm yayası keçəndən sonra bu qollar ikinci gətirmə konusu yaradırlar. Mərkəzi qol Dəliçayla birləşərək 15 m yüksəklilikdə qurtarır. Lakin 50-60-ci illərdə Girdimançayla Axsuçay birləşdirilərək vahid süni məcra vasitəsilə Kür çayına töküldü. Girdimançayın hövzəsinin orta eni 8,3 km orta hündürlüyü isə 1212 m-dir. Çayın hövzəsində intensiv sürüşmə prosesi gedir. Hövzədə 64 km² meşə sahəsi var. Çayın orta meyilliyi 32%, çay şəbəkesinin sıxlığı 0,48 km/km²-dir. Su rejiminə görə Girdimançay yaz gurusuluğu və payız daşqınlı çaydır. Qorxulu hidroloji hadisələrdən çayda tez-tez baş verən sel daşqınlarıdır. Sel mənbələri hövzənin 50%-dən çoxunu tutur. Girdimançayda qəza sel daşqınları 27 iyul 1915, 11 avqust 1926, 14iyun 1930, 15 iyul 1947, 18 oktyabr 1951, 22 iyun 1953, 7 iyul 1963, 24 may 1975, 16 may 1982-ci illərdə müşahidə edilmişdir.

Cayda yaz gursululuğu mart-may aylarını əhatə edir. İyul-avqust ayları yay qıtsulu rejim fazasıdır. Sentyabr-oktyabr aylarında payız daşqınları leysan yağışlar nəticəsində formalasılır. Sel daşqınları isə yay aylarında yaranır. Noya-brdan fevral ayınadək dayanıqlı qış qıtsulu rejim yaranır.

Girdimançayda dörd hidrometrik məntəqə fəaliyyət göstərmişdir.

Cədvəl 4.13

Hidromejxik məntəqələr haqqında məlumat

Çay və məntəqənin adı	Hövzənin sahəsi, km ²	Hövzənin orta hündürlüyü,m	Meşəlik %, m	Fəaliyyət dövrü
-----------------------	----------------------------------	----------------------------	--------------	-----------------

Girdimançay -Bruydal	78,8	2260	5	1960-1962
Girdimançay -Qəndöb	326	1870	13	1949-1962
Girdimançay -Külülü	453	1570	24	1929-1940
Girdimançay -Qaranour	352	1820	15	1966-h/h

Bruydal məntəqəsində 3 illik məlumatə əsasən orta illik su sərfi $1,2 \text{ m}^3/\text{s}$, ən böyük orta günlük su sərfi $5,17 \text{ m}^3/\text{s}$. Minimal su sərfi $0,46 \text{ m}^3/\text{s}$ olmuşdur. Külülü məntəqəsində orta illik $2,60 \text{ m}^3/\text{s}$. Ən böyük su sərfi $85,2 \text{ m}^3/\text{s}$, minimum $0,087 \text{ m}^3/\text{s}$ olmuşdur.

Girdimançayın Qəndəb məntəqəsində orta çoxillik su sərfi $4,21 \text{ m}^3/\text{s}$, ən böyük 18 oktyabr 1951-ci ildə $42,4 \text{ m}^3/\text{s}$ olmuşdur, minimal su sərfi isə 7 fevral 1951-ci ildə $0,39 \text{ m}^3/\text{s}$ -qeydə alınmışdır. Girdimançay-Qaranour məntəqəsinin məlumatlarına əsasən orta çoxillik su sərfi $6,5 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $201 \text{ m}^3/\text{s}$ 15 iyul 1988-ci ildə, minimal su sərfi isə $0,90 \text{ m}^3/\text{s}$ 3 yanvardan - 12 yanvar 1972-ci ildə müşahidə edilmişdir.

Bruydalda üç il ərzində asılı gətirmələr üzərində müşahidə aparılmış, gətirmələr sərfi $0,75 \text{ kq/s}$, bulanlıq dərəcəsi $3700-7100 \text{ q/m}^3$ arasında də-yışmişdir. Əsas ölçü işləri Qaranourda aparılmışdır. Asılı gətirmələrin orta çoxillik sərfi 66 kq/s , illik axım miqdarı $2,1 \text{ mln. ton}$ orta bulanlıq dərəcəsi 10100 q/m^3 , ən böyük bulanlıq $23 \text{ avqust 1972-ci ildə}$ 180000 q/m^3 (1800 kq/m^3) olmuşdur.

Qəndəb məntəqəsində suyun temperaturunun orta çoxillik qiyməti yanvar ayında $0,8^{\circ}\text{S}$, avqustda $17,5^{\circ}\text{S}$, ən böyük temperatur $23,6^{\circ}\text{S}$ 17 avqust 1953 və 6 avqust 1957-ci ildə müşahidə edilmişdir. Girdimançayın Qaranour məntəqəsindəki, ölçü işlərinə əsasən suyun temperaturun yanvar ayında orta temperaturu $1,4^{\circ}\text{S}$, iyul ayınınkı $18,7^{\circ}\text{S}$, ən yüksək temperatur $28,5^{\circ}\text{S}$ 1 avqust 1981-ci ildə müşahidə edilmişdir.

Çayda buz rejimi ancaq aşağı axında sahil buzu formasında olur və 9-10 gün davam edir.

Girdimançayın suyunun kimyəvi tərkibində sulfat anionu, hidrokarbonat anionundan çoxdur. Sulfat (SO_4) ionu $140\text{-}450 \text{ mg/l}$, hidrokarbonat (HSO_4) $140\text{-}295 \text{ mg/l}$ arasında dəyişir. Minerallaşma dərəcəsi $380\text{-}1100 \text{ mg/l}$ arasında dəyişir. Çayda sulfat ionunun böyük olmasına səbəb çay tökü-lən mineral sulardır. Suyundan suvarmada istifadə edilir.

Axsuçay

Axsuçay külli miqdarda Sarı-Bulaq (2268 m) dağının yamacından axan bulaqların qovuşmasından əmələ gəlir. Onun mənbəyi 2100 m yüksəklikdədir. Çayın suyu Kürə çatmir. Hal-hazırda süni məcra ilə Axsu Girdimançayla birləşdirilib Kürə çatdırılıb.

Hövzənin orta eni $6,7 \text{ km}$, orta hündürlüyü 666 m -dir. Hövzədə meşə 130 km^2 sahəni əhatə edir. Çayın orta meyilliyi $24,7\%$, çay şəbəkəsinin sıxlığı isə $0,46 \text{ km/km}^2$ -dir.

Axsuçay su rejiminə görə yaz gursulu payız daşqınlı çaydır. Çayda sel daşqınları da müşahidə edilir. Qəza seli 22

iyun 1953-cü ildə müşahidə edilmişdir. Selin mənbələri 1200-1500 m hündürlükdədir və 96 km^2 -i əhatə edir.

Çayda dayanıqlı qış qitsulu rejim fazası noyabr-fevralda müşahidə edilir. Gursululuq mart-aprel aylarında nadir hallarda may ayını da əhatə edir. İyun-avqust aylarında minimal axım olur və sel daşqınları da bu aylara təsadüf edir. Payız daşqınları sentyabr-oktyabr aylarında baş verir. Axsuçayda su rejimi üzərində müşahidə 1929-cu ildən başlayıb və 1962-ci ilədək davam edib, 1942-1946-ci illərdə müşahidə məntəqəsi bağlanıb və 1947-ci ildə yenidən fəaliyyətə başlayıb. Çayda yeganə su ölçən məntəqə Axsu yaşayış məntəqəsində olub. Buradakı məlumatlara əsasən orta çoxillik su $1,48 \text{ m}^3/\text{s}$, hesablamalara əsasən $1,67 \text{ m}^3/\text{s}$ dir, ən böyük su sərfi $162,3 \text{ m}^3/\text{s}$ 2 may 1931-ci ildə keçib, minimal su sərfi $0,048 \text{ m}^3/\text{s}$ 16 avqust 1941-ci ildə müşahidə edilib. İllik axımın variasiya əmsalı $0,38$ -dir. Axsuçayda orta çoxillik asılı gətirmələr sərfi $7,0 \text{ kq/s}$, bulanlıq dərəcəsi 2600 q/m^3 olmuşdur.

Suyun temperaturu avqust ayında yüksək olur. Buz hadisəsi çayda ancaq sərt qışda sahil buzu formasında bir neçə gün müşahidə edilir. Suyun kimyəvi tərkibində sulfat ionu ($400-500 \text{ mq/l}$) hidrokarbonatdan ($200-250 \text{ mq/l}$) çoxdur. Minerallaşma dərəcəsi $700-950 \text{ mq/l}$ arasında dəyişir. Çayın suyundan suvarmada istifadə edilir.

Axsuçayın su ehtiyatından səmərəli istifadə etmək məqsədi ilə Cavanşir su anbarı (1960-1961) tikilmişdir. Su anbarı məcradan kənardadır. Onun tam həcmi $4,5 \text{ mln m}^3$, faydalı həcmi $4,1 \text{ mln m}^3$, su aynasının sahəsi, normal səviyyədə $0,7 \text{ km}^2$ -dir.

MÜNDƏRİCAT

	səh.
ÖN	
SÖZ.....	12
I FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASI-NIN QISA FİZİKİ-COĞRAFİ SƏCİYYƏSİ...	10
1.1. Coğrafi mövqə	10
1.2. Oroqrafiyası və geoloji quruluşu	12
1.3. Geomorfologiyası və relyefi.....	14
1.4. İqlimi	14
1.5. Çay sistemlərinin ümumi xülasəsi.....	18
II FƏSİL. KİÇİK QAFQAZ	
ÇAYLARI.....	24
Həsənsuçay.....	24
Ağstafaçay.....	26
Axıncaçay.....	28
Tovuzçay.....	31
Əsrikçay.....	33
Zəyəmçay.....	35
Cəhriçay	37
Şəmkirçay.....	39
Qoşqarçay.....	43
Gəncəçay	45
Kürəkçay.....	49
Görançay (Qaraçay)	52
İncəçay.....	54
Tərtərçay.....	56
Xaçınçay.....	60
Qarqarçay.....	63

Həkəriçay.....	66
Quruçay.....	70
Köndələnçay.....	72
III FƏSİL. NAXÇIVAN MR ÇAYLARI.....	74
Çanaqçıçay.....	74
Şərqi Arpaçay.....	75
Axuraçay (Qabaxlıçay)	77
Naxçıvançay.....	78
Cəhriçay.....	
.	82
Əlincəçay.....	84
Qaradərəçay.....	86
Giryancay.....	87
Düylünçay.....	91
Vənəndçay.....	92
Əylisçay.....	94
Ordubadçay	
.....	96
Gənzəçay.....	97
Kətəmçay.....	98
IV FƏSİL. BÖYÜK QAFQAZIN CƏNUB YAMACI ÇAYLARI.....	100
Balakənçay	100
Qatexçay	102
Talaçay.....	104
Qaraçay (Müxəxçay)	106
Kürmükçay.....	108
Şinçay	112
Kışçay.....	114

Mazımcay.....	118
Əyriçay (Daşaqlıçay)	119
Əlincəçay (Xalxalçay)	123
Türiyançay.....	
.....	126
Göycay.....	130
Girdimançay.....	134
Ağsuçay	137
V FƏSİL. BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACI VƏ YAN SİLSİLƏ ÇAYLARI.....	139
Qusarçay.....	139
Quruçay.....	141
Qudialçay.....	143
Ağçay.....	149
Qaraçay.....	151
Çağacıqçay.....	153
Vəlvəliçay.....	155
Şabrançay.....	158
Dəvəçiçay.....	159
Gilgilçay.....	161
Ataçay.....	163
Tuğçay (Tıxçay).....	165
VI FƏSİL. ABŞERON-QOBUSTAN ÇAYLARI	167
Sumqayıtçay.....	167
Ceyrankeçməzçay.....	170
Pirsaatçay.....	172
VII FƏSİL. LƏNKƏRAN TƏBİİ VİLAYƏ- TİNİN ÇAYLARININ HİDROQRAFIK SƏ-	176

CİYYƏSİ.....	
.	
Həmşəriçay.....	177
Göytəpəçay.....	179
Vilyəşçay.....	180
Boladıçay.....	186
Lənkərənçay.....	187
Təngərütçay.....	193
Astaraçay.....	196
Viravulçay.....	197
VIII FƏSİL. İRİ ÇAYLAR.....	201
Kür çayı.....	201
Araz çayı.....	210
Samur çayı.....	216
IX FƏSİL. GÖLLƏR	223
Ağızıbirçala (Dəvəçiliman) gölü.....	224
Göygöl.....	224
Şəmkir Goy-gölü	226
Sarısu gölü	227
Hacıqabul gölü	227
Böyük-Şor gölü	228
Abşeron göllərinin morfometrik göstəriciləri.....	229
X FƏSİL SU ANBARLARI.....	234
Ağstafa su anbarı	235
Axıncaçay su anbarı	236
Xaçınçay su anbarı	237
"Araz" su qovşağı	237

Qoşqarçay su anbarı	238
Ceyranbatan su anbarı	239
Uzunoba su anbarı	240
Arpaçay su anbarı	240
Velişçay su anbarı	240
Əyriçay su anbarı	241
Kiçik su anbarlarının əsas göstəriciləri	241
ƏDƏBİYYAT.....	
.	244
ƏLAVƏLƏR	245

ÖN SÖZ

Hazırda Azərbaycanda insanın təsərüfat fəaliyyəti ilə əlaqədar təbii ekosistemlər, o cümlədən ölkənin su ehtiyatlarına antropogen təsir daha geniş miqyas almağa başlamışdır. Buna görə də çay ekosisteminin coğrafi landşaft komponenti kimi mövcudluğunu mühafizə etmək, su mənbələrini qoruyub, su ehtiyatlarından səmərəli istifadə etmək günün vacib məsələlərindəndir.

Son illərdə respublikamızın ərazisindəki yerüstü və yeraltı su ehtiyatları, çaylar, göllər, su anbarları və s. Su mənbələri haqqında çoxsaylı ədəbiyyat nəşr olunmuşdur. Lakin oxuculara təkrar nəşr olunaraq təqdim olunan bu monoqrafiyada ölkəmizdə müxtəlif istiqamətlərdə aparılan islahatlar şəraitini, idarəetmənin yeni strukturunun formalaşmasını, su ehtiyatları ilə bağlı müxtəlif istehsalat və təsərrüfat məsələlərinin həllini nəzərə alaraq su mənbələrinin hidroqrafik təsviri tamam başqa səpkidə verilmişdir.

Ölkəmizin çaylarının hidroqrafik səciyyəsi ilk dəfə 50-ci illərdə çap edilmişdir (Matəpiyalı po qidroqrafi CCCC. Peki Azərbaydcanskoy CCP, tom III, vip. 4). Keçən dövrdə çayların rejim xüsusiyyətlərindəki dəyişikliklər, iri su

anbarının yaradılması, iri suvarma kanallarının çökilməsini nəzərə alaraq monoqrafiyada yeni məlumatlar verilmişdir.

Monoqrafiyada göstərilən ədəbiyyatlardan geniş istifadə edilmişdir. Kitabda müəllifin uzun müddət Qafqaz çaylarının, Abşeron gölləri və su anbarlarının hidroloji rejimi üzərində apardığı tədqiqatların nəticələri də öz əksini tapmışdır.

Müəllif monoqrafiyaya rəy verən t.e.d., prof. X.Cəfərova və c.e.d. R.Mahmudova, monoqrafiyanı çapa hazırlamağa kömək göstərən c.e.n. S.H.Səfərova, A.F.Məmmədova, K.Ə.Həsənova öz minnətdarlığını bildirir.

Monoqrafiya respublikamızın su mənbələri və su ehtiyatlarının kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsində, ekohidroloji kadastrın hazırlanmasında, elmi tədqiqat və layihə institutları, plan və Sudan istifadə təşkilatlarında çalışan aspirant, magistr və ali məktəb tələbələri üçün dəyərli vəsait ola bilər.

dos., t.e.n. İbrahimova G.X.

I FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASININ QISA FİZİKİ-COĞRAFİ SƏCİYYƏSİ

1.1. Coğrafi mövqeyi

Azərbaycan əsasən subtropik qurşaqdə yerləşmişdir və $38^{\circ}24'$ və $41^{\circ}54'$ şimal en, $44^{\circ}46'$ və $50^{\circ}50'$ şərq uzunluq dairələri arasındadır. Respublika Cənubi Qafqazın şərq hissəsində və Xəzər dənizinin qərbində yerləşir [10].

Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 8 mln nəfərdir. Naxçıvan MR sahəsi 5,2 min km², əhalisi 300 min nəfərə yaxındır.

Azərbaycan şimalda Dağıstan Respublikası, şimal-qərbdə Gürcüstan respublikası, qərbdə Ermənistən Respublikası və Türkiyə, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. Şimalda Dağıstan Respublikası ilə olan sərlidə Samur çayının köhnə yatağının mənsəbindən başlayır. Sudur silsiləsinə qədər çayın yatağı ilə, sonra Sudur silsiləsi üzrə, daha sonra Bazardüzü zirvəsinə qədər davam edir. Bazardüzü zirvəsindən sərlidə Baş Suayrıçı ilə Tinov Rosso zirvəsinə qədər şimal-qərb istiqamətində

uzanır. Dağıstan respublikası ilə Azərbaycanın sərləddinin ümumi uzunluğu 289 km - dir [10].

Gürcüstan respublikası ilə sərləd xətti Cənub yamacı, Qanıx düzənləyini kəsərək, Qanıx çayına çatır və çay boyu Mingəçevir su anbarında Qanıx körfəzinin zirvəsinə qədər uzanır. Sonra Eldar gölünün şimal kənarı, Eldaroğlu, Çobandağ, Yaylacıq, udabno tırələri ilə qərb və şimal qərb istiqamətində davam edir, Qarabağ tırəsindən isə cənubi qərbə uzanaraq, Kür çayına çatır və Şixli kəndindən qərbdə Ermənistən sərləddinədirənir. Sərhəd xəttinin uzunluğu 340 km-dir. Azərbaycanla Ermənistən sərləddi Tovuzçaya qədər şimal qərbdən cənub şərqə uzanır, Axınca və Əsrikçayı suayıcı ilə cənuba davam edir və Şahdağ, Şərqi Göyçə silsilələri, Qarabağ vulkanik yaylası üzrə bir neçə dəfə öz istiqamətini dəyişərək Zəngilan rayonu ərazisində Araz çayı ərazisinə çatır.

Naxçıvanla Ermənistən arasında sərləd Sədərək rayonunda Araz çayından başlayıb Dərələyəz və Zəngəzur silsilələri ilə uzanır və Ordubad rayonunda yenidən Araza söykənir. Azərbaycanla Ermənistən arasındakı sərləd xəttinin uzunluğu 766 km-dir. Bundan 244 km-i Naxçıvan MR ilə Ermənistən arasındakı sərləddin uzunluğuudur.

Azərbaycan Sədərək rayonunda 11 km lik məsafədə Türkiyə ilə həmsərləddir. Bu sərləd Araz çayı boyu keçir.

Azərbaycanın İranla sərləddi Araz, Bolqarçay, Astaraçay və Talış silsiləsindən, Bəhramtəpədən Biləsuvar kəndində qədər 50 km məsafədə və Cənubi Muğan düzənləyindən keçir. Sərləddin uzunluğu 618 km-dir.

Şərqdən Xəzərin Azərbaycan sahilinin uzunluğu 800 km-dir.

Şimaldan cənuba Azərbaycanın maksimal eni 390 km-ə, minimal eni 175 km-ə, qərbdən şərqə maksimal uzunluğu 470 km-ə, minimal uzunluğu 300 km-ə bərabərdir.

1.2. Oroqrafiyası və geoloji quruluşu

Azərbaycan Respublikası Alp-Himalay dağlıq qurşağında yerləşir. Büyük və Kiçik Qafqaz, Talyış dağları ərazinin 2/3 hissəsini tutur. Azərbaycanın hipsometrik amplitudası, Xəzər sahilində mənfi 26 m, Bazardüzü zirvəsində 4466 m-ə görə 4492 m-dir. Orografik xüsusiyyətlərinə görə respublika ərazisi Büyük Qafqaz, Kiçik Qafqaz, Kür çökəkliyi və Talyış dağlarından ibarətdir.

Kür çökəkliyi ən böyük orograflı elementlərdən biridir və aşağıdakı orografik vahidlərə ayrıılır: Qanıx Həftəran vadisi, Ceyrançöl Acınohur alçaqdağlığı, Kiçik Qafqaz ətəyi maili düzənlik və Kür-Araz ovalığı.

Respublikanın ən möhtəşəm orografik vahidi Büyük Qafqaz dağlarıdır. Uzunluğu 1500 km-dir və şimal-qərbdən Taman yarımadasından cənub-qərbdə Abşeron yarımadasına qədər uzanır. Tinov Rosso (3374 m) zirvəsindən Bazardüzü (4466 m) zirvəsinə qədər uzanan suayırıcından cənub yamac Azərbaycan ərazisindədir. Suayrıçı silsilənin

ən uca zirvələri Quton (3648 m), Ahvay (3481 m), Qaraqaya (3465 m), Saylaxan (3546 m), Məlkətut (3874 m), Raqdan (4020 m).

Dübrar (2205 m) dağından cənub-qərbə Başsuayrıçı silsiləsinin davamında Gəmçi (1026 m) və İlxidağ (336 m) Tırələri yerləşir. Şahdağdan (4243 m) qərbdə Yan silsilə yüksəlir (Şahbuzdağ - 4142 m, Dvavdağ 4016 m-dir.)

Böyük Qafqazın cənub yamacı Girdimançay dərəsindən şərqə genişlənərək Şamaxı-Qobustan və Abşeron sahələrini əmələ gətirir.

Böyük Qafqazın ən mühüm oroqrafik elementlərindən biri Yan silsilədir. Kiçik Qafqazın Azərbaycan daxilində şimal hissəsi Şahdağ və Murovdağ silsilələrindən ibarətdir.

Axıncaçayın mənbəyindən şərqə Şahdağ silsiləsi uzanır (Qocadağ - 3318 m, Hinaldağ - 3367 m). Oroqrafik cəhətdən Şahdağ silsiləsinin şərqə davamı Murovdağ silsiləsidir (Camış - 3724 m, Murovdağ 3340 m). Tərtərçayın sağ sahilindən cənuba Araz düzənliliyinə qədər Qarabağ silsiləsi uzanır (Sarıbaba - 2323 m, Böyük Kirs - 2725 m). Dərələyəz (Qaraquş - 2600 m, Küküdağ - 3120 m) və Zəngəzur (Dəmirlıdağ 3368, Qazangöldəğ 3829 m, Yağlıdərə - 3825 m, Qapıcıq - 3904 m) silsiləleri cənubda Araz çayına qədər uzanır. Talış dağlıq sahəsində üç paralel silsilələr var. Əsas suayrıçı Talış silsiləsidir (Gömürgöy - 2493 m, Qızıyurdu - 2433 m, Şindaranqalası - 1816 m).

Talış silsiləsi şimal qərbə Viləşçayın yuxarı axımından Astaraçay dərəsinə qədər 80 km uzanır. Talış dağlarının suayrıçı zonasında tektonik mənşəli Diabaç və Qosmalyan çökəklikləri yerləşir. Suayrıçı silsilədən şimal-qərbdə ona

paralel peştəsər silsiləsi uzanır, üçüncü silsilə Burovardır (Burovar - 914 m, Dizdonu 1056 m) [10].

Azərbaycanın ərazisinin geoloji quruluşu mürəkkəbdir. Geoloji quruluşunda paleozoydan başlamış pleyetosenə qədər müxtəlif yaşılı çöküntülər iştirak edir. Dağlıq ərazilərin geoloji quruluşunda əsasən mezo kaynazoy və paleogen çöküntüləri üstünlük təşkil edir. Bu çöküntülər vulkanogen mənşəlidir. Dağarası çökəkliklər isə dəniz və kontinental mənşəli neogen və dördüncü dövr çöküntülərindən ibarətdir.

Dağətəyi və düzənlik ərazilərdə kaynazoy çöküntüləri yayılmışdır.

1.3. Geomorfologiyası və relyefi

Relyefin ən böyük formaları alp orogeni, xüsusilə geotektonik hərəkətlər nəticəsində əmələ gəlmış dağ sistemləri və dağarası çökəkliklərdir. Dağ sistemləri neotektonik mərlilədə diferensial intensiv qalxmada yaranmış böyük morfostrukturlardır. Dağarası çökəkliklər isə həmin dövrdə tektonik əyilmədən əmələ gəlmış mənfi morfostrukturlardır.

Ən böyük morfostrukturlar ərazinin şimal və şimal şərq hissəsini tutan Baş Qafqaz meqantiklinorium dağ sistemi, cənub və cənub-qərb hissəsinə tutan Kiçik Qafqaz meqantiklinorium dağ sistemi və onların arasında yerləşən Kür tektonik əyilmə zonasıdır.

Azərbaycan ərazisinin orta yüksəkliyi 657 m-dir. Ən iri relyef formaları - Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı və Talyş dağ silsiləsidir.

1.4. İqlimi

Respublika ərazisinin əsas hissəsi subtropik qurşaqda yerləşir və okean təsirindən kənarda quru çöl zonası ilə qonşudur. İqlimə təsir edən amillərdən biri ölkənin relyefidir. Oroqrafik quruluş atmosfer dövranına böyük təsir göstərir.

Respublikanın düzənlik sahələrindən Araz düzənlilikdə və Kür Araz ovalığında günəşli saatların miqdarı çoxdur. Cəm radiasiya Arazyanı ərazidə, yüksəkdağlıqda 150-160 kkal/sm^2 il, Arazyanı düzənlikdə 140-150 kkal/sm^2 , Qobustan və Abşeronda 130-135 kkal/sm^2 , Samur-Dəvəçi ovalığında 125-130 kkal/sm^2 , Qanix, Həftfran vadisində 120-125 kkal/sm^2 -dir. Böyük və Kiçik Qafqazın ən yüksək zirvələrində 140-144 kkal/sm^2 , Lənkəran təbii vilayətində cəm radiasiya 125-130 kkal/sm^2 -dir. Azərbaycanın iqliminə təsir göstərən 8 atmosfer prosesi mövcuddur. Onlardan Kara antisiklonu, Skandinaviya antisiklonu, Azhr maksimumu, Kontinental və Orta Asiya antisiklonları, yerli atmosfer prosesləri.

Ərazidə bütün dağlıq regionlarda yüksəklik artdıqca orta aylıq və illik temperatur aşağı düşür. Düzənlik vilayətlərdə orta illik temperatur $14-16^{\circ}\text{S}$, düzənliklərin qərb hissələrində $12-13^{\circ}\text{S}$, dağətəyi və alçaqdağlıq Şimali-Şərqi Azərbaycanda $9-10^{\circ}\text{S}$, qalan sahələrdə $11-13^{\circ}\text{S}$ -dir. Yüksəkdağlıqda orta illik temperatur 0°S -yə qədər azalır. İyul ayının orta temperaturu düzənlik bölgələrində $24-27^{\circ}\text{S}$, orta-dağlıqda $15-20^{\circ}\text{S}$, yüksəkdağlıqda $5-10^{\circ}\text{S}$ dir.

Yanvar ayının temperaturu düzənlik ərazilərdə $0\text{-}4^{\circ}\text{S}$, dağətəyi zonada $0\text{-}3^{\circ}\text{S}$, orta dağlıqda $-3\text{-}6^{\circ}\text{S}$, yüksəklik qurşaqda mənfi 6°S -dən mənfi 14°S -dir [3-5, 10].

Mütləq maksimum temperatur düzənlik ərazilərdə (Lənkəran və Gəncə-Qazax düzənlikləri istisna olmaqla) Naxçıvan MR da $40\text{-}43^{\circ}\text{S}$, dağətəyi zonada $37\text{-}40^{\circ}\text{S}$, orta dağlıqda $30\text{-}37^{\circ}\text{S}$, $1500\text{-}2000$ m-də $27\text{-}30^{\circ}\text{S}$, $3000\text{-}3500$ m-də $20\text{-}30^{\circ}\text{S}$, ən yüksək suayrıcılarında $10\text{-}12^{\circ}\text{S}$ -dir.

Arazyani zonada mütləq minimum temperatur -30°S , alçaq və orta dağlıqda -26°S - 30°S , yüksək dağlıqda $-22\text{-}26^{\circ}\text{S}$ - dir.

Yağıntılar ərazidə qeyri-bərabər paylanmışdır. Büyük Qafqazın cənub yamacında $2400\text{-}2800$ m hündürlükdə illik yağıntı cəmi $1400\text{-}1500$ mm, şimal-şərq yamacda $900\text{-}1000$ mm, Şahdağ və Murovdag silsilərinin şimal yamacında $2500\text{-}2800$ m -də $800\text{-}850$ mm, Zəngəzur silsiləsinin cənub-qərb yamacında $2500\text{-}3000$ m hündürlükdə $850\text{-}900$ mm, Lənkəran təbii vilayətində $200\text{-}600$ m, bəzi hissəsində $800\text{-}1000$ m hündürlükdə $1400\text{-}1700$ mm, yüksək dağlıq hissədə 400 mm-ə yağıntı düşür. Bu ərazidə yağışının inversiyası mövcuddur. Azərbaycan ərazisində ən az orta çoxillik yağına Cənub-Şərqi Qobustanda və Abşeronda $250\text{-}300$ mm (Puta- 110 mm, Şubani 112 mm) düşür. Ərazidə maksimum sutkalıq yağıntı Biləsərdə (Lənkəran təbii vilayəti) 334 mm olmuşdur (16.08.1955-ci ildə). Əlibəydə sutkalıq maksimum 188 mm (19.08.1964), Qəbizzərədə 176 mm (24.05.1983-cü il), Zaqatalada 171 mm (1944-cü il), Qəbələdə -140 mm (1932-ci ildə), Altıağacda 132 mm (1966-ci ildə), Minkənddə 140 mm (22.09.1963-cü il) olmuşdur [12].

Qar örtüyü Böyük Qafqazın cənub yamacında nisbətən dayanıqlıdır. Maksimum qalınlığı Əlibəydə 86 sm, yüksək dağlıq zonalarda 90 sm-dir. Böyük Qafqazın şimalşərq yamacında 50 sm, açıq sahələrdə 30 sm-dir.

Naxçıvan MR-da qış temperaturu aşağı olduğundan qar örtüyü davamiyyətlidir və 20 sm dən çox olur. Lənkəran təbii vilayətində qar örtüyü dayanıqsızdır.

Yer kürəsində 8 iqlim qurşağı və 11 iqlim tipini temperatur rejiminə və rütubətlənmə dərəcəsinə görə Keppen müəyyən etmişdir. Fiqurovski Azərbaycanda 8 iqlim tiplərini və vilayətlərini ayırmışdır.

1. Quru subtropik Azərbaycan iqlimi (Kür çökəkliyi vilayəti);
2. Rütubətli subtropik Lənkəran iqlimi (Talış vilayəti),
3. Quru Naxçıvan iqlimi (Naxçıvan vilayəti);
4. Müləyim-isti quru iqlim (Böyük və Kiçik Qafqazın ətəkləri)
5. Müləyim-isti rütubətli Şəki-Zaqatala iqlimi (Böyük Qafqazın və Talışın alçaq dağlığı);
6. Müləyim-soyuq meşə iqlimi (ortadagliq zonalar);
7. Soyuq iqlimi (yüksekdağlıq zonalar);
8. Dağ-tundra iqlimi (Dağ-tundra zonalar);

Ə.M.Şıxlinski 1949-cu ildə 8 iqlim tipi, 1963-cü ildə 9 və Ə.M. Mədətzadə ilə birlikdə 1968-ci ildə 8 iqlim tipi ayırmışdır.

Ə.M.Şıxlinskinin 1949-cu ildə ayırdığı 8 iqlim tipləri bunlardır:

1. Yarımsəhra və quru çöllər iqlimi. Bu iqlim ərazinin yarıya qədərində hakimdir və Samur-Dəvəçi ovalığını,

Abşeron və Qobustanı, Kür-Araz ovalığını, Ceyrancolü, Acınohur alçaqdağlığının cənub yarısını, Kiçik Qafqaz ətəyi maili düzənliyi, Arazyanı düzənliyi, Talışın orta dağlıq çökəklərini əhatə edir.

2. Qışı quraq keçən müləyim-isti iqlim. Bu iqlim Qanıx Əyriçay vadisində, Böyük Qafqazın cənub yamacında (1000-1200 m yüksəkliyə qədər), Kiçik Qafqazda alçaq, qismən ortadağlıqda (400-500 m yüksəklikdə) hakimdir.
3. Yayı quraq keçən müləyim-isti iqlim. Bu iqlim tipinə Lənkəran vilayəti, Gürcüvan-Şamaxı-Mərəzə yaylası, Xocavənd, Füzuli, Cəbrail rayonları ərazisində tırəli- təpəli alçaqdağlıq, alluvial-proluvial düzənliklərin və Hərəminin yüksək hissələri aiddir.
4. Yağıntıının bütün fəsillər üzrə bərabər paylanan müləyim-isti iqlim. Bu iqlim Böyük Qafqazın cənub və şimalı şərq yamaclarında müvafiq olaraq 600-1500 m və 200-1300 m yüksəkliklərdəki sahələr və Talış dağlarında orta dağ meşə landşaftlarında hakimdir.
5. Yayı quraq keçən soyuq iqlim. Bu iqlim tipi Naxçıvan MR ərazisində 1300-3000 m yüksəkliyi olan dağ yamaclarında hakimdir.
6. Qışı quraq keçən soyuq iqlim. Bu iqlim tipi Böyük Qaiqaz silsiləsinin şimal (1000-2700 m) və Kiçik Qafqazın 1400-2700 m yüksəklikdə yerləşən hissəsini əhatə edir.
7. Yağıntıları fəsillər üzrə bərabər paylanan soyuq iqlim. Bu iqlim tipi yalnız Böyük Qafqaz silsiləsinin cəşub yamacında 1500-2700 m yüksəkliklərdə hakimdir.

8. Dağ-tundra iqlimi. Dağlıq ərazilərdə hündürlüyü 3000 m-dən artıq olan yüksəkliklərdə hakim iqlim tipidir.

1.5. Çay sistemlərinin üniumi xülasəsi

Azərbaycanın çay sistemləri Xəzər dənizi hövzəsinə aiddirlər. Azərbaycanda 8359 çay var ki, bunlardan 8188 çayın uzunluğu 25 km-ə qədər, 107 çay uzunluğu 26-50 km, 40 çay uzunluğu 51- 100 km, 22 çayın uzunluğu 500 km, 2 çay uzunluğu 101-500 km-dən artıqdır. Çayların 5141-i Kür hövzəsinə, o cümlədən 1177-si Arazın hövzəsinə aiddir. Birbaşa Xəzərə tökülən caylar və onların qolları 3218-dir.

Kür çayı hövzəsi 3 yarımqrupa ayrılır:

- 1) Sol sahil qolları
- 2) Sağ sahil qolları
- 3) Araz hövzəsi cayları

Xəzər dənizinə birbaşa tökülən caylar 2 yarımqrupa ayrılır:

- a) Böyük Qafqazın şimal-şərq yamacı Qobustan cayları.
- b) Lənkəran təbii vilayəti cayları.

Xəzərə birbaşa tökülən caylardan uzunluğu 200 km-dən artıq olan 1 çay 200-100 km olan 6 çay vardır.

Azərbaycanın hidroqrafik şəbəkəsi Böyük və Kiçik Qafqaz və Talyış dağ sistemlərinin uzanma istiqamətinə uyğundur.

Bütün su təsərrüfatı layihə işlərində, sənaye, su təcəhizatı və digər obyektlərin inşası ilə bağlı hidroloji ekspertiza zamanı ən əvvəl bu və digər çayın su ehtiyatları,

orta çoxillik su sərfi, illik axımın tərəddüdü və axımın il ərzində paylanması haqqında məlumat olmalıdır.

Orta çoxillik su sərfi və ya axım normasını təyin edərkən üç hal ola bilər:

a) çayın hövzəsində hidrometrik şebəkə sıxdır və müşahidə dövrü böyükdür. Bu halda bilavasitə hidrometrik məlumatlar asasında axım kəmiyyətləri hesablanır;

b) Müşahidə məlumatları kifayət qədər deyil. Bu halda hidroloji oxşarlıq üsulundan və ya axıma təsir edən amillər komponentləri ilə əlaqədən istifadə edilir.

c) Hidrometrik məlumatlar tamam yoxdur. Bu halda rayon əlaqələrindən, hidroloji oxşarlıq üsulundan, axım xəritələrindən istifadə edilir.

Axım norması dedikdə coğrafi landşaftın dəyişməyən şəraitində illik axım kəmiyyətlərinin orta çoxillik (su sərfinin, axım modulunun, axım layının və s.) qiymətidir.

İllik axım norması hövzənin dayanıqlı hidroiqlim xüsusiyyətidir. Axım norması iqlim tərəddüdü və antropogen amillərin təsiri nəticəsində dəyişə bilər.

Axım norması coğrafi landşaftın ünsürlərinin mürəkkəb qarşılıqlı təsirinin nəticəsidir.

Çayların illik axım normasının əsas amili sabit yeraltı su ilə qidalanan halda iqlim şəraitidir. Çayların axımının yaranmasında hövzə səthi amilləri, yəni relyef, geoloji quruluş, torpaq və bitgi örtüyü, hövzənin ölçüsü və forması, göllülük, bataqlılıq, buzlaşma dərəcəsidir.

Axım norması yağıntı və buxarlanmanın funksiyasıdır. Yer səthi amillər axıma bilavasitə deyil yağıntı və buxarlanma vasitəsi ilə təsir göstərirler.

Axım norması dağlıq ərazilərdə yüksəklik arttıkça artmalıdır. Səbəb isə, hündürlük arttıkça yağıntının artması, buxarlanmanın da azalmasıdır.

Torpaq örtüyünün axıma təsiri onun sukeçirmə qabiliyyəti ilə bağlıdır. Zəif sukeçirmə qabiliyyətinə malik torpaq örtüyündə yağıntı səthdə saxlanır və buxarlanaraq axım yaranmasına mənfi təsir göstərir. Sukeçirən torpaqda yağıntılar torpağa tez hopur, buxarlanma az olur. Deməli, torpaq örtüyü axıma buxarlanma vasitəsilə təsir göstərir. Hövzənin geoloji quruluşu da sukeçirmə qabiliyyəti ilə bağlı axıma təsir göstərir. Hövzədə olan gölün axıma təsiri səthdən gedən buxarlanma ilə əlaqədar və hövzənin coğrafi mövqeyindən çox asılıdır. Arid zonada buxarlanma böyük olduğundan axım norması da gölün təsirindən azalır.

Azərbaycan ərazisində iqlim amillərinin axıma təsirinin təhlili göstərir ki, yağıntılar ərazidə qeyri-bərabər paylandığından çay axımı da qeyri-bərabər paylanmışdır.

Axımın iqlim amilləri digər fiziki-coğrafi amillər kimi, respublika ərazisində şaquli zonallıqdan asılı olaraq dəyişir. İqlim amillərindən ən vacibi yağıntıdır ki, ən çox yağıntı Böyük Qafqazın cənub yamacında Şəki Zaqtala zonasında 1220 mm-ə qədər, Lənkəran təbii vilayətinin düzənlik və 600-800 m hündürlüyüdək 1700 mm-ə qədər illik yağıntının miqdarıdır. Lənkəran təbii vilayətində yağışın inversiyası müşahidə edilir və 800-1000 m-dən yüksəklikdə 350-450 mm yağıntı düşür. Yağıntıların illik miqdarı Böyük Qafqazın şimal-şərq yamacında 600-770 mm-dir. Çayların hövzələri yüksəkdağlıq ərazidə yerləşən çayların qidalanmasında qarsuları da iştirak edir. Qusarçay, Tikanlıçay və qismən Qud-

yalçay hövzəsindəki buzlaqda çayın qidalanmasında iştirak etdiyindən bu çaylarda yaz-yay gursulu rejimi müşahidə edilir. Relyefin təsirini hövzənin orta yüksəkliyi ilə axım modulu arasındaki əlaqə daha əyani göstərir. Oroqrafiya ilə bağlı göstərilən əlaqə regional xarakter daşıyır.

Geoloji quruluşun illik axımın yaranmasında rolü Kiçik və Böyük Qafqaz çaylarında müxtəlifdir. Kiçik Qafqaz çaylarında vulkanik süxurların üstünlük təşkil etməsi təbii tənzimlənmənin böyük olmasına səbəbdür. Tərtər hövzəsi çaylarında süxurlar çatlı olduğundan yeraltı sularla qidalanma daha böyükdür. Talış çaylarının hövzələri zəif sukeçirən çökəmə süxurlardan təşkil olunması çayların qidalanmasında özünün təsirini göstərir. Beləki, yeraltı sularla qidalanma zəifdir.

Əsas qida mənbəyi səth sularıdır. Çayların bir qismində yeraltı suların ehtiyatı yayda, uzun müddət yağış düşmədikdə tükənir və çaylar quruyur. Buna misal Mətələçay, Viravulçay, Boladıçay və s. göstərmək olar.

Morfometrik ünsürləri təxminən eyni olan və yağıntının illik miqdarı da ciddi fərqlənməyən iki çayın axımının müqayisəsi göstərir ki, Kiçik Qafqazda illik axım layı (Kürəkçayda), Böyük Qafqazın Qaraçayından artıqdır.

Bu iki çayın hövzələrinin sahələri müvafiq olaraq 198 km^2 və 230 km^2 , hövzələrinin orta yüksəkliyi 2010 m və 1940 m , yağışlarının illik miqdarı 600 mm və 630 mm olduğu halda, illik axım layı Kürəkçayda 460 mm , Qaraçayda isə, 303 mm -dir.

Torpaq örtüyü infiltrasiya xüsusiyyətinə görə axım prosesinə təsir göstərir. Əsas etibarı ilə torpaq örtüyünün çay

axımına təsiri kiçik hövzəli çaylarda daha qabarlıqdır. Meşə sahəsi hövzədə böyük bir sahə tutarsa, axımın il ərzində paylanmasına təsiri əhəmiyyətli dərəcədədir və gursululuğun davamiyyətini artırır.

Çayların axımları başlıca olaraq hövzənin dağlıq hissələrində formalaşır. Böyük Qafqazın Cənub yamacından axan çayların əksəriyyətinin gətirmə konuslarında yeraltı sular yenidən səthə çıxaraq səth axımını formalaşdırır.

Ümumiyyətlə, Böyük Qafqazın Cənub və Şimal-Şərq yamaclarından axan çaylarda axım modulu hövzənin orta yüksəkliyi artdıqca artır və Şimal-Qərbdən Cənub-Şərqə doğru nisbətən azalır.

II FƏSİL. KIÇIK QAFQAZ ÇAYLARI

Həsənsuçay

Çayın ümumi uzunluğu 71 km hövzəsinin sahəsi 352 km^2 -dir. Həsənsu Kiçik Qafqazın Murquz silsiləsindən 2660 m-dən başlayır və Kürün mənsəbindən 847 km yuxarıda 195 m hündürlükdə Kürə tökülür. Həsənsu çayı tranzit çaydır və Azərbaycan ərazisində onun uzunluğu 25 km-dir və Ağstafa rayonunun ərazisindən axır. Hövzənin orta eni Axum kəndinədək 5 km-dir. Hövzəsinin orta yüksəkliyi 1156 m-dir, mənbə və mənsəbinin yüksəkliklər fərqi 2465 m, orta meyllik isə 34,7%-dir. Həsənsu çayının iki adsız qolu var: sağ qolunun uzunluğu 9 km, hövzəsinin sahəsi 18 km^2 , sol qolunun uzunluğu 5,5 km, hövzəsinin sahəsi 10 km^2 -dir. Həsənsu çayının çay şəbəkəsinin orta sıxlığı $0,84 \text{ km/km}^2$ -dir. Çayın hövzəsi simmetrikdir. Çayın dərəsi əsasən V şəkillidir və bəzi hissələrdə kanyon formasını alır. Lakin Köhnə Qışlaqdan aşağıda Tovuz-Ağstafa yolundakı körpüyə qədər təknəvari dərəsi vardır.

Çayın subasarı quru və bitki örtüksüzdür. Çayın yuxarı axınında hövzə meşəlidir. Çay səlis əyrintilidir, məcrasında isə axın parçalanmışdır. Həsənsu çayının əsas qida

mənbələri qar və yeraltı sulardır. Yağış suları yaz və payızda çayların qidalanmasında iştirak edir. Çay yaz gursuluğu rejiminə malik çay tipinə aiddir. Çayın su ehtiyatlarından suvarmada istifadə edildiyindən aşağı axınındaancaq güclü daşqınlar zamanı axın müşahidə edilir. Yayda iyun-iyul aylarında leysan yağışlar zamanı daşqınlar formalaşır. Həsənsu çayında gursuluğu mart ayının sonunda, bəzi illərdə aprel ayının əvvəllərindən başlayaraq may ayına kimi davam edir. Ayrı-ayrı illərdə gursuluğu iyunda qurtarır. Yağış daşqınlarının maksimal su sərfi gursulu dövrün maksimal su sərfindən böyük olur. Qıtsulu (aralıq) rejim fazası avqust-sentyabrda (yay aralıq rejimi) və noyabr-fevralda (qış qıtsulu rejimi) müşahidə edilir. Qış qıtsulu rejim fazasında çayda minimal axım müşahidə edilir. Çayın üzərində (axım məntəqəsində) qısa müddətdə, yəni üç il (1939-1941) müşahidə aparılmışdır. Odur ki, (1952-ci ildə Azərbaycan su layihə institutunda ölçü işləri aparılıb) illik axım norması Kiçik Qafqaz çaylarının axım modulu ilə sutoplayıcının orta yüksəkliyi arasındakı əlaqə qrafikindən təyin edilmişdir. Həsənsu çayının orta çoxillik axım modulu $1,41 \text{ san/km}^2$ -ə bərabərdir. Axım normasının su sərfi ilə ifadəsi isə $0,5 \text{ m}^3/\text{san}$ -dir.

Axımın il ərzində paylanmasın təhlili göstərir ki, illik axım həcmimin 60-65%-i yaz ayında keçir, yəni gursulu rejim fazasında. Müşahidə aparılmış üç ildə 1939-cu ilin avqust ayının 31-də baş vermiş daşqının maksimal su sərfi $40,1 \text{ m}^3/\text{san}$ olmuşdur. Maksimal axımın dəyişkənlik əmsali rayon qrafikinə görə 0,8- dən çoxdur.

Asılı gətirmələr axımı su rejimi fazalarına uyğunolaraq gursulu və daşqın dövründə artır. Maksimal bulanlıqlıq 3038 q/m^3 olmuşdur.

Buz rejimində əsas sahil buzudur və qış dövründə 10-15 gün yaranır. Suyun temperaturunun gedisi ilə havanın temperaturunun gedişində sinxronluq mövcuddur.

Həsənsu çayının suyu hidrokarbonat sinifinə aiddir, hidrokarbonat (HCO_3^-) 46%-ə çatır, sulfat ionu cüzdür. Yaz fəslində qar suları qidalanmada üstünlük təşkil etdiyindən minerallaşma dərəcəsi 200 mg/l -ə qədər olur. Əsas kationlardan kalsium (Ca) üstünlük təşkil edir və 20%-ə qədərdir.

Çayın su ehtiyatı əsasən suvarmada istifadə edilir. Suvarmaya götürülən su Köhnə Qışlaqdan aşağı daha çoxdur və aşağı axımda qıtsulu rejim fazasında məcrada su olmur.

Ağstafaçay

Ağstafaçay Kiçik Qafqazın Pambak silsiləsindən (3000m) başlayır. Hövzəsinin sahəsi 2586 km^2 , uzunluğu 133 km-dir. Ağstafaçay tranzit çaydır və onun 34 km-i respublika ərazisindədir. Çayın orta meyilliyi 21%-dir. Ağstafaçayda yarğan məcraları demək olar ki, yoxdur. Çayın dərəsi əsasən V formalı və təknəvaridir. Ağstafaçay yaz gursuluğu rejim fazalı çaydır. Əsas qida mənbələrindən qar suyu 35%, yeraltı su isə 45%-dir. Yağış suları qida mənbəinin 25%-ni təşkil edir. Hövzənin çay şəbəkəsinin orta sıxlığı $0,58 \text{ km/km}^2$ -dir. Hövzənin orta eni 19,4 km, çayın

əyintilik əmsalı 1,39, suayrıçı xəttin inkişaf əmsalı isə 1,83-dür. İllik axımının əsas hissəsi mart ayının sonuncu ongönlüyündən başlayaraq iyun ayının sonuncu ongönlüyü müddətində axır. Yuxarı axınında gursululuq iyun ayının əvvələrində qurtarır.

Üzərindəki 5 ölçü məntəqəsinin məlumatlarına əsasən hövzəsinin 6-10%-ni təşkil edən yuxarı axınında ən böyük su sərfi 6 aprel 1943-cü ildə müşahidə edilmiş və $45,2 \text{ m}^3/\text{s}$ olmuşdur. Hövzəsinin 50%-ni təşkil edən yuxarı axınında qəza maksimumu 18 aprel 1960-ci ildə keçmiş və $144 \text{ m}^3/\text{s}$ olmuşdur. Ağstafaçayda qəza daşqınları 30.05.1942, 10.05.1948, 25.05.1955, 27.06.1959, 16.05.1966-ci illərdə də müşahidə edilmişdir. Ağstafaçayın Musakey kəndi yanındakı məntəqəsində ən böyük su sərfi 1977-1988-ci illərdə 31 may 1988-ci ildə müşahidə edilmiş və $35,6 \text{ m}^3/\text{s}$ olmuşdur.

Barxudarlı kəndi yaxınlığında məntəqədə 1974-1988-ci illər ərzində qəza maksimumu 6 iyun 1978-ci ildə müşahidə edilmiş və $104 \text{ m}^3/\text{s}$ olmuşdur. Minimal axım qış qıtsulu rejim fazasında müşahidə edilir.

Ağstafaçayın axımını tənzimləmək üçün su anbarı tikilmişdir, onun ümumi həcmi 120 mln.m^3 , faydalı həcmi 111 mln.m^3 , su səthinin sahəsi $6,95 \text{ km}^2$, bəndin hündürlüyü $50,5\text{m}$, orta dərinlik $17,3 \text{ m}$ -dir. Ağstafaçayın respublika ərazisində bulanlıqlığı il ərzində 10 dan 430 q/m^3 -ə qədər dəyişir. İl ərzində ən böyük bulanlıqlıq 500 q/m^3 yaz gursuluğunda müşahidə edilmişdir.

Gətirmələrin illik axımı 50 min ton, gətirmələr axım modulu 28 t/km^2 il olmuşdur.

Ağstafaçayda suyun temperaturu il ərzində $1,5^{\circ}\text{S}$ -dən (fevral) $20,6^{\circ}\text{S}$ (iyul) arasında dəyişir. 1988-ci ildə maksimal temperatur $25,1^{\circ}\text{S}$ olmuşdur.

Ağstafaçay su anbarı Musagey kəndi yanındadır ki, sutoplayıcısının sahəsi 1815 km^2 -dir. Su anbarında suyun orta günlük temperaturu $2,2^{\circ}\text{S}$ (fevral) – 26°S (iyul) arasında dəyişir.

Çay suyunun minerallaşma dərəcəsi $646,8 \text{ mg/l}$, maqniiy $14,2 \text{ g/l}$, sulfat $247,2 \text{ g/l}$, xlor $22,4 \text{ g/l}$ -dir, çayı əsas çirkəndirən İcevanın (Ermənistən) sənaye obyektləridir, fosfor $0,056 \text{ mg/l}$, dəmir $0,06 \text{ mg/l}$, neft məhsulları $0,07 \text{ mg/l}$, fenol $0,008 \text{ mg/l}$ -dir.

Axıncaçay

Axıncaçayın sutoplayıcısının sahəsi 1178 km^2 , uzunluğu 76 km -dir. Axıncaçayın 4 sağ qolu və 9 sol qolu vardır. Tovuzçay Axıncaçayın sol qolu olaraq mənsəbdən 24 m yuxarıda ona qovuşur. Axıncaçayın 4 sağ və 8 sol qolu haqqında məlumat aşağıdakı cədvəldə verilib (cədvəl 2.1).

Axıncaçayın mənbəyi Kiçik Qafqazın Keçəldağ silsiləsinin Başkənd aşırımı yanında 1950 m yüksəklikdədir. Çay Kürə onun mənsəbindən 812 km -də töküür. Axıncaçay tranzit çay olub respublika ərazisində uzunluğu 31 km -dir. Suayrıçı xəttin ən yüksək zirvəsi Murğuz (2993) dağıdır. Çayın hövzəsinin orta eni $15,9 \text{ km}$, Ağdam kəndinə kimi isə $11,3 \text{ km}$ -dir. Hövzəsinin orta yüksəkliyi 1142 m , Ağdam kəndinə kimi isə 1482 m -dir. Çayın ümumi düşməsi 1795 m , orta meylliyi isə $23,6\%$ -dir.

Tovuzçay və Əsrikçay haqqında geniş məlumat ayrıca veriləcəkdir.

Cədvəl 2.1

Axıncaçayın əsas qolları

ADL	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km ²
Zamanlıçay	sol	67	12	28
Qeyallıçay	sol	64	8	16
Karvandarçay	sol	60	11	17
Adsız	sol	56	8	13
Ağqayaçay	sağ	52	6	11
Adsız	sol	50	7	12
Adsız	sol	48	12	20
Mehrabaçay	sol	45	28	194
Adsız-Ayqedzar kəndi yaxınlığında	sağ	40	8	18
Çələbi	sağ	38	5	8
Kirqi	sol	35	9	26
Əsrikçay	sağ	11	48	170

Qeyd: Çayların əsas qollarını göstərən cədvəldə:

ML - qolun mənsəbdən hansı məsafədə tökülməsini,

L - qolun uzunluğunu, F - hövzənin sahəsini göstərir.

Axıncaçayın hövzəsində meşənin sahəsi 385 km^2 , o
cümlədən Tovuzçay və Əsrikçay hövzəsindəki meşə sahəsi

134 km²-dir. Hövzədə çay şəbəkəsinin sıxlığı 0,63 km/km² dir. Çayın dərəsi Çələbi çayının mənsəbinə qədər V formalı, bəzi yerlərdə kanyon şəklində olur. Sonra isə təknəvari formadadır. Tovuzçayın qovuşduğu yerdə eni 100 m-ə qədər olan çayların gətirmələr konusu yaranır. Eni 200m-dək olan gətirmə konusu Əsrikçayın mənsəbində yaranıb, dib çöküntülərin diametri 150-200 mm, iri çöküntülər 300-500 mm-dir.

Axıncaçayın mənsəb hissəsində geniş gətirmə konusu əmələ gəlib. Dib çöküntülərinin ölçüsü 100-200 mm-dir. Çayın məcrası planda bütün hissələrdə əyrintilidir.

Su rejimi xüsusiyyətlərinə görə Axıncaçay yaz gursulu rejimli olsa da yağışlar nəticəsində yay aylarında, əsasən də iyul ayında daşqınlar da yaranır. Ağdam kəndi yanında aparılmış ölçü işlərinin nəticələrinə görə (1933-1988) orta çoxillik su sərfi 2,48 m³/s müşahidə edilmiş ən böyük su sərfi 68,7 m³/s-dir, 5-6 iyun 1973 cü ildə müşahidə edilmişdir. Müşahidələr dövründə 3 dəfə 1934-cü ildə 30 avqustda və 4 sentyabrda çayda su olmamışdır. Axıncaçayda qəza daşqınları 25 iyun 1952-ci, 20 iyul 1960-ci və 08 iyul 1972-ci illərdə müşahidə edilmişdir. Çay suyunun temperaturunun 10⁰S yə keçməsinin orta çoxillik tarixi 19 apreldir. Fevral ayının orta temperaturu 3,5⁰S, iyul ayınınkı isə 17,7⁰S-dir. Payızda temperaturun 10⁰S dən aşağı düşməsinin tarixi 11 noyabrdır. Müşahidə edilən suyun maksimal temperaturu 1988-ci ildə 22,5⁰S olmuşdur. Axıncaçay üzərindəki su anbarının səthinin sahəsi 0,92 km², hövzəsinin sahəsi 489 km²-dir. Su anbarında orta çoxillik səviyyə 586,89 m BS. Su anbarının ümumi həcmi 14 mln. m³, faydalı həcmi 12 mln. m³, suvarılan sahə 7,4 min hekatardır.

Su anbarının sahilində suyun temperaturu yanvar fevral aylarında $2,0^{\circ}\text{S}$, iyul avqust aylarında $22,5^{\circ}\text{S}$ olur.

Axıncaçayın qolları olan Çələbi və Kirqidə sel daşqınları da formalasılır.

Çayda orta bulanlıqliq dərəcəsi 100 q/m^3 -ə çatır. Gursululuq rejimində isə 300 q/m^3 -dən çox olur. İllik gətirmələr axımı 9 min tondan çox olur.

Çayda buz hadisəleri sahil buzu şəklində olur, onun davamiyyəti 5-55 gündür. On çox sahil buzu 1938-ci ildə davam etmişdir. Bəzi illərdə buz hadisəsi tamamilə müşahidə edilmir. Çayın səthini tam buz bağlaması müşahidə edilməmişdir.

Çayın suyu hidrokarbonatlı su sinfinə aiddir. Çayın suyundan suvarmada geniş istifadə edilir.

Tovuzçay

Tovuzçay Kiçlk Qafqazın Murğuz silsiləsindən 1972,9 m yüksəklikdən başlayır və Axıncaçayın mənsəbindən 24 km yuxarıda Dondar-Quşı kəndindən 1,0 km qərbdə ona tökülmüşdür (460 m).

Tovuzçayın sutoplayıcısının sahəsi 278 km^2 , uzunluğu 42 km-dir. Tovuzçay da tranzit çaydır və Azərbaycan ərazisində onun aşağı axını 11 km-dir.

Tovuzçay Axıncaçayın sol qoludur. Tovuzçayın hövzəsinin orta eni 6,6 km-dir.

Tovuzçayın əsas qolları aşağıdakılardır:

1. Adsız sol qolu; uzunluğu 7 km, hövzəsinin sahəsi 25 km². Tovuzçayın mənsəbindən 34 km yuxarıda ona qovuşur.
2. Navur çayı, sol qolu; uzunluğu 8 km, hövzəsinin sahəsi 10 km². Tovuzçayın mənsəbindən 22 km yuxarıda ona tökülür.
3. Noraşen çay, sağ qolu; uzunluğu 17 km, hövzəsinin sahəsi 26 km²-dir. Tovuzçayın mənsəbindən 10 km yuxarıda ona tökülür.

Tovuzçayın hövzəsinin orta yüksəkliyi 1142 m, ümumi düşməsi isə 1440 m-dir. Çayın orta meyilliyi 93%-dir. Hövzənin 30%-i (83 km²) meşədir. Çay şəbəkəsinin sıxlığı 0,93 km/km²-dir. Çayın dərəsi V şəkillidir və dibdən eni Əlibağlıya qədər 50-75 m, yamacının hündürlüyü 100-200 m, dikliyi isə 20- 45°-dir. Əlibağlıdan mənsəbə qədər dərədə 3-4 terras var.

Irriqasiya məqsədi ilə Xatımlı su anbarı tikilmişdir ki, onun ümumi su həcmi 4,1 mln.m³, faydalı həcmi 3,85 mln.m³, suvarılan sahə 600 ha-dir.

Su rejiminin əsas fazası daşqındır. Yaz gursululuğu qısa müddətdə qurtarır və yaz-yay yağışları (aprel iyul) daşqınların yaranmasına səbəb olur.

Axım norması 0,7 m³/s, ən böyük su sərfi Tovuz şəhəri yanında 22,2 m³/s, 25 may 1982-ci ildə və 50,8 m³/s 7 may 1952-ci ildə müşahidə edilmişdir.

Respublikadan kənardə sudan istifadənin həcmi böyük olduğundan, respublika ərazisində axım həcmi ciddi azalmış olur. Sulu-daşlı sel daşqınları çayın qollarında bəzi illərdə yaranır. Bulanlıqlıq dərəcəsi qış-da minimum, yaz yay daşqınlarında isə artır və 1000 q/m³-ə çatır. Orta

minerallaşma dərəcəsi 500 q/m^3 dir. Tovuzçayın suyunun kimyəvi tərkibi hidrokarbonatlı, kationlardan isə üstünlüyü $\text{Na}+\text{K}$ təşkil edir. Çay suyunun temperaturu aşağı axınında yanvar fevral ayında 5°S , iyul ayında 24°S yə bərabər olur. 1988-ci ilin 10 oktyabrında suyun temperaturu 30°S olmuşdur.

Çay suyundan əsasən suvarmada istifadə olunur. 4-dən çox magistral kanal vasitəsilə çaydan su götürülür. Suvarma texnologiyası yeniləşmədiyindən axım itgisi çox böyükdür. Kanallardan infiltrasiya da böyük olduğundan ətraf sahələrin pozulmasına səbəb olur. Tovuzçayı çırkləndirən Berd rayonunun (Ermənistən) sənaye obyektləridir.

Tovuzçayın minerallaşma dərəcəsi 821 mq/l -dir. Tovuz şəhərində çayın suyunda maqnezium $15,0 \text{ mq/l}$, sulfat 354 mq/l , xlor $21,4 \text{ mq/l}$, fosfor $0,02 \text{ mq/l}$, neft məhsulları $0,08 \text{ mq/l}$, fenol $0,01 \text{ mq/l}$ -dir.

Üzərindəki su anbarının həcmi 37 mln. m^3 fay-dalı həcmi 35 mln. m^3 , su səthinin sahəsi $2,25 \text{ km}^2$, bəndin hündürlüyü $52,5 \text{ m}$, orta dərinlik $16,5 \text{ m}$ -dir.

Əsrikçay

Əsrikçay Kiçik Qafqazın Şahdağ silsiləsindən axan iki adsız kiçik çayların qovuşmasından əmələ gelir. Hər iki kiçik çay debiti $0,5 \text{ l/san}$ olan bulaqlardan başlayır. Əsrikçay Axıncaçayın sağ qoludur və mənsəbdən 11 km yuxarıda Axıncaçaya tökülür. Hövzəsinin sahəsi 170 km^2 , uzunluğu 48 km -dir. Çayın 46 qolu vardır və onların

uzunluqları 5 km-dən azdır. Hövzənin orta yüksəkliyi 1099 m-dir. Orta meylliyi 30,6 %-dir. Sahəsinin 30 %-i meşədir (51 km^2). Çay şəbəkəsinin sıxlığı $0,82 \text{ km/km}^2$ dir. Əsrik Cirdəxan kəndi yaxınlığında çay dərəsi qayalıqdır və hündürlüyü 2-3 m-ə çatan xırda şəlalə var. Çayın əsas qida mənbəyi yağış və yeraltı sulardır. Gursulu luq qısa müddətdə qurtarır (aprel ayında), yağış daşqınları may ayının sonuna dək davam edir. Daşqınlar payızda da yaranır. Qıtsulu faza yay və qışda müşahidə edilir.

Əsrik Cirdəxan kəndi yanında suölçən məntəqənin (114 km^2) məlumatlarına əsasən orta çoxillik su sərfi $0,38 \text{ m}^3/\text{s}$, axım modulu $3,25 \text{ l/s km}^2$ -dir.

Orta illik axım həcmi $11,7 \text{ mln. m}^3$ -dir. Müşahidə illəri ərzində ən böyük su sərfi $24,9 \text{ m}^3/\text{s}$ 24 iyun 1979-cu ilin kicik su sərfi isə 26 l/s 17-21 iyul 1970-ci ildə qeydə alınmışdır.

Gətirmələrin orta çoxillik sərfi $0,12 \text{ kq/s}$, illik gətirmələr axımının həcmi isə $3,7 \text{ min tondur}$. Müşahidə illərində ən böyük gətirmələr sərfi 23 kq/s 26 iyun 1972-ci ildə, minimal $0,16 \text{ kq/s}$ 11-15 iyul 1961-ci ildə alınmışdır. Bulanlıqlıq dərəcəsinin orta çoxillik qiyməti 360 q/m^3 , maksimum isə $16 \text{ iyul 1970-ci və 9 iyun 1971-ci ildə } 13000 \text{ q/m}^3$ olmuşdur. Gətirmələrin qranulometrik tərkibi müxtəlifdir. Ən iri gətirmələr $1\text{-}0,5 \text{ mm}$ ümumi gətirmələrin $0,2\%$, ən çox $0,05\text{-}0,01 \text{ mm}$ 40% təşkil edir.

Əsrikçayın Əsrik Cirdəxan kəndi yanında suyun temperaturunun orta çoxillik qiyməti yanvar ayında $0,1^{\circ}\text{S}$, iyulda 18°S -dir. Ən yüksək temperatur $28,8^{\circ}\text{S}$ 07 avqust 1968-ci ildə qeydə alınmışdır. Buz hadisələri sahil buzu formasında hər il müşahidə edilir. Çayda buz örtüyü ancaq

1971-ci ilin dekabından 1972-ci ilin yanvar ayına qədər 31 gün ərzində müşahidə edilmişdir.

Əsrikçayın suyu hidrokarbonatlı olub HCO_3 – 36-44% ekv-tə bərabərdir. Çayın su ehtiyatı suvarmada geniş istifadə edilir. Çaydan 5 magistral kanal vasitəsi ilə su götürülür.

Zəyəmçay

Zəyəmçay Kiçik Qafqazın Şahdağ silsibsinin şimal yamacından Şəkərbəyçayla Çətindərə çaylarının qovuşmasından başlayır. Hövzəsinin sahəsi 942 km^2 , uzunluğu 90 km-dir. Hövzəsi Gədəbəy, Tovuz və Şəmkir rayonlarının ərazisindədir. Hövzəsinin orta eni 10,5 km-dir.

Hövzənin orta yüksəkliyi 850m-dir. Çayın ümumi düşməsi 1894 m, orta meylliyi 21%-dir. Zəyəmçayın 14 qolu var; onlardan 6-sı sağ, 8-i isə soldur.

Cədvəl 2.2

Zəyəmçayın əsas qolları

Çayın adı	Hansi sahildən qovuşur	ML, km	L, km	F, km^2
Şəkərbəyçay	sağ	81	9	30
Qaramuradçay	sol	81	8	18
Ləşkərçay	sol	76	6	7
Kiçikqaramuradçay (Daryudarçay)	sol	74	11	32
Ağirançay	sol	71	10	16
Erkinazbulaqçay	sağ	71	5	6
Çətindərə	sol	68	24	102
Bacanka	sol	66	25	236
Çanaxçıçay	sağ	57	8	30
Şamlıxçay	sol	54	7	27
Adsız	sağ	46	6	11
Əhmədabadusu	sol	44	9	20
Kilisəsuyu	sağ	40	14	33

Çay hövzəsində 28 km² meşə örtüyü vardır. Meşə əsasən Tatarlu kəndinə qədər olan sutoplayıcıdadır. Zəyəmçayın hövzəsində çay şəbəkəsinin orta sıxlığı 0,78 km/km²-dir. Çətindərə çayı töküləndən aşağıya doğru çay genişlənir. Bəzi yerlərdə genişlənən hissəsinin eni 150-200 m-ə çatır. Ağbaşlarda dərə daralması 5 km-ə qədər davam edir. Çobansığınax kəndindən başlayaraq dərə təknəvari forma alır.

Mənsəbdən 1,5 km-də dərə öz formasını tam itirir və çay 0,5 km zolaq şəklində Kürün birinci terrasında y ayılır və Zəyəmçayın hündürlüyü 5-dən 20 m-ə qədər olan gətirmə konusu formalaşır.

Zəyəmçay yaz qursulu rejiminə malik olan çay tipinə aiddir. Əsas qida mənbələri yeraltı sular, yağış və qar sularıdır. Orta çoxillik su sərfi 5,23 m³/s-dir. Çayda yağış daşqınları da tez-tez yaranır. Gursululuq əsasən aprel ayının sonunda, ya da mayın əvvəllərində qurtarır. Yağış daşqırlarının maksimal su sərfi gursululuğun maksimal su sərfindən bir çox illərdə böyük olur. Müşahidə illərində Ağbaşlar məntəqəsində ən böyük su sərfi 313 m³/s 24 iyul 1963-cü ildə minimal su sərfi isə 0,1 m³/s 21-27 avqust 1951-ci ildə müşahidə edilmişdir. 30 günlük minimal su sərfi isə 0,56 m³/s 1951-ci ildə qeydə alınmışdır.

Zəyəmçayın Ağbaşlar kəndi yaxınlığındakı ölçü məntəqəsinin məlumatlarına əsasən suyunun orta çoxillik temperaturu yanvar ayında 1,1⁰S, iyul və avqust aylarında 17,4⁰S-dir. Ən yüksək temperatur 27,6⁰S 8 iyun 1964 cü ildə müşahidə edilmişdir. Zəyəmçayda buz hadisələrindən ən tez-tez təkrar olunanı sahil buzudur. Buz hadisələri çayda

20 dekabrdan başlayaraq 21 fevraladək davam edir. Orta hesabla 43 gün davam edir. Ən davamiyyətli buz hadisəsi 1948-1949-cu illərdə olmuş və 104 gün davam etmişdir. Çayda 36 gün buz örtüyü 1949-1950-ci illərdə qeydə alınmışdır. Zəyəmçayda 1965- 1966-ci illərdə isə buz hadisəsi baş verməmişdir.

Yanıxlı kəndindən aşağı çayın suyundan suvarmada çox istifadə edilir. Yanıxlı su ölçmə məntəqəsindəki məlumatlar qısa dövrü əhatə edir və asılı gətirmələr sərfi təqribən $0,58 \text{ kq/s}$, bulanlıqlıq dərəcəsi 134 q/m^3 təşkil edir.

Kimyəvi tərkibinə görə Zəyəmçay hidrokarbo-natlı kationlardan kalsium üstünlük təşkil edən suya malikdir. Minerallaşma dərəcəsi 147-dən 436 mq/l-e qədər dəyişir. Zəyəmçayın su ehtiyatlarından suvarmada geniş istifadə edilir. Çaydan 11-dən çox magistral kanalla su götürülür.

Çay axımını tənzimləmək məqsədi ilə çay üzərində ümumi həcmi 143 mln.m^3 faydalı həcmi 138 mln. olan 14 min ha. sahəni suvarmaq üçün su anbarının tikilməsi nəzərdə tutulub.

Cəhriçay

Cəhriçay Kiçik Qafqazın Şahdağ silsiləsindən Qarilisk və Slavyanka çaylarının qovuşmasından əmələ gəlir. Əsas çay kimi Qarilisk götürülür və onun mənbəi 1800 m yüksəklikdəki bulaq qəbul edilir. Cəhriçay Kürə onun mənsəbindən 769 km yuxarıda 110 m - lik yüksəklikdə töklür.

Cəhriçayın hövzəsinin sahəsi 326 km^2 , uzunluğu 58 km-dir. Cəhriçayın əsas qolları:

- 1) Sol qolu Slavyanka – uzunluğu 8 km, hövzəsinin sahəsi 23 km^2 ;
- 2) Sol qolu Xarxarçay – uzunluğu 7 km, hövzəsinin sahəsi 10 km^2 ;
- 3) Sağ qolu Artalaçay – uzunluğu 18 km, hövzəsinin sahəsi 61 km^2 -dir.

Cəhriçayın hövzəsinin orta yüksəkliyi 1083 m, hövzənin orta meylliyi isə $30,2\%$ -dir. Cəhriçayın hövzəsi Gədəbəy və Şəmkir rayonları əraisindədir. Çay şəbəkəsinin orta sıxlığı $0,75 \text{ km/km}^2$ -dir.

Cəhriçay daşqın rejimli çaydır. Çünkü gurusululuq çox qısa müddətdə baş verir. Qar suyu ilə qidalanma illik axım həcmiminin 8% -ni, yağış suyu isə 65% -ni təşkil edir. Yeraltı suların çayın qidalanmasında rolü çox deyil, $27\%-ə$ qədərdir.

Axım norması müşahidə məlumatları kifayət qədər olmadığından rayon qrafikindən ($M=f(H)_{\text{or}}$) müəyyən edilmişdir və $0,4 \text{ m}^3/\text{s}$ -dir. Cəhriçayda daşqın iyun və payız aylarında müşahidə edilir. Qış qıtsulu rejimdə su sərfi ciddi azalır və ayrı-ayrı illərdə su sərfi sıfira yaxınlaşır. Çayın asılı gətirmələr axımı ildə 3,8 min tondur.

Buz hadisələrindən çayda sahil buzu müşahidə edilir və 5-35 gün davam edir. Sərt qış keçən illərdə çayın səthi 2-5 gün qalınlığı 5 sm-ə qədər olan buzla örtülür. Bəzi illərdə (1939, 1940 və s.) çayda buz hadi-səsi müşahidə edilmir.

Su ehtiyatı az olduğundan suvarmada məhdud həcmində istifadə edilir. Şəmkir rayonunun Çardaxlı kəndi

yanında çayda kiçik su elektrik stansiyası keçmişdə fəaliyyət göstərirdi. Cəhriçayda 1980-1981-ci illərdə Cəhriçay 1 və Cəhriçay 11 su anbarları tikilib. Birinci su anbarının tam və faydalı həcmi eyni olub bir mln.m³, su səthinin sahəsi 0,12 km²-dir. İkinci su anbarının tam həcmi 1,3 mln.m³, faydalı həcmində bərabərdir, su səthinin sahəsi isə 0,18 km²-dir.

Şəmkirçay

Şəmkirçay Kiçik Qafqazın Şahdağ silsiləsinin şimalşərq yamacından axmağa başlayan Sarısu və Ağdaşsu qovuşduqdan sonra başlayır. Şəmkirçayın mənsəbi kimi Sarisuyun mənsəbi götürülür. Sarısu Hinaldağdan 3220 m yüksəklikdən başlayır. Şəmkirçayın hövzəsinin sahəsi 1170 km², uzunluğu 95 km-dir, 6 sağ və 8 sol qolu vardır. Şəmkirçay Kürün mənsəbindən 812 km yuxarıda Xülüf kəndi yaxınlığında 93 m yüksəklikdə Kürə töküür.

Hövzənin orta yüksəkliyi 1634 m-dir. Çayın ümumi düşməsi 3127m, dağlıq hissədə meylliyi 43,5%, düzən hissədə 14%, çayın orta meylliyi 33%- dir.

Şəmkirçayın mənsəb hissəsindəki Göygöl qədim buzlaqların fəaliyyətinin məhsuludur. Göygöl 2470 m yüksəklikdədir. Göl şirinsulu və axarlıdır, həmçinin Sarisuyun adsız qolu göldən çıxır. Gölün uzunluğu 1250 m, minimal dərinliyi 60-dir. Hinaldağla Göygöl arasında xırda göl qrupu yerləşib. Onlar Sarısu çayı ilə əlaqədardırlar və 3052 m yüksəklikdədirler. Göygölün axımı tənzimlənib və intensiv suvarma dövründə Şəmkirçayı qidalandırır.

Hövzədə çayın hər iki sahilində meşə Barsüm kəndinə qədər 310 km^2 sahəni əhatə edir. Mənsəb hissəsində Xülfü kəndi yaxınlığında tuğay meşələri 6 km^2 sahəni tutur. Çay şəbəkəsinin orta sıxlığı $0,83 \text{ km/km}^2$ -dir. Dərə mənsəb hissədə dayazdır və V şəkillidir, axın boyu dərinlik artır. İlk $5\text{-}6 \text{ km}$ -də dərin-ləşmə ciddi gedir, buna səbəb meylliin böyük olmasıdır (165%). Yamacların hündürlüyü $100\text{-}150 \text{ m}$ -ə çatır. Dərənin eni $20\text{-}50 \text{ m}$ -dir. Dərənin forması Ağdaşsu çayın töküldüyü yerdən yuxarı dar dərə formasına keçir, yamacların hündürlüyü $200\text{-}300 \text{ m}$, dərənin dibinin eni $15\text{-}30 \text{ m}$ -dir. Dar dərədən çıxandan sonra dərə yenə də V formasını alır.

Cədvəl 2.3

Səmkirçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	km^2
Sarisu	Sağ	84	12	30
Ağdaşsu	Sol	84	11	28
Adsız	sol	79	9	20
Qoşqarçay	sağ	76	18	86
Çobançay	sol	74	7	8
Murtuzçay	sol	70	11	20
Səmkir	sağ	69	25	192
Aytalçay	sol	65	6	14
(Gədəbəyçay	sol	60	19	121
Əmirvarçay	sağ	58	19	100
Adsız	sağ	56	10	20
Sərdərçay	sol	54	9	19

Barsumçay	sol	47	7	19
Nüzkerçay	sağ	39	7	36

Çobançaydan aşağı yenə də dar dərə formalaşır və yamacların dikliyi $30-50^{\circ}$, hündürlüyü 100-150 m olur. Şəmkir çayın töküldüyü yerdən 1,5 km yuxarı dərə yenidən V formasını alır. Gülənbər kəndindən aşağı dərə təknəvari formaya keçir və dərənin dibdən eni 100-200-dən 400-600 m-ə qədər genişlənir.

Təknəvari dərənin daralıb genişlənməsi prosesi Mansurlu kəndindən aşağı dayanmış və dərənin təknəvari forması dayanıqlı olmuşdur.

Şəmkirçay yaz gursulu rejiminə malikdir. Fəsli qar suyu ilə qidalanma illik axım həcminin 38%-ni, suları isə 17 %-ni təşkil edir.

Şəmkirçay üzərində fəaliyyətdə olan iki hidrometrik məntəqə vardır. Qalakənd yanındakı məntəqəyə qədər Şəmkirçayın hövzəsinin sahəsi 117 km^2 -dir və stasionar müşahidələr 1966-ci ildən başlayıb. Çayın bu məntəqənin məlumatlarına görə axım norması $2,34 \text{ m}^3/\text{s}$ olmuşdur.

Barsüm hidrometrik məntəqəsinə qədər Şəmkirçayın hövzəsinin sahəsi 922 km^2 -dir. Stasionar müşahidələr 1928-ci ildən aparılır. Bu məntəqənin hidrometrik məlumatlarına əsasən axım norması $8,47 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $240 \text{ m}^3/\text{s}$ 4 iyul 1981-ci ildə qeydə alınmışdır.

İllik axımın variasiya əmsalı 0,26 - ya bərabərdir. İllik su sərflərinin 1% təminatlı qiyməti $14,6 \text{ m}^3/\text{s}$, 5% təminatlı isə $12,2 \text{ m}^3/\text{s}$ -yə bərabərdir. Şəmkir çayında (Barsüm məntəqəsi) maksimal su sərfi 45 il ərzində 43-ü gursulu

rejimdə, 1 dəfə isə payız daşqını zamanı müşahidə edilib. Maksimal su sərflərinin orta çoxillik qiyməti $67,1 \text{ m}^3/\text{s}$, variasiya əmsalı 0,54-dür. Müxtəlif təminatlı maksimal su sərfləri hesablanmışdır ki, 1% təminatlı maksimal su sərfi $457 \text{ m}^3/\text{s}$, 10% təminatlı isə $281 \text{ m}^3/\text{s}$ olmuşdur.

Barsüm məntəqəsində çay gətirmələri üzərində müşahidələr 1931, 1932, 1935, 1939, 1941, 1942 və 1950-ci ildən sonra isə fasılısız müşahidələr aparılmışdır. Orta çoxillik gətirmələr sərfi $3,6 \text{ kq/s}$, gətirmələr axımın həcmi isə 120 min tona bərabərdir. Ən böyük gətirmələr sərfi 940 kq/s 25 iyun 1965-ci ildə, ən az $1,7 \text{ kq/s}$ isə 28-30 iyun 1975-ci ildə müşahidə edilmişdir. Orta çoxillik bulanlıqlıq dərəcəsi 450 q/m^3 , ən böyük müşahidə edilən bulanlıqlıq 41000 q/m^3 20 iyun 1969-cu ildə qeydə alınmışdır.

Şəmkirçayın suyunun temperaturu yanvarda $1,2^\circ\text{S}$, iyulda $16,9^\circ\text{S}$ -dir. Ən maksimal temperatur $27,7^\circ\text{S}$ 18avqust 1962-ci ildə müşahidə edilmişdir.

Buz hadisələrindən çayda sahil buzu əmələ gəlir və orta hesabla ildə 33 gün müşahidə edilir. Ancaq 1971-1972-ci illərin qış aylarında sahil buzu 89 gün davam etmişdir. Sahil buzu əsasən dekabr ayında yaranır. Qeyd etmək lazımdır ki, 1963-cü ildə meteoroloji şəraitlə bağlı sahil buzu hətta 7 martda əmələ gəlmişdir.

Şəmkirin hövzəsindəki axarlı Göygölün axımı tənzimlənmiş, onun hövzəsinin sahəsi 14 km^2 , su səthinin sahəsi $0,34 \text{ km}^2$ -dir. Maksimal dərinliyi 66 m, uzunluğu 1200 m, maksimal eni isə 500 m-dir. Göygölün məntəqəsinin sıfırı $2461,75 \text{ m BS}$, müşahidələr 1956-ci ildən başlayaraq aparılır. Göldə orta illik səviyyə 636 sm -dir.

Çayın suyu hidrokarbonatlı kalsium kationu üstünlük təşkil edən tipə aiddir.

Qoşqarçay

Qoşqarçay Kiçik Qafqazın Murovdağ silsiləsinin Qoşqar dağının (3368 m) şimal yamacından axmağa başlayır və iki xırda çayların Hamamçay və Xaçbulağın qovuşmasından əmələ gəlir. Qovuşma yerində hündürlük 1605,5 m-dir. Əsas çay kimi Hamamçay götürülüb. Hamamçay güclü bulaqların bir yerə tökülməsindən yaranır. Qoşqarçayın hövzəsinin sahəsi 798 km^2 , uzunluğu 736 km-dir. Kürün mənsəbindən 736 km yuxarıda Kürə tökülür (83 m). Hövzəsinin orta eni 10,7 km, orta hündürlüyü isə 769 m-dir. Çayın ümumi düşməsi 2277 m, orta meylliyi 30‰-dir. Qoşqarçayın 10 qolu vardır, onlardan 4-ü sağ, 6-sı isə sol qoludur.

Hövzədə çay şəbəkəsi Xeyrəçayın məntəqəsinə qədər yaxşı inkişaf edib və çay şəbəkəsinin sıxlığı bu hissədə $0,7 \text{ km/km}^2$ -dir. Elə bu hissədə əsasən səth axımı formalasılır. Xeyrəçaydan aşağı çay qol qəbul etmir (Sansudan başqa) və yan axımı olmayan çayın uzunluğu 35 km-dir. Hövzənin çay şəbəkəsinin sıxlığı $0,39 \text{ km/km}^2$ -dir. Çayın dərəsi yuxarı axında V şəkillidir və dibdən eni 1-2 m, yamacın hündürlüyü 10-30 m-dir. Axın boyu dərə genişlənir.

Daşkəsən şəhərinə qədər genişlənməsi davam edir, dibdən dərənin eni 30-70 m-dir. Dərənin ən geniş yeri

Güney-Zaqalı kəndi yanındadır. Yamacların hündürlüyü 200 m, dikliyi isə 20-60⁰-dir. Sarıtəpə kəndindən aşağı dərə təknəvari forma alır, dərənin dibdən eni 120-200 m, yamacları 20-30 m hündürlükdə olmaqla dikliyi 20-30⁰-dir.

Qoşqarçayın su rejimi fazalarından gursululuq mart ayında başlayır və may ayında qurtarır. Yağış daşqınları da Qoşqarçayda gursululuq qurtardıqdan sonra tez-tez təkrar olunur. Qıtsulu rejim fazası noyabr fevral aylarında müşahidə edilir.

Çayın yuxarı axınında iyul avqust aylarında sel hadisələri müşahidə edilir.

Qoşqarçayda Sarıtəpə, Qızılca, Sərkər kəndləri yanında 1962-1964, 1966-1999-cu illərdə müşahidələr aparılmışdır. Orta çoxillik su sərfi 1,64 m³/s, axım modulu 6,75 l/s·km², müşahidə illərində ən böyük su sərfi 152 m³/s 5 iyun 1978-ci ildə keçmişdir. Ən kiçik su sərfi 0,049 m³/s isə 10 avqust 1962-ci ildə qeydə alınmışdır.

Qoşqarçayda yay-payız fəsillərində daşqınlar da formalaşır. Suyun temperaturunun orta çoxillik qiyməti yanvar ayında 1,4⁰S, iyul ayında 19,5⁰S-dir. Çayda ən yüksək temperatur 27,7⁰S 18 iyul 1962-ci ildə müşanidə edilmişdir.

Qoşqarçayda dekabr-fevral aylarında sahil buzu əmələ gəlir. Xacbulağın qovuşduğu yerdən yuxarıda yanvar-fevral aylarında çayın səthi buz bağlayır. Buzun qalınlığı 5 sm-ə çatır. Çay 20 - 40 gün ərzində buzla örtülür. Mart ayında çay buzdan tam azad olur.

Qoşqarçayın suyu hidrokarbonatlı olsa da yuxarı axınında dağ-mədən sənayesi tərəfindən çirkləndirilir.

Çayda aralıq rejim fazasında maqnezium 5,8 mq/1, sulfat 170,4 mq/1, mineralliği 583 mq/1, fosfor birləşmələri 0,073 mq/l, silisium 5,6 mq/1, dəmir 0,12 mq/1-dir.

Cədvəl 2.4

Qoşqarçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
Hamamçay	sağ	68	8	18
Xaçbulaq	sol	68	11	36
Daşkəsənçay	sol	62	6	11
Mollahəsənliçay	sağ	62	7	14
Adsız	sol	55	9	17
Quşıçay	sol	54	11	33
Ziarətçay	sağ	50	10	15
Zağalıçay	sol	41	17	31
Xeyrətçay	sol	35	24	77
Sarısu	sağ	6	11	—

Çayın hövzəsində Zəyli kəndi yanında Qoşqarçay su anbarı vardır, su anbarının sutoplayıcısının sahəsi 76 km², su aynasının sahəsi isə 0,38 km²-dir. Su anbarında suyun temperaturunun orta çoxillilik qiyməti minimum 1⁰S, maksimum 19,6⁰S-dir.

Su anbarı ildə orta hesabla 63 gün buz bağlayır. 1971-1972 ci illərdə 107 gün su anbarı buzla örtülmüşdür.

Qoşqarçayın suyu sənaye və kənd təsərrüfatında geniş istifadə edilir.

Gəncəçay

Gəncəçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal yamacından axmağa başlayır. Çayın mənsəbi 2814 m yüksəklikdədir. Gəncəçay Kürə mənsəbindən 720 km yuxarıda tökülmüş. Gəncəçayın uzunluğu 99 km, hövzəsinin sahəsi 752 km²-dir. Çayın 9 qolundan 5-i sağ, 4-ü isə sol qoludur.

Çayın hövzəsi cənubdan şimala doğru enli və uzunsovdu. Murovdağ silsiləsi boyu Tərtərçayla, qərbdən Qoşqarçayın hövzəsi, şərqdən isə Kürəkçayın hövzəsi ilə həmsərhəddir. Hövzənin orta eni 7,6 km, orta yüksəkliyi isə 1119 m-dir. Çayın tam düşməsi 2744 m, çayın orta meylliyi 27,7%, çay şəbəkəsinin sıxlığı 0,64 km/km²-dir.

Cədvəl 2.5

Gəncəçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən tökülmüş	ML, km	L, km	F, km ²
Zincirliçay	Sol	91	11	29
Danaqıransu	Sağ	85	9	14
Zıvlənçay	Sağ	75	15	48
Qoçazçay	Sağ	72	7	14
Çimkirçay	Sağ	69	6	10
Dəstəfurçay	Sol	66	28	69
Mədyunçay	Sağ	59	6	12
Dərəmirzəçay	Sol	56	12	46
Xanbulaq	Sol	53	13	25

Gəncəçay yaz gursulu rejim fazalı çay qrupuna aiddir. Gursululuq adətən mart ayından iyul ayınadək davam edir. Gursulu rejim fazasının orta çoxillik davamiyyəti 137-150 gündür. Gursulu rejim fazasının başlanmasının orta tarixi Gedamışda 17 mart, Zurnabadda 9 mart, Alaxançallıda 20 mart, qurtarma tarixi isə müvafiq olaraq 4-6 avqustdur. Zivlənçayda isə gursululuq 133 gün davam edir, orta başlama tarixi 17 mart, qurtarma tarixi isə 28 iyuldur. Gəncəçayın sol qolu Dəstəfurçayda gursululuq 131 gün davam edir, gursulu rejim fazasının orta çoxillik başlanması 6 mart, qurtarma tarixi isə 15 iyuldur.

Gəncəçayın qidalanmasında qar suları 32%, yeraltı sular isə 44% təşkil edir. Yaz gursulu fazasında illik axım həcminin 60%-dən çoxunu təşkil edir. Avqust, oktyabr, bə'zən noyabr aylarında qısa müddətli daşqınlar yaranır. Əsas çay və onun qolları üzərində 5 hidrometrik məntəqə var.

Gəncəçayın üzərindəki Alaxançallı kəndi yanındakı hidrometrik məntəqədə ($F=94,4 \text{ km}^2$) axım norması $1,37 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $13,7 \text{ m}^3/\text{s}$ 29 iyun 1974-cü ildə, minimal su sərfi isə $0,33 \text{ m}^3/\text{s}$ 12 yanvar 1986-ci ildə müşahidə edilmişdir.

Gedamış kəndi yanında ($F=112 \text{ km}^2$) axım norması $1,63 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $15,9 \text{ m}^3/\text{s}$ 7 iyun 1974-cü ildə, minimal su sərfi $0,37 \text{ m}^3/\text{s}$ 14 fevral 1986-ci ildə müşahidə edilmişdir.

Zurnabad kəndi yaxınlığındakı hidrometrik məntəqədə ($F=314 \text{ km}^2$) 1928-ci ildən stasionar müşahidə aparılır. Illik axım norması $4,38 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $107 \text{ m}^3/\text{s}$ 11

iyul 1965-ci ildə, minimal su sərfi 0,36 m³/s isə 1 mart 1939-cu ildə müşahidə edilmişdir.

Gəncəçayın qolu Zıvlənçayda ($46,6 \text{ km}^2$) illik axım norması $1,07 \text{ m}^3/\text{s}$, maksimal su sərfi $15,7 \text{ m}^3/\text{s}$ 17 iyun 1973-cü ildə, minimal su sərfi $0,18 \text{ m}^3/\text{s}$ 16 noyabr 1960-ci ildə müşahidə edilmişdir.

Dəstəfurçayda ($F=27,9 \text{ km}^2$) illik axım norması $0,38 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $23,8 \text{ m}^3/\text{s}$ 5 iyun 1972-ci ildə minimal su sərfi 1 l/s 23 mart 1986-ci ildə müşahidə edilmişdir.

Ümumiyyətlə, Gəncəçayda qəza daşqınları 10.07.1906; 26.08.1931; 11.07.1965; 20.08.1970, VI 2002-ci illərdə də müşahidə edilmişdir.

Gəncəçayın yuxarı axınında maksimal bulanlıqlıq dərəcəsi 280 q/m^3 , Zıvlənçay tökülən yerdən yuxarıda 590 q/m^3 , Zurnabad kəndi yanında isə 1100 q/m^3 dir. Yuxarı axında maksimal ani bulanlıqlıq 3600 q/m^3 22 yanvar 1980-ci ildə, Zurnabad yaxınlığında 10 min q/m^3 19 avqust 1970-ci ildə müşahidə edilmişdir.

Yuxarı axında gətirmələr axımının sərfi $0,17 \text{ kq/s}$, illik axım həcmi 6 min ton, aşağı axında $0,56 \text{ kq/s}$ və axım həcmi 18 min ton, müşahidə illərində ən böyük orta illik gətirmələr axımının həcmi 63 min ton olmuşdur. Gətirmələrin tərkibində 0,5- 2 mm hissəciklər ümuminin 45%-ni təşkil edir. Dib gətirmələri diametri 1-2 mm olan hissəciklər gətirmələrin 72,8%-ni təşkil edir.

Gəncəçayın termik rejiminə gəldikdə qeyd etməliyik ki, Zurnabad kəndi yaxınlığında orta çoxillik minimal temperaturu yanvar ayında $0,4^\circ\text{S}$, maksimal isə $16,6^\circ\text{S}$ -dir.

Maksimal temperalur $23,8^{\circ}\text{S}$ 20 yanvar ayında orta illik temperatur $0,2^{\circ}\text{S}$, iyulda isə $15,5^{\circ}\text{S}$ -dir. Ən yüksək temperatur 13 iyul 1980-ci ildə $t=23,8^{\circ}\text{S}$ qeydə alınmışdır. Gəncəçayda ancaq sahil buzu əmələ gəlir və ildə orta davamiyyəti 47 gün, ən maksimum davamiyyəti 1949-cu illərdə müşahidə edilmişdir.

Dəstəfurçayda isə sahil buzu hər ildə orta hesabla 75 gün davam edir. Ən çox, yəni 118 gün 1960-1961-ci illərdə qeydə alınmışdır. Dəstəfurçay qışda buzla örtülür və buzla örtülmə 50 günədək davam edir. 1968-1969-cu illərdə qışda çay 78 gün buzla örtülmüşdür. Dəstəfurçayda 1935-1936-ci illərdə qışda hətta sahil buzu da əmələ gəlməmişdir.

Gəncəçayın yuxarı axınında minerallığı $152-172 \text{ mg/l}$, aşağı axınında minerallıq 300 mg/l -ə çatır, sulfat ionu (SO_4) Gəncəçayda qonşu çaylarinkində çoxdur və 18% ekv-dir. Çayın su ehtiyatlarından suvarmada istifadə edilir. Gəncə şəhərində Gəncəçayda axın il boyu ancaq güclü yağışlar zamanı olur. Qalan günlərdə axın yoxdur və məcra şəhər zi-bilxanasına çevrilib.

Çayların çırklənməsinin göstəricilərindən biri nitratlardır. Gəncə çayında ayrı ayrı hallarda nitrat (Na'_2) $0,125-0,525 \text{ mg/l}$ - ə çatır. Ümumi dəmirin miqdarı Gədamış kəndi yanında çayda $1,3 \text{ mg/l}$ -dir. Zıvlıçayda isə 3 mg/l qeydə alınmışdır.

Kürəkçay

Kürəkçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal-şərqi hissəsində üç çayın: İlxiđərə, Ömrəçay və Bənövşəliçay

qovuşmasından əmələ gəlmışdır. Hidroloji baxımdan İlxiđərə əsas çay kimi götürülür. İlxiđərənin mənsəbi 3100 m olub Gamış (3722 m) dağından 4,0 km şimali-qərbədir. Kürəkçay Minkəçevir suanbarından aşağı Kürə töküür. Uzunluğu 126 km, hövzəsinin sahəsi 2080 km²-dir.

Cədvəl 2.6
Kürəkçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
İlxidərə	Sağ	114	12	28
Omərçay	Sol	114	7	24
Bənövşəliçay	—	114	9	36
Adsız	—	112	6	9
Tağanlısu	—	103	6	10
Ağsu	Sağ	101	15	36
Qarabulaq	—	94	14	30
Sarısu	—	87	16	51
Azatçay	Sol	87	18	52
Büzlüxcay	Sağ	86	33	112
Kerçay	Sol	25	38	51
Gorançay	Sağ	22	81	441

Kürəkçayın 12 qolundan 6-sı sağ və 6-sı sol qolundadır. Kürəkçay və onun qolu Büzlüxcay arasında yerləşən Kəpəz dağının (3030 m) bir hissəsi 1139-cu ildə zəlzələ zamanı uçaraq Ağsu çayın dərəsində bir neçə gölün yaratmışdır. Bu göllərdən ən böyükü Goy-göldür. Çayın hövzəsinin orta eni 16,5 km-dir. Hövzənin orta yüksəkliyi

797 m-dir. Çayın ümumi düşməsi 3082 m, orta meyilliyi isə 42,57%-dir.

Göy-göldən başqa Ağsu çayın dərəsində zəlzələdən yaranmış göllər: Maralgöl, Ağgöl, Qaragöl, Zəligöl, Ördəkgöl, Şamligöl. Goy-gölün sahəsi $0,79 \text{ km}^2$ orta dərinliyi 30 m, maksimal dərinliyi 93 m, hündürlüyü 1556 m-dir, uzunluğu 2,4 km, maksimal eni 0,60 km, göldə suyun həcmi 24 mln.m³-dir. Göl axını göl tipinə aiddir.

Maralgölün yüksəkliyi 1902 m, su səthinin sahəsi $0,4 \text{ km}^2$, maksimal dərinliyi 50 m-ə yaxındır.

Kürəkçayın hövzəsində çay şəbəkəsinin sıxlığı $0,36 \text{ km/km}^2$ -dir.

Kürəkçayın əsas rejimi fazası yaz gursululuğudur. Kürəkçayda gursululuq davamiyyəti 139-156 gündür. Ağsu çayın Göygölə töküldüyü yerdə gurusulu rejimi fazası 129 gün davam edir.

Kürəkçayın Çaykənd məntəqəsində gursululuğun başlanmasının orta tarixi 20 mart, qurtarması isə 6 avqust Dozular məntəqəsinin məlumatlarına əsasən gursululuğun başlanmasının orta tarixi 12 mart, qurtarması 15 avqustdur.

Ağsuçayda gursululuğun başlanmasının orta çoxillik tarixi 2 apreldir. Kürəkçayda yeraltı sularla qidalanma illik axım həcmiin 42%-ni təşkil edir.

Kürəkçay Çaykənd məntəqisinin məlumatlarına əsasən axım norması $2,86 \text{ m}^3/\text{s}$, illik axımın variasiya əmsali 0,23-dür. Müşahidə illərində ən böyük su sərfi Dozular məntəqəsində 2 iyul 1958-ci ildə keçmişdir və $168 \text{ m}^3/\text{s}$ bərabər olmuşdur. Orta çoxillik maksimal su sərfi $42,4 \text{ m}^3/\text{s}$ -dir. Variasiya əmsali 0,52-1,97 arasında dəyişir.

Kürəkçayın Çaykənd məntəqəsində suyun temperaturunun orta çoxillik qiyməti yanvar ayında $1,0^{\circ}\text{S}$, iyul ayında 14°S -dir. Ən yüksək temperatur 26 iyul 1980-ci ildə müşahidə edilib və $24,0^{\circ}\text{S}$ olmuşdur. Dozular məntəqəsində yanvar ayının temperaturu $1,6^{\circ}\text{S}$, iyul $16,7^{\circ}\text{S}$ ən yüksək temperatur 28 iyul 1480-ci ildə $25,6^{\circ}\text{S}$ olmuşdur.

Kürəkçayda ancaq sahil buzu əmələ gəlir. Orta hesabla ildə 36-3 3 gün davam edir. 1971-1972-ci illərin qışında sahil buzu 88-90 gün davam etmişdir. Kimyəvi tərkibinə görə Kürəkçay hidrokarbonatlı və minerallaşma dərəcəsi 3000 mg/l yaxındır, o cümlədən hidrokarbonat (HCO_3)- 180 mg/l , natrium və kalium ($\text{Na}+\text{K}$) - 30 mg/l -dir, kalsium isə (Ca) - $54,4 \text{ mg/l}$ - dir.

Çirkənmə prosesi əkin sahələrinə verilən gübrələrin hesabına baş verir.

Gorançay (Qaraçay)

Gorançay Kiçik Qafqazın Murovdağ silsiləsindən Gamiş dağından (3722 m) 8,7 km kənarda yer səthinə 3100 m yüksəklilikdə çıxan bulaqdan başlayır. Kürəkçayın sağ qolundan Xarkarut kəndi ərazisində Gorançay iki süni qola ayrılır. Qaraçay adlanan sağ qolun uzunluğu 15 km-dir. Sol qol isə Gorançay adı ilə axır. Qaraçınar kəndinə qədər onlar bir-birinə paralel axır. Sonra Qaraçay kənarlaşır və suyu tamamilə suvarmaya sərf olunur. Gorançayın uzunluğu 81 km, hövzəsinin sahəsi isə 441 km^2 -dir. Gorançayın uzunluğu 5,0 km-dən kiçik olan 74 qolu var. Gorançayın hövzəsinin

orta eni 5,4 km, hövzəsinin orta yüksəkliyi 1158, ümumi çayın düşməsi isə 3080 m-dir.

Gorançayın orta meyilli isə 38,0%-dir. Hövzədə meşənin ümumi sahəsi 72 km²-dir. Çay şəbəkəsinin sıxlığı 0,53km/km²-dir. Gorançay yaz gursulu rejiminə malikdir. Qida mənbələri qar suyu 37%, yeraltı sular isə 48% təşkil edir.

Gursululuq orta hesabla 135 gün davam edir. Gursululuğun başlanmasının orta tarixi Yuxarı-Ağcakənd yaxınlığında 21 mart qurtarma tarixi 3 avqustdur. Müşahidə illəri ərzində ən böyük su sərfi 19 may 1963-cü ildə keçmişdir və 45,2 m³/s bərabərdir.

Maksimal su sərfinin orta çoxillik qiyməti 15,3 m³/l, variasiya əmsalı $C_v=0,67$ -dir.

Axım norması Yuxarı-Ağcakənd məntəqəsində 2,20 m³/s-dir, qıtsulu rejim fazasında ən kiçik su sərfi 16 mart 1979-cu ildə 0,29 m³/s olmuşdur. İlin isti dövründə çayın suyundan suvarmada geniş istifadə edildiyindən şosse yolun yaxınlığında məcrada axım demək olar ki, sıfır yaxındır.

Gətirmələrin orta çoxillik sərfi 0,083 kq/s və illik gətirmələrin axımı 6600 tondur. Gursululuq fazasında illik gətirmələr axımının 73% keçir. Müşahidə illəri ərzində 1 iyul 1968-ci ildə ən böyük gətirmələr sərfi 5,8 kq/s olmuşsa bulanlıq dərəcəsinin orta çoxillik qiyməti 44 q/m³, müşahidə illərində 23 mart 1958-ci ildə bulanlıq dərəcəsi 4300 q/m³ olmuşdur. Minimal bulanlıq 30 may 1971-ci ildə 30q/m³-ə bərabər olmuşdur.

Gorançayın termik rejimə gəldikdə isə qeyd etmək lazımdır ki, yanvar ayında orta çox illik temperatur 1,2⁰S,

avqust ayında isə 12,8⁰S olmuşdur. Ən yüksək temperatur 27 iyun 1958-ci ildə 22⁰S qeydə alınmışdır.

Gorançay qış dövründə buz bağlamır, yəni səthi donmur. Lakin, sahil buzu və digər buz hadisələri orta hesabla 29 gün davam edir. 1971-1972-ci illərdə sərt qış zamanı buz hadisələri 84 gün davam etmişdir. Ümumiyyətlə buz hadisələri dekabrın sonunda başlayır və fevral ayının 2-ci ongünlüyündə qurtarır.

Gorançayın minerallığı 153 mg/l -dən 350 mg/l qədər dəyişir. Anionlardan üstünlüyü hidrokarbonat ($HC0_3^-$) təşkil edir və 153 mg/l - 73 mg/l arasında dəyişir. Kationlardan üstünlüyü kalsium (Ca^{++}) təşkil edir və 32 mg/l - 66 mg/l arasında dəyişir.

Gülüstan yaşayış məntəqəsində kiçik su elektrik stansiyası fəaliyyəti göstərmişdir. Onun gücü 60 kvt olmuşdur. Su ehtiyatları əsasən suvarmada istifadə edilir, 7-dən çox kanalla çaydan su görülür.

İncəçay

İncəçay Kiçik Qafqazda Murovdağın (3343 m) şimal-şərq yamacında 2580 m yüksəklikdə çıxan bulaqdan başlayır. Çay Kürə çatmir, çünki suyu tamamilə istifadə edilir. İncəçayın uzunluğu 83 km, hövzəsinin sahəsi 205 km^2 , hövzəsinin orta eni 2,5 km, maksimal eni isə 10 km-dir. İncəçayın adsız sağ qolu mənsəbdən 73 km yuxarıda onunla qovuşur, qolun uzunluğu 10 km, hövzəsinin sahəsi 27 km^2 -dir.

İncəçayın hövzəsinin orta yüksəkliyi 1018 m-dir. Tam düşməsi 2533 m orta meyilliyi isə 30,57%-dir. Hövzədə çay şəbəkəsinin sıxlığı 0,78 km/km^2 -dir. İncəçay əsas su rejimi

fazası yaz gursuluğu. Yaz gursuluğu çayda mart ayında fəslî qar əriməsi ilə başlayır və yaz yağışlarının gursululuğunun dəvamiyətini iyul ayınadək artırır. Çay hövzəsində külli miqdarda bulaqlar var, onların su sərfi $0,2\text{-}0,8 \text{ l/s}$ çatır.

İncəçay üzərində iki hidrometrik məntəqə: Gülüstan kəndi yaxınlığında və Talış kanalının başlanğıcı yanında fəaliyyət göstərmişdir. Gülüstan kəndi yanında İncəçayda ölçü işləri 1931-ci ilin sentyabr ayından 1957-ci ilədək aparılmışdır. Talış kanalının başlanğıcının yanında isə 1941-ci ilin sentyabr ayından 1956-ci ilin iyul ayınadək ölçü işləri aparılmışdır.

İncəçayda Gülüstan kəndi yanında ən böyük su sərfi 22 iyul 1939-cü ildə keçmişdir və $130 \text{ m}^3/\text{s}$ -ə bərabər olmuşdur. Maksimal su sərfinin orta çoxillik qiyməti $8,6 \text{ m}^3/\text{s}$, Gülüstanda $6,7 \text{ m}^3/\text{s}$ kanalın başı yanında olmuşdur.

Orta çoxillik su sərfi Gülüstan kəndi yaxınlığında $1,08 \text{ m}^3/\text{s}$, talış kanalının başı yanında isə $1,12 \text{ m}^3/\text{s}$ dir. Qış qıtsulu rejim fazasında çayın axımı minimal axımdır. Yay qıtsulu dövrə minimal su sərfinin orta çoxillik qiyməti $0,44 \text{ m}^3/\text{s}$ qışda isə $0,27 \text{ m}^3/\text{s}$ -dir. Ən kiçik su sərfi 1939-cu ilin mart ayında qeydə alınmışdır və $0,10 \text{ m}^3/\text{s}$ -dir. İllik axımın variasiya əmsali $0,24\text{-}0,26$ arasında dəyişir. İllik axımı 56% -a qədəri yaz fəslinə mart-iyun aylarında keçir.

Termik rejiminə gəldikdə isə, suyun orta illik temperaturu 7°S , yanvar ayından orta çoxillik temperaturu 3°S -yə yaxın iyul ayının ki, isə 16°S -dir.

Çayda ancaq sahil buzu əmələ gəlir. Kimyəvi tərkibinə görə İncəçayın suyu hidrokarbonatlı sudur. Minerallaşma dərəcəsi 168-lə 242 mq/l arasında dəyişir. Hidrokarbonatlı anionı üstünlük təşkil edir və 95 mq/l-ə yaxındır. Kati-

onlardan isə kalsium (Ca^{++}) üstünlük təşkil edir və 30 mg/l -dir. Gülüstan kəndində vaxtilə çayda gücü 35 kvt olan kiçik su elektrik stansiyası və iki dəyirman olmuşdur. Çayın su-yundan suvarmada istifadə edilir və 5-dən çox magistral kanala su götürülür. Üzərindəki su anbarının ümumi həcmi 7 mln. m^3 , faydalı həcmi 6 mln. m^3 , su səthinin sahəsi $1,2 \text{ km}^2$, bəndin hündürlüyü 24,5 m, orta dərinlik 5,9 m.

Tərtərçay

Tərtərçay Kiçik Qafqazda axan xırda çay və bu-laqların sularının qovuşmasından yaranır. Tərtərin mənsəbi 3120 m yüksəkliklədir. Tərtər çayı Kürə mənsəbdən 523 km yuxarıda 3 m yüksəklikdə tökülür. Çayın uzunluğu 200 km, hövzəsinin sahəsi 2650 km^2 -dir.

Tərtər çayın 31 qolu var. Onlardan 11-i sağ, 20-si isə sol qoludur. Hövzənin orta eni 13,2 km, orta yüksəkliyi isə 1820 m-ə bərabərdir.

Çayın ümumi düşməsi 3117 m, orta meyilliyi isə 15,6%dir. Çayın ən boyuk meyilliyi isə İstisu tərəfdədir və 54,57%-dir. Çayın sol qollarında kiçik göllər vardır, onlardan əsasları: Zəlxagöl, Qamışligöl, Zəligöl və Qapığöldür.

Tərtər çayın əsas su rejim fazası yaz gursululudur. Çayın qidalanmasında yeraltı suyun rolu orta axında daha böyükdür. Kəlbəcər yaxınlığında yeraltı sularla qidalanma illik axımın 23%, orta axında isə yeraltı sularla qidalanma

Cədvəl 2.7

Tərtərçayın əsas qolları

Çayın adı	Hansı sahildən	ML, km	L, km	F, km ²
Adsız	Sağ	190	5	19
Bağırsax	- " -	182	7	3
Adsız	Sol	178	17	48
Adsız	- " -	177	9	25
Qaraxan	n	174	15	58
Adsız	Sağ	172	6	17
Adsız	Sağ	170	13	40
-" -	Sağ	165	8	30
-" -	Sol	164	5	9
-" -	- " -	160	11	45
-" -	Sağ	158	7	15
-" -	Sol	154	10	49
-" -	Sağ	151	7	18
-" -	- " -	150	7	26
-" -	Sol	147	6	11
-" -	- " -	143	6	16
Levçay	- " -	140	36	367
Tutğun	Sağ	136	33	521
Keşikkənd	Sol	134	14	49
Adsız	- " -	124	11	30
-" -	Sağ	119	14	65
-" -	Sol	118	5	9
Ağdabançay	Sol	110	19	58
Adsız	Sağ	109	10	39
-" -	Sol	109	5	10
-" -	Sağ	102	6	31
-" -	Sol	98	13	25
-" -	- " -	90	8	12
Turaqaçay	- " -	78	35	172
Adsız	- " -	71	9	20
Adsız	- " -	65	19	53

70%-ə qədər çatır. Fəsli qarla qidalanma 20 %-dən çox deyildir.

Tərtər çayın və qolları üzərində fəaliyyətdə olan hidrometrik stansiya və məntəqələr, Sərsəng su anbarında isə bir müşahidə məntəqəsi vardır.

XX əsrin ortalarında Tərtərçayda üç səviyyə stansiyası (Yuxarı Maqavuz, Turaqaydan aşağı, Tonaşen və Ayrıcada) və 4 sərf stansiyası (İstisu, Kəlbəcər, Maqavuz və Madagiz) vardır.

Orta çoxillik su sərfi Kəlbəcər yanında $5,23 \text{ m}^3/\text{s}$, variasiya əmsalı 0,24, Levçay, Qamışlıda $5,48 \text{ m}^3/\text{s}$, $C_v=0,23$, Turaqaçay - Maqavuzda $3,22 \text{ m}^3/\text{s}$, Tutqunçay $3,7 \text{ m}^3/\text{s}$, Turaqaçay-Atrekt isə $0,57 \text{ m}^3/\text{s}$, illik axımınariasiya əmsalı $0,15 - 0,24$ arasında dəyişir.

Tərtər çayın maksimal su sərfi ölçü məntəqələrinin məlumatlarına əsasən müəyyən edilmişdir. Kəlbəcər məntəqəsində orta çoxillik maksimal su sərfi $28,0 \text{ m}^3/\text{s}$ variasiya əmsalı 0,37, Turaqaçay Maqavuzda $26.9 \text{ m}^3/\text{s}$, variasiya əmsalı 0,84, Tərtər-Madagizdə isə $147 \text{ m}^3/\text{s}$, variasiya əmsalı 0,86-dır. Müşahidələr dövründə ən böyük su sərfi Kəlbəcərdə 1 avqust 1980-ci ildə müşahidə edilmişdir və $56,0 \text{ m}^3/\text{s}$ olmuşdur.

Vaquaz körpüsü yanında 25 may 1988-ci ildə maksimal su sərfi $156 \text{ m}^3/\text{s}$, Madagizdə 30 iyun 1940-ci ildə isə $647 \text{ m}^3/\text{s}$ su sərfi keçmişdir.

Levçayda müşahidə illərində ən böyük su sərfi 6 iyun 1966-ci ildə $121 \text{ m}^3/\text{s}$ olmuşdur.

Tutqunçayda isə 7 iyul 1963-cü ildə maksimal su sərfi $104 \text{ m}^3/\text{s}$ olmuşdur. Tərtər hövzəsi çaylarında ən kiçik su sərfi 1963-cü ildə Levçayda $1,25 \text{ m}^3/\text{s}$, 1978-ci ildə Madagizdə su sərfi sıfıra bərabər olmuş, Vaqauz körpüsü

yaxınlığında 1972-ci ilin yanvar ayında $3,29 \text{ m}^3/\text{s}$, Kəlbəcərdə isə 1956-ci il fevral ayında $0,77 \text{ m}^3/\text{s}$ olmuşdur.

Ümumiyyətlə, Tərtər çayın qollarnıda 06.1972 (Levçay), 20.07.1987 (Tutğunçay) qəza daşqınları qeydə alınmışdır.

Gətirmələr axını Tərtər çayın müxtəlif ölçü məntəqələrində müxtəlif qiymətə malik olmuşlar:

Kəlbəcərdə $0,094 \text{ kq/s}$ və illik gətirmələr axımının orta çoxillik miqdarı 4 mln. tondur . Bulanlıq dərəcəsinin orta çoxillik qiyməti 264 q/m^3 , maksimal qiyməti isə 1964-cü ilin aprel ayında 3404 q/m^3 -dir. Ən kiçik bulanlıq 1973-cü ilin may ayında 42 q/m^3 -dur.

Vaquaz körpüsü yanvarda orta çoxillik gətirmələr sərfi $3,1 \text{ kq/s}$, ilin axım miqdarı 99 mln. ton , maksimal bulanlıq dərəcəsi 3500 q/m^3 olmuşdur.

Levçaya orta çoxillik gətirmələr sərfi $4,6 \text{ kq/s}$, və ya 140 mln. ton ildə bulanlıq dərəcəsinin orta çoxillik qiyməti 820 q/m^3 , maksimumu 1970-ci ilin avqust ayının 7100 q/m^3 olmuşdur.

Tutqun çayına orta çoxillik gətirmələr sərfi $0,91 \text{ kq/s}$ illik axımı 28 mln. ton orta bulanlıq dərəcəsi 200 q/m^3 , maksimum isə 1800 q/m^3 qeyd edilmişdi.

Gətirmələrin əsas hissəsi $1-0,5 \text{ mm-lə } 0,5-0,2 \text{ mm}$ ölçülü fraksiyalar təşkil edir. Tərtər-Madagizdə əsas $0,5-0,2 \text{ mm}$ gətirmələr üstünlük təşkil edir.

Tərtərçayın termik rejimi iki hidrometrik məntəqənin məlumatlarına əsasən göstərilir.

Kəlbəcər yaxınlığında yanvar ayının orta çoxillik temperaturunun qiyməti $1,3^{\circ}\text{S}$, avqust ayında isə $14,4^{\circ}\text{S}$ -dir.

Müşahidə illərində ən yüksək temperatur 24 iyul 1962-ci ildə $24,5^{\circ}\text{S}$ olmuşdur. Madagiz məntəqəsində yanvar ayının $2,1^{\circ}\text{S}$, avqust ayında isə $19,2^{\circ}\text{S}$, ən yüksək temperatur $32,8^{\circ}\text{S}$ 25 iyul 1972-ci ildə müşahidə edilmişdir.

Buz rejimi üzərində müşahidələrə əsasən çay buzla örtülməmişdir. Sahil buzu və digər buz hadisələri orta hesabla 31 gün, davam edir. Lakin 1956-1957-ci ilin qışında buz hadisələri 84 gün davam etmişdir. Madagiz məntəqəsində buz hadisələri orta hesabla 18 gün və 1971-1972-ci illərin qışında isə 67 gün davam etmişdir.

Tərtərcayı üzərində Sərsəng su anbarı inşa edilmişdir. Onun tam həcmi 565 mln.m^3 , faydalı həcmi 500 mln.m^3 , su aynasının normal səviyyədə sahəsi $14,2 \text{ km}^2$, bəndin hündürlüyü 125 m, orta dərinlik isə $39,8 \text{ m}$ -dir. Madagiz su anbarının (1974-cü il) tam həcmi $5,9 \text{ mln.m}^3$, faydalı $5,2 \text{ mln.m}^3$ su aynasının sahəsi $5,1 \text{ km}^2$ -dir. SES-in gücü 50mln. kvatdır.

Xaçınçay

Xaçınçay Kiçik Qafqazın Haçı-Yurt (2397 m), Uyuxlu (2316 m), Çilqyas (2362), Çiçəkli (2343 m), Alla-Qaya (2583 m) və b. dağların yamaclarından axan sızqac və bulaqların qovuşmasından yaranan çaydır.

Xaçınçayın uzunluğu 116 km, hövzəsinin sahəsi 657 km^2 -dir. Çayın uzunluğu 5 km-dən çox olan 12 qolu vardır, onlardan 5-i sağ, 7-i isə sol qoludur. Ən böyük qolu Kolo-taqdır. Xaçınçay, suyunu Kür çayına çatdırı bilmir. Əsas səbəb sudan istifadənin

həcmi, üzərində su anbarının tikilməsidir.

Xaçınçayın hövzəsinin orta yüksəkliyi 1558 m, ümumi düşməsi 2090 m-dir. Meyillik yuxarı axında daha böykdür və 74,9%, orta meyilliyi isə 17,6%-ə bərabərdir.

Hövzənin yuxarı dağlıq hissəsində çay şəbəkəsinin sıxlığı 1,3-1,4 km/km², lakin bütün hövzə üçün isə 0,81 km²-dir. Yuxarı axında bir çox astana və xırda şəlalər vardır. Su rejiminin əsas fazası daşqındır. Çay əsasən yağış suları ilə qidalanır. Yağışlar yaz-yay fəsillərində və payızda düşür, leysan yağışları nəticəsində daşqınlar müşahidə edilir.

Cədvəl 2.8

Xaçınçayın əsas qolları

Çayın	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km ²
Adsız	Sağ	112	6	10
_ " _	Sol	111	10	28
_ " _	Sol	107	7	17
Qanzak	Çağ	100	9	30
Adsız	Sol	97	6	12
_ " _	_ " _	94	6	14
_ " _	Sağ	90	7	17
_ " _	Sol	88	9	14
_ " _	_ " _	87	8	10
_ " _	_ " _	85	7	7
Kolotaq	Sağ	82	25	103
Adsız	Sağ	81	9	22

Xaçınçay üzərində iki hidrometrik müşahidə məntəqəsi olmuşdur. Onlardan biri yuxarı axında Vanklu kəndi yaxınlığındadır. Digəri isə Kolotak çayı tökülən yerdən aşağıda 1934-cü ildə qurulmuş və 1961-cı ilədək fəaliyyət

göstərmişdir. Bu dövrün məlumatlarına əsasən orta çoxillik su sərfi $3,08 \text{ m}^3/\text{s}$, ən böyük orta gündəlik su sərfi $121 \text{ m}^3/\text{s}$ 1959-cu ildə 18 mayda müşahidə edilmişdir. 1949-cu ildə 27-30 noybrda çayda su sərfi sıfıra bərabər olmuşdur.

1961-ci ilin setyabr, oktyabr aylarında Vanklu kəndi yanındakı su ölçən məntəqədə ölçü işləri aparılmışdır. 1962-ci ildən isə müşaidələr sistematik aparılmışdır. Müşahidə məlumatlarına əsasən Xaçınçayın Vanklu kəndi yaxınlığında orta çoxillik su sərfi $1,26 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 7 iyul 1974-cü ildə müşahidə edilmiş və $91,5 \text{ m}^3/\text{s}$ olmuşdur. 1964-1966-ci illərdə qışda su sərfi sıfıra bərabər olmuşdur. Xaçınçayda qəza daşqınları 15.07.1957 və 7.07.1974-cü ildə olmuşdur. Çay gətirmələri üzərində müşahidə Vanklu məntəqəsində 1980-ci ildə aparılmışdır. Bulanlıq dərəcəsi 590 q/m^3 və ayrı-ayrı, aylarda 80 q/m^3 -ə qədər olmuşdur. Gətirmələrin orta illik sərfi $0,35 \text{ kq/s}$ olmuşdur. Termik rejiminin təhlili göstərir ki, yanvar-fevral aylarında suyun orta temperaturu $1,5^\circ\text{S}$, iyul ayında isə $13,3^\circ\text{S}$ -dir.

1988-ci ildə suyun ən yüksək temperaturu 12 iyunda $17,5^\circ\text{S}$ olmuşdur. Ən sərt qışda sahil buzu əmələ gəlir və 5-10 gün davam edir.

Xaçınçayın axımının fəslİ tənzimlənməsi məqsədi ilə Xaçınçay su anbarı tikilmişdir. Su səthinin sahəsi $1,76 \text{ km}^2$, ümumi su tutumu $0,023 \text{ km}^3$ faydalı həcmi $0,020 \text{ km}^3$ -dir. Su anbarının maksimal dərinliyi 35,0 m, uzunluğu 2,5 km, maksimal eni isə 1,50 km-dir.

Su anbarında ölçü məntəqəsinin Baltik sisteminə görə hündürlüyü 480,0 m-dir. Su anbarında orta çoxillik dövürdə temperaturun 4°S -ni keçməsinin orta tarixi 6 mart 10°S -ni

keçməsi tarixi 10 apreldir. Payızda isə 10°S keçmə tarixi 4 noyabrdır.

Fevral ayının orta çoxillik temperatur $3,5^{\circ}\text{S}$, avqust ayının isə $23,1^{\circ}\text{S}$ -dir. Ən yüksək temperaturu 13 iyul 1964-cü ildə müşahidə edilib və $30,5^{\circ}\text{S}$ olmuşdur. Çayın suyu hidrokarbonatlıdır və kalsium (Ca) kationu üstünlük təşkil edir. Minerallaşma dərəcəsi 220-400 mq/l arasında dəyişir.

Qarqarçay

Qarqarçay Kiçik Qafqazın Qarabağ silsiləsində şərq yamacından axan Xələfəliçayla Zarılıçayın qovuşmasından əmələ gəlir. Geomorfoloji və hidrografik baxımdan çayın mənbəi Zarılı çayının mənbəi qəbul edilir. Çayın mənbəi 2080 m yüksəklikdədir. Qarqarçay mənsəbdən Şelli kəndinə kimi ciddi şimaldan-cənuba doğru axır, sonra mənsəbə kimi qərbdən şərqə doğru istiqamətlənir. Çay suyunu Kürə çatdırır və Ağgöl yanında qamişlıqda itir.

Qarqarçayın uzunluğu 115 km, hövzəsinin sahəsi 1490 km^2 dir. Uzunluğu 5 km-dən artıq olan 11 qolu vardır, onlardan 5-i sağ 6-sı sol qoludur.

Qarqarçayın hövzəsi cənubi-qərbdən şimali şərqə doğru uzanır. Şimaldan Xaçınçayla, qərbdən Qarabağ silsiləsi boyu Həkərə çayının hövzəsi ilə həmsərliddir. Hövzənin suayıcı xəttinin ən yüksək zirvələri Qırx-qız (2828 m), Üçqız (2577 m), Şimtəpə (2285 m), Saribaba (2297 m), Çaxmaq (1555 m), Boğurxandır (1585 m). Hövzənin orta eni 13,7 km, Ağakorpüyə qədər isə 8,5 km-dir. Hövzə-

nin orta yüksəkliyi 1241 m, Ağakörpüyə qədər isə 1530 m-dir. Xocalı rayonuna qədər 1600 m-dir.

Qarqarçayın ümumi düşməsi 2085 m-dir. Yuxarı axmında meyillik 93,3%, mənsəb hissədə 3,2%, orta meyilliyi isə 18,1%-dir. Hövzədə meşə örtüyü 245 km²-dir. Badaraçayın qovuşduğu yerdək hövzənin çay şəbəkəsinin sıxlığı 1,0-1,20 km/ km²-dir.

Ağdam şəhərindən aşağı çayın heç bir qolu yoxdur. Bütün hövzə üçün çay şəbəkəsinin sıxlığı 0,49 km/ km²-dir.

Cədvəl 2.9

Qarqarçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
Adsız	Sağ	103	10	21
- " -	- " -	100	7	14
Xəlfəliçay	Sol	90	24	119
Dağdağan	Sağ	87	13	31
Kirqican	Sol	86	10	13
Barçay	- " -	84	15	31
Balhıca	Sol	83	24	103
Quşçular	Sağ	82	12	42
Badara	Sol	77	32	263
Xanabad	Sol	71	7	5
Erqi Kobu (yargan)	Sağ	22	21	i •>

Yuxarı Daşaltı kəndi və Şuşa şəhəri arasında dar kanyonun yamacının hündürlüyü 300 m, dikliyi 40°-50°-dir. Ağakörpüdən aşağı çayın dərəsi V şəkillidir. Əskəran rayonundan aşağı isə dərə təknəvarıdır. Dərənin dikliyi 30°-

40° azalır. Badara tökülən yerdə eni 120 m olan gətirmə konusu əmələ gəlir. Çöküntülərin ən böyük diametri 30 sm-dir. Şelli kəndi yanında çayın eni 150-200 m, sahillərin hündürlüyü 10-15 m-dir. Mənsəbdən Xankəndinə kimi çayın subasarı yoxdur.

Qarqarçay su rejimi fazasına görə daşqın rejimli çay tipinə aid edilə bilər. Qarqarın qidalanmasına qar suları 17 %, yağış suları 47 %, yeraltı sular isə 36 % təşkil edir. Hövzədə olan qar örtüyü yaz dövründə qısa müddətə əriyir.

Çayın səviyyə rejimi, onun sululuğunun gedişi ilə sıx bağlıdır. Ağakörpübən aşağı çayın təbii rejimi pozulduğundan bu əlaqə pozulmuş olur.

Qarqarçayın orta çoxillik su sərfi $1,7 \text{ m}^3/\text{s}$ -dir. Çayda müşahidə illəri ərzində üç dəfə çox güclü daşqın olmuşdur: 1952-ci ildə 25 iyunda su sərfi $97 \text{ m}^3/\text{s}$, 1959-cu ildə 18 mayda su sərfi $73 \text{ m}^3/\text{s}$, və 1977-ci ilin 20 iyununda isə daşqının maksimal su sərfi $116 \text{ m}^3/\text{s}$ olmuşdur. Daşqının maksimal su sərfinin orta çoxillik qiyməti $26 \text{ m}^3/\text{s}$ -dir. Çayda ən kiçik su sərfi 8 l/s 25 dekabr 1961-ci ildə müşahidə edilib.

Maksimal su sərfinin variasiya əmsali $0,76$ -dir. Qarqarda qəza daşqınları 22.06.1946, 20.06.1948, 16.06.1963 illərdə də müşahidə edilmişdir.

Qarqarçayın Ağakörpü məntəqəsində aparılmış müşahidələrə əsasən gətirmələrin orta çoxillik sərfi $0,29 \text{ kq/s}$, orta çoxillik gətirmələrin miqdarı isə 8500 tondur . Bulanlıq dərəcəsi isə 150 q/m^3 -dir. Ən böyük bulanlıq 7 iyun 1973-cü ildə müşahidə edilib və 17000 q/m^3 (17 kq/m^3) olmuşdur.

Termik rejimi iki olcü məntəqəsinin Ağakörpü və Əskəran məlumatına görə verilmişdir.

Ağa körpü məntəqəsinin məlumatına əsasən yanvar ayının orta çoxillik temperaturu $1,7^{\circ}\text{S}$, iyul ayının isə $18,4^{\circ}\text{S}$ -dir. Əskəranın məntəqəsinə görə isə yanvar ayında $3,6^{\circ}\text{S}$, iyul ayında isə 18°S -dir. Ağakörpüdə ən yüksək temperatur 23 iyul 1980-cı ildə $31,0^{\circ}\text{S}$ olmuşdur. Əskəranda isə 27 iyul 1980-cı ildə 33°S qeydə alınmışdır. Qarqarçayın yuxarı axınında sahil buzu əmələ gəlir və davamıyyəti 20 gündən çox olur. Aşağı və orta axında isə sahil buzu bir neçə dəfə əmələ gəlir və əriyir, orta hesabla 5-10 gün davam edir. Qarqarçayın sol qolları Ballıca və Pitiketdə 1957-ci ildə suyun üzü buzla örtülmüş və bu 51 gün davam etmişdir. Qarqarçayı suyunun kimyəvi tərkibinə görə hidrokarbonatlıdır. İonların cəmi $200 - 320 \text{ mg/l}$ arasında dəyişir. Qarqarçayın su ehtiyatlarından əsasən suvarmada istifadə edilir.

Həkəriçay

Həkəriçay Şəlvə və Qoçazsu çaylarının qovuşmasından (947,6 m yüksəklikdə) yaranır. Əsas çay Şəlvə qəbul edilib, onun mənbəi Mıxtökən silsiləsində 2580 m hündürlükdədir. Həkəriçay Bazarçaya mənsəbindən 14 km yuxarıda tökülür (358,1 m).

Həkərinin uzunluğu 113 km, hövzəsinin sahəsi 2570 km^2 -dir. Çayın 15 qolu vardır. Onlardan 10 çay sol, 5 çay isə sağ qoldur.

Həkəriçayın hövzəsinin orta yüksəkliyi 1690 m - dir. Hövzəsinin sağ sahildəki hissəsinin ən çoxu Qarabağ

vulkanik yaylasındadır. Həkəri çayın hövzəsində 248 km² meşə örtüyü vardır. Çayın ümumi düşməsi 2221,9 m, orta meyilliyi 19,6%-dir. Çay şəbəkəsinin sıxlığı 0,24 km/km²-dir.

Həkəriçayın əsas su rejimi fazası yaz gursululuğudur. Həkəriçayın hidroloji rejim xüsusiyyətlərinin təhlili aşağıdakı ölçü məntəqələrinin məlumatına əsaslanır.

Həkəriçayın hövzəsində vulkanik suxurlar üstünlük təşkil etdiyindən yeraltı sularla qidalanmanın rolu çox böyükdür. Əgər Həkəri-Laçın ş. məntəqəsində yeraltı sular illik axım həcmimin 48% təşkil edirsə, Hocazsuda 63%, Zabuxçayda isə 88%-dir. Yağış sularının qidalanmada rolü 10-15% arasındadır. Gursuluq mart ayından başlayır iyun ayında qurtarır.

Həkəriçayda sentyabr-oktyabr aylarında payız daşqınları əmələ gəlir. Çayda sel daşqınlarını yaranmasına səbəb hövzənin geoloji quruluşudur. Qəza yağış daşqınları 23.08.1939, 5.11.1975 və 18.06. 1987-ci ildə Zabuxçayda müşahidə edilib. Müşahidə illərində ən böyük və ən kiçik su sərfləri cədvəldə verilib.

Çay gətirmələrindən əsasən asılı gətirmələrin sərfi, ölçülən bulanlıq dərəcəsinə görə hesablanır. Həkəri-Laçın məntəqəsində orta çoxillik asılı gətirmələr sərfi 2,4 kq/s, Zabuxçay-Zabux k.-0,81kq/s. orta çoxillik bulanlıq dərəcəsi isə müvafiq olaraq Laçın məntəqəsində 260 q/m³, Zabux k. məntəqəsində isə 160 q/m³-dir.

Cədvəl 2.10

Həkəriçayın əsas qolları

Çayın adı	Hansi sahildən qovuşur	ML, km	L, km	F, km ²
Qorçuçay	Sol	90	20	86
Pçanışçay	Sol	83	29	198
Arşadəvişə	Sol	81	12	27
Çxamanışu	Sol	78	13	41
Hocazsu	Sağ	70	63	414
Bazirgyansu	Sol	67	10	20
Yağlıdərə	Sol	58	14	27
Zabux	Sağ	52	53	524
Adsız	Sol	47	21	134
Ağsuçay	Sağ	43	25	88
Adsız	Sol	42	13	22
Məzməzək	Sağ	37	13	35
Xoşkedikçay	Sol	33	23	113
Adsız	Sağ	28	14	35
Kiçik-həkəri	Sol	20	26	124

Cədvəl 2.11

Çay və məntəqə	Hövzənin sahəsi, km ²	Hövzənin orta hündürlüyü, m
Şəlvə-Şəlvə k.	83,0	
Həkəri-Laçın	118,0	2130
Zabuxçay-Minkənd	113	2430
Zabuxçay-Zabux k.	496	1970
Hocazsu-Hocaz k.	517	2580

Cədvəl 2.12

Gursululuq haqqında məlumat

Çay və məntəqə	Gursulu- luq baş. tarix	Gursulu- luq qur. tarix	Gursululuq davam etmə tarixi
Həkəri-Laçın	22.111	2.VII	102
Zabuxçay-Minkənd	25.111	21. VI	88
Zabuxçay-Zabux	29.111	18. VI	81

Müşahidə illəri ərzində ən böyük bulanlıq Laçın məntəqəsində 6100 q/m^3 16 may 1961-ci ildə, Zabuxda ildə 18000 q/m^3 4 aprel 1959-cu ildə alınmışdır. Şalva çayında asılı gətirmələr axımının illik miqdarı 8000 ton olmuşdur. Həkəriçayın termik rejimi üç məntəqənin məlumatı ilə göstərilir. Laçın məntəqəsində suyun yanvar ayının orta çoxillik temperaturu $1,4^\circ\text{S}$, avqust ayınınkı, isə $16,5^\circ\text{S}$, ən yüksək temperatura 23 iyul 1971-ci ildə $27,6^\circ\text{S}$ ol-muşdur.

Zabuxçayda Minkənd məntəqəsində yanvar ayının temperaturu $5,6^\circ\text{S}$, Zabuxkəndi məntəqəsində $4,1^\circ\text{S}$, iyul ayınınkı, müvafiq olaraq $9,9^\circ\text{S}$ və $16,7^\circ\text{S}$ -dir. Ən yüksək temperatur Minkənd məntəqəsində $17,3^\circ\text{S}$ 01 oktyabr 1980-ci ildə Zabux məntəqəsində isə $26,4^\circ\text{S}$ 28 iyul 1945-ci ildə müşahidə edilmişdir. Həkəriçayda buz rejimində əsasən sahil buzunda əmələ gəlməsidir. Zabux məntəqəsində bir çox illərdə buz hadisəsi müşahidə edilmişdir. Həkəriçayın Laçın məntəqəsinin məlumatlarına görə çayda sahil buzundan başqa noyabrdan mart ayına qədər xəşələ buz, piyvari buz və diq buzuda əmələ gəlir. Yuxarı axında bəzi sərt qış keçən illərdə çay səthi buz bağlayır.

Cədvəl 2.13

Maksimal və minimal su sərffləri

Çay və məntəqə	Ən böyük su sərfi, m^3/s	Tarix	Ən kiçik su sərfi, m^3/s	Tarix
Həkəri- Şəlvə	34,8	28.06. 1983	0,070	16.08. 1980
Həkəri- Laçın	106	14.05. 1974	2,70	24.01. 1972
Zabuxçay- Minkənd	25,5	17.04. 1974	1,05	01.01. 1971
Zabuxçay- Zabux	23,7	22.07. 1954	2,70	21.08. 1972

Çayın yuxarı axınında suyun minerallaşma dərəcəsi azdır. Laçın məntəqəsində gursulu rejim fazasında 170-270 mq/l olur. Suyun codluğu gursulu rejimdə isə 2,20-3,89 mq-ekv/l olur. Suda üstünlüyü hidrokarbonat ($HC0_3$) və kalsium (Ca) təşkil edir. XX əsrin ortalarındanadək çay üzərində 3 su elektrik stansiyası vardır. Onlardan gücü 20 kvt olan Pircan kəndində, ikinci Axuçayıñ mənsəbindən aşağı 20 kvt və Laçın şəhərində 25 kvt. Derevasiya kanalı qışda donduğundan SES işləmirdi. Çayın suyu Zabuxçay məntəqəsindən aşağı suvarmada geniş istifadə olunur.

Quruçay

Quruçay Kiçik Qafqazın Qarabağ silsiləsinin cənub-işərəq yamağından axan İşxançay və İkaxçayıñ qovuşmasından yaranır. İşxançay əsas çay qəbul edilir və onun mənsəbi Quruçayıñ mənbəyi olduğu nəzərə alaraq çayın

uzunluğu 82 km hövzəsinin sahəsi 512 km^2 -dir. Çayın mənsəbi Böyük Kirsin şimal-qərbində 2320 m hündürlük-dədir. Quruçay Araza mənsəbdən 142 km yuxarıda 108 m yüksəklikdə qovuşur.

Quruçayın iki əsas qolu var. Sol qolu İkaxçaydır. Onun uzunluğu 25 km hövzəsinin sahəsi 121 km^2 -dir, sağ qolu Atautçaydır ki, uzunluğu 15 km hövzəsinin sahəsi 65 km^2 -dir. Hövzəsinin orta eni 6,2 km, orta hündürlüyü 1160 m-dir. Çayın ümumi düşməsi 2212 m, orta meyilliyi 27,0%-dir. Hövzənin yuxarı dağlıq hissəsində çay şəbəkəsi yaxşı inkişaf edib və çay şəbəkəsinin sıxlığı $0,95 \text{ km/km}^2$, hövzə üçün orta sıxlıq $0,68 \text{ km/km}^2$ -dir. Hövzəsinin dörddə biri meşəlikdir. Quruçay yaz gursululuğu və daşqın rejimlidir. Yaz gursululuğu apreldə başlayır və mayın sonuna dək davam edir. Gursululuğun orta davamiyyəti 82 gündür. Gursulu dövrdə yağışlar qar örtüyünün əriməsini intensivləşdirir. Çayın qidalanmasında yeraltı sular 27%, yağış suları 60%-ə qədər, qar suları 13% təşkil edir.

Quruçayda Tuğ kəndi yanında stasionar müşihidə məntəqəsi var. Müşahidə illərində ən böyük su sərfi 29 aprel 1934-cü ildə $41,3 \text{ m}^3/\text{s}$ olmuşdur. Qiriçay 1961-ci ilin 12 və 26 iyulda, 1967-ci ildə 2 və 6 fevralda tam qurumuşdur.

Çayın illik axım norması $1,6 \text{ m}^3/\text{s}$ -dir. Bulanlıq dərəcəsi yuxarı axında $100\text{-}250 \text{ q/m}^3$, aşağı axında isə $700\text{-}1000 \text{ q/m}^3$ -dir. Gətirmələr sərfi $0,19 \text{ kq/s}$, orta bulanlıq dərəcəsi 140 q/m^3 -dir. Quruçayın suyunun orta çoxillilik yanvar ayının temperaturu $1,4^\circ\text{S}$, avqust ayınıninki, isə $17,4^\circ\text{S}$ -dir. Ən yüksək temperatur 30 iyul 1961-ci ildə $35,4^\circ\text{S}$ olmuşdur. Müşahidə illəri ərzində çay sərt qışda bir dəfə su-

yun üzü buz bağlamışdır. Ümumiyyətlə, çayda sahil buzu əmələ gəlir. Nisbətən isti keçən qışda çayda buz hadisəsi müşahidə edilmir. Quruçayın suyu hidrokarbonatlıdır və mineralallaşma dərəcəsi 300-500 mq/l-dir.

Köndələnçay

Köndələnçay Kiçik Qafqazın Çaxmaq silsiləsinin şərq yamacından (1780 m) bulaqdan başlayır. Arazın mənsəbindən 133 km yuxarıda 90 m yüksəklikdə ona töküür. Hövzənin orta yüksəkliyi 708 m, Qırmızı-Bazara qədər isə 1130 m-dir. Hövzəsində 49 km² meşə örtüyü var. Çayın ümumi düşməsi 1690 m, orta meyilliyi 16,6 %-dir. Hövzəsinin çay şəbəkesinin sıxlığı 0,63 km/km²-dir. Hövzəsinin yüksəkliyi çox böyük olmadığından qar örtüyü tez əriyir və gursulu rejim fazasının başlanmasıın orta tarixi isə 8 iyundur. Orta davamiyyəti 79 gündür. Köndələnçayda daşqın rejimi üstünlük təşkil edir. Yağış daşqınları tez-tez təkrar olunur. Daşqınların davamiyyəti 3-6 gündür. Müşahidə illərində ən böyük su sərfi 25 may 1975-ci ildə 90,0 m³/s, ən kiçik su sərfi isə 9 iyul 1987-ci ildə 65 l/s olmuşdur. Qəza daşqın 2.06.1950 və 27.11.1975-ci ildə baş vermişdir. Əsas qida mənbəyi yağış sularıdır. (40-60%), yeraltı sular isə (25-35%) təşkil edir.

Göndələnçayda (Qırmızı Bazar) gətirmələrin orta çoxillik sərfi 0,160 kq/s bulanlıq dərəcəsi 430 q/m³-dir. Ən böyük bulanlıq dərəcəsi 19 iyun 1977-ci ildə 13000 q/m³ olmuşdur. İllik axım gətirmələr axımı 5100 tondur. Göndələnçayın suyunun yanvar ayında orta çoxillik tem-

peraturu $8,4^{\circ}\text{S}$, iyul ayında $19,6^{\circ}\text{S}$ -dir. On yüksək temperatur 17 avqust 1961-ci ildə müşahidə edilib və $32,1^{\circ}\text{S}$ olmuşdur. Qış dövründə sahil buzu əmələ gəlir və dekabr-fevral aylarında $10\text{-}40$ gün davam edir. Sahil buzu isti qışı olan illərdə müşahidə edilir. Minerallaşma dərəcəsi qıtsulu rejimdə $370\text{-}640$ mq/l, gursulu rejimdə $210\text{-}320$ mq/lçay suyunda hidrokarbonat (HC0_3) və kalsium (Ca^{++}) üstünlük təşkil edir, sulfat (S0_4) ionu $3\text{-}6\%$ ekv. İl ərzində çay suyu müləyim coddur. Çay üzərində aşağı Kondələnçay su anbarı tikilib. Su anbarının su səthinin sahəsi $1,53 \text{ km}^2$, suyun həcmi $9,5 \text{ mln. m}^3$, bəndin hündürlüyü 25 m -dir. Çayın üzərində Kondələnçay 1 və 3 su anbarları da var. Kondələnçay 1 su anbarının həcmi $2,1 \text{ mln.m}^3$, faydalı həcmi $1,6 \text{ mln.m}^3$, su səthinin sahəsi $0,42 \text{ km}^2$, bəndin hündürlüyü 14 m , orta dərinlik isə 5 m -dir. Kondələnçay 3 su anbarının isə ümumi su həcmi $3,9 \text{ mln.m}^3$, faydalı həcmi $3,6 \text{ mln.m}^3$, su səthinin sahəsi $0,52 \text{ km}^2$, bəndin hündürlüyü $23,4 \text{ m}$, orta dərinlik $7,5 \text{ m}$ -dir.

III FƏSİL. NAXÇIVAN MR ÇAYLARI

Çanaqçıçay

Vardəniz və Keqam silsilələrinin qovuşma yerindən başlanğıcına götürən Çanaqçıçay, aşağı axınında Cəhənnəmdərə adlanır. Mənsəbi 2520 m hündürlükdədir və 797 m hündürlükdə Araz çayına mənsəbindən 565 km yuxarıda tökülür. Çay tranzitdir və Ermənistən ərazisindən respublika ərazisinə keçir. Çanaqçıçayın uzunluğu 42 km, hövzəsinin sahəsi 189 km^2 -dir. Əsas bir sağ qolu var Kaha adlanır. Bu qolun uzunluğu 15 km, hövzəsinin sahəsi isə 35 km^2 -dir. Hövzənin orta eni $4,8 \text{ km}$ -dir. Hövzənin orta hündürlüyü 1630 m və çayın ümumi düşməsi 1723 m, orta meyilliyi 41,07%-dir.

Çanaqçıçayın su rejiminin əsas fazası daşqınlardır. Mövsümü qar örtüyü aprel ayında, ayrı-ayrı illərdə mayın 2 dekadasında əriyir. Beləliklə, gursuluq dövrü qıсадır və həmin dövrdə yağışlar da qidalanmada iştirak edir. İlin isti dövründə leysan yağışları zamanı güclü daşqınlardan başqa sel daşqınları yaranır. Sel daşqınları palçıqlı-daşlı tipə aiddir və sel daşqınları zamanı sel dalğa-sının hündürlüyü 5 m -ə çatır. Sel daşqınları 1937-ci iliri iyul, 1941-ci ilin avqust və 1969-cu ilin aprelində baş vermişdir.

Stasionar ölçü məntəqəsi çay üzərində yoxdur. Axım norması regional asılılıq əyrilərindən müəyyən edilmişdir və $0,25 \text{ m}^3/\text{s}$ qəbul edilə bilər. Bulanlıq dərəcəsi daşqın dövründə çox böyük qiymətə malik olur.

Suyun temperaturunun maksimal qiyməti iyul-avqust aylarında 25°S -ə çatır. Qışda sahil buzu əmələ gəlir və bir aya qədər davam edir. Kimyəvi tərkibinə görə çay

hidrokarbonatlı su sınıfınə aiddir. Çayın su ehtiyatından suvarmada istifadə edilir.

Şərqi Arpaçay

Naxçıvan MR-nın ən böyük tranzit çayı Şərqi Arpaçaydır və Göyçənin cənub yamacından və Zəngəzur silsiləsinin qərb yamacından axan sızqac və bulaqların qovuşmasından yaranır. Çayın mənsəbi 31000 m yüksəklikdədir. Dağlıq hissədən çıxandan sonra çay üç qola ayrılır, orta qol əsas sayılır və Arazın mənsəbindən 503 km yuxarıda 780 m yüksəklikdə Araza töküür. Şərqi Arpaçayın uzunluğu 126 km, hövzəsinin sahəsinə 2630 km²-dir. Şərqi Arpaçayın 23 qolu var onlardan 13 sağ, 10-u isə soldur.

Hövzənin orta yüksəkliyi 1970 m, çayın ümumni düşməsi 2320 m-dir. Çayın orta meyilliyi 18,1‰-dir. Hövzənin suayırıcı xəttindəki ən yüksək zirvələr Qaraqara (3393 m), Vardönən (3520 m), Kükürgöldür (3113 m) hövzəsində meşə örtüyü azdır və 20 km²-ə yaxındır. Çay şəbəkəsinin sıxlığı 0,52 km/km²-dir.

Şərqi Arpaçayın əsas su rejimi fazası yaz gurusululuğudur. Qidalanma şəraitinə görə şərqi Arpaçay qar-yağış suyu ilə qidalanan çay tipinə aiddir və ümumi gursululuğun axım həcmiminin 80-85%-ni səth suları, yəni qar-yağış suları təşkil edir. İllik axım həcmiminin isə 50-60 %-ni təşkil edir.

Cədvəl 3.1

Arpaçayın əsasolları

Çayın adı	Hansı sahil-dən qovuşır	ML, kra	L, km	km ²
Daşkörpü	Sağ	113	16	46

Adsız	- " -	108	9	22
"	Sol	107	7	23
"	Sağ	103	11	17
Dəliçay	- " -	101	13	41
Darayırt	- " -	99	12	26
Zirəkçay	Sol	99	16	32
Terpcay	- " -	80	22	178
Qerqerçay	Sağ	76	28	174
Axtaçay	Sol	74	16	71
Adsız (Əzizbəyov-dan keçir)	- " -	73	20	79
Adsız (Malişka kəndindən keçir)	Sağ	62	14	47
Qrav	Sol	59	13	44
Qurusu	Sağ	56	15	28
Alayaz	- " -	53	50	510
Namazluçay	- " -	50	13	38
Daraçay (Qnişikçay)	Sol	43	20	64
Elpinçay	Sağ	41	23	129
Zərdadərə	- " -	36	6	6
Paidərə	- " -	33	7	6
Sülurulaq (Caqad-zur)	Sol	25	15	40
Yayçı	- " -	23	7	5
Axırçay (Kabaxlı-çay)	- " -	19	25	122

Yeraltı sularla qidalanma 31-50 %-dir. Gursululuğun davamiyyəti yuxarı axında 80 gün, aşağı axında isə 104 gündür. Ən güclü gursululuq isə 1961-ci ildə qeyd edilmişdir.

Gursululuğun maksimal axım layının dəyişkənliliyi 0,34-0,48 arasındadır. Qış qıtsulu rejimi dayanıqlıdır və

səviyyənin dəyişməsi 0,1 m çox olur. Bulanlıqlıq dərəcəsi yuxarı axında 100-150 q/m³, aşağı axında isə 500-100 q/m³-ə çatır. Axım norması yuxarı axında (Areni kəndi) 21,5 m³/s-dir. Arpa çayın suyunun temperaturunun orta çoxillik yanvar temperaturu 1,4-2,3°S, iyul aynın ki, 12,3-19,9°S-dir. Qışda temperatur həmişə müsbətdir. Ayrı-ayrı illərdə sahil buzu əmələ gəlir.

Çayın yuxarı axınında minerallaşma dərəcəsi kiçikdir. 30-160 mq/l, aşağı axında 250 mq/lçoxdur. Çayın suyunda hidrokarbonat və kalsium üstünlük təşkil edir. Sulfat (SO₄) 7-16 % ekv, xlor ionu isə 1-8 % ekv-dir.

Şərqi Arpaçayın su ehtiyatlarından suvarmada geniş istifadə edilmiş Naxçıvan MR ərazisində çay üzərində su anbarı tikilib, onun tam həcmi 150 mln. M³, faydalı həcmi 140 mln.m³, su səthinin sahəsi 7,5 km², bəndin hündürlüyü 67,5m, orta dərinlik 20,9 m-dir.

Axuraçay (Qabaxlıçay)

Axura kəndindən bir kilometr yuxarıda Qabaxlıçayla Avuşçayın qovuşmasından Axuraçay yaranır. Qabaxlıçayın mənsəbi Axuraçay üçün mənsəb qəbul edilir, mənbə 2460 m hündürlükdədir. Axuraçay Dərəlyəz silsiləsinin cənubi-qərb yamacından başlayır və Şərqi Arpaçaya tökülür (860 m yüksəkiikdə).

Axura çayın uzunluğu 25 km, hövzəsinin sahəsi 122 km²-dir. Əsas qolu Avuşçaydır. Çayın sağ qoludur, uzunluğu 12 km, hövzəsinin sahəsi 31 km²-dir. Hövzənin

orta eni 4,9 km-dir. Hövzənin orta yüksəkliyi 1600 m, çayın orta meyilliyi 64,0 %-dir.

Axuraçay Şərqi Arpaçayın aşağı axımındaki qolu olduğundan, aşağı axın rejimli xüsusiyyətləri bu çaya da aiddir. Axuraçayın qida mənbəyinin əsasən yağış və yeraltı sular təşkil edir. Gursululuq mart - may aylarında müşahidə edilir və bu aylarda hövzəyə yağış çox düşür. Axura çayda sel daşqın-ları da yaranır və sel dalğasının hündürlüyü 2,0 - 2,5 m-ə çatır. Qış qıtsulu rejimi dayanıqlıdır və səviyyənin bu fazada tərəddüdü 5 sm-dən çox deyil. Bulanıqlıq dərəcəsi 500-100 q/m³-dir. Suyun maksimal temperaturu 20⁰S yuxarı iyul-avqusta olur. Çayda əsasən sahil buzu əmələ gəlir və dekabr-fevral aylarında 3-5 gün davam edir.

Naxçıvançay

Naxçıvançay Kiçik Qafqazın Dərəliyəz silsiləsinin cənub yamacından axan bulaqların qovusinasından yaranır. Çayın mənsəbi Keçəldağdan (3114,6 m) şimal-şerqdə 2720m hündürlükdədir. Naxçıvançay Arazın mənsəbindən 438 km yuxarıda Araza töklür (748m hündürlükdə). Naxçıvanayıñ uzunluğu 81 km, hövzəsinin sahəsi 1630 km², orta eni isə 20,1 km-dir. Hövzənin orta yüksəkliyi 1625 m, çayının orta meyilliyi 24,3%- dir. Naxçıvançayın əsas 16 qolu vardır, onlardan 9 sol, 7 isə sağ qoludur.

Naxçıvançayın hövzəsində ancaq Biçənək kəndindən yuxarıda dərənin dibində 7 km² meşə sahəsi var, bu da hövzənin ümumi sahəsinin 0,4% təşkil edir. Hövzədə güclü mineral su mənbələri var, bunlardan Salasuzçayın sol

sahilində, Badamlı kəndindən 3 km cənubda Badamlı mineral suyu, Naxçıvançayın sol sahilində Vayxır kəndində Vayxır mineral su mənbəyi, Sirabçayın sol sahilində Sirab kəndində Sirab mineral su mənbəyi var. Çay şəbəkəsinin orta sıxlığı $0,48 \text{ km/km}^2$ -dir. Naxçıvançayda yaz gursuluğu mövcuddur. Gursululuq mart ayının ortalarından başlayır və aprel-may aylarında hövzədəki mövsumi qar əriyib qurtarır. Gursululuq dövründə səth suları ümumi qida mənbəyinin 85%-ni, yeraltı sular isə 15%-ni təşkil edir-sə, illik axım həcmiin 34%-ni yeraltı sular təşkil edir. Yağış suları isə 28%-dir. Gursululuğun orta davamiyyəti 109 gündür. Küküçayda isə 90 gündür.

Naxçıvançayda ən böyük su sərfi 2 iyul 1960-ci ildə $211 \text{ m}^3/\text{s}$ olmuşdur. Ən minimum isə 20 sentyabr 1986-ci ildə $0,16 \text{ m}^3/\text{s}$ qeyd olunmuşdur. Küküçayda ən böyük su sərfi 21 iyul 1983-cü ildə $58,4 \text{ m}^3/\text{s}$, 29-30 iyun 1961-ci ildə isə Küküçay qurumuşdur. Naxçıvançayda və onun qollarında güclü daşqınlar 18.08.1949 və 02.07.1960-ci illərdə Gümrüçayda, 22.07.1965-ci ildə Küküçayda və 05.04.1951, 02.07.1957, 20.06.1986-ci illərdə Naxçıvançayın bilavasitə üzərindəki hidrometrik məntəqələrdə qeydə alınmışlar. Naxçıvançayın (Qarababa) axım norması $5,2 \text{ m}^3/\text{s}$ -dir. Küküçay üçün isə axım norması $1,3 \text{ m}^3/\text{s}$ qəbul edilə bilər. Naxçıvançaydan illik axım həcmiin 60-75%-i yaz gursuluğu zamanı keçir. Qış aralıq rejim fazasında illik axımın 10-14%-i keçir.

Cədvəl 3.2

Naxçıvançayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
Adsız	Sol	72	6	13
Biçənəkçay	- " -	69	7	16
Salvardıçay	- " -	62	10	19
Gümyurçay	- " -	58	13	36
Qışlaqsu	Sağ	57	7	11
Qapıdaşqara	- " -	49	15	29
Norsçay	Sol	46	13	52
Kükiiçay	Sağ	46	20	105
Ağxəndəkinqabağı	- " -	41	9	13
Şahbuzçay	sol	40	27	100
Salasuzçay	sağ	36	19	66
Tərkis	- " -	34	10	30
Cəyriçay	- " -	25	45	442
Sirab	sol	23	11	29
Qabaxçay	- " -	16	21	79
Nahacır	- " -	10	11	42

Gətirmələr orta çoxillik sərfi 3,7 kq/s, bulanlıq dərəcəsi isə 620 q/m^3 -dir. Asılı gətirmələrin 55,0%-ə qədəri apreldə keçir.

Ümumiyyətlə, 1961-ci il az sulu il olduğundan gətirmələr sərfi çox kiçik 0,58 kq/s olmuşdur. Asılı gətirmələrin orta diametri 0,4-0,9 mm-dir.

Naxçıvançayın yuxarı axınında (Biçənək) yanvar ayında orta çoxillik suyun temperaturu $0,9^{\circ}\text{S}$, avqust ayında isə $16,6^{\circ}\text{S}$ -dir. Suyun ən yüksək temperaturu 23 avqust 1979-cu ildə $26,4^{\circ}\text{S}$ qeyd edilib.

Qarababa məntəqəsində isə yanvar ayının temperaturu $2,1^{\circ}\text{S}$, avqust ayının isə $16,0^{\circ}\text{S}$ -dir. Ən yüksək temperatur 29 iyul 1966-ci ildə $29,8^{\circ}\text{S}$ olmuşdur.

Müşahidə illərində ancaq sahil buzu qeydə alınıb. Naxçıvançay 1960-1961-ci və 1963-1965-ci illərin qışında buzla örtülmüşdür. Naxçıvançay hövzəsində su səthinin sahəsi $0,65 \text{ km}^2$ olan Naxçıvan gölü vardır. Həcmi az olduğu üçün çayın rejim xüsusiyyətinə təsiri cüzdür.

Naxçıvançayda gursulu dövr minerallaşma 110-260 mq/l, qıtsulu rejimdə 220-450 mq/l olur, hidrokarbonat 30-45% ekv-dir. Suyun codluluğu isə gursulu dövr 1,3-3,0 mq-ekv/l, qıtsuluda isə 2,7-3,9 mq-ekv/l. Sulfat ionu 7-15%. ekv, xlor ionu azdır 2-3%. ekv. Suyun keyfiyyəti suvarma üçün yararlıdır.

Naxçıvançayın su ehtiyatından əsasən Qarababa kəndindən mənsəbə qədər olan hissəsində suvarmada istifadə edilir. Suvarmaya $4,0 \text{ m}^3/\text{s}$ çox su götürülür.

Üzərində Vayxir su anbarı tikilib, onun ümumi həcmi 100 mln.m^3 , faydalı həcmi 90 mln.m^3 , su səthinin sahəsi $4,54 \text{ km}^2$, bəndin hündürlüyü $69,5 \text{ m}$, orta dərinlik $22,1 \text{ m}$ -dir. Uzunoba su anbarının tam həcmi 9 mln m^3 , faydalı həcmi $8,5 \text{ mln m}^3$, su aynasının sahəsi $1,61 \text{ km}^2$ -dir.

Cəhriçay

Cəhriçay Kiçik Qafqazın Dərəliyəz silsiləsinin cənub yamacından Gəlinqayadan (2769 m) şərqdə 2320 m yüksəklikdən başlayır. Cəhriçay Naxçıvançayın mənsəbindən 25 km yuxarıda tökülən (920 m) sağ qoludur.

Cəhriçayın uzunluğu 45 km, hövzəsinin sahəsi 442 km^2 -dir. Çayın 7 əsas qolu var, onlardan 3 sağ, 4 isə sol qoludur. Hövzəsinin orta eni 9,8 km, orta yüksəkliyi isə 1690 m-dir. Çayın ümumi düşməsi 1400 m, orta meyilliyi $30,2\%$ -dir. Yuxarı axınında meyillik böyükdür və $90,9\%$ -ə çatır.

Cədvəl 3.3

Cəhriçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	km^2
Almalıçay	sağ	35	5	10
Horadizcay (Ağxaç)	sol	32	14	41
Gülüstançay	—“—	31	10	38
Bızqovçay	sağ	27	5	11
Lizbirtçay	—“—	21	13	68
Kerməçətax	sol	19	20	66
Adsız	—“—	7	12	27

Hövzədə meşə örtüyü yoxdur. Dərənin yamaclarında zəif ot örtüyü və kolluq vardır. Hövzənin çay şəbəkəsinin orta sıxlığı $0,41 \text{ km/km}^2$ -dir.

Cəhriçayın su rejimi fazalarından yaz gursululuğu və daşqını qeyd etmək olar. Yaz gursulu rejim fazası mart ayından başlayır və may ayında qurtarır. Gursulu rejim

fazasının davamiyyəti 55-85 gündür. Ayrı-ayrı illərdə 100 gündən artıq olur.

Müşahidə illərində ən böyük su sərfi 27 iyun 1957-ci ildə $133 \text{ m}^3/\text{s}$ olmuşdur. Ən minimum su sərfi isə 20-22 yanvar 1972-ci ildə 50 l/s olmuşdur. Qəza daşqınları 29.05.1972 və 3.09.1974-cü illərdə qeydə alınmışdır. Cəhriçayda yağış daşqınları iyun-iyul aylarında daha tez-tez təkrarlanır.

Cəhriçayın rejim xüsusiyyətləri Payız kəndi yanındakı hidrometrik məntəqənin məlumatları əsasında verilmişdir.

Cəhriçayın qidalanmasında qar və yağış suları illik axım həcminin 58%-ni, yeraltı sular isə 42%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, gursulu rejim fazasında orta çoxillik qar suları 76%, yağış suları 12%, yeraltı sular da 12% təşkil edir. Lakin çoxsulu illərdə qar suları 82%, yeraltı sular isə 7%-dir, azsulu illərdə yeraltı sularla və yağışla qidalanmanın rolü artıq müvafiq olaraq 22 və 24% təşkil edirlər.

Cəhriçayın təbii tənzimləmə əmsalı 0,67 qəbul edilə bilər. Cəhriçayda gətirmələr axımı, ancaq gursulu və daşqın rejim fazalarında, mart-avqust aylarında müşahidə edilir. Orta çoxillik gətimələr sərfi $1,05 \text{ kq/s}$, illik gətimələr axımı isə 28 min tondur. Bulanlıq dərəcəsinin orta çozillik qiyməti 580 q/m^3 , müşahidə illərində ən böyük bulanlıq 13000 q/m^3 12 aprel 1963-cü ildə müşahidə edilmişdir. Cəhriçayın suyunun orta çoxillik yanvar ayı temperaturu $0,8^\circ\text{S}$, iyul ayınınki $17,6^\circ\text{S}$ -dir. Ən yüksək temperatur 17 iyul 1972-ci ildə $28,8^\circ\text{S}$ müşahidə edilmişdir.

Qış fəslində çayda sahil buzu əmələ gəlir. Ancaq 1960-1961 və 1963-1965-ci illərin sərt qışında çayın səthi buz bağlamışdır. Cəhriçayda suyun kimyəvi tərkibini öyrənmək məqsədi ilə su nümunələri götürülməyir. Cəhriçayın axımından, Aşağı Bizqov kəndindən mənsəbə qədərki hissədə əsasən suvarmada istifadə edilir.

Əlincəçay

Əlincəçay Zəngəzur silsiləsinin bir zirvəsi olan Dəmirlidağın (3363,7 m) cənub yamacından axan bulaqların qovuşmasından yaranmış Xəznədərə və Ləkətsu çaylarının Ərəfsə kəndi yanında birləşməsindən əmələ gəlir. Çayın mənbəyi 2800 m hündürlükdədir. Əlincəçay Araza mənsəbdən 403 km yuxarıda 695 m hündürlükdə qovuşur.

Əlincəçayın uzunluğu 62 km, hövzəsinin sahəsi 599 km²-dir. Hövzə armudvari formadadır və qərbədə Naxçıvançayın hövzəsi ilə, şimaldan Zəngəzur silsiləsi ilə həmsərhəddir.

Əlincəçayın hövzəsinin orta eni 9,5 km, orta hündürlüyü 1610 m, çayın tam düşməsi 2105 m, orta meyilliyi isə 34%-dir. Hövzədə praktiki olaraq meşə yoxdur, bir kiçik meşə örtüyü Ləkətsuyun hövzəsində var. Çayın 7 əsas qolu var, onlardan 4-ü sağ, 3-ü isə sol qoludur.

Əlincəçayın rejim xüsusiyyətləri Ərəfsə kəndindəki ölçü məlumatları əsasında verilir.

Əlincəçay yaz gursulu rejim fazasına aid çay qrupuna aiddir. Çayın əsas qida mənbəini qar və yağış suları 45%-ni, yeraltı sular isə 55%-ni təşkil edir. Coxsulu illərdə yeraltı

sular qidalanmada 15%, qar suyu 71%, yağış suyu isə 14%, azsulu illərdə isə yeraltı sular 25%, yağış suları isə 17% təşkil edir.

Əlincəçayın axım norması $1,25 \text{ m}^3/\text{s}$ qəbul edilə bilər. Müşahidə illərində ən böyük su sərfi $47,1 \text{ m}^3/\text{s}$ 24 iyul 1960-ci ildə qeydə alınmışdır, minimal su sərfi isə $0,10 \text{ m}^3/\text{s}$ 27 sentyabr 1988-ci ildə qeydə alınmışdır. Əlincəçayda qəza daşqınları 1931-ci ilin avqust ayında, 15.07.1939, 24.07.1960, 31.08.1972-ci illərdə də qeydə alınmışdır.

Cədvəl 3.4

Əlincəçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km ²
Qaladərəsi	Sağ	55	7	13
Bəyəhməddərəsi	Sol	52	6	7
Gyəviçay	Sağ	49	12	24
Xəznədərə	—“—	48	10	30
Zoğalaçay	—“—	42	11	36
Anzirdərə	Sol	32	7	10
Xoşkinin	—“—	30	16	28

Əlincəçayda çay gətirmələrinin orta çoxillik sərfi $0,12 \text{ kq/s}$, axım miqdarı isə 4100 tondur. Orta illik bulanlıqlıq $170 \text{ q/m}^3\text{-ə}$, ən böyük bulanlıqlıq müşahidə illərində 26 iyul 1960-ci ildə $9100 \text{ q/m}^3\text{-ə}$ çatmışdır.

Əlincəçayın suyunun yanvar ayında orta çoxillik temperaturu $0,9^{\circ}\text{S}$, avqust ayındakı isə $15,6^{\circ}\text{S}$ -dir. Müşahidə illərində suyun ən yüksək temperaturu $23,2^{\circ}\text{S}$ 29 iyun 1974-cü ildə müşahidə edilmişdir.

Çayda buz hadisəsi sahil buzu şəkilində olur və qışda bir ay və ay yarımları davam edir. Çayda 1960-1961-ci və 1963-1965-ci illərin qışında səthin buz bağlaması müşahidə edilmişdir.

Əlincəçayın suyu hidrokarbonat-kalsiumlu su sinfinə aid edilir və suvarma üçün yararlıdır. Çayın su ehtiyatı əsasən suvarmada istifadə edilir. Əsasən suvarma Əbrəkunis kəndindən aşağı mənsəbə kimi olan ətraf sahələrdə aparılır. Əlincəçayın hövzəsindəki Nehrəm göl su aubarında (1982-ci il) tam həcm 6mln.m³ faydallı həcmi 5 mln.m³, su səthinin sahəsi 1,2 km²-dir.

Qaradərəçay

Qaradərəçay Zəngəzur silsiləsinin cənub-qərb kənarı yamacından 2100 m hündürlükdən axmağa başlayır və Araza 384 km mənsəbdən yuxarı qovuşur (686 m hündürlükdə).

Çayın hövzəsinin orta eni 7,8 km, orta hündürlüyü 1254 m, ümumi düşməsi 1414 m, orta meyilliyi isə 35,4%-dir.

Qaradərəçayının uzunluğu 40 km, hövzəsinin sahəsi 312 km²-dir. Bir əsas sol qolu var: Şurut uzunluğu 16 km, sutoplayıcısının sahəsi 65 km²-dir. Hövzəsində meşə örtüyü heç yoxdur. Hövzənin çay şəbəkəsinin sıxlığı 0,35 km/km²-dir.

Çayın hövzəsi çox yüksəklikdə yerləşmədiyindən qar suyu ilə qidalanma böyük deyil, gursulu rejim fazası çox qıсадır və əsas daşqın rejimə malikdir. Çayın qidalanmasında yağış və yeraltı suların rolü əhəmiyyətlidir. Mart ayında

gursulu rejim fazası başlayır, aprelin sonunda, ya mayın əvvəlində qurtarır. Sonrakı aylarda, həm də payızda yağış daşqınları formalaşır. Qıtsulu rejim fazası dayanıqlıdır. Çayın aşağı axınında su tam suvarmaya istifadə edildiyi üçün çay quruyur. Gilançaydan Yayciarxla çaya su atılır. Axım norması təqribən $0,40 \text{ m}^3/\text{s}$ -dir.

Çayda gətirmələr ancaq gursulu və daşqın fazalarda müşahidə edilir. Çayda suyun temperaturu Əlincəçayın suyunun temperaturundan yüksək olur. Buz hadisələri çayda müşahidə edilir. Ayrı-ayrı sərt qış olarsa bir neçə gün sahil buzu yaranır. Suyu hidrokarbonatlı sulfat-kalsium sinfinə aid edilə bilər. Suvarmada sudan istifadə yararlıdır, lakin içməli su kimi tam yararlı deyildir. Çayda stasionar müşahidə aparılmır.

Gilançay

Gilançay Zəngəzur silsiləsinin cənubi-qərb yamacından axır və mənbəi 2700 m yüksəklikdədir. Araza mənsəbdən 375 km yuxarıda 678m yüksəklikdə qovuşur.

Gilançayın uzunluğu 53 km, hövzəsinin sahəsi 426 km^2 -dir. Gilançayın əsas 8 qolu vardır, onlardan 2-si sağ, 6-sı isə sol qoludur.

Hövzənin orta eni 8,0 km, orta hündürlüyü isə 2015 m. Çayın ümumi düşməsi 2022, orta meyilliyi isə $38,1\%$ -dir. Hövzədə alp və subalp çəmənlilikləri və ayrı-ayrı hissələrdə nadir hallarda qrup şəkilində kol və ağac vardır. Hövzədə çay şəbəkəsinin sıxlığı $0,56 \text{ km/km}^2$ -dir.

Gilançayın hövzəsinin 50%-dən çoxu 2000 m hündürdə olduğu üçün əsas rejim fazası gursululuğun davamıyyəti Naxçıvan MR digər çaylarındakindan çoxdur. Gilançayın rejim xüsusiyyətləri əsas çay və qolları üzərində olan 4 hidrometrik məntəqənin məlumatları əsasında təhlil edilir.

Cədvəl 3.5

Gilançayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km ²
Sağarsu	Sol	42	10	21
Alyağı	—"–	34	6	7
Adsız	Sağ	33	8	9
Naservs	Sol	30	12	44
Xırdaçay	—"–	26	9	15
Paraqaçay	—"–	20	21	49
Arxadərə	sağ	18	10	16
Adsız	sol	13	10	5

Əsas çayda Nurqut və Bilav kəndlərində, Paraqaçayda isə Paraqaçay qəsəbəsi və Bilav kəndi yanında ölçü məntəqələri yerləşib.

Gilançayda gursulu rejim mart ayının ikinci yarısından başlayır və iyulun sonunda, bəzən avqust ayının birinci on günlüyündək davam edir. Paraqaçayda isə gursululuq aprel ayında başlayır və iyulun sonuna dək davam edir.

Gursulu dövrün maksimal su sərflərinin orta çoxillik qiymətləri və dəyişgənlik haqqında məlumat aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 3.6

Gursululuğun orta çoxillik davamiyyəti (gün)

Çay və məntəqə	Hövzənin sahəsi, km ²	Gursululuğun davamiyyəti
Gilançay - Nurqut	95	109
Gilançay - Bilav	394	110
Gilançay - Başdiza	299	124
Paraqaçay - Bilav	49,2	104
Paraqaçay-Paraqaçay	16,3	104

Cədvəl 3.7

Gilançayın maksimal su sərfinin parametrləri

Çay və məntəqə	Q _{max} , m ³ /s	C _v	C _{s/C_v}
Gilançay - Nurqut	14,5	0,85	3,0
Gilançay - Başdiza	19,7	0,66	5,0
Gilançay - Bilav	26,4	0,79	3,0
Paraqaçay - Bilav	4,7	0,54	5,0

Müşahidə illəri ərazidə qeydə alınmış ən böyük və ən az su səriləri haqqında məlumatlar aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 3.8

Çay və məntəqə	Ən böyük su sərfi, m ³ /s	Tarix	Ən kiçik su sərfi	Tarix
Gilancay-	52,0	31.07. 1972	0,12	02.12.1987

Nurqut				
Gilançay- Bilav	107,0	28.04.1969	0,38	26.01.1962
Paraqaçay- Paraqaçay	5,48	14.08.1981	0,088	12.02-13.04. 1961
Paraqaçay- Bilav	10,8	30.06.1981	0,062	07.02. 1963

Gilançayda qəza daşqınları həm də 05.06.1948, 01.06.1958, 7-8 iyul 1996-cı illərdə keçmişdir. Gilançayın gətirmələr rejimi üərində müşahidə, ancaq Nurkut məntəqəsində aparılır. Bu məntəqənin məlumatlarına əsasən orta çoxillik gətimələr sərfi 0,078 kq/s, illik axımı isə 1980 tondur.

Ən böyük gətirmələr sərfi 29 aprel 1969-cu ildə 46 kq/s olmuşdur və həmin ilin aprelin 25-də isə bulanlıq maksimumu 1900 q/m^3 qeydə alınmışdır. Ən az bulanlıq 5 q/m^3 olmuşdur. Gilançayın termik rejimi Bilav və Paraqaçay məntəqələrinin məlumatlarına əsaslanır. Gilançayın (Bilav) suyunun yanvar ayında orta çoxillik temperaturu $0,9^\circ\text{S}$, avqustda isə $16,0^\circ\text{S}$, ən yüksək temperatur $22,6^\circ\text{S}$ 28 avqust 1961-ci ildə müşahidə edilib. Paraqaçayda (Paraqaçay məntəqəsi) suyun temperaturasının yanvar ayında orta çoxillik qiyməti $0,3^\circ\text{S}$, iyulda $6,7^\circ\text{S}$, on yüksək temperatur 14°S 27 iyul 1968-ci ildə, Bilav məntəqəsində isə yanvar ayının temperaturu $21,6^\circ\text{S}$ 17 iyul 1962-ci ildə olmuşdur. Gilançayın yuxarı axınında və Paraqaçayda ayrı-ayrı sərt qış zamanı çay buz bağlayır.

Əsas buz hadisəsi isə hər il sahil buzun əmələ gəlməsidir və 15-45 gün davam edir. Çayın üzünün buzla örtülməsi 1960 1961 və 1963-1965 və 1987 1988-ci illərin

qışında olmuşdur. Hidrokimyəvi rejim xüsusiyyətinə görə hidrokarbonatlı su sırf inə aiddir. Paraqaçayın suyunun kimyəvi tərkibinə təsir göstərən təbii amillərlə yanaşı dağmədən işləri də suyun kimyəvi tərkibinə təsir göstərir. Çayın su ehtiyatlarından suvarmadə istifadə edilmir.

Düylünçay

Düylünçay Kicik Qafqazın Zəngəzur silsiləsinin cənub-qərb yamacından axan Paraq-Azər, Kordərə və Mesket çaylarının qovuşmasından yaranır. Mənsəbi Masket çayının mənsəbi qəbul edilir (2400 m). Düylünçay düz şimaldan cənuba doğru axır və Arazın Mənsəbindən 362 km yuxarıda ona töküür (660 m).

Düylünçayın uzunluğu 30 km, hövzəsinin sahəsi 124 km^2 dir. Hövzəsinin orta yüksəkliyi isə 1740 m-dir. Çayın ümumi düşməsi 1740 m, orta meyilliyi isə 58,0%-dir. İki əsas qolu var və hər ikisi sol qoludur. Hövzənin orta eni 4,1 km-dir.

Bu qollardan başqa çayın uzunluğu 5 km kiçik olan bir çox xırda qolları vardır. Hövzənin çay şəbəkəsinin sıxlığı $0,51 \text{ km/km}^2$ -dir. Hövzəsində meşə örtüyü yoxdur. Ayri ayrı yerlərdə qrup şəklində kol və ağaç vardır.

Cədvəl 3.9

Düylünçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L,km	F, km^2
Ciqandərə	Sol	12	10	21

Şordərə	Sol	8	9	11
---------	-----	---	---	----

Çayın əsas su rejimi fazası yaz gursuluğudur. Qida mənbəyindən üstünlük qar və yeraltı sular təşkil edir. Yaz-payız aylarında yağış daşqınları yaranır. Bəzi illərdə bu daşqınlar sel daşqınlarına çevirilir. Sel daşqınları güclü dağıntılara səbəb olur və 06.1905, 07.1943 və 27.08.1956-ci illərdə müşahidə edilib. Gursululuq martın sonunda, ya da aprelin əvvəlində başlayır və iyun ayınınadək davam edir. Qış qıtsulu rejimi davamiyyətli olur (dekabr fevral). Axım norması $0,45 \text{ m}^3/\text{s}$ qəbul edilə bilər. Termik rejimi Gilançayın aşağı axımına uyğundur. Çayda qısa müddətli qışda sahil buzu əmələ gəlir. Suyunun maksimal temperaturu avqust, minimal isə yanvar ayında müşahidə edilir. Suyu hidrokarbonatlı-kalsium su sinfinə aiddir. Suyundan suvarmada istifadə edilir.

Vənəndçay

Vənəndçay Zəngəzur silsiləsinin cənubi-qərbindən axan Alqalı və Qaplançayın qovuşmasından yaranır. Əsas çay Qaplançay götürülür ki, mənbəyi 3400 m hündürlük-dədir. Araz çayının mənsəbindən 355 km yuxarıda ona tökülmüş (650 m yüksəklikdə). Yuxarı axınında çay Qalançay adlanır, xırda Xoşdiçay tökülenə kimi bu adla adlanır, aşağıda isə Vənəndçay, mənsəb hissəsində Dasta kəndi yanında çay Dəstəçay adlanır. Vənəndçayın uzunluğu 29 km, hövzəsinin sahəsi 91 km^2 -dir. Əsas qolu uzunluğu 8 km, hövzəsinin sahəsi 16 km^2 olan sağ qolu Girdəniçaydır. Hövzənin

orta eni 3,1 km, orta yüksəkliyi 1962 m-dir. Vənəndçayın ümumi düşməsi 2750 m, orta meyillik isə 94,8‰-dir. Hövzənin suayrıcısına yaxın Yağlıdərə (3827 m) və Sarıdərə dağlarının qar xəttindən yuxarıda bir hissəsində sahəsi 0,4 km² olan daimi qar örtüyü vardır. Hövzənin çay şəbəkəsinin sıxlığı 0,48 km/km²-dir. Hövzədə meşə örtüyü yoxdur.

Vənəndçayda yaz-yay gursululuğu yağışlar və daimi qarlar hesabına sentyabr ayınadək davam edir. Qidalanmasında qar suları və yeraltı sular üstünlük təşkil edirlər, müvafiq olaraq illik axımın 40 və 45%-i qədərdir. Yağış suları illik axım həcminin 15%-i qədərdir. Gursululuq 103 gün davam edir. Solyar yazda davainiyyət 52 gündə olur. Orta davamiyyət 95 gündür. İllik axım norması 0,80 m³/s dir. Müşahidə illərində ən böyük su sərfi 62,2 m³/s 27 iyul 1956-ci ildə qeydə alınıb. Vənəndçay qəza daşqınları 20.08.1931, 27.05.1953, 18.07.1969, 07.07.1996 və 30.06.1998-ci illərdə müşahidə edilmişdir. Vənəndçay 1962-ci ildə 16 iyul və 9 oktyabrda tam qurumuşdur. 23 gün çayda su olmamışdır. Vənəndçay həm də 1954-cü ildə noyabr ayında 7 gün, 1955-ci ildə isə sentyabr ayında 5 gün qurumuşdur. Vənəndçayda orta çoxillik bulanlıq 250-300 q/m³-dir, gətimələr sərfi 0,24 kq/s -dir.

Vənəndçayda ancaq Danakirt kəndi yanında ölçü işləri aparılır. Ölçü məlumatlarına əsasən yanvar ayında çayın suyunun orta çoxillik temperaturu 2,1⁰S, avqust ayında isə 15,9⁰S-dir. Suyun ən yüksək temperaturu 16 sentyabr 1953-cü ildə 24,2⁰S olmuşdur. Çayın yuxarı axınında meyillik böyük olduğundan çayda suyun sürəti böyük olur və buz əmələ gəlmə müşahidə edilir. Çayın aşağı

axınında sərt qışda sahil buzu əmələ gəlir və 50 günədək davam edilir. Bəzi illərdə 1946, 1948, 1949, 1952 və digər illərdə buz hadisəsi müşahidə edilməyibdir.

Vənəndçayda gursulu rejimdə minerallıq dərəcəsi 120-250 mq/l , qıtsulu rejim fazasında isə 320-470 mq/l olur. Anionlardan hidrokarbonat (HCO_3^-), kationlardan isə kalsium (Ca) üstünlük təşkil edir. Suda xlor (Cl) ionu 2-3 % ekv, maqnezium isə 7-13% ekv-dir. Vənəndçayda 1953-cü ildə avqust ayının 31-ində mineralallaşma dərəcəsi $732,8\text{ }mq/l$ -ə çatmışdır. Çay suyunun codluğu isə $4,28\text{ }mq\text{-ekv}$ olmuşdur.

Çayın suyundan bağları və əkin sahələri suvarmaqda istifadə edilir. Suvarma Dırnıq kəndindən başlayır. XX əsrin 50-60-ci illərinədək Danakirtdə gücü 60 kvt olan su elektrik stansiyası olmuşdur.

Əylisçay

Əylisçay Zəngəzur silsiləsinin cənubi qərb yamacından axan Vardanaxdərə (sağ) və Dabaxlıdağ (sol) çaylarının qovuşmasından yaranır. Çayın mənbəi sol qolunun mənbəyi qəbul edilir (3100 m).

Əylisçay Araza mənsəbdən 346 km yuxarıda Ordubadın dəmiryol stansiyasından 1 km qərbdə tökülür (634 m).

Əylisçay uzunluğu 5 km-dən kiçik olan 3 qolu vardır. Əylisçayın uzunluğu 24 km hövzəsinin sahəsi 58 km^2 dir. Hövzənin orta eni 2,4 km, orta hündürlüyü isə 1759 m dir. Çayın ümumi düşməsi 2466 m, orta meyilliyi isə

102,8 %o-dir. Hövzədə meşə yoxdur. Çay şəbəkəsinin sıxlığı 0,54 km/km²-dir.

Əylisçayın su rejimi fazası yaz gursuluğu və daşqındır. Daşqınlar bəzi illərdə güclü sel daşqınlarına çevrilirlər. Sel daşqınları 1874, 1884, 20.08.1931, 27.07.1956, 7.07.1974 də güclü olmuşdur. İyun 1874-cü ildəki sel 1 saat davam edib, dalğanın hündürlüyü 7-21 m-ə çatıb. Sel Aşağı və Yuxarı Əylisli kəndlərinə böyük ziyan vurub. Gursululuq çayda apreldə başlayıb, iyuna qədər davam edir. Qidalanmasında qar suları üstünlük təşkil edir. Yeraltı sularla qidalanmada illik axım həcmimin 50% qədərəni təşkil edir. Dekabr-fevral aylarında dayaniqli qış qıtsulu rejim fazası müşahidə edilir. Orta illik axım 0,33 m³/s qəbul edilə bilər.

Bulanlıq çayda gursulu dövrdə 50-60% q/m³-ə çatır. Çayın yuxarı axınında meyillik böyük olduğu üçün buz hadisəsi əmələ gəlmir. Yuxarı Əylis kəndindən aşağı qışda sahil buzu əmələ gəlir və dekabrdan fevral ayına kimi davam edir.

Əylisçayın suyu hidrokarbonatlı kalsium sinfinə aiddir. Minerallaşma dərəcəsi 155-280 mq/lqədər dəyişir. Güclü rejim fazasında minerallıq azalır. Çayın suyu cod deyil, suvarma və su təchizatında istifadə edilə bilər. Çay suyundan suvarma kanalları su götürüb təqribən 17 min ha sahəni sulayır.

Ordubadçay

Ordubadçayda Zəngəzur silsiləsinin cənubi-qərb yamacından 3200 m hündürlükdən başlayır və Arazın mən-

səbində 345 km yuxarıda 630 m yüksəklikdə ona tökülür. Hövzənin orta eni 1,8 km-dir.

Ordubadçayın uzunluğu 24 km, hövzəsinin sahəsi 42 km²-dir. Çayın uzunluğu 5 km-dən az olan 5 qolu vardır. Hövzəsinin orta yüksəkliyi 1781 m, çayın ümumi düşməsi 2570 m, orta meyilliyi 107,0‰-dir. Tamamilə hövzədə meşə örtüyü yoxdur. Hövzənin çay şəbəkəsinin sıxlığı 0,51 km/km²-dir.

Ordubadçay yaz gursulu rejim fazasına malikdir. Gursululuğun orta çoxillik davamiyəti 81 gündür. Gursululuğun orta çoxillik başlanma tarixi 6 aprel qurtarma tarixi isə 25 iyuldu.

Axım norması 0,38 m³/s-dir. Müşahidə illərində ən böyük su sərfi 4,82 m³/s 10 may 1969-cu ildə, ən kiçik su sərfi 0,033 m³/s isə 5 oktyabr 1962-ci ildə müşahidə edilmişdir. Ordubadçay üzərində Nüsnüs kəndi yanında ölçü məntəqəsi mövcuddur. Ölçü məlumatlarına əsasən qış dövründə gətirmələr sərfi sıfır yaxındır. Orta çoxillik gətirmələr sərfi 0,10 kq/s, gətirmələr miqdarı isə 2200 tondur. Orta çoxillik bulanlıq dərəcəsi 150 q/m³, ən böyük bulanlıq dərəcəsi 11-15 iyun 1969-cu ildə 9600 q/m³ olmuşdur. Ordubadçay Naxçıivan MR ərazində ən selli çaylardan biridir. Güclü sel daşqları 3 iyun 1884, 3 iyun 1896, 20 avqust 1931, 2 avqust 1943, 1 avqust 1948, 27 avqust 1956, 28 iyul 1972 və 06.2000-ci illərdə keçmişdir və Ordubadçayın əsas qida mənbəyi yeraltı sulardır ki, illik axım 54%, qar suları 35%, yağış suları isə 1% təşkil edir.

Ordubadçayın suyunun orta çoxillik yanvar ayı temperaturu 2,4⁰S, avqust ayınınkı isə 16,2⁰S-dir. Müşahidə

illərində ən yüksək temperatur 8 avqust 1959-cu ildə $24,8^{\circ}\text{S}$ qeydə alınmışdır. Çayda sahil buzu əmələ gəlir və 3-5 gün davam edir. Çayın suyu hidrokarbonat-kalsiumlu su sırfinə aiddir. Çay suyundan suvarmaya geniş istifadə edilir.

Gənzəçay

Gənzəçay Zəngəzur silsiləsinin cənubi-qərb yamacından 2700 m hündürlükdən başlayır. O, Araz çayın mən-səbindən 341 km məsafədə tökülür (620 m). Hövzənin orta eni 4,3 km, orta hündürlüyü isə 1781 m-dir. Çayın ümumi düşməsi 2080 m, orta meyilliyi isə 122,3 ‰-dir. Gənzəçayın uzunluğu 17 km, hövzəsinin sahəsi 45 km^2 -dir. Əsas qolu sol sahildən ona qovuşan Əcnəvirdərə çaydır ki, onun uzunluğu 5 km hövzəsinin sahəsi 7 km^2 -dir. Hövzəндə meşə örtüyü yoxdur. Çay şəbəkəsinin sıxlığı $0,51 \text{ km/km}^2$ -dir.

Gənzəçay yüksək dağlıqdan başlandığından yazda fəsli qar əriməsindən yaz gursululuğu yaranır. Çayın əsas qida mənbəyi yeraltı sularıdır ki, illik axım həcmiminin 50%-dan çoxunu təşkil edir. Yağış sularının qidalanmada rol azdır. Qar suları qidalanmanın 40%-nə qədərini təşkil edir. Çayda sel daşqları yaranır mənbələrə görə qəza sel daşqları Gənzəçayda 1874, 10.08 1906, 31.07 1930, 20.08. 1931, 11.06.1939, 4.08 1948, 01.09.1974-cü illərdə baş vermişdir.

Qış qıtsulu rejim fazasında çayda minimal axım müşahidə edilir. Gursululuq aprelin əvvəlindən iyun ayına kimi davam edir. Gətirmələr axımının həcmi yaz

gursululuğundan büyük olur. Bulanlıq dərəcəsi qıtsulu rejim fazasında sıfır yaxındır.

Anabad kəndindən aşağı çayda sahil buzu əmələ gəlir və 15-30 gün davam edir. Suyun minimal temperaturu yanvarda, maksimal isə avqust aylarında müşahidə edilir.

Suyu kimyəvi tərkibinə görə hidrokarbonatlı-kalsiumlu su sinfinə aiddir. Minerallığı 500 mg/l -dən də çox olur. Suyundan suvarmada istifadə edilir. Stasionar ölçü məntəqəsi çay üzərində yoxdur.

Kətəmçay

Kətəmçay Zəngəzur silsiləsinin cənubi-qərb yamacından 1640 m yüksəklikdən başlayır. Şimali-şərqdən cənubi-qərbə doğru axaraq 617 m yüksəklikdə Araz çayına mənsəbindən 338 km yuxarıda qovuşur.

Kətəmçayın uzunluğu 8 km hövzəsinin sahəsi 22 km^2 -dir. Uzunluğu 5 km az olan bir qolu var. Hövzəsinin orta eni 2,8 km, orta hündürlüyü 1805 m-dir. Çayın ümumi düşməsi 1023 m, orta meyilliyi isə 127,9%-dir. Hövzəsində bitki örtüyü faktiki olaraq yoxdur. Çayın hövzəsində çay şəbəkəsinin sıxlığı $0,37 \text{ km/km}^2$ -dir.

Üzərində stasionar müşahidə məntəqəsi yoxdur. Qidalanmasında yağış sularının rolü böyükdür. Güclü yağış və sel daşqları müşahidə edilir. Güclü sel 1931 və 1939-cu illərdə olmuşdur.

Orta çoxillik axımı oxşarlıq üsulu ilə müəyyən edilmiş və 100 l/s qəbul edilə bilər. Gətirmələr axımı, ancaq daşqın

zamanı olur. Qış sulu rejim fazasında bulanlıq dərəcəsi sıfır bərabər olur.

Suyu hidrokarbonat-kalsiumlu su sinfinə aiddir. Orta minerallaşma dərəcəsinə malikdir. Suyundan suvarmada istifadə edilir.

V FƏSİL. BÖYÜK QAFQFZIN ŞİMAL-SƏRQ YAMACI VƏ YAN SİLSİLƏ ÇAYLARI

Qusarçay

Qusarçay Böyük Qafqazın şimal şərq yamacdan axan Şahnabad və Yatidərə çaylarının qovuşmasından əmələ gəlir. Əsas çay kimi Yatıxdərə çayı qəbul edilir. Çayın mənbəi Bazardüzü dağında 3780 m yüksəklikdədir. Qusarçay birbaşa Xəzər dənizinə tökülmür (-26 m). Mənsəbdən 92 km yuxarıda Şaxsu çayı tökülənədək Şalınabad çayı, ondan aşağıda isə Qusar çayı adlanır. Qusarçay Qusar, Quba və Xudatın ərazisindən axır, uzunluğu 113 km, hövzəsinin sahəsi 694 km^2 -dir.

Qusarçayın 9 əsas qolu var, onlardan 5 sağ, 4 isə sol qoludur. Hövzə dar uzunsovvdur və orta eni 6,1 km-dir. Suayrıçı xəttinin ən yüksək zirvələri Bazardüzü (4485 m), Şalıdağ (4250 m), Bazaryurt (4126 m), Tufan (4206 m)-dir. Hövzənin orta yüksəkliyi 1472m, çayın orta meyilliyi 33,7%-dir.

Qusarçayın hövzəsində müasir buzlaşmanın sahəsi 5-7 km^2 -dir. Çay şəbəkəsinin orta sıxlığı $0,76 \text{ km/km}^2$ -dir.

Qusarçay su rejiminə görə yaz-yay gursuluğuna malik çaydır. Qidalanmasından buzlaq və qar suları üstünlük təşkil edir və illik axım həcmimin 60%-ni, yeraltı qidalanma isə 33%)-ni, yağış suları 7%-ni təşkil edir.

Cədvəl 5.1

Qusarçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
Kürvə	sağ	105	6	6
Türfan	- " -	104	8	16
Şahnabad	Sol	101	12	26
Şahsu	- " -	92	6	9
Lazaçay	- " -	84	7	9
Qızılqaya	- " -	79	6	7
Munixdərə	Sağ	74	8	29
Sixur	- " -	72	14	19
I ulkuas	- " -	71	7	8

Qusarçayda gursuluğun başlanmasının orta tarixi 5 aprel, qurtarmasının orta tarixi isə 25 avqustdur. Gursululuğun orta çoxillik davamiyyəti 142 gündür. Hidrometrik məntəqə Quzun kəndi yanındadır və su rejiminin xüsusiyyətləri bu məntəqənin məlumatları əsasında təhlil edilir. Qusarçayın (Quzun kəndi) orta çoxillik su sərfi 4,7 illik axımın variasiya əmsali 0,21-ə bərabərdir.

Qusarçayın təbii tənzimləmə əmsali 0,68-ə bərabər Çayın illik axımının 60% qədərini yay ayının axımı təşkil edir. Ən böyük su sərfi müşahidə illərində 14 may 1973-cü ildə müşahidə edilib və $67,6 \text{ m}^3/\text{s}$ olmuşdur. Ən kiçik su sərfi isə 19-20 fevral 1934-cü ildə $0,45 \text{ m}^3/\text{s}$ olmuşdur. Asılı gətirmələr sərfinin qiyməti 6,0 kq/s qədərdir. Çayda bulanlıq dərəcəsi 2000 q/m^3 dən böyük olur. Qusarçayın Quzun məntəqəsində suyun yanvar ayında orta çoxillik

qiyməti $0,3^{\circ}\text{S}$, avqust ayınınkı isə $10,4^{\circ}\text{S}$ dir. Müşahidə illərində suda ən yüksək temperatur 25 iyul 1978-ci ildə $22,8^{\circ}\text{S}$ olmuşdur. Çay buz hadisələri əsas etibarilə sahil buzu və xəşələ buzudur. Sahil buzunun orta çoxillik davamiyyəti 47 gün, 1948-1949 cu ilin qışında 116 gün olmuşdur. Çayda buz örtüyü əmələ gəlmir.

Suyun kimyəvi tərkibində hidrokarbonat anionu üstünlük təşkil edir və gursulu dövrdə 146 mq/l , qıtsulu rejim fazasında isə 305 mq/l olur. İonların cəmi isə müvafiq olaraq 381 mq/l və 525 mq/l -dir. Çayın energetik potensialı böyükdür. Çayda Qusar, Xuray, Anıx və Quzun su elektrik stansiyaları fəaliyyət göstərmişlər. Çayın suyundan Anıx kəndindən mənsəbə kimi ərazidə suvarmada istifadə edilir.

Quruçay

Quruçay Böyük Qafqazın cənub yamacından axan bulaqların birləşməsindən əmələ gəlir. Bu bulaqlar qırxbulaq adlanırlar. Bulaqların suyunun birləşdiyi yerdən çay Susayçay adlanır. Əsas bulağın mənbəi Susay-Yırız aşırımindən 2500 m yüksəklikdədir. Susay kəndindən aşağı çay Quruçay adlanır. Çay meyilliyi Qusar ovalığında Xuçbala kəndi yaxınlığında allyuvial çöküntülərdə tam yoxa çıxır. Davudoba kəndi yaxınlığında qrunt suları yer səthinə çıxaraq Məzräçay əmələ gətirir. Quruçayda güclü gursululuq və ya daşqın olduqda Məzräçay onun davamı sayılır. Quruçay (Məzräçay) Cimili kəndindən 2 km şərqdə Xəzərə

tökülür. Quruçay Qonaqkənd, Quba və Xaçmazın ərazisindən axır. Uzunluğu 77 km, hövzəsinin sahəsi 220 km²-dir. İki əsas qolu var: sol qolları Şorsu çayıdır (mənsəbdən 72 km yuxarıda) uzunluğu 5 km, hövzəsinin sahəsi 5 km²-dir, Alçadərə çayının (mənsəbdən 64 km) uzunluğu da 5 km, sahəsi 5 km²-dir.

Çayın orta eni 3 km-ə yaxındır, hövzəsinin orta yüksəkliyi 942 m-dir, hövzəsinin 83 km² sahəsi meşədir. Çayın orta meyilliyi 33,5%, çay şəbəkəsinin sıxlığı isə 0,44 km/ km²-dir.

Quruçay daşqın rejimli çay tipinə aiddir. Daşqınların davamıyyəti 3-9 gün olur, ancaq 1931-ci ildə 18 gün davam etmişdir. Quruçayın rejim xüsusiyyətləri Susay kəndi yanındakı hidrometrik məntəqənin (35,9 km²) məlumatlarına əsasən təhlil edilir.

Orta çoxillik su sərfi 0,73 m³/s, ən böyük su sərfi 30 may 1972-ci ildə 69,8 m³/s, ən kiçik su sərfi isə 14 fevral və 10 mart 1967-ci ildə 0,10 m³/s olmuşdur. Asılı gətirmələrin orta çoxillik sərfi 0,58 kq/s, illik axım miqdarı isə 18 min tondur. Orta bulanlıq dərəcəsi 2 sentyabr 1975-ci ildə 23000 q/m³ olmuşdur.

Quruçayın suyunun orta çoxillik yanvar ayının temperaturu 0,2⁰S, iyul ayının isə 14,3⁰S, ən yüksək temperatur 6 iyul 1976-ci ildə 23,0⁰S olmuşdur.

Çayda əsasən sahil buzu əmələ gəlir və 15 gü - nədək davam edir. Sərt qış olduqda Klerey kəndi ilə Alpan kəndi arasındakı çayın hissəsi buz bağlayır. Qaraçayın yuxarı axınında minerallaşma dərəcəsi 300

mq/1, aşağı axınında isə 400 mq/1-dən çoxdur. Çayın suyundan suvarmada istifadə edilir.

Qudyalçay

Qudyalçay Böyük Qafqazın cənub yamacında Tufan dağından 1 km cənubda 3000 m yüksəklikdən başlayır. Yuxarı axını Axçay tökülünədək Xinalıxçay adlanır. Qubadan aşağı çay iki qola ayrılır: sağ qol Qudyalçay, sol qol Kimilçay adı ilə, aşağı axında yenidən birləşirlər. Qudyalçay Xəzərə Nizavaya kəndi yanında tökülür. Qudyalçayın uzunluğu 108 km, hövzəsinin sahəsi 799 km²-dir. Qudyalçayın 3 sağ, 4 sol qolu vardır.

Cədvəl 5.2

Qudialçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km ²
Salavaçay	Sağ	101	9	34
Tufançay	Sol	99	6	18
Sxuamış	— " —	94	9	37
Qızılqaya	— " —	83	7	14
Döküzul	— " —	82	12	26
Ağçay	Sağ	78	24	154
Adsız	Sağ	77	9	22

Çayın orta eni 7,4 km, hövzəsinin orta hündürlüyü 1820 m-dir. Suayricində ən yüksək zirvə Tufan zirvə (4250 m) və Qızılqayadır (3739 m). Hövzəsində 99 km²

meşə örtüyü var. Çayın orta meyilliyi 28‰ -dir, çay şəbəkəsinin sıxlığı 0,62 km/km²- dir.

Qudyalçay Böyük Qafqazın şimal-şərqi yamacından axan çaylardan ən böyük illik axım həcmində malikdir. Qudyalçay yaz-yay gursululuq rejim fazalı çaydır. Qudyalçay üzərində dörd hidrometrik məntəqə fəaliyyət göstərir və bu məntəqələrin məlumatları əsasında çayın rejim xüsusiyyətləri təhlil edilir. Müşahidə məlumatlarına əsasən gursululuğun orta çoxillik başlanma, qurtarma tarixləri və davamiyyəti hesablanmışdır.

Qudyalçayda stasionar müşahidələr dövründə iki qəza maksimumu qeydə alınmışdır. Birinci qəza maksimumu 21 iyun 1963-cü ildə məntəqəsində (178 m³/s), Xınalıxçayda (17,6 m³/s), Ağçayda (56,0 m³/s) qeydə alınmışdır, ikinci qəza maksimumu 15 iyul 1988-ci ildə qeydə alınmışdır.

Orta çoxillik su sərfi bir neçə uzun sıraya malik məntəqə üçün yenidən hesablanmışdır. Illik axımın variasiya əmsalı 0,21-0,24 arasında dəyişir. Aşağı axında insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində variasiya əmsalı artır. Orta illik su sərtlərinin qiymətinin azalması da çayın suyundan Kırız məntəqəsindən aşağıda təsərrüfatda istitadə edilməsidir. Qudyalçayın orta çoxillik su sərfləri haqqında məlumat aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 5.3**Gursuluğun başlanma və qurtarmasının orta çoxillik tarixi və davamiyyəti**

145

Çay və məntəqə	Hövzəsinin orta yüksəkliyi, m	Başlanma tarixi	Qurtarma tarixi	Davamiyyəti, gün
Ağçay Cek	2590	28.03	14.08	139
Xinalıxçay Xinalıq	2780	26.03	6.08	133
Qudyalçay Xinalıq	2960	4.04	19.08	137
Qudyalçay Kırız	2590	26.03	10.08	137
Qudyalçay Küpcal	2400	24.04	18.08	147

Cədvəl 5.4**Qudyalçayın ekstremal su sərtləri**

Çay və montəqə	F, km ²	Qmax, m ³ /s	Tarix	Qmin, m ³ /s	Ttarix
Xinalıxçay Xinalıx	36,0	17,6	21.06. 63	0,055	8,11,14.03.77
Qudyalçay Xinalıx	104,0	76,4	26.06.74	0,72	16.02.86
Ağcay – Cek	124,0	75,0	15.07. 88	0,45	14.03.77
Qudyalçay Kırız,	426,0	206,0	15.07. 88	0,90	13.03. 65
Qudyalçay Küpçal	517,0	232,0	15.07. 88	1,05	01.01. 43
Qudyalçay Nizovaya	798	106,0	15.07.88	0,32	22.07. 80

Qudyalçayın orta çoxillik su sərfləri haqqında məlumat aşağıdakı cədvəl 5.5-də verilmişdir.

Cədvəl 5.5**Orta çoxillik axım kəmiyyətləri**

Çay və məntəqə	Su sərfi, m ³ /s	Axım mo- dulu, l/s km ²	Axım həcmi, mln.m ³
Xinalıxçay – Xinalıx	2,12	58,9	66,8
Qudyalçay – Xinalıx	3,34	32,1	105,2
Ağcay – Cek	2,20	17,7	69,3
Qudyalçay – Kırız	7,50	17,6	236,2
Qudyalçay – Küpcal	6,75	13,1	212,6
Qudyalçay–Nizovaya	2,96	3,7	93,2

Cədvəl 5.6**Asılı gətirmələrin orta çoxillik qiymətləri**

Çay və məntəqə	Sərf, kq/s	Axım, mln.t.	R _{max} , kq/s	Ttarix	R _{max} , kq/s
Xinalıxçay– Xinalıx	0,55	0,33	260	28.08.73	0,014
Qudyalçay– Xinalıx	3,70	82,0	650	23.06.77	0,86
Ağcay – Cek	11,00	350,0	3800	21.06.63	0,69
Qudyalçay– Kırız	21,00	659	3600	26.06.67	4,5
Qudyalçay– Nizovaya	3,70	120	4800	26.06.77	–

Qudyalçayın termik rejimi şaquli zonallıq qanununa müvafiq olaraq dəyişir.

Qudyalçayda əsasən sahil, xəşələ buzu və Küpçaldan aşağı isə buz örtüyü sərt qışda əmələ gəlir. Qudyalçayın Küpçal məntəqəsində sahil buzunun orta çoxillik davamiyyəti 45 gün, 1975-1976-ci ilin qışında 101 gün davam etmişdir. 1949-1950-ci illərin sərt qışında çay 7 gün buzla örtülmüşdür. Mülayim qışda buz hadisəsi müşahidə edilmir.

Cədvəl 5.7

Qudyalçayın bulanlıq dərəcəsinin orta çoxillik qiymətləri

Çay və məntəqə	Orla illik, q/m^3	$\rho_{max},$ q/m^3	Tarix	$\rho_{min},$ q/m^3
Xinalıxçay-Xinalıx	3400	89000	01.08.80	1600
Qudyalçay- Xinalıx	1200	19000	25.06.78	270
Ağçay -Cek	3200	98000	21.06.63	490
Qudyalçay-Kırız	2500	64000	21.07.63	900
Qudyalçay-Nizovaya	1500	95000	26.06.77	1500

Cədvəl 5.8

Suyun temperaturunun orta çoxillik qiymətləri (${}^{\circ}\text{S}$)

Çay və məntəqə	yanvar	avqust	Ən yüksək	Tarix
Xinalıxçay-Xinalıx	0,1	11,4	19,3	16.08.76
Qudyalçay-Xinalıx	0,1	9,4	16,6	05.08.75
Ağçay-Cek	0,4	13,3	20,0	09.08.75
Qudyalçay-Kırız	1,1	13,3	22,0	21.08.76
Qudyalçay-Küpçal	1,3	15,8	25,9	27.07.80

Qudyalçayın sutoplayıcının yuxarı hissəsində karbonatlı sükurlar təbaşir və yura dövründən əhəng və dolomit sükurların olması ilə bağlı çay suyunun minerallaşma dərəcəsi digər yüksəkdağlıqdan axan çayların minerallaşma dərəcəsindən böyükdür və 212-305 mg/l arasında dəyişir.

Çoxsulu dövrdə Qudyalçay Xinalixda ionların cəmi 386 mg/l , hidrokarbonat 190-97 mg/l , azsulu dövrdə isə 308 mg/l , hidrokarbonat 145 mg/l -dir. Qudyalçayın Küpcəl məntəqəsində isə çoxsulu dövrdə ionların cəmi 400 mg/l , hidrokarbonat 226 mg/l , azsulu dövrdə isə müvafiq olaraq 400 mg/l , hidrokarbonat 225 mg/l -dir. Ümumiyyətlə Qudyalçayda su hidrokarbonatlı kalsiumlu ikinci tipə aiddir. Qudyalçayın axımından Samur Abşeron kanalını qidalandırmağa su götürülür. Qubada gücü 1125 kvt olan su elektrik stansiyası fəaliyyət göstərmişdir. Qudyalçayda axımın fəsli tənzimlənməsi məqsədi ilə su anbarı tikilmişdir. Su anbauının tam su həcmi 57 mln. m^3 , faydalı həcmi 47,0 mln. m^3 , bəndin hündürlüyü 78,0 m, uzunluğu 450 m üstdən eni 10 m-dir, 13590 hektar sahəni suvarmağa imkan verir.

Ağçay

Ağçay yarımyaylaq dağından 1780 m yüksəklikdə bir neçə bulağın qovuşmasından yaranır və bir başa Xəzərə töküür. Uzunluğu 68 km, hövzəsinin sahəsi 239 km^2 . Bir əsas sol qolu Quruçaydır, uzunluğu 8 km, hövzəsinin sahəsi 19 km^2 dir. Hövzəsinin orta eni 3,5 km,

orta yüksəkliyi 716 m-dir. Hövzəsində 52 km² meşə vardır. Çayın orta meyilliyi 26,6‰ -dir. Hövzəsində çay şəbəkəsinin sıxlığı 0,53 km/km²-dir. Ağçay daşqın rejimli çaydır. Əsas qida mənbəyi yağış, sularıdır. Quruçay tökülen hissədən yuxarıda olan sutoplayıcıda axım formalaşır. Mart ayından başlanan gursululuq tez qurtarır.

Hidrometrik məntəqə Suxtaqala qışlağındadır və 1960-cı ildən fəaliyyətdədir (12,5 km²).

Ağçayda Təkəsxə kəndi yanında (80,0 km²) müvəqqəti su ölçən məntəqə qurulmuş və 1939, 1941-ci illərdə, 1942-ci ilin yanvar mart aylarında ölçü işləri aparılmışdır. Burada 1941-ci ildə 1 oktyabrda daşqın qeydə alınmış, su sərfi 2,33 m³/s olmuşdur.

Ağçay-Suxtaqalaqlaşlaşmış məntəqəsindəki ölçü işlərinin nəticəsinə görə orta çoxillik su sərfi 0,26 m³/s-dir. Daşqınlar 3-6 gün davam edir. Yaz gursululuğu zamanı düşən yağış axımı gücləndirir və 1980-ci ildə maksimum 13 gün davam edib. Ən kiçik su sərfi 1975-ci ildə 29 avqustdan 1 sentyabra qədər davam etmiş və 0,004 m³/s olmuşdur. Ən böyük su sərfi 3 iyun 1974-cü ildə 54,8 m³/s olmuşdur. Asılı gətirmələrin orta çoxillik sərfi 0,64 kq/s, axım miqdarı 19 min ton, orta bulanlıq dərəcəsi 2200 q/m³, ən böyük 72000 q/m³ 25 aprel 1976-cı ildə qeydə alınmışdır.

Ağçayın suyunun orta çoxillik temperaturu yanvar ayında 0,4⁰S, iyul ayında 15,3⁰S dir. Suyun ən yüksək temperaturu 2 iyul 1974 - cü ildə 22,4⁰S olmuşdur.

Buz hadisələrindən sahil buzu, nadir hallarda xəşələ buzu axımı müşahidə edilir. Sahil buzunun davamiyyəti dekabr mart ayları ərzində 50 günə qədər olur.

Ağçayın suyu hidrokarbonatlı kalsiumlu ikinci tipə aiddir və aşağı axımın 390 mq/l minerallaşma dərəcəsi müəyyən edilib. Ağçayın suyu tamamilə suvarmada sərf olunur, odur ki, aşağı axınında çayda su olmur.

Qaraçay

Qaraçay Böyük Qafqazın şimal-şərq yamacından, başlanğıcını Qocadərəbaşı və Babadağ dağlarından götürən sızgacların qovuşmasından yaranır. Mənbəi 2900 m yüksəklikdədir və mənsəbi Xəzərə tökülen yerdədir. Hövzəsi uzunsov formadadır və orta eni $4,5 \text{ km}$, orta hündürlüyü 1488 m -dir. Hövzəsində 28 km^2 meşə örtüyü vardır. Çayın orta meyilliyi $32,1 \text{ \%}$ -dir. Çay şəbəkəsinin sixlığı $0,71 \text{ km/km}^2$ - dir. Qaraçayın 3 əsas qolu vardır.

Qaraçayın qidalanmasında qar suları 40% , qrunt suları $30-40\%$, yağış suları isə $20-30\%$ təşkil edir.

Cədvəl 5.9

Qaraçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km^2
Adsız	Sol	85	7	22
Adurçay	- " -	72	9	29
Qəmcəmçay	sağ	72	12	29

Qaraçay gursulu rejimli çaydır, orta çoxillik davamıyyət 140 günə qədərdir. Qış qıtsulu rejim fazası davamıyyətli olub noyabrdan fevral ayınadək davam edir. Gursululuq mart aprel aylarından başlayır və iyul bəzi illərdə avqust ayınadək davam edir. Qaraçayda Ryuk kəndi yaxınlığında (137 km^2) hidrometrik məntəqə fəaliyyət göstərir. Orta çoxillik su sərfi $2,92 \text{ m}^3/\text{s}$ dir, Qaraçayın Aliç məntəqəsində 1% təminatlı su sərfi $8,2 \text{ m}^3/\text{s}$. Maksimal su sərfi müşahidə illərində Ryuk məntəqəsində $38,4 \text{ m}^3/\text{s}$ 29 iyul 1982-ci ildə qeydə alınmışdır, ən kiçik su sərfi $0,27 \text{ m}^3/\text{s}$ 31 dekabr 1968-ci ildə müşahidə edilmişdir.

Asılı gətirmələrin orta çoxillik sərfi $2,2 \text{ kq/s}$, axım miqdarı 67 min tondur. Orta çoxillik bulanlıq dərəcəsi 2600 q/m^3 , maksimal qiyməti 27000 q/m^3 24 aprel 1977-ci ildə müşahidə edilib.

Qaraçayın termik rejiminin xüsusiyyətləri Ryuk məntəqəsinin məlumatlarına əsasən yanvar ayında $0,3^{\circ}\text{S}$, avqust ayında $13,3^{\circ}\text{S}$ -dir. Ən yüksək temperatur 24 iyul 1962-ci ildə $29,2^{\circ}\text{S}$ olmuşdur. Əsas buz hadisəsi sahil buzu və xəşələ buzudur. Lakin sərt qış zamanı çay buz bağlayır. Məsələn 1949-cu ildə 54 gün, yəni 1 yanvardan 23 fevraladək çay üzü buzla örtülmüşdür. Buz hadisəleri mələyim qış zamanı müşahidə edilmir (1943, 1945, 1946-ci illərdə). Böyük Qafqazın şimal şərq yamacından axan çaylarda hövzənin geoloji quruluşu ilə bağlı suyun kimyəvi tərkibində kalsium kationu üstünlük təşkil edir və ionlar cəmi gursulu dövründə 446 mq/l qədər, aralıq rejimində isə 407 mq/l olur. Suyunun codluluğu

böyükdür. Suyundan suvarmada istifadə olunur. Aliç kəndində və Nügədidi 750 kvt gücündə su elektrik stansiyaları fəaliyyət göstərmişdir.

Çağacıqçay

Çağacıqçay Böyük Qafqazın Yan silsiləsinin şimal yamacından axan Zıxırçay, Islağlıçay və Sediyazçayıñ qovuşmasından əmələ gəlir. Əsas çay kimi Nağlıçay qəbul edilir, onun mənbəi Pulutdağın (2254 m) ətəyində 1780 m yüksəklikdədir. Çağacıqçay uzunluğu 65 km, hövzəsinin sahəsi 288 km^2 dir, 5 əsas qolu vardır.

Cədvəl 5.10

Çağacıqçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km^2
Zıxırçay	Sol	59	7	13
Sediyazçay	Sağ	59	8	8
Keşbaş	Sol	48	13	24
Kamalçay	Sağ	48	8	10
Çelyakırçay	Sol	36	18	43

Çağacıqçayın hövzəsinin orta eni 4,4 km, orta yüksəkliyi 721 m-dir. Hövzəsində meşə örtüyü 38 km^2 sahəni əhatə edir. Çayın orta meyilliyi 29,4%, çay şəbəkəsinin sıxlığı 0,62 km/km²-dir.

Çağacıqçay daşgün rejimli çaydır. Mart-iyun aylarında güclü yağışlar nəticəsində daşqınlar formalaşır, iyul-fevral ayları arasında qıtsulu rejim fazası yaranır.

Çay üzərində Rustov kəndində su ölçən məntəqə fəaliyyət göstərir. Bu məntəqə çay hövzəsinin yuxarı hissəsindədir və hövzənin sahəsi $71,5 \text{ km}^2$ -dir. Orta çoxillik su sərfi $0,79 \text{ m}^3/\text{s}$ -dir. Qəza yağış daşqını 6 may 1963-cü ildə qeydə alınıb, maksimal su sərfi isə 17 sentyabr 1971-ci ildə $0,002 \text{ m}^3/\text{s}$ olmuşdur. Daşqınların maksimal davamıyyəti 5-9 gün, ən böyük davamıyyət 1975-ci ildə 23 gün olmuşdur. Çağacıqçayda (Rustov kəndi) asılı gətirmələrin orta çoxillik sərfi $2,1 \text{ kq/s}$, illik axım miqdarı 67 min tondur. Orta çoxillik bulanlıq dərəcəsi 2100 q/m^3 , ən böyük isə 25 iyun 1988-ci ildə 260000 q/m^3 qeydə alınmışdır.

Çayın suyunun yanvar ayında orta çoxillik temperaturu $1,8^\circ\text{S}$, avqust ayında $18,2^\circ\text{S}$, ən yüksək temperatur 14 iyul 1980-ci ildə $26,6^\circ\text{S}$ olmuşdur. Çayda ancaq sahil buzu əmələ gəlir, bu hadisə yanvar fevral aylarında müşahidə edilir və 15-30 gün davam edir. Böyük Qafqazın yan silsiləsindən axan çayların suyu hidrokarbonatlı kalsiumlu tiplidir, minerallaşma dərəcəsi təqribən $380-420 \text{ mq/l}$ olur. Çayın suyundan əsasən suvarmada istifadə edilir.

Qəza daşqınları 6 may 1963-cü ildə və 18 avqust 1978-ci ildə müşahidə edilib.

Vəlvələçay

Vəlvələçay Babaçay və Cimiçayların qovuşmasından yaranır. Əsas çay kimi Babaçay qəbul edilir və onun mənsəbi Babadağdan 2920 m yüksəklikdədir.

Bakı Xaçmaz dəmir yolundan aşağı çay iki qola ayrılır (sağ Yəlvəliçay, sol Çamlar), onlar sərbəst olaraq Xəzərə tökürlər.

Yəlvəliçayın uzunluğu 98 km, hövzəsinin sahəsi 1 km²-dir. 9 əsas qolu var.

Cədvəl 5.11

Vəlvələçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F,km ²
Qaranlıxçay	Sağ	91	II	22
Sarayçay	- " -	90	6	9
Dədəgünəşçay	Sol	89	9	21
Uyuqçay	Sağ	85	6	9
Derkçay	Sol	83	10	12
Talışçay	- " -	82	5	6
Laqlağırcay	Sağ	78	7	27
Keşçay	Sol	78	9	31
Cimiçay	Sağ	67	29	160

Vəlvələçay Qonaxkənd, Quba, şabran və Xaçmazın ərazisindən axır. Hövzənin orta eni 6,4 km, orta hündürlüyü 1495 m-dir. Çayın yuxarı axınında sürüşmə nəticəsində Qoşanour, Laqlağırcayda Nour, Dədə-

günəşçayda isə Qasimnour gölləri əmələ gəlmışdır. Hövzədə meşə 78 km^2 sahəni əhatə edir. Vəlvələçayın orta meyilliyi $30,1\%$, çay şəbəkəsinin sıxlığı $0,84 \text{ km/km}^2$ -dir.

Vəlvələçay yaz gursulu və payız daşqınlı rejimə malikdir. Vəlvələçay üzərindəki 3 ölçü məntəqəsinin məlumatlarına əsasən rejim xüsusiyyətləri təhlil edilmişdir. Vəlvələçayın Nohurdüzü məntəqəsində ($H=2020 \text{ m}$, $F=210 \text{ km}^2$) gursululuğun başlanmasının orta çoxillik tarixi 20 mart, qurtarma tarixi 16 avqustdur. Beləliklə, gursululuğun davamiyyətinin orta çoxillik qiyməti 149 gündür. Vəlvələçayın Təngə-Altı məntəqəsində ($H=1870 \text{ m}$, $F=454 \text{ km}^2$), gurusululuğun başlanma tarixi 10 mart, qurtarma tarixi 26 iyun, davamiyyəti isə 138 gündür. Derkçayda gursululuq mart ayının sonunda başlayır və avqust ayına kimi davam edir. Vəlvələçayın orta çoxillik su sərfi Nohurdüzü məntəqəsində $2,88 \text{ m}^3/\text{s}$, Derkçayın Derk məntəqəsində $0,30 \text{ m}^3/\text{s}$, Təngəaltı məntəqəsində isə $4,45 \text{ m}^3/\text{s}$ -dir, variasiya əmsali $0,31\text{-}e$ bərabərdir. Müşahidə dövründə ən böyük su sərfi Derkçayda 27 aprel 1967-ci ildə $24,2 \text{ m}^3/\text{s}$, Nohurdüzündə 23 aprel 1966-ci ildə $80,4 \text{ m}^3/\text{s}$, Təngəaltında isə 5 may 1963-cü ildə $256 \text{ m}^3/\text{s}$ olmuşdur və variasiya əmsali $0,79\text{-}a$ bərabərdir. Ən kiçik su sərfləri isə Derkçayda 12,13 may 1967-ci ildə çay qurumuşdu. Nohurdüzü məntəqəsində isə 1967-ci ilin yanvarından 5 fevrala qədər $0,18 \text{ m}^3/\text{s}$ olmuşdur. Qeyd etmək lazımdır ki, Vəlvələçayda payız daşqınları da müşahidə edilir, qəza daşqınları 26 sentyabr 1980-ci ildə, 13 oktyabr 1979-cu, 3-6 iyul 1997-ci ildə müşahidə edilmişdir.

Vəlvəliçayın asılı gətirmələr üzərində müşahidə üç məntəqədə aparılmışdır. Vəlvələçayın termik rejimi Təngəaltı məntəqəyə görə təhlil edilir. Çayda suyun yanvar ayında orta çoxillik temperaturu $0,7^{\circ}\text{S}$, iyul ayında isə $18,2^{\circ}\text{S}$ dir. Ən yüksək temperatur 29 iyul 1957-ci ildə $29,8^{\circ}\text{S}$ qeydə alınmışdır. Çayda buz hadisələrinən ən əsası sahil buzudur. Sahil buzunun ortaçoxillik davamiyəti 61 gün, ən davamiyyətli 1975-1976-ci illərin qışında 112 gün olmuşdur.

Cədvəl 5.12

Asılı gətirmələr axımının orta çoxillik qiymətləri

Çay və məntəqə	Sərf, kq/s	R _{max} , kq/s	tarix	ρ _{or} , q/m ³	ρ _{max} , q/m ³	tarix
Derkçay-Derk	0,30	150	22.05.76	1900	40000	04.04.79
Vəlvələçay-Nohurdüzü	8,0	760	24.05.77	2300	47000	24.04.77
Vəlvələçay-Təngəaltı	25,0	6000	26.06.77	5100	250000	15.07.88

Sərt qışda çay buz bağlayır. Belə hadisə 1968-1969-cu illərin qışında müşahidə edilib və 7 gün davam edib. Müləyim qış olan illərdə buz hadisəsi qeydə alınmaşıdır. (1938, 1943, 1946, 1947, 1998, 1999).

Vəlvələçayın suyunun kimyəvi tərkibində hidrokarbonat anionu və kalsium kationu üstünlük təşkil edir. Büyük Qafqazın şimal-şərq yamacından axan Qusarçay, Qudyalçay, Qaraçaya nisbətən Vəlvələçayın

suyunda hidrokarbonat və kalsium azdır. Minerallaşma dərəcəsi $450-550 \text{ m}^2/\text{l}$ arasında dəyişir.

Vəlvələçayın su ehtiyatlarından suvarmada Samur Abşeron kanalının qidalanmasında istifadə edilir. Çayda gücü 230 kvt olan Vəlvələ su elektrik stansiyası fəaliyyət göstərmışdır.

Şabrançay

Şabrançay Yan silsilənin Klit dağının şərq yamacından axan bulaqların qovuşmasından yaranır. Bulaqlardan biri əsas mənbə qəbul edilir və 1680 m yüksəklikdədir. Şabrançay Sarvan kəndindən 4 km şimal-şərqdə Ağzıbir limanına 25 m-də tökülür.

Şabrançayın uzunluğu 53 km , hövzəsinin sahəsi 203 km^2 -dir. Əsas qolları Zeyvəçay (sol qolu, uzunluğu 7 km , hövzəsinin sahəsi 6 km^2) və Çiçiçaydır (sol qolu, uzunluğu 18 km , hövzəsinin sahəsi 73 km^2). Zeyvəçay Şabrançayın mənsəbindən 34 km , Çiçiçay isə 30 km yuxarıda tökülür.

Şabrançayın hövzəsinin orta eni $3,6 \text{ km}$, orta yüksəkliyi isə 535 m dir. Hövzəsində meşə 42 km^2 sahəni əhatə edir. Çayın orta meyilliyi $32,0 \text{ \%}$, çay şəbəkəsinin sixlığı isə $0,57 \text{ km/km}^2$ -dir.

Şabrançay daşqın rejimli çaydır. Şabrançay üzərində Zeyvə kəndi yanında hidrometrik məntəqə 1961-ci ildən fəaliyyətə başlamış və 1975-ci ilin oktyabr ayından bağlanmışdır ($29,8 \text{ km}^2$).

Orta çoxillik su sərfi $0,36 \text{ m}^3/\text{s}$ -dir. On böyük su sərfi bu illərdə $49,1 \text{ m}^3/\text{s}$ 27 aprel 1967-ci ildə qeydə alınmışdır.

Qəza yağış daşqınları həm də 14 iyul 1951, 6 iyun 1978-ci illərdə müşahidə edilmişdir. Şabrançay həm yay, həm də qış qıtsulu rejim fazasında əsasən quruyur. 1972-ci ildə müşahidə edilən daşqın 12 gün davam etmişdir. Yağış daşqınlarının orta davamiyyəti 7 gündür. Asılı gətimlər sərfi 0,04-0,80 kq/s arası dəyişir. Ən böyük bulanlıq 5200 q/m³ olmuşdur.

Şabrançayın suyunun yanvar ayında orta çoxillik temperaturu $1,5^{\circ}\text{S}$, avqust ayınınkı isə $17,3^{\circ}\text{S}$ -dir. Ən yüksək temperatur 27 iyul 1966-ci ildə $27,6^{\circ}\text{S}$ olmuşdur. Buz hadisələri qış qıtsulu dövründə çay qurumursa, sahil buzu əmələ gəlir və 10 gündən çox davam etmir.

Suyu hidrokarbonatlı-kalsiumludur və mineral-laşma dərəcəsi 500 mq/l çox olur. Su ehtiyatları əsasən suvarmada istifadə edilir.

Dəvəçiçay

Dəvəçiçay Yan silsilənin əsas hissəsi olan Kətəndən silsiləsindən axan Zəhlinçayla, Piribədil çaylarının qovuşmasından əmələ gəlir. Əsas çay kimi Zəhlinçay qəbul edilib. Mənbəi Gümyürdağda 1530m yüksəklikdədir. Dəvəçiçayın uzunluğu 45 km, hövzəsinin sahəsi 239 km²-dir. Çayın 4 əsas qolu vardır.

Dəvəçiçay Şabran rayonunun ərazisindən axır və Ağzıbir limanına töküür (- 20 m). Hövzənin orta eni 5,3 km, orta yüksəkliyi isə 625 m-dir. Hövzəsində 84 km meşə sahəsi vardır. Çayın orta meyilliyi 34,6%, çay şəbəkəsinin sıxlığı 0,77 km/km²-dir.

Cədvəl 5.13

Dəvəçiçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F,km ²
Pirəbədilçay	Sol	35	6	5
Sumaqova	Sol	30	7	4
Mumluçay	Sol	28	7	5
Türjunçay	Sağ	25	15.	52

Dəvəçiçay daşqın rejimli çaydır, odur ki, əsas qida mənbəi yağış sularıdır. Qrunut suları qidalanmada 20% qədər, qar suları isə çox cüzdür, təqribən illik axım həcminin 5% qədərini təşkil edir.

Dəvəçiçayda Xəlfəlilər kəndində hidrometrik məntəqə 1930-1957-ci illərdə fəaliyyətdə olmuşdur. Bu dövr üçün orta çoxillik su sərfi $0,37 \text{ m}^3/\text{s}$ -dir. Ən böyük su sərfi 14 iyun 1951 ci ildə $176 \text{ m}^3/\text{s}$ olmuşdur. Digər qəza daşqınları 24 aprel 1952-ci il və 7 iyul 1963-cü ildə müşahidə edilmişdir. Çay ayrı-ayrı illərdə yeraltı sularının ehtiyatı uzun müddət hövzəyə yağış düşmədikdə tükənir və çay quruyur.

Dəvəçiçaya Şabran şəhərinin çirkab suları axıdlılar, çay dərəsi şəhər daxilində zibilxanaya çevrilib. Asılı gətirmələr sərfi rayon əlaqələrində müəyyən edilmişdir və $0,1 \text{ kq/s}$ -dir. Bulanlıq dərəcəsi daşqın dövründə 500 q/m^3 -dən böyük olur.

Dəvəçiçayın suyunun yanvar ayında temperaturu $3,9^\circ\text{S}$, avqust ayında isə 19°S -dir. Maksimal temperatura

30°S çatır. Buz hadisəsi nadir hallarda müşahidə edilir. Sərt qış zamanı sahil buzu 10 gündən çox davam etmir.

Suyu yuxarı axında nisbətən təmizdir, hidrokarbonatlı-kalsiumlu su tipinə aiddir və minerallaşma dərəcəsi $435\text{-}640 \text{ mg/l}$ arasında dəyişir. Aşağı axınında çayın suyu çirkab suları hesabına çox çirklidir. Suvarmada suyundan istifadə ancaq yuxarı axındadır.

Gilgilçay

Gilgilçay Büyük Qafqazın şimal şərq yamacın-dan Gülüm-dostu (2713m) dağının şimal-şərqində 1980 m yüksəklikdən başlayır. Mənsəbindən Xaltançay tökülənə kimi Utuqçay, Carxaçıçaydan aşağı Daqnaçay, sonra mənsəbə qədər Gilgilçay adlanır və birbaşa Xəzərə tökülür.

Gilgilçayın uzunluğu 72 km, hövzəsinin sahəsi 800 km^2 -dir. Çay Kuşıçayın mənsəbindən aşağı yan silsiləni yarıb keçir və birdən şimala tərəf istiqamətlənir, sonra isə mənsəbə qədər cənubi qərbən şimali şərqə doğru axır. Hövzəsinin orta eni 11,1 km, orta yüksəkliyi isə 972 m-dir. Hövzəsində 98 km^2 meşə örtüyü var idi. Çayın orta meyilliyi $28,2\%$ -dir. Çay şəbəkəsinin sıxlığı $0,55 \text{ km/km}^2$ -dir. Gilgilçayın 10 əsas qolu vardır, onlardan 6-sı sağ qoludur. Gilgilçay daşqın rejimli çaydır. Əsas qida mənbəyi yağış suları (75%) və yeraltı sulardır (15%-dən çox), qar sularının qidalanmada rolü cüzdır.

Yuxarı axınında Xarmidorçayın ($42,4 \text{ km}^2$) orta çoxillik su sərfi $0,31 \text{ m}^3/\text{s}$. Ən böyük sü sərfi 26 may 1962-

ci ildə 20,6 m³/s, ən kiçik su sərfi isə 8 və 16 sentyabr 1986-ci ildə 0,001 m³/s olmuşdur.

Cədvəl 5.14

Gilgilçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
Xaltançay	Sağ	58	12	117
Ordurçay	Sol	51	11	136
Carxaçıçay	Sağ	46	20	92
Adsız	Sağ	45	6	5
Kızılçay	Sol	37	18	84
Uqaxçay	Sol	36	8	22
Təkyəçay	Sol	35	7	9
Erzikyuşçay	Sağ	33	18	77
Külexçay	Sol	30	8	16
Kuşiçay	Sağ	27	6	3

Aşağı axımında (696 km²) orta illik su sərfi (Cala-qan məntəqəsində) 0,74 m³/s, ən böyük su sərfi 1967-ci ildə 110 m³/s olmuşdur. Gilgilçayda qəza daşqınları 2 iyun 1942, 7 iyul 1963, 5 iyun 1965, 7 may 1972-ci ildə müşahidə edilmişdir. Daşqınların orta davamiyyəti 5 gün, maksimum davamiyyəti 15 gündür (1977-ci ildə). Xarmidorçayda asılı gətirmələrin orta çoxillik sərfi 0,084 kq/s, illik axım miqdarı 2,6 min tondur. Ən böyük asılı gətirmələr sərfi 26-30 aprel 1973-cü ildə 29 kq/s, orta bulanlıq dərəcəsi 310 q/m³ və maksimum 14000 q/m³ 20 iyun 1977-ci ildə müşahidə edilmişdir.

Xarmidorçayın yanvar ayının orta çoxillik temperaturu $0,2^{\circ}\text{S}$, avqust ayında isə $17,7^{\circ}\text{S}$, ən yüksək temperatur isə $26,3^{\circ}\text{S}$ 13 iyul 1988-ci ildə müşahidə edilmişdir.

Buz hadisələri çayda nadir hallarda müşahidə edilir. Ancaq sahil buzları əmələ gəlir və 10 gündən az davam edir.

Suyun kimyəvi tərkibində sulfat natrium üstünlük təşkil edir. Minerallaşma dərəcəsi 920 mq/l-e çatır. Suyundan əsasən suvarmada istifadə edilir.

Ataçay

Ataçay Böyük Qafqazın şimal şərq yamacından başlayır və Muntyanka çayı ilə Vərdəxçayın (Ağçayın) qovuşmasından yaranır.

Əsas çay kimi Vərdəxçayı (Ağçayı) götürmək olar, onun mənbəi Dübrar (2205 m) dağından 2 km şərqdə 1870 m yüksəklikdədir.

Ataçayın uzunluğu 45 km, hövzəsinin sahəsi 347 km^2 -dir. Qızıl Burun qəsəbəsindən 5 km şərqdə Xəzərə töküür. Əsas 4 qolu vardır.

Cədvəl 5.15

Ataçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km^2
Muntyanka	Sağ	37	15	76

Xələncəçay	Sağ	25	12	50
Balıçay	Sağ	15	8	21
Qaraçay	Sol	14	17	83

Ataçayın hövzəsinin orta eni 7,7 km, orta hündürlüyü 844 m-dir. Hövzəsində 33 km^2 meşə sahəsi vardır. Çayın orta meyilliyi 42,2‰-dir. Çay şəbəkəsinin sıxlığı $0,50 \text{ km/km}^2$ -dir. Morfolojiyasına görə Ataçayın dərəsini aşağıdakı hissələrə ayırmaq olar:

- mənbədən Altıağac qəsəbəsinədək, Altıağacın şimal kənarından 11-ci km-ə qədər;
- 11-ci km-dən Gün Görməz dərəsinin başlanğıcına qədər (14 km);
- Gün Görməz dərəsi (4 km);
- Boğaz düzənliyi (2 km);
- sahil düzənliyi (2 km).

Ataçay daşqın rejimli çaydır. Əsas qida mənbəi yağış sularıdır (74%), qar suları 18%, yeraltı sular isə 8% təşkil edir. Ataçayın hövzəsinin sahəsi 55 km^2 -dir. Orta çoxillik sərfi $0,062 \text{ m}^3/\text{s}$ -dir. Ən böyük su sərfi $64,5 \text{ m}^3/\text{s}$ 01.06.1963 cü ildə müşahidə edilib. Ataçayda qəza daşqınları həm də 22.04. 1966, 17.06.1972, 30-31.05.1984, iyun 1992 və 26. 06.2002-ci ildə müşahidə edilmişdir. Daşqınların davamiyyəti 2-7 gün olur. Çayda güclü sel daşqınları onun Ağçay qolunda müşahidə edilir. Qəza sel daşqını 10 iyul 1992-ci ildə müşahidə edilmişdir. Bəzi illərdə yeraltı suların ehtiyatı tükənir və çay quruyur (1964, 1965, 1967, 1972, 1973-cü illərdə). 1999-cu ilin iyul

ayında Ataçay-Altıağac təcrübə bazası yanında su sərfi 32 l/s, 2000-ci ilin avqust ayında 155 l/s olmuşdur.

Asılı gətirmələrin orta çoxillik sərfi 0,026 kq/s, bulanlıq dərəcəsi 430 q/m³-dir. Suyun temperaturu yanvar ayında 0,8⁰S, avqust ayında 17⁰S-dir. Ən yüksək temperatur 26 iyul 1961-ci ildə 23,0⁰S olmuşdur. Buz hadisəsi sahil buzu şəklində olur və qısa müddət davam edir. Suyu sulfatlı-natriumludur və minerallaşma dərəcəsi 900-1300 mq/l-dir. Suyundan suvarmada istifadə edilir.

Tuğçay (Tıxçay)

Tuğçay Baş Qafqaz silsiləsinin cənubi şərq qurğalarında 1526,3 m yüksəklikdə olan zirvənin şimal yamacından başlayır. Mənbəi 1140 m yüksəklikdədir. Çay bir başa Xəzərə töküür. Tuğçayın uzunluğu 38 km, hövzəsinin sahəsi 260 km²-dir. Tuğçayın 3 əsas qolu vardır.

Tuğçayın hövzəsi armudvari formada olub və yuxarı hissəsində ancaq genişlənir (17 km), ən ensiz yeri 2 km-dir. Hövzənin orta eni 6,3 km-dir. Hövzənin orta yüksəkliyi 629 m-dir. Ancaq hövzəsinin su ayrıcı yanında 5 km² meşə sahəsi var. Tuğçayın orta meyilliyi 30,7%, hövzəsində çay şəbəkəsinin sıxlığı 0,47 km/km²-dir. Tuğçay daşqın rejimli çaydır. Qida mənbəində əsas yağış sularıdır (80%), qar və yeraltı suların qidalanmada rolü azdır (20% qədər). Orta çoxillik su sərfi 0,30 m³/s yaxındır. Üzərində hidrometrik məntəqə olmadığından axım kəmiyyətləri hidroloji oxşarlıq üsulu və axım izoxətləri xəritəsinə əsasən hesablanmışdır.

Cədvəl 5.16

Tuğçayın əsas qolları

Çayın adı	Hansi sahildən qovuşur	ML, km	L, km	F, km ²
Dəllərçay	Sağ	24	15	42
Dizavarçay	Sağ	19	11	43
Upaçay	Sağ	14	11	26

Çayda ildə leysan yağışları nəticəsində 10-15 dəfə daşqın formalasılır. Daşqınlar çox güclü olarsa daşqın daşlı palçıqlı sel daşqınınə çevirilir. Qəza daşqınlarından biri Kilezi dəmir yol stansiyası yanında (234 km^2) 1 iyun 1963-cü ildə keçmişdir. Daşqının maksimal su sərfi daşqının izinə görə hesablanmışdır və $45,8 \text{ m}^3/\text{s}$ olmuşdur. Çayda 26 iyun 2002-ci ildə güclü daşqın müşahidə edilmişdir. Qıtsulu rejim fazasında yağıssız günlərin sayı çox olan illərdə çay quruyur.

Asılı gətirmələr sərfi təqribən $0,21 \text{ kq/s}$, bulanlıq dərəcəsi 5000 q/m^3 -ə qədər olur. Tuğçayın suyunun yanvar ayının temperaturu təqribən 5°S , avqust ayınınki isə 19°S -dir. Maksimal temperatur avqust ayında 30°S çatır. Buz hadisələri nadir illərdə sərt qış zamanı sahil buzu formasında olur və 2-3 gün davam edir. Suyunun kimyəvi tərkibində sulfat anionu və sodium kationu üstünlük təşkil edir. Minerallaşma dərəcəsi 2000 mq/l-ə çatır. Suyundan suvarmada istifadə edilir.

VI FƏSİL. ABŞERON-QOBUSTAN ÇAYLARI

Sumqayıtçay

Sumqayıtçay başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından Qozluçayla Çikilçayın qovuşmasından götürür. Əsas çay kimi sululuğu və uzunluğuna görə Qozluçay qəbul edilir. Mənbəi Gülüm Dostu dağının cənubi şərqində 2000 m yüksəklikdədir.

Qızılıçayın töküldüyü yerə qədər çay Quzduçay adlanır. Çikilçay tökülənədək isə Qozluçay adlanır. Kenda çayı töküləndən aşağı Sumqayıtçay öz adını alır və bir başa Sumqayıt şəhərində Xəzərə tökülür. Sumqayıtçayın uzunluğu 198 km, hövzəsinin sahəsi 1751 km^2 -dir.

Sumqayıtçayın 7 əsas qolu var. Hövzəsi əsasən Qobustandardır və ən böyük eni 30 km -dir. Hövzəsinin orta eni $8,6 \text{ km}$, orta yüksəkliyi 791 m -dir. Hövzəsində Küm-Yamaq, Dağa-Yamaqa göl çalaları var. Ceyranbatan gölü Samur-Abşeron kanalı vasitəsilə doldurularaq su anbarına çevrilmişdir. Su anbarının su səthinin sahəsi $13,9 \text{ km}^2$, tam həcmi 186 mln.m^3 , faydalı həcmi 150 mln.m^3 , maksimal dərinliyi $23,5 \text{ m}$, uzunluğu $9,0 \text{ km}$, maksimal eni isə $2,10 \text{ km}$, su anbarının ölü həcmi $35,6 \text{ mln.m}^3$ -dir. Samur Abşeron kanalının uzunluğu $106,5 \text{ km}$, baş qurğuda su sərfi $26,4 \text{ m}^3/\text{s}$, son hissəsində $12,3 \text{ m}^3/\text{s}$ -dir. Kanalın su buraxma qabiliyyəti $55,0 \text{ m}^3/\text{s}$ çatdırılıb, su anbarı yanında su sərfi $25 \text{ m}^3/\text{s}$ qədərdir. Ceyranbatan su anbarı ilkin istismara 1955-ci ildə verilmişdir.

Su anbarında SAK gətirmələri və sahilin yuyulması hesabına lillənmə intensiv gedir. Su anbarına çökmüş gətirmələrin həcmi $11021,4 \text{ mln.m}^3$ -dir. Sahillərin eroziyası nəticəsində sağ sahildən 6658 mln.m^3 , sol sahildən

isə 3595,5 mln.m³ qurunt su anbarını lilləndirir. Küləyin sovurması nəticəsində su anbarına 20 ilə yaxın 2 mln.m³ mineral hissəciklər daxil olub.

Cədvəl 6.1

Sumqayıtçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
Sarıdaşçay	Sol	179	10	21
Qızılıçay	Sol	177	5	3
Adsız	Sağ	161	7	28
Adsız	Sol	154	7	18
Nabursu	Sağ	141	13	36
Çıkılçay	Sol	118	68	549
Kenda	Sol	72	44	105

Sumqayıtçayın hövzəsi ciddi asimetrikdir və sol tərəfi inkişaf edib. Çayın yuxarı axınında meyillik 86,8% olduğu halda, Bakı Xaçmaz dəmir yolu və Bakı Şamaxı şossesi arasında cəmi 1,1 % -ə bərabərdir. Hövzəsində cəmi 10 km² meşə dağlıq hissəsində qalıb.

Sumqayıtçayın orta meyilliyi 10,2%, çay şəbəkəsinin sıxlığı 0,37 km/km²-dir. Sumqayıtçay daşqın rejimi çaydır. Cənub yamacdan axan çaylardan ən kiçik illik axımı olan çaydır. Əsas qida mənbəyi yağış sularıdır. Yeraltı sular illik axım həcminin 18%-ni təşkil edir.

Sumqayıtçayın üzərində üç hidrometrik məntəqədə ölçü işləri aparılıb. Qozluçayda Astraxanka məntəqəsində (148 km²) 1961-1962-ci illərdə su sərfi ölçülmüşdür, sonra məntəqə bağlanmışdır. Bu illərdə orta illik su sərfi 21

avqustda 1962-ci ildə 11,6 m³/s, ən kiçik su sərfi 0,055 m³/s 11 sentyabr 1962-ci ildə müşahidə edilmişdir. Sumqayıtçayın Sumqayıt məntəqəsində (1720 km²) isə 1948-1956-ci illərdə su sərfi və asılı gətirmələr sərfi ölçülmüşdür. 1957-ci ildə məntəqə bağlanmışdır.

Sumqayıtçayın hidrometrik məntəqəsindəki ölçü işlərinin nəticəsinə görə orta çoxillik su sərfi 0,97 m³/s, ən böyük su sərfi 8 oktyabr 1950-ci ildə 60,2 m³/s, bütün müşahidə illərində çay qurumuşdur. Qurumanın müddəti 2 gündən 262 günə qədər olmuşdur. Uzun müddətli çayın quruması 1952-ci ilin 18 iyulundan 1953-cü ilin 05 aprelinə qədər davam etmişdir. Sumqayıtçay Perekışkül (1500 km²) məntəqəsi 1937-ci ildə açılmışdır və 1986-ci ildə bağlanmışdır. Orta çoxillik su sərfi 1,46 m³/s-dir. Ən böyük su sərfi 23 aprel 1966-ci ildə 498 m³/s olmuşdur. Çay əsasən quruyur və maksimum quruma müddəti 1980-ci ildə 231 gün olmuşdur. Ancaq ən sulu il olan 1963-cu ildə çayda 25 fevralda və 18 sentyabrda minimal su sərfi 0,28 m³/s olmuşdur. Sumqayıtçayda daşqın 2 gün 1943-cü ildə və 16 gün 1969-cu ildə davam etmişdir. Sumqayıtçayın qəza daşqınları 01 iyun 1939, 5 aprel 1959, 20 avqust 1962, 06 iyul 1963, 27 aprel 1967, 7 iyun 1968, 12 iyun 1972, 1 oktyabr 1975-ci illərdə müşahidə edilmişdir.

Müşahidə illəri ərzində minimal su sərfinin orta çoxillik qiyməti 0,033 m³/s-dir. Sumqayıtçayın Sumqayıt məntəqəsində ən böyük bulanlıq dərəcəsi 90000 q/m³ olmuşdur. Perekışkül məntəqəsində asılı gətirmələrin orta çoxillik sərfi 7,5 kq/s, ən böyük asılı gətirmələr sərfi 23 aprel 1966-ci ildə 2200 kq/s olmuşdur. Orta çoxillik

bulanlıq dərəcəsi 3500 q/m^3 , ən maksimum 160000 q/m^3 (160 kq/m^3) 13 may 1971-ci ildə müşahidə edilmişdir.

Sumqayıtçayın Perekişkül məntəqəsində suyun temperaturu yanvar ayında $3,3^{\circ}\text{S}$, may ayından sonra əsasən çay quruyur, ayrı-ayrı illərdə çayda su olduqda maksimum temperatur 13 avqust, 1985-ci ildə 30°S olmuşdur.

Buz hadisələri çayda nadir hallarda müş'ahidə edilir və əsasən sahil buzu formasında qısa müddətdə (9 günə qədər).

Çayın suyunun kimyəvi tərkibində sulfat anionu (225 mq/l) və sodium kationu ($108,8 \text{ mq/l}$) üstünlük təşkil edir. Minerallaşma dərəcəsi $760 \text{ mq/l-dən } 5700 \text{ mq/l}$ qədər dəyişir. Çayın suyundan ancaq suvarmada subasar hissələrdə istifadə edilir.

Ceyrankeçməz

Ceyrankeçməz çayı Böyük Qafqaz silsiləsinin cənub şərq qutaracağından başlayır və Qobustan ərazisindən axır. Mənsəb kimi şərti olaraq aydın məcra yaranan yer qəbul olunur, bu Mərzədən şimal-şərqedə 5 km məsafədə Ərəb Şahverdi kəndinin yanında 800 m yüksəklikdədir. Çay Sanqaçal stansiyası yaxınlığında Xəzərə tökülür.

Ceyrankeçməz çayının uzunluğu 100 km , hövzəsinin sahəsi 1176 km^2 -dir. Hövzəsinin orta eni 9 km -dir. Hövzəsində meşə örtüyü tamamilə yoxdur. Hövzəsinin orta yüksəkliyi müəyyən edilməyib. Çayın orta meyilliyi

8,28%, çay şəbəkəsinin sıxlığı $0,13 \text{ km/km}^2$ -dir. Çayın uzunluğu 5 km –dən az olan 4 xırda qolu vardır.

Ceyrankeçməzin qida mənbəinin 98% yağış suyudur və 2% isə yeraltı sulardır. Çay daşqın rejimlidir və çayda axın ancaq güclü yağış zamanı müşahidə edilir.

Ceyrankeçməz çayı üzərində ölçü işləri 1932-1942, 1952-1956 və 1965-1969 cu illərdə Sanqaçal yaşayış məntəqəsi yanında aparılmışdır. Orta çoxillik su sərfi bu illərdəki ölçü işlərinin nəticəsinə görə $0,19 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 23 aprel 1966-ci ildə $393 \text{ m}^3/\text{s}$ olmuşdur. Çay hər il yağıssız dövr uzun müddət davam etdiyindən quruyur. Qəza daşqınları 1966-ci ildən başqa 25 sentyabr 1941, 14 may 1952, 26 iyul 1953, 6 iyun 1958, 6 iyul 1963, 7 iyul 1968 və 6 iyun 1972-ci illərdə müşahidə edilib. Daşqınlar 2-7 gün davam edir.

Ceyrankeçməz çay 1938-ci ildə 317 gün, 1940-ci ildə 360 gün və 1954-cü ildə 215 gün qurumuşdur. Asılı gətirmələr sərfi haqqında məlumat yoxdur. Maksimal bulanlıq dərəcəsi 1939-cu ildə $53,5 \text{ kq/l}$ olmuşdur.

Çayda suyun temperaturu ölçülməmiş epizodik ölçülərdə suyun maksimal temperaturu $30,30^\circ\text{S}$ olmuşdur. Buz hadisələri müşahidə edilmir. Ceyrankeçməz çayının kimyəvi tərkibinə sulfat anionu (3484 mq/l), sodium kationu (1203 mq/l) üstünlük təşkil edir. İonların cəminin maksimum miqdarı 5338 mq/l -dən 6743 mq/l arasında dəyişir. Çayın axımından istifadə edilmir.

Pirsaatçay

Pirsaat çay başlangıcını Böyük Qafqazın şərq kənarından 2400 m yüksəklikdən götürür. Çayın mənsəbi şərti olaraq Ələt-Əli Bayramlı dəmir yolundan aşağıdakı bataqlaşmış yerdə axını 11 m yüksəklikdə qurtarır.

Cədvəl 6.2

Pirsaatçayının əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
Adsız (Gülüm Dostu dağ. axır)	Sol	188	6	12
Dəmirçi çay	Sağ	180	7	30
Adsız	—“—	170	12	20
Adsız	Sol	168	12	42
Adsız	—“—	159	6	13
Adsız	—“—	156	9	16
Adsız	—“—	153	10	20
Adsız	—“—	142	7	20
Adsız	—“—	140	8	8
Zoqolovay çay	Sağ	129	40	223
Acidərə	Sol	126	23	—
Adsız	—“—	120	24	—

Pirsaat çayının uzunluğu 199 km, hövzəsinin sahəsi 2280 km²-dir. Uzunluğu 5 km-dən böyük olan 12 qolu vardır. Hövzəsinin yuxarı axında eni 7-8 km, orta axında 29 km və aşağı axınlarında 13- 15 km-dir, orta eni 15 km-dir. Hövzəsinin orta yüksəkliyi 675 m, Şamaxı yaxınlığında isə 1402 m-dir. Hövzəsində bir sıra palçıq vulkanları vardır. Hövzəsində 30 km²-ə yaxın meşə sahəsi

vardır. Çayın orta meyilliyi 12,1%, çay şebəkəsinin sıxlığı 0,30 km/km²-dir.

Pirsaat çayı daşqın rejimli çaydır. Qida mənbələrindən ən əsası yağış sularıdır (70%), yeraltı sular 16%, qar suları isə 14% təşkil edir.

Əsas çayın və qolların üzərində yeddi hidrometrik məntəqə olmuşdur. Zarat Xeybəri (58,2 km²) ölçü işləri 1961 və 1963-cü illərdə ayrı-ayrı aylarda 1962-ci ildə isə bütün il boyu su sərfi ölçülümdür. 1962-ci ildə orta illik su sərfi 0,41 m³/s, ən böyük su ən sərfi isə 6 iyul 1963-cü ildə 195 m³/s olmuşdur. Minimal su sərfi 1962-ci ilin 8 avqustunda 0,041 m³/s qeydə alınmışdır. Qonaxkənd (278 km²) məntəqəsi 1942-ci ildə ancaq fəaliyyətdə olmuşdur. Pirsaat Şosse körpüsü (407 km²) 1949-cu ildə mart ayında fəaliyyətə başlamış və oktyabrda bağlanmış, sonra 1952-ci ildən yenidən işləməyə başlamışdır və 1965-ci ildə bağlanmışdır. Bu illərin məlumatlarına əsasən orta çoxillilik su sərfi 3,06 m³/s, ən böyük su sərfi 6 iyul 1963-cü ildə 287 m³/s, minimal su sərfi isə 23 oktyabr və 25 dekabr 1964-cü ildə 0,015 m³/s olmuşdur.

Tassi məntəqəsi (684 km²) 1938-1941-ci illərdə fəaliyyətdə olmuşdur. Orta illik su sərfi 1,84-2,02 m³/s arasında dəyişmiş, maksimal su sərfi 17 may 1940-ci ildə 66,6 m³/s olmuşdur.

Pirsaat məntəqəsi (1530 km²) 1956-1960-ci illərdə fəaliyyətdə olmuş, orta illik su sərfi 0,73-1,29 m³/s arasında dəyişmiş, maksimal su sərfi 2 iyun 1957-ci ildə 30,9 m³/s olmuşdur. Fəaliyyətdə olan Pirsaat Poladlı məntəqəsidir

(995 km²) 1965-ci ildə açılıb. Orta çoxillik su sərfi 2,43 m³/s, ən böyük su sərfi 21-22 may 1976-ci ildə 319 m³/s, minimal su sərfi isə 0,001 m³/s 5 avqust 1986-ci ildə müşahidə edilmişdir.

Pirsaat çayının qolları üzərində Zarat Xeyberidə (7,52 km²) məntəqə ancaq 1961-1962-ci ildə fasıləli ölçü işləri aparılıb. Zarat-Xeyberi çayında 1961-ci ilin iyul dekabr aylarında su sərfi sıfıra bərabər olub. 9 oktyabr 1962-ci ildə 0,50 m³/s olan daşqın müşahidə edilib.

Zaqalovayçayda Meysarı (31,8 km²) kəndi yaxınlığında hidrometrik məntəqə 1934-cü ildə açılıb və 1976-ci ildə bağlanıb, müşahidə məlumatlarına əsasən orta çoxillik su sərfi 0,17 m³/s, ən böyük su sərfi 1 iyun 1963 cü ildə 258 m³/s. Çay 1935 və 1975-ci illərdə avqust ayında qurumuşdur.

Pirsaat çayında qəza daşqınları 16 iyul 1915, 17 may 1940, 11 oktyabr 1951, 21 aprel 1960, 20 avqust 1962, 27 aprel 1967, 7 iyun 1968, 6 iyun 1972 və 14 iyun 1975-ci illərdə müşahidə edilmişdir.

Pirsaat çay su qovşağında suyun səviyyəsinin illik amplitudunun maksimum qiyməti 880 sm-dir. Su qovşağında suyun yanvar ayında temperaturu 7,1⁰S, iyul ayında 23,9⁰S, ən yüksək temperatur 13 iyun 1964 cü ildə 30,5⁰S olmuşdur. Buz hadisəsi müşahidə edilməyib. Asılı gətirmələrin orta çoxillik sərfi şosse körpüsündə 2,8 kq/s, maksimal bulanlıq dərəcəsi 76000 q/m³ 31 may 1956-ci ildə müşahidə edilib. Poladlı məntəqəsində asılı gətirmələrin orta çoxillik sərfi 9,1 kq/s, orta illik bulanlıq dərəcəsi 3800 q/m³, maksimum isə 67000 q/m³

(04.06.1979-cu ildə olmuşdur). Pirsaat çayın suyunun temperaturunun yanvar ayında Zaqalovayçayda $0,6^{\circ}\text{S}$, iyulda $20,1^{\circ}\text{S}$, ən yüksək temperatur $30,0^{\circ}\text{S}$ 18 iyul 1960-ci il və 15 iyul 1962-ci ildə müşahidə edilmişdir. Buz hadisəsi Zaqalovayçaydan aşağı müşahidə edilmir. Yuxarı axında sərt qış aylarında sahil buzu əmələ gəlir və 25 günə qədər davam edir.

Pirsaat çayın suyunun kimyəvi tərkibində sulfat anionu (259 mq/l - 804 mq/l) və sodium kationu (90 mq/l - 330 mq/l) üstünlük təşkil edir. Minerallaşma dərəcəsi 570 mq/l - 1880 mq/l arasında dəyişir. Zaqolovayçayda sulfat anionu 287 mq/l , sodium ionu isə 205 mq/l təşkil edir. Minerallaşma dərəcəsi 800 mq/l çoxdur. Suyundan əsasən suvarmada istifadə edilir.

VII FƏSİL. LƏNKƏRAN TƏBİİ VİLAYƏTİNİN ÇAYLARININ HİDROQRAFİK SƏCIYYƏSİ

Ərazi çaylarının hidroqrafik səciyyəsi təhlili çaylar üzərindəki hidrometrik məntəqələrinin məlumatlarına əsasən verilir. Hidrometrik məntəqələrinin sayı 1927-2000-ci illər arasında ciddi dəyişməyə məruz qalmışdır.

Müşahidə məntəqələrinin dinamikası haqqında məlumat aşağıdakı cədvələ göstərilir.

Cədvəl7.1

Hidrometrik müşahidə məntəqələrinin 1927-2002-ci ildə sayı

1927-1930	1931-1935	1936-1940	1941-1946	1946-1957
3	8	13	12	14
1958-1965	1966-1975	1976-1985	1986-1990	1991-2002
35	19	16	16	12

Müşahidə məntəqələrinin sayı 1960-1962-ci illərdə artırılmışdı, lakin 1962-ci ilin sonunda 1 hidrometrik məntəqə bağlanmışdır. Əsasən Təngərү çayının qolları Yaqulba, Umertu, Siyaku və digərləri üzərindəki məntəqələr həm də Koroyar, Həmşəriçay, Boradıkyah, Balharıçay, Viravulçay üzərindəki ölçü məntəqələri bağlanmışdır.

Son illərdə isə Göytəpə çayı, Şərətük çayı, Allar çayı və Vəşərtü çayın (Xomoşom) üzərindəki məntəqələr bağlanmışdır. Ərazi çaylarının hidroqrafik səviyyəsi hidrometrik məntəqələrində aparılmış ölçü işlərini ümumiləşdirməklə və axımla amilləri arasındakı rayon əlaqələrinə əsasən veriləcəkdir. Lənkəran təbii vilayətində müxtəlif uzunluğu olan 2056 çay vardır. Onlardan uzunluğu 10 km-dən kiçik olan 1989 çay, 11 km-dən 50 km-dək 64 çay, 51 km-dən 100 km uzunluğu olan bir çay və 101 km-200 km-ə qədər uzunluğu olan 2 çay vardır. Ərazi çaylarının ümumi uzunluğu 4420 km, hövzələrinin ümumi sahəsi 5441 km²-dən ərazinin çay şəbəkəsinin orta

sıxlığı $0,82 \text{ km/km}^2$ -dir. Çayların meyilliyi 10% -la 1% arasında dəyişir.

Həmşəriçay

Həmşəriçay Buravar silsiləsinin şimal-qərbindəki sızqacların qovuşmasından əmələ gəlir. Çayın uzunluğu 33 km , hövzəsinin sahəsi 108 km^2 -dir. Çay Xəzərə çatmamış bataqlığa tokülür.

Cədvəl 7.2

Həmşəriçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşur	ML, km	L, km	F, km^2
Adsız (Cəfərli)	Sol	19	15	20
Xasilliçay	Sağ	17	18	31
Mışarçay	" -	14	20	28

Həmşəriçayın orta yüksəkliyi 227 m , çay şəbəkəsinin sıxlığı $0,77 \text{ km/km}^2$ -dir. Çayın meyilliyi $22,2\%$ -dir. Hövzənin orta eni isə $3,3 \text{ km}$ -dir. Həmşəriçayın qidalanmasında yağış suları 70% , yeraltı sular 3% təşkil edir.

Həmşəriçay daşqın rejimli çaydır. Çay üzərində Cəlilabad yaxınlığında (67 km^2) müşahidə məntəqəsi 1932-1957-ci illərdə fəaliyyət göstərmüşdür. Orta çoxillilik su sərfi bu dövrün məlumatlarına əsasən $0,18 \text{ m}^3/\text{s}$, ən böyük orta günlük su sərfi $15,9 \text{ m}^3/\text{s}$ 24 mart 1940-ci ildə qeydə alılmışdır. Müxtəlif illərdə iyul, setyabr oktyabr aylarında çayın sərfi sıfırın olur. Həmşəriçay 1944-

cu ildə 61 (1 avqust - 30 sentyabr) və 1951-ci ildə 57 gün (18.07.-12.09) qurumuşdur.

Asılı gətirmələr sərfi 0-0,20 kq/s arasında dəyişir. Suyun orta temperaturu yanvar ayında $4,6^{\circ}\text{S}$, iyul ayında $24,1^{\circ}\text{S}$ -dir. Ən yüksək temperatur 4.08.1955-ci ildə $28,9^{\circ}\text{S}$ olmuşdur. Çayda buz hadisələri 1950-ci ildə müşahidə edilib, çay 30 gün buz bağlamış və 60 gün sahil buzu olmuşdur. Suyun kimyəvi tərkibində hidrokarbonat ionu $300 \text{ mq}/\text{l}$ yaxındır. Xlor ionuda üstünlük təşkil edir. Kationlardan kalsium ionu ən çoxdur ($80 \text{ mq}/\text{l}$ -ə yaxın). Suyundan suvarmada istitfadə edilir.

Həmşəriçayın əsas qollarından biri olan Mişarçayda-Xəlili ($16,1 \text{ km}^2$) məntəqəsində ölçü işləri aparılır. Daşqın rejimli bu çayda orta çoxillik su sərfi $0,16 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $18,0 \text{ m}^3/\text{s}$ 28.03. 1967-ci ildə müşahidə edilmişdir. Ən kiçik su sərfi sıfıra yaxın 01-31 avqust 1968-ci ildə olmuşdur. Daşqının davamiyyəti 2-11 gündür. Ən davamiyyətli daşqın 1975-ci ildə 11 gün 1966-ci ildə isə 2 gün davam etmişdir. Əsas qida mənbəyi yağış suları illik axım həcminin 67 \% -ni, yeraltı sular isə 33 \% təşkil edir. Asılı gətirmələr sərfi daşqın dövründə $0,22 \text{ kq/s}$ çatır. Qalan dövrlərdə isə gətirmələr axımı çox cüzi dərəcədə olduğundan nəzərə alınmır. Suyun temperaturu 4°S ilə 30°S arasında dəyişir. Buz hadisələri müşahidə olunmayıb. Hidrokarbonatlı sulfatlı sular tiplidir.

Göytəpəçay

Göytəpəçay başlangıcını Buravar silsiləsinin şimal-qərbində bir sıra bulaqların birləşməsindən əmələ gəlir. Çayın mənbəi 800 m yüksəklikdədir.

Göytəpənin uzunluğu 44 km, hövzəsinin sahəsi 326 km²-dir. Çay bir baş Xəzərə töküür.

Cədvəl 7.3

Göytəpəçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km ²
Talaçay	Sag	38	12	34
Balaçay	-" -	37	13	27
Çumzallıçay	Sol	33	12	18
Yazqraxçay	Sağ	19	18	71

Hövzəsinin orta yüksəkliyi 148 m, hövzənin orta meyilliyi 199 °/₀-dir. Hövzəsinin çay şəbəkəsinin sıxlığı 0,44 km/km²-dir. Çayın hövzəsinin orta eni 7,4 km, çayın orta meyilliyi 18,8 %₀-dir.

Göytəpə çayının əsas qida mənbəyi yağış sularıdır (78%), yeraltı sularla qidalanma illik axım həcmiminin 22%-ni təşkil edir. Göytəpəçay daşqın rejimli çaydır. Çayın hidroloji rejiminin təhlili Prişib (Göytəpə) məntəqəsinə (126 km²) görə verilir. Orta çoxillik su sərfi orta illik su sərflərinə görə 0,64 m³/s illik və aylıq sərflərin sulalarının uzunluğunda fərq olduğundan orta aylıq sərflərə görə isə orta çoxillik su sərfi 0,60 m³/s-dir. Ən böyük su sərfi 27.09.1961-ci ildə 70,6 m³/s olmuşdur. Göytəpə çayı 1975-ci ildə 114 günə qurudulmuşdur. Daşqının orta davamiyəti 8 gündür.

Çayın suyunun orta çoxillik yanvar ayının temperaturu $5,4^{\circ}\text{S}$, iyul ayınıninki $26,6^{\circ}\text{S}$, ən yüksək temperatur 17 iyun 1955-ci ildə $35,4^{\circ}\text{S}$ olmuşdur. Buz hadisəsi ayrı-ayrı illərdə sahil buzu formasında baş verir. 1950-ci ildə 3 gün çay buz bağlamış və 33 gün isə sahil buzu əmələ gəlmışdır. Asılı gətirmələr sərfi $0,14 \text{ kq/s}$, bulanlıq dərəcəsi isə azdır. 12 q/m^3 -ə çatır. Suyun kimyəvi tərkibində hidrokarbonat anionu 275 mq/l , sulfat $8-183 \text{ mq/l}$, xlor $3-41,0 \text{ mq/l}$ kationlardan isə kalsium $12,8-79,5 \text{ mq/l}$ -dir.

Çayın suyunun əsasən suvarmada istifadə edilir. Əsas magistral kanalın sugötürücü qurğusu Hacıcavaz kəndindədir.

Vilyəşçay

Ərazidə ən uzun çaydır, başlanğıcını Talış silsiləsinin şimal-qərb yamacından 1880 m yüksəklilikdən götürür. Çay Qızıl-Ağac körfəzinə tökülür.

Vilyəşçay Peştəsər və Büravari kəsib keçir. Vilyəşçayın uzunluğu 115 km, hövzəsinin sahəsi 935 km^2 -dir.

Çayın 8 əsas qolu var.

Cədvəl 7.4

Vilyəşçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, knr
Perembelçay	Sol	97	5	13
Kürəkçi	Sağ	96	7,5	11,4
Peştəsər (Tündüxlü)	" -	89	16	58,3
Avunçay (Sirakoda)	" -	88	16	30,5

Ridaryu	Sol	74	11	33,5
Şərətük	Sağ	53	29	237
Poqarçay	" -	51	10	50,3
Mətəliçay	Sol	38	21	83

Vilyəşçayın hövzəsinin orta hündürlüyü 987 m, orta eni 8,1 km, çay şəbəkəsinin sıxlığı 0,92 km/km², çayın orta meyilliyi 16,6 %-dir.

Vilyəşçay daşqın rejimli çaydır. Onun aşağı axınında yağış suları qidalanmada illik axım həcminin 73 %-ni, yeraltı sular 27 %-ni, yuxarı axınında yağış suları 60 %, qar suları 6 %-ə yaxın yeraltı sular isə 34 %-təşkil edir.

Vilyəşçayın hidroloji rejim xüsusiyyətlərini təhlil etmək üçün əsas çayın və qolları üzərindəki hidrometrik məntəqələrin məlumatlarından istifadə edilmişdir. Əsas çay üzərində Yardımlı (312 km²), Təkdəm (428 km²), Şıxlар (785 km²), əsas qolları üzərində Şərətük də Təkdəm (236 km²), Mətələçayda Xəlfələr (79,3 km²), Züvandlı (50,1 km²), Kürəkçayda Kürəkli (9,98 km²), Velişliçayda (Ridaryuçayda), Yardımlı (33,0 km²) və Şərətük çayının qolları Allarçayda-Allar (40,4 km²) və Böykandul çayında - Boykandul (6,94 km²) hidrometrik məntəqələri vardır.

Vilyəşçayda Pirembel (140 km²) ölçü məntəqəsində 1961-1962-ci illərdə ölçü işləri apanılmış və 1962-ci ildə iyul və avqust aylarında quruması müşahidə edilmişdir. Pirembel məntəqəsində bu iki ildə orta illik su sərfi 15 oktyabr 1962-ci ildə 0,61 m³/s olmuşdur.

Vilyəşçayın Yardımlı məntəqəsində 1962-ci ildək sutoplayıcı sahəsi 277 km^2 , 1963-cu ildə məntəqənin yeri dəyişilmiş və sutoplayıcının sahəsi 312 km^2 olmuşdur. Məntəqə köçürüldükdə 1962-ci ildək olan məlumatlar yeni sahəyə uyğunlaşdırılmışdır. Bu məntəqədə Vilyəşçayın orta çoxillik su sərfi $1,30 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 14 iyun 1975-ci ildə $78,5 \text{ m}^3/\text{s}$, və 30 iyun və 17 iyun 1975-ci ildə çay 4 gün qurumuşdır. Asılı gətirmələrin orta çoxillik sərfi $0,14 \text{ kq/s}$, illik miqdarı 4,6 min ton, orta bulanlıq dərəcəsi 130 q/m^3 ən böyük bulanlıq dərəcəsi isə 29 may 1972-ci ildə 22000 q/m^3 olmuşdur.

Vilyəşçay-Təqdam (428 km^2) məntəqəsinin məlumatlarına əsasən orta çoxillik su sərfi - $2,45 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 16 iyun 1963-cu ildə $129 \text{ m}^3/\text{s}$ qeydə alınmışdır. Ən kiçik su sərfi $0,012 \text{ m}^3/\text{s}$ 7-9 sentyabr 1975-ci ildə müşahidə edilmişdir. Viləşçay-Şıxlar (785 km^2) məntəqəsinin məlumatlarına görə isə orta çoxillik su sərfi $4,85 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 1 oktyabr 1966-ci ildə $396 \text{ m}^3/\text{s}$, ən kiçik su sərfi isə $0060 \text{ m}^3/\text{s}$ 06-14 avqust 1965-ci ildə müşahidə edilmişdir. Viləşçayın ən böyük qolu Şərətük üzərindəki ölçü məntəqələrinə görə Təkdəm məntəqəsində orta çoxillik su sərfi $1,60 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $63,0 \text{ m}^3/\text{s}$ 23 aprel 1966-ci ildə, 25-27 iyul 1962-ci ildə isə çay qurumuşdur.

Velişliçay (Ridaryuçay) Yardımlıda ($33,0 \text{ km}^2$) çoxillik su sərfi $0,32 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $12,7 \text{ m}^3/\text{s}$ 1 oktyabr 1966-ci ildə, 1960-ci ildə isə 30 iyulda 2 gün, avqustda 12 gün, sentyabrda 1 gün və 10 oktyabrdada çay qurumuşdur. Kürəkçiçay-Kürəkçi ($9,98 \text{ km}^2$) məntəqə-

sində orta çoxillik su sərfi $0,048 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 12 iyun 1968-ci ildə $2,78 \text{ m}^3/\text{s}$, ən kiçik su sərfi isə $0,001 \text{ m}^3/\text{s}$ 1961, 1964 və 1972-ci illərdə müşahidə edilmişdir.

Mətələçay-Züvandlı ($50,1 \text{ km}^2$) məntəqəsində orta çoxillik su sərfi $0,36 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi müşahidə illərində 29.05.1963-cü ildə $35,7 \text{ m}^3/\text{s}$, ən kiçik su sərfi $0,002 \text{ m}^3/\text{s}$ 25-30 avqust 1966-ci ildə müşahidə edilmişdir. Mətələçay Xəlfələr ($79,3 \text{ km}^2$) məntəqəsində orta çoxillik su sərfi $0,82 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 6 iyun 1972-ci ildə $132 \text{ m}^3/\text{s}$ olmuşdur. Çay 1939-cu ildə 103 gün qurumuşdur. Ayrı-ayrı illərdə yay aylarında çay quruyur.

Şərətük çayının qollarından Allarçayın-Allar ($40,4 \text{ km}^2$) məntəqəsində orta çoxillik su sərfi $0,17 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 23.04.1966-ci ildə $6,84 \text{ m}^3/\text{s}$ olmuşdur. Allarçay 1962-ci ildə 5 gün qurumuşdur. Boykandulçay-Boykandul ($6,94 \text{ km}^2$) qolunda orta çoxillik su sərfi $0,024 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 17 may 1963-cu ildə $1,88 \text{ m}^3/\text{s}$, 1964-cu ilin noyabrında və 1972-ci ilin iyununda 3 gün iyul-da 30 gün, avqustda 30 gün, sentyabrda 3 gün çay qurumuşdur.

Daşqının Vilyəşçayda orta davamiyyəti 8 gün, maksimal davamiyyəti 17 gün olmuşdur. Çay gətirmələri üzərində axtarışlar 4 məntəqədə aparılmışdır. Məlumatlar cədvəldə verilir.

Cədvəl 7.5

Viləşçayın orta çoxillik asılı gətirmələri

Çay və məntəqə	Sərf, kq/s	R_{\max} , sutkalıq, kq/s	ρ_{or} , q/m ³	ρ_{\max} , q/m ³	Tarixi

Vilyəşçay-Yardımlı	0,14	230	130	22000	29.05.1972
Vilyəşçay-Təqdam	2,60	1800	870	40000	30.05.1975
Vilyəşçay-Şixlar	4,90	1000	820	35000	18.03.1974
Mətələçay-Xəlfələr	0,20	120	270	10000	15.10.1962

Vilyəşçayın termik rejimi altı məntəqənin məlumatına əsasən verilmişdir.

Cədvəl 7.6

Viləşçayın suyunun temperaturu ${}^{\circ}\text{S}$

Çay və məntəqə	Yanvar	İyul	Ən yüksək	Tarixi
Viləşçay-Yardımlı	2,9	19,7	28,7	13.08.1977
Viləşçay-Təqdam	2,6	24,0	34,6	08.08.1975
Viləşçay-Şixlar	4,4	26,4	39,5	04.07.1980
Şərətük-Təqdam	2,6	24,0	35,2	07.06.1966
Allarçay-Allar	1,0	14,7	22,0	30.08.1966
Mətələçay-Xəlfələr	4,4	18,7	32,4	18.07.1965

Cədvəl 7.7

Viləşçaydan su götürən kanallar

Kanalm adı	Su götürüçü qurğu Şixlar məntəqəsindən aşağıda, km
Viyazami	1,2
Nallar	3,7
Səkəran	3,7

Ninabela	6,3
Abbasbəyli	6,3
Dairlqa	6,5
Xanarxi	8,2
Siqdaş	8,4
Alvədi	9,5
Qocavar	9,6
Mirzəbağır	9,7
Mısakıyudça	9,9
Kollotlar	10,7
Alxumaral	11,7
Rija	11,8
Bılqodar	12,0
Şixlya	12,7

Vilyəşçayda buz hadisələri sahil buzu formasında ayrı-ayrı illərdə müşahidə edilmişdir. Viləşçay-Yardımlıda 1971-1972-ci illərin qışında sahil buzu 57 gün, Viləşçay-Şıxlarda 1948-1949-cu ilin qışında 24 gün, Matalaçay-Xəlfələrdə isə 1948-1949-un qışında 25 gün davam etmişdir. Viləşçayın minerallaşma dərəcəsi Lənkəran təbii vilayəti çaylarına nisbətən böyükdür və orta qiyməti 456-902 mq/l-dir. Suyun kimyəvi tərkibində hidrokarbonat və sulfat anionu, kalsium kationu üstünlük təşkil edir. Ay-ri-ayrı illərdə minerallaşma dərəcəsi Yardımlıda 237-787 mq/l, Şıxlarda 267-4599 mq/l, Xəlfələrdə isə 446-496 mq/l arasında dəyişir.

Vilyəşçayın suyundan əsasən suvarmada istifadə edilir. Magistral kanallar haqqında məlumat cədvəldə verilmişdir.

Çayın üzərində Vilyəşçay su anbarının I növbəsi inşa edilmişdir, onun ümumi həcmi 46 mln.m^3 , faydalı həcmi 38 mln m^3 , su səthinin sahəsi $2,5 \text{ km}^2$, bəndin hündüriyü 37 m , orta dərinliyi isə $18,4 \text{ m}$ -dir.

Boladıçay

Boladıçay Buravar silsiləsindən 360 m yüksəklikdən başlayır. Yuxarı axını ümumi çay, aşağı axını Qumbaşı adlanır. Boladıçayın uzunluğu 36 km , hövzəsinin sahəsi 270 km^2 -dir. Orta eni $7,5 \text{ km}$ əsas qolu Boradigah (Seydan) çayıdır. O çayın sol qoludur. Boradigah çayının uzunluğu 21 km , hövzəsinin sahəsi 118 km^2 -dir.

Boladıçayın hövzəsinin orta hündürlüyü 252 km , çay şəbəkəsinin sıxlığı $1,12 \text{ km/km}^2$ -dir. Çay bir başa Qızıl Ağac körfəzinə töküür. Çayın orta meylliyi $24,6\%$ -dir. Boladıçay daşqın rejimli çaydır. Üzərində bir ölçü məntəqəsi var. Boladıçay Dıryan ($60,5 \text{ km}^2$) ölçü məntəqəsinə görə orta çoxillik su sərfi $1,45 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $21,09$ 1983-cü ildə $152 \text{ m}^3/\text{s}$, 1975-ci ilin avqust-sentyabr aylarında 34 gün qurumuşdur.

Boladıçayın qidalanmasında yağış suları 76 \% , yeraltı sular 24% təşkil edir. Boladıçayda daşqının orta davamiyyəti 8 gün, maksimum davamiyyəti 1970-ci ilə 19 gün olmuşdur. Asılı gətirmələrin orta çoxillik sərfi $0,11 \text{ kq/s}$, illik miqdri 3500 tondur . Ən böyük sutkaliq gətir-

mələr sərfi 19.11.1980-ci ildə 19 kq/s olmuşdur. Orta çoxillik bulanlıq dərəcəsi 520 q/m^3 , maksimum 15.10.1962-ci ildə 10000 q/m^3 qeydə alınmışdır.

Yanvar ayında suyun orta temperaturu $1,8^\circ\text{S}$ avqustda $26,8^\circ\text{S}$, maksimum temperatur 14 iyul 1988-ci ildə $31,2^\circ\text{S}$ olmuşdur. Çayda əsasən ayrı-ayrı illərdə sahil buzu əmələ gəlir və qısa müddətdə əriyir. Çayın suyu hidrokarbonatlı-kalsiumlu sinfinə aiddir və hidrokarbonat $61,0-275 \text{ mq/l}$, kalsium $12,8-79,5 \text{ mq/l}$ arasında dəyişir.

Suyundan suvarmada səmərəli istifadə etmək üçün süni gölməçələr yaradılır. Çayın axımı fəslə tənzimlənərək su anbarı tikilmişdir, onun ümumi həcmi 35 mln.m^3 , faydalı həcmi $28,0 \text{ mln.m}^3$ bəndin hündürlüyü 64 m, su anbarından $5 \text{ m}^3/\text{s}$ su götürülür və 8400 hektar sahə suvarılır.

Lənkərançay

Lənkərançay başlanğıcını Talış silsiləsindən Kümürkü dağının yamacından 1880 m hündürlükdən götürür və Xəzərə bir başa töküür.

Lənkərançayın uzunluğu 81 km, hövzəsinin sahəsi 1080 km^2 -dir. Çayın 7 əsas qolu vardır.

Lənkərançayın hövzəsinin orta hündürlük 1210 m -dir. Hövzəsinin orta eni $13,3 \text{ km}$, çay şəbəkəsinin sıxlığı $1,16 \text{ km/km}^2$, çayın orta meyilliyi $29,7 \%$ -dir.

Lənkərançay daşqın rejimli çaydır, qidalanmasında 66% yağış suları, 6% qədəri qar suları və 28% yeraltı sularıdır.


Lənkərançayın üzərində 3 hidrometrik məntəqə, qolları üzərində isə 6 məntəqə olmuşdur.

Lənkərançay-Tankevan (854 km^2) ancaq 1948-ci ildə fəaliyyətdə olmuşdur (iyun-dekabr). Bu aylarda orta aylıq su sərfi $1,50-11,1 \text{ m}^3/\text{s}$ arasında dəyişmişdir. Qollarından Vəşəryü-Apo (142 km^2) məntəqəsində 1958-ci il-də avqust-dekabr və 1959-cu ildə yanvar-iyul aylarında ölçü işləri aparılmışdır.

Cədvəl 7.8

Lənkərançayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km^2
Alaşaçay	Sol	57	15	91
Debürçay	Sağ	51	17	62
Konjavuçay	- " -	48	38	282
Lerisaru	-" -	38	10	24
Davaradibiçay	-" -	32	18	66
Lənkərçay	-" -	29	32	165
Bəşəryü	-" -	12	34	169



Lənkəran təbii vilayətinin hidroqrafik şəbəkəsi

Cədvəl 7.9

Lənkəran hövzəsi çaylarının orta çoxillik maksimal və minimal su sərfləri (m^3/s)

Çay və məntəqə	Su sərfi, m^3/s	Q_{\max} , m^3/s	Tarix	Q_{\min} , m^3/s	Tarixi
Lənkərançay-Sifidor	9,01	505	03.09.1956	0,21	01.09. 1938
Lənkərançay-Lənkəran	12,70	1070	03.09.1956	0	09.07-15.08.1987 38 gün
Vəşəryü-Xomoşom	0,70	22,2	23.04.1966	0	19.01, 25.03.1968 20 gün
Vəşəryü-Biləsər	2,06	120	03.09.1956	0,048	04.06.1973
Vəşəryü-Dəşətük	3,46	616	03.09.1956	0	04.05- 29.07.1958, 87 gün
Lənkərançay-Bursulum	3,06	51,9	19,11 1980	0,39	28.07-09.08.1972

Orta aylıq su sərfi $1,32 \text{ m}^3/\text{s}$ (avqust) $39,9 \text{ m}^3/\text{s}$ (oktyabr) arasında dəyişmişdi. Konjavuçay-Monidikya (220 km^2) 1940-1942-ci illərdə su sərfi ölçülmüşdür. Orta çoxillik su sərfi $0,58 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 1940-ci il 6 iyunda $9,5 \text{ m}^3/\text{s}$, ən kiçik su sərfi isə $0,030 \text{ m}^3/\text{s}$ olmuşdur.

Əsas çayın və qolların üzərində olan ölçü məntəqələrin məlumatları əsasında hidroloji rejim xüsusiyyətləri təhlil edilir. Lənkərançay-Sifidor (893 km^2), Lənkərançay-Lənkəran (1040 km^2), Ləkərçay-Bursulum (153 km^2), Vəşəryü-Xomoşom ($37,9 \text{ km}^2$), Vəşəryü-Biləsər (112 km^2), Vəşəryü-Dəştətük (167 km^2).

Daşqınların orta çoxillik davamiyyəti 9 gün, ən böyük davamiyyəti 22 gün 1974-cü ildə Xomoşom məntəqəsində müşahidə edilmişdir. Çayda 03.09.1956, 13.09.1966, 5.06.1973, 3.09.1998, 09.05. 2002-ci illərdə qəza daşqınları olmuşdur. Daşqın 14 oktyabr 2000-ci ildə Lənkəran-çayda $296 \text{ m}^3/\text{s}$, Vəşəryü-Daştatükdə $52,2 \text{ m}^3/\text{s}$ Viləşçay-Şıxlarda $146 \text{ m}^3/\text{s}$ olmuşdur. Çay gətirmələri üzərində müşahidə əsas çayın hər iki məntəqəsində aparılmışdır. Lənkərançay-Sifidor orta çoxillik axım miqdarı 180 mln.ton , orta çoxillik bulanlıq dərəcəsi 1100 q/m^3 , ən böyük isə 21000 q/m^3 05.09.1974-cü ildə həmin tarixdə ən böyük gətirmələr sərfi 2000 kq/s müşahidə edilmişdir. Lənkərançay-Lənkəran məntəqəsində orta çoxillik gətirmələr sərfi $2,9 \text{ kq/s}$, illik miqdarı 92 mln. ton , orta çoxillik bulanlıq dərəcəsi 204 q/m^3 . Maksimum 16-20.05.1979-cu ildə 1600 q/m^3 olmuşdur.

Lənkəran çayının süyünün temperaturu üzərində müşahidə 4 ölçü məntəqəsində apanılmışdır və orta

çoxillik aylıq temperaturları və maksimal müşahidə edilmiş temperatur haqqında məlumatlar cədvəldə verilir.

Buz hadisələri Lənkərançayda müşahidə illerinin 85%-da müşahidə edilməmişdir. Ancaq 1950-ci ildə Lənkəran məntəqəsində 18 gün, Sifidorda 9 gün, Daştatük 11 gün sahil buzu əmələ gəlmışdır.

Lənkərançayın suyu kimyəvi tərkibinə görə hidrokarbonat kalsium sinfinə aiddir. Lənkəran məntəqəsində minerallaşma dərəcəsi 283-466 mq/l arasında dəyişir. Dəşşətük məntəqəsində isə 196-325 mq/l arasında dəyişir.

Cədvəl 7.10

Suyun temperaturunun orta çoxillik qiymətləri, $^{\circ}\text{S}$

Çay və məntəqə	Yanvar	İyul	Ən yüksək	Tarixi
Lənkərançay-Sifidor	4,2	23,8	32,4	21.07.1975
Lənkərançay-Lənkəran	5,4	25,3	31,7	03.07.1975
Vəşəryü-Biləsər	3,2	18,3	25,2	22.07.1969
Vəşəryü-Dəşşətük	4,3	22,0	29,0	12.06.1988

Süyündən suvarmada istifadə edilir. Əsas kanallar: Tənkivan Sifidordan 6,1 km yuxarıda, Rvə 3 km aşağıda, Şahsarvan Lənkərandan 3,0 km, Şaqlakuva 11,7 km, Sütəmurdov 9,5 km, Şilavar 8,7 km, Paman 6,3 km yuxarıda və Vəşəryü çayda Daştatükdən 0,5 km yuxarıda Daştatük kanalı, Qarasu 1,0 km Daştatükdən aşağı, Vişavar 2,0 km aşağıdadır.

Təngərүçay

Təngərүçay Talış silsiləsindən Şandan Qalası dağının şimal-qərb yamacından axan bulaqların qovuşmasından yaranır (1620 m). Çayın uzunluğu 36 km, hövzəsinin sahəsi 239 km^2 -dir. Çayın 4 əsas qolu var. Çay Xəzərə tökülür.

Cədvəl 7.1 1

Təngərüçayın əsas qolları

Çayın adı	Hansı sahil-dən qovuşur	ML, km	L, km	F, km^2
Uşərtu	Sol	31	5,4	7,6
Diqo	- " -	27	9,6	17,3
Palikeş	- " -	27	9,5	37,8
Siyaku	- " -	8	16	57,3

Təngərüçayın hövzəsinin orta hündürlüyü 736 m, orta eni 6,6 km. Çay şəbəkəsinin sıxlığı $1,49 \text{ km/km}^2$, çayın orta meyilliyi $45,7 \%$ -dir.

Təngərü çayının qidalanmasında 75% yağış suyu, 5 % qar və 20 % yeraltı su iştirak edir.

Təngərüçay daşqın rejimli çaydır. Təngərüçayının özünün üzərində 3, qolları üzərində isə 8 hidrometrik məntəqə qurulmuşdur. Bu məntəqələrdən üçü Təngərü-Sım ($5,14 \text{ km}^2$), Utero-Sım ($7,6 \text{ km}^2$), Sipiyatdərə-Sipiyat ($17,3 \text{ km}^2$), 1960-1962-ci illərdə, Palikeş - Yaqulba ($1,54 \text{ km}^2$), Yaqulba - Yaqulba ($1,15 \text{ km}^2$), Siyaku-Siyaku ($45,2 \text{ km}^2$), Siqaloni-Siyaku ($12,4 \text{ km}^2$), isə 1959-1962-ci illərdə ancaq ölçü işləri aparılmışdır və məntəqələr bağlanmışdır.

Təngərü-Sunda orta çoxillik su sərfi $0,28 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 1960-1962-ci illərdə $5,18 \text{ m}^3/\text{s}$ 20 sentyabr 1960-ci ildə minimal su sərfi $0,032 \text{ m}^3/\text{s}$ müşahidə edilmişdir. Uşertu-Sunda orta illik su sərfi $0,24-0,27 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 1961-ci il 7 oktyabırda $3,22 \text{ m}^3/\text{s}$, minimal su sərfi, $0,054 \text{ m}^3/\text{s}$, Sipişaşdərə-Sipişaşda orta illik su sərfi $0,40 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 1961-ci ildə 8 oktyabırda $15,4 \text{ m}^3/\text{s}$, minimal $0,036 \text{ m}^3/\text{s}$ olmuşdur. Palikeş-Yaqulba orta illik su sərfi 1959-1962-ci illərdə $0,031-0,035 \text{ m}^3/\text{s}$, ən böyük sərfi 1961-ci il 7 oktyabırda $1,10 \text{ m}^3/\text{s}$, minimal sərfi $0,001-0,002 \text{ m}^3/\text{s}$, Yaqulba-Yaqulbada orta illik su sərfi 1959-1962-ci illərdə $0,030-0,033 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $1,10 \text{ m}^3/\text{s}$ 7 oktyabr 1961-ci ildə, minimal su sərfi $0,001-0,002 \text{ m}^3/\text{s}$, Siyaku-Siyakuda 1959-1962-ci illərdə orta illik su sərfi $0,79-1,09 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 3 oktyabr 1961-ci ildə $20,0 \text{ m}^3/\text{s}$ müşahidə edilmişdir və 1961-ci ildə 12-14 iyulda Siyaku çayı qurumuşdur. Siqaloni-Siyakuda orta illik su sərfi $0,25-0,30 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 3 oktyabr 1960-ci ildə $7,33 \text{ m}^3/\text{s}$, minimal su sərfi $0,010 \text{ m}^3/\text{s}$ qeydə alınmışdır. Təngərül-çayın qollarında 3 oktyabr 1960-ci və 7 oktyabr 1961-ci illərdə güclü daşqınlar müşahidə edilmişdir. Bu çaylarda götirmələr axımı ancaq yaz və payız daşqınları zamanı $0,001-0,025 \text{ kq/s}$ arasında dəyişir, ən böyük götirmələr sərfi Siyaku çayında $3,4 \text{ kq/s}$ və bulanlıq dərəcəsi 420 q/m^3 olmuşdur. Təngərü-Sunda minerallaşma dərəcəsi $120-155 \text{ mq/l}$ arasında dəyişmişdir. Suyunda hidrokarbonat anionu və kalsium kationu üstünlük təşkil edirlər və müvafiq olaraq $92,1 \text{ mq/l}$ və $27,4 \text{ mq/l}$ -dir. Bu

çayların qidalanmasında səth suları 80%, yeraltı sular 20% təşkil edir. Təngərү çayın Rıqlapeşa ($45,0 \text{ km}^2$) məntəqəsində orta çoxillik su sərfi $1,09 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $0,040 \text{ m}^3/\text{s}$ 10.21.10.1971-ci ildə müşahidə edilmişdir. Daşqınların orta davamiyyəti 9 gündür.

Təngərүçayın Vaqo məntəqəsində orta çoxillik su sərfi $2,95 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 30.06.1988-ci ildə $355 \text{ m}^3/\text{s}$, minimal su sərfi $0,025 \text{ m}^3/\text{s}$ 26-30.08. 1966-ci ildə müşahidə edilmişdir. Daşqınların orta davamiyyəti 7 gün, ən davamiyyətli daşqın 1944 və 1971-ci illərdə 15 gün, ən az davamiyyətli 1973-cü ildə 2 gün olmuşdur.

Gətirmələr sərfi $0,14 \text{ kq/s}$, illik miqdarı 3,8 min ton, orta bulanlıq dərəcəsi 250 q/m^3 , ən böyük isə 16-20.11.1960-ci ildə 480 q/m^3 olmuşdur. Təngərүçayın suyunun temperaturunun orta çoxillik yanvar temperaturu $4,5^\circ\text{S}$, iyul ayınınki $23,7^\circ\text{S}$, ən yüksək temperatur 31 iyul 1966-ci ildə $38,4^\circ\text{S}$ olmuşdur.

Buz hadisəsi nadir hallarda müşahidə edilir, ancaq 1950-ci ildə 19 gün sahil buzu əmələ gəlmışdır.

Təngərүçayının suyu hidrokarbonatlı-kalsiumlu su sinfinə aiddir. Minerallaşma dərəcəsi $119-288 \text{ mq/l}$, hidrokarbonat $61-197 \text{ mq/l}$, kalsium $18-41 \text{ mq/l}$ arasında dəyişir. Suyundan suvarmada geniş istifadə edilir. Vaqo məntəqəsindən $1,1 \text{ km}$ aşağı Şahsarvan kanalı, $1,5 \text{ km}$ aşağı Sutaqhaman kanalı, $2,5 \text{ km}$ aşağı Pensər kanalı, $3,5 \text{ km}$ aşağı Kakalos kanalı $6,5 \text{ km}$ aşağı isə Çetçton kanalı vasitəsilə çaydan su götürülür.

Astaraçay

Astaraçay başlanğıcını Talış silsiləsindən 1500 m hündülükdən götürür. Astaraçayın uzunluğu 36 km, hövzəsinin sahəsi 24 km^2 -dir. Çay birbaşa Xəzərə tökülür. Çayın 9 əsas qolu var.

Astaraçayın hövzəsinin orta hündürlüyü 470 m, orta eni 6,7 km, çay şebəkəsinin sıxlığı təqribən $1,50 \text{ km/km}^2$, çayın orta meyilliyi $42,4 \text{ \%}$ -dir.

Cədvəl 7.12

Astaraçayın əsas qolları

Çayın adı	Hansı sahildən qovuşır	ML, km	L, km	F, Km^2
Qeyran	Sağ	30	6	8
Qalakes	Sol	26	7	14
Ağ meçəşçay	Sağ	24	11	22
Baxçilar	Sol	23	7	8
Ağçay	Sol	22	16	39
Tanqov	Sağ	20	7	8
Mışınçay	Sağ	17	12	31
Lovaştarü	Sağ	12	10	16
Istisu	Sol	10	17	61

Astaraçay transərhəd çayıdır. O, Iranla Azərbaycanın dövlət serhəddini təşkil edir.

Astaraçay da daşqın rejimli çaydır, onun qidalanmasında 78 % yağış suyu, 5 % qar suyu və 17 % yeraltı sular təşkil edir. Astaraçayın ancaq İstisuçay qolu üzərində hidrometrik məntəqə var və bu məntəqə 1941-ci ildən fəaliyyət göstərir.

Istisuçanın orta çoxillik sərfi Alaşa ($60,0 \text{ km}^2$) məntəqsində $1,43 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 19.11.1980-ci ildə $98,5 \text{ m}^3/\text{s}$, 26.27.08.1966-ci ildə çay qurumuşdur. Gətirmələrin orta çoxillik sərfi $0,059 \text{ kq/s}$, illik miqdarı 1,9 min tondur. Orta bulanlıq dərəcəsi 17 q/m^3 , maksimum isə 08.09.1958-ci ildə 2400 q/m^3 olmuşdur.

İstisuçayın suyunda orta çoxillik temperaturu yanvar ayında $5,8^\circ\text{S}$, iyul ayında $24,8^\circ\text{S}$, ən yüksək temperatur 30.06.1972-ci ildə $36,4^\circ\text{S}$ olmuşdur. Çayda buz hadisəsi ancaq 1950-ci ildə sahil buzu formasında 5 gün müşahidə edilmişdir.

Çayın suyu hidrokarbonatlı kalsiumlu su sinfinə aiddir. Minerallaşma dərəcəsi 250 mq/l-e qədərdir. Suyundan suvarmada istifadə edilir.

Viravulçay

Viravulçayın mənbəyi 700 m yüksəklilikdədir. Çayın uzunluğu 27 km , hövzəsinin sahəsi 83 km^2 , hövzəsinin orta yüksəkliyi 240 m -dir. Çay şəbəkəsinin sıxlığı $1,45 \text{ km/km}^2$, hövzəsinin orta eni $3,1 \text{ km}$ -dir. Çayın orta meyilliyi $26,8 \text{ \%}-\text{dir}$.

Viravulçay daşqın rejimli çaydır. Onun üzərində Osakyudca kəndində ölçü məntəqəsi 1927-ci ildən 1957-ci ilədək fəaliyyətdə olmuşdur. Çayın əsas qida mənbəyi yağış suları 85% , yeraltı sular isə $25 \text{ \%}-\text{dir}$. Orta çoxillik su sərfi $1,37 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi müşahidə illərində 20 oktyabr 1951-ci ildə $85,5 \text{ m}^3/\text{s}$ -dir. Çay ancaq 1931 ($0,082 \text{ m}^3/\text{s}$) və 1935-ci ($0,020 \text{ m}^3/\text{s}$) illərdə qurumamışdır. Qalan

illərdə çay iyul avqust aylarında bəzi illərdə iyun ayından qurumağa başlayır. 1953-cü ildə 93 gün çay qurumuşdur. Suyunun orta çoxillik temperaturu yanvarda $5,2^{\circ}\text{S}$, iyulda $21,3^{\circ}\text{S}$ olmuşdur. Ən yüksək temperatur 30°S -ə çatmışdır. Buz hadisəsi ancaq 1950-ci ildə sahil buzu formasında 14 gün davam etmişdir. Gətirmələr sərfi $0,8 \text{ kq/s}$, qəbul edilə bilər. Viravulçayın suyunun orta minerallaşma dərəcəsi $150-253 \text{ mq/l}$, suyunda hidrokarbonat anionu $31-134 \text{ mq/l}$, arasında dəyişir. Sulfat anionu $13,2-82,3 \text{ mq/l}$ arasında dəyişir. Suyundan suvarmada istifadə edilir.

Cədvəl 7.13

Lənkəran təbii vüyəti çaylarının morfometrik göstəriciləri

Çayın adı	L, km	F, m	Yüksəklik, m		H _{or} , m
			Mənbə	Mənsəb	
Bolhariçay	168	2170	1080	- 22	830
İncəçay	48	200	600	- 20	131
Xəmrava	28	63	100	0	110
Korayar	36	72	500	- 17	125
Qarabalağa	27	42	420	- 15	80
Taxtaçay	41	70	70	- 28	9
Çılçay	-	44	100	- 28	56
Girdəniçay	17	78	360	- 228	92
Ləkləçay	-	57,9	36	- 28	27
Xanbulanlıçay	16	42,6	320	- 28	52
Ərçivan	14	45	520	- 25	222

Müşahidə məlumatları olmayan Lənkəran təbii vilayəti çaylarının morfometrik ünsürləri haqqında məlumat aşağıdakı cədvəldə verilmişdir.

Lənkəran təbii vilayətinin çaylarının hövzəsində 34 meteoroloji stansiya və məntəqə fəaliyyət göstərmişdir.

Cədvəl 7.14
Çay hövzələrindəki meteoroloji stansiya
və məntəqələr

Meteoroloji stansiya və məntəqə	Yüksəkliyi, m	Hansi çayın hövzəsindədir
1	2	3
Bələsuvar	74,6	Balharıçay
Şorsulu	- 24	- " -
Cəlilabad	22,2	Həmşəriçay
Privolnı	0	- " -
Novoqolovko	- 8	- " -
Prişib (Göytəpə)	4,1	Göytəpəçay
Rapojo	300	Virovulçay
Kirov savxozu	- 5	Girdəniçay
Qoşabulaq	400	- " -
Dambalov	400	- " -
Arkevan	13	- " -
Masallı	3	- " -
Kürəkçi	1440	- " -
Yaqlulba	1085	Təngərə

Cədvəl 7.14-ün davamı

Sim	570	- " -
Talikeş	450	- " -

Vaqo	10	- " -
Kəlvz	1600	Lənkərançay
Lerik	1100	- " -
Lerik 31 km	400	- " -
Barsulum	778	- " -
Barsalım	580	- " -
Biləsər	560	- " -
Lənkəran zonal.	37	Lənkərançay
Lənkəran r.p.	1	- " -
Lənkəran şəhər	-19	- " -
Lənkəran mayak	- 20	- " -
Dilmadı	500	Astaraçay
Astara	- 21	- " -
Mesixanı	0	Levaşartu

VIII FƏSİL. İRİ ÇAYLAR

Kür çayı

200

Kür çayının mənbəyi Qızıl-Gədik dağının şimal-şərq yamacında 2720 m-dəki bir qrup bulaqlardır. Çayın uzunluğu 1515 km, hövzəsinin sahəsi 188000 km^2 -dir. Çayın uzunluğunun 174 km-i Türkiyə, 522 km-i Gürcüstan, 819 km-i isə Azərbaycan ərazisindədir.

Gürcüstan ərazisində 10-dan çox iri qolu var və onlardan ən böyükleri Posxof (64 km), Böyük Liaxvi (98 km), Araqvi (66 km), Tedzami (51 km), Ksani (84 km), Alqeti (108 km), Ktsiya-Xrami (201 km). Gürcüstan ərazisində Kür hövzəsində 60-a yaxın göl vardır ki, onlardan ümumi sahəsi $135,8 \text{ km}^2$ və 3 su anbarıdır, su səthinin sahəsi $62,1 \text{ km}^2$ -dir.

Kür çayı gursulu rejimli çaydır. Kürün axımı qar, yağış, buzlaq və yeraltı sularından yaranır. Ən coxsulu dövr - yaz fəslidir (IV - V). Bu fəsildə illik axımın 47-58 % axır. Yay fəslində suyu azalır, lakin bu dövrdəki axımı payız və qış axımından çoxdur.

Qış axımı illik axım həcmimin $10-13\%$ -ni, payız axımı isə $11-14\%$ -ni təşkil edir. Kür çayının orta çoxillik su sərfinin axım boyu dəyişməsi cədvəldə verilir.

Gürcüstan respublikası ərazisində Kür çayının minimal su sərfi əsas qışda, nadir hallarda yayda müşahidə edilir.

Cədvəl 8.1

Kür çayının orta çoxillik su sərfi

Çay və məntəqə	F, km^2	Q, m^3/s	Q _{max} , m^3/s	Tarixi
----------------	------------------	--------------------------	--	--------

		m^3/s	m^3/s	
Kür - Xertvisi	4980	32,6	742	10.04. 1968
Kür - Minadze	8010	55,6	1110	18.04. 1968
Kür- Likani	10500	84,1	1520	18.04. 1968
Kür- Dzeqvi	18000	143,0	2170	19.04. 1968
Kür- Tbilisi	21100	205,0	2450	19.04. 1968
Kür-Xuluf	40500	271,0	2720	21.04. 1968
Kür-Mingəçevir SES	62600	295,0	2420	25.05. 1975
Kür - Yevlax	66800	305,0	1380	18.05.1978
Kür - Zərdab	76000	333,0	1240	04.07. 1978
Kür - Mollakənd	76200	303,0	1060	20.07. 1963
Kür - Surra	178000	521,0	2680	09.05. 1969
Kür - Səlyan	188000	485,0	2350	11.05. 1969

Xertvisidə minimal su sərfi $5,5 m^3/s$ (16.01. 1941), Minadzedə $11,0 m^3/s$ (04.12.1955), Likanidə $17,5 m^3/s$ (12.11.1961), Dzeqvidə $11,5 m^3/s$ (12.02. 1961), Tbilisidə $12,0 m^3/s$ (12.02.1961), Kürdə sülb axımı maye axımı ilə sıx bağlıdır və Xertvisidə 120 mln. ton, Likanidə 1400 mln ton, Dzeqvidə 5300 mln. ton, Tbilisidə 9900 mln. ton gətirmələr axımı 1956-cı ildə çox boyuk olmuş, Tbilisi məntəqəsində 27000 mln. ton olmuşdur. Ən böyük orta sutkalıq gətirmələr sərfi Xertvitdə $470 kq/s$ (16.04.1969), Dzeqvidə $25000 kq/s$ (14.11.1951), Tbilisidə $32000 kq/s$ (25.06.1962).

Ən kiçik gətirmələr sərfi yanvar, fevral aylarında müşahidə edilir və $0,005 - 4,0 kq/s$ olur.

Kürdə bulanlıq dərəcəsi Xertvisidə $27000 q/m^3$ (3.06.1954), Likanidə $2100 q/m^3$ (11.09.1966), Dzeqvidə

29000 q/m³, (25.07.1963), Tbilisidə 120000 q/m³ (18.09.1933).

Hidrokimyəvi cəhətdən Kür suyu Gürcüstan ərazisində hidrokarbonat sinfinə aiddir. İonların miqdarı axım boyu artır. Yuxarı axında hidrokarbonat 70-173 mq/l, aşağı axında 107-205 mq/l, Kalsium yuxarı axında 24-41 mq/l, aşağı axında isə 28-54 mq/l olur.

Kürdə suyun yüksək temperaturu iyul-avqust aylarında müşahidə edilir. Orta aylıq temperatur 13°S aşağı olmur, bezən 25°S qalxır. Aşağı temperatur yanvar ayında $0,1-1,1^{\circ}\text{S}$, yuxarı axında bəzən $1,8-4,3^{\circ}\text{S}$ çatır. Ən yüksək temperatur Xertvisidə $34,2^{\circ}\text{S}$ 25 iyul 1972-ci ildə, Minadzedə $27,2^{\circ}\text{S}$ (05. 08.1954) müşahidə edilmişdir.

Kürdə Gürcüstan ərazisində buz hadisələri sahil buzu, piy buzu və xəşələ buzu formasında olur və orta davamiyyəti Xertvisidə Minadzedə və Likianidə 48 gün, Dzeqvidə 22 gün Tbilisidə 14 gün, buz hadisələrinin maksimal davamiyyəti Xertvisidə 62 gün (1968-1969), Tbilisidə 58 gün (1971-1972).

Kür çayının buzla örtülməsi ayrı-ayrı illərdə müşahidə edilir. Xertvisidə 1951-1952-ci illərin qışında 12 gün çay buzla örtülmüş, Minadzedə 23 gün 1972-1973-cü ildə, Likani 22 gün 1948-1949-cu ildə, Dzeqvidə 35 gün 1949-1950-ci ildə Tbilisidə çay buz bağlamır.

Kür çayının suyundan suvarmada, energetikada və sutəchizatında geniş istifadə edilir. Taşiskara kəndindən aşağı suvarmada istifadə məqsədi ilə 14 suvarma kanalı inşa eilmişdir və 65 m³/s çaydan suvarmada su götürülür. Çayda 3 su elektrik stansiyası vardır.

Cədvəl 8.2

Kür üzərindəki su elektrik stansiyaları (Gürcüstan ərazisində)

SES-in adı	Gücü, kvt	Bənd		
		Uzunluq u, m	Yalında en, m	Basqı, m
Çitaxevi	21000	87	20	6,2
ZASES	36800	137	8	15
Ortaçal SES	18000	56	48,8	8

Kür çayının Gürcüstan ərazisindən gələn transsərhəd qolları: sol qolu Xramı çayı və sağ qolları Qanıxçay və Qabırçaydır. Ermənistən ərazisindən axıb gələn Kürün sağ qolları isə Həsənsu, Daşsalahlı, Akstafaçay, İncəsu, Axıncaçay və Tovuzçaydır. Kürün transsərhəd qollarının sutoplayıcılarının ümumi sahəsi $30,2 \text{ min km}^2$, onun $7,4 \text{ min km}^2$ (24,5 %) Azərbaycan ərazisindədir.

Kür çayının axımını Mingəçevir su anbarı 1953-cü ildən tənzimləyir. Son illərdə Şəmkir və Yenikənd su anbarları istifadəyə verilmişdir. Mingəçevirdən sonra Kürün aşağı axınında təbii rejim pozulduğundan su rejimi fazaları dispətçər qrafiki ilə əlaqədardır.

Cədvəl 8.3

Kürdən su götürən kanallar (Gürcüstan ərazisində)

Kanalın adı	Kanalın götürdüyü su sərfi, m^3/s	Suvarılan sahə, ha
Taşiskar	12,0	4547
Kavtisxev	1,2	2256
Kvemo-Xəndək	0,65	500

Does-Qrakal	3,0	920
Qardabani	40,0	11848
Georgisminda-Müqaret	0,45	197
Nikbies	0,6	600
Diqom	1,21	1045
Soğanlıq	2,0	2323
Varnet	0,08	71
Telet	1,6	4006
Kruanisi-Nadikvar	0,08	26
Rustavi	0,08	128
Skra-Karel	2,5	2052

Kür çayı üzərində su elektrik stansiyaları fəaliyyət göstərir.

Cədvəl 8.4

Kür çayı hövzəsindəki SES-lər

SES-in adı	Güçü, kvt	Tam həcmi, km ³	Faydalı həcmi, km ³	Su aynasının sahəsi
Mingəçevir	369000	16,07	8,76	603
Şəmkir	380000	2,68	1,43	116
Sərsəng	50000	0,61	0,56	14,2
Varvara	16500	0,63	0,10	21,9
Yenikənd	150000	0,16	0,14	22,5
Araz su qovşağı	44000	1,35	1,15	145,0

Kür çayının transsərhəd qolları və axımı Azərbaycan respublikasının ərazisində formalasən çayların hidroloji rejimləri ayrı-ayrılıqla verilmişdir (Araz çayı istisna olmaqla).

Kür çayının üzərindəki hidrometrik məntəqələrin məlumatları əsasında orta çoxillik, minimal, maksimal su sərfəri, gətirmələr axımı, temperatur rejimi və buz rejimi

haqqında məlumatlar verilir. Kür çayının minimal su sərfi Xuluf məntəqəsində (40500 km^2) $7,68 \text{ m}^3/\text{s}$ (11.10.1983), Yevlaxda (66800 km^2) - $64,2 \text{ m}^3/\text{s}$ (10.05.1981), Zərdabda (76000 km^2) - $44 \text{ m}^3/\text{s}$ (20.11.1979), Mollakənddə (76200 km^2) - $58,0 \text{ m}^3/\text{s}$ (29.05.1970), Surrada (178000 km^2) - $109 \text{ m}^3/\text{s}$ (05.07.1986), Səlyanda (188000 km^2), $36,6 \text{ m}^3/\text{s}$ (07.07.1986) olmuşdur.

Kür çayının axımı Mingəçevir su anbarı ilə tənzimlənməsindən əvvəl Kürün Mingəçevir məntəqəsində orta çoxillik su sərfi $402 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi $2420 \text{ km}^3/\text{s}$ 25.05.1975-ci ildə müşahidə edilmişdir.

Kür çayının gətirmələr axımı kaskad su anbarlarının istifadəyə verildikdən sonra ciddi dəyişmişdir. Ancaq Xuluf məntəqəsində ərazi üçün axımın tənzimlənməsinin təsiriancaq Gürcüstan ərazisindəki su anbarlarının təsirinə məruz qalmışdır.

Sonuncu illiərin məlumatına görə Kürün Qraqkəsə-mənli ($35900, \text{ km}^2$) məntəqəsində gətirmələr sərfi 490 kq/s , bulanlıq dərəcəsi 3400 q/m^3 , Kür-Şm-Şərq Bankədə (188000 km^2) - 9100 q/m^3 mənsəbdə isə 11000 q/m^3 ən kiçik bulanlıq dərəcəsi 55 q/m^3 olmuşdur.

Mingəçevir su anbarı tikilişinə qədər suyun temperaturu əsasən havanın temperaturu ilə bağlı idi. Su anbarı Kürün termik rejiminə əhəmiyyətli dərəcədə təsir göstərir. Su anbarı ilin isti dövründə temperaturu aşağı axında azaldır. Axım tənzimlənməmişdən əvvəl (1953-cü ildən əvvəl) yazda, yayda və payızda çayın suyu isti olurdu. Su anbarı tikildikdən əvvəl və sonra suyun

temperaturunda fərq yazda $2\text{-}4^{\circ}\text{S}$, yayda $3\text{-}5^{\circ}\text{S}$, dekabrda $4\text{-}6^{\circ}\text{S}$ -yə çatır. Su anbarından su çıxanda onun orta çoxillik temperaturu $14,4^{\circ}\text{S}$ -dir.

Kür çayında 65-85% halda buz hadisəsi müşahidə edilmir. Çayda buz örtüyü əmələ gəlmir. Çayın donması ayrı-ayrı hissələrdə qısa müddətdə baş verir. Kür çayının kimyəvi rejimi Mingəçevir su anbarı ilə axımı tənzimləndikdən əvvəl və sonrakı dövrlər üçün təhlil edilir.

Cədvəl 8.5

Kür çayının axımı tənzimləndikdən sonra orta çoxillik gətirmələr axımı

Çay və məntəqə	R, kq/s	W _R , mln.ton	ρ, q/m ³	ρ _{max} , q/m ³	Tarixi
Kür - Xüluf	470	12000	1700	36000	11-20.06.1972
Kür- Zərdab	160	5100	5900	23000	23.06. 1962
Kür - Surra	730	23000	1400	19000	22.08. 1962
Kür - Səlyan	500	18000	1000	20000	19.05. 1962

Cədvəl 8.6

Kür çayı suyunun orta çoxillik temperaturu (°S)

Hidromeirik məntəqənin adı	Yan-var	İyul	T _{max}	Tarixi
Xuluf	4,7	24,8	39,5	06.07, 27.07.1980
Yenikənd	5,3	25,6	34,5	20.07.1972
Yevlax	7,7	19,8	28,4	29.08.1955

Pirəzə	7,6	23,8	29,3	08.08.1955
Zərdab	7,0	23,1	29,6	10.08.1955
Mollakənd	6,8	24,6	31,5	30.08.1953
Surra	5,4	24,4	33,5	12.08.1964
Əli-Bayramlı	5,5	25,6	30,2	30.07.1961
Səlyan	5,9	27,0	33,4	20.07.1968
Uzunbabalı (Qaravəlli)	5,5	25,7	30,2	13.08.1955
Şimali-Şərq Bankə	5,9	26,0	30,2	05.07.1962, 12.07.1963
Mənsəb	5,0	26,0	30,9	23.07.1977

Tənzimlənmədikdən əvvəl Mingəçevir məntəqəsində suyun minerallaşma dərəcəsi 266-466 mq/l. axın boyu minerallaşma dərəcəsi artaraq Səlyanda 240-637 mq/l-ə çatmışdır. Minimal minerallıq gursulu rejim fazasında müşahidə edilir.

Cədvəl 8.7
Kürün suyunda əsas rejim fazalarında kimyəvi tərkibi
(mq/l)

Rejim fazası	Ca ⁺²	Na ⁺ +K ⁺	ЩЖQ	CO ₃ ⁻²	İonların cəmi, mq/l
Kür - Yevlax (66800 km ²)					
Qış qıtsulu	52,7	20,8	163,2	76,6	346

Yaz gursululuq	61,4	22,8	162,3	88	365,7
Kür-Mollakənd (76200 km ²)					
Qış	62,1	40,4	178,4	118	449
Yaz	63,1	35,9	177,2	96,5	410
Kür - Səlyan					
Qış	58,9	91,2	210	153,2	636
Yaz	42,9	63,5	177	133,1	429
Kür- Qaravəlli (188000 km ²)					
Qış	51,5	123,4	209	67,3	664
Yaz	59,3	52,7	140	195,4	361
Kür- Şimalı Bank (188000 km ²)					
Qış	57,6	60,5	202	168,4	679
Yaz	64,1	76,4	173	155,1	629
Kür- mənsəb (188000 km ²)					
Qış	56,5	164,8	222	226,2	931,6
Yaz	57,8	107,0	179	132,5	576

Kürün suyunda axım boyu (Mingəçevirdən mənsəbədək) hidrokarbonat anionu üstünlük təşkil edir. Sulfat anionun isə axım boyu artması müşahidə edilmişdir. Mingəçevirdən Zərdaba qədər kalsium kationu üstünlük təşkil edir. Zərdabdan mənsəbə doğru natrium+kalium kationunun artması ümumi haldır. Axım Mingəçevir, Şəmkir, Yenikənd, Araz su qovşağı vasitəsi ilə tənzimlədikdən sonra suyun minerallığı tərəddüdü azalmışdır.

Yevlaxdan, mənsəbədək suyun minerallığı 6 məntəqədə təyin edilmişdir.

Kürün suyunun minerallığı Mingəçevirdən mənsəbə qədər 346 mq/l-dən 931,6 mq/l-ə qədər artmışdır. Hidrokarbonat anionunun miqdarı çox dəyişmişdir. (163 mq/l-dən 222 mq/l-ə dək), sulfat ionu isə ciddi artmışdır.

Araz çayı

Araz çayı Kürün ən böyük qoludır. Araz çay Türkiyə ərazisində Bingöl Dağ silsiləsində səthə çıxan külli miqdarda bulaqlardan əmələ gəlir. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102000 km²-dir. Arazın mənbəi 2600 m yüksəklikdədir. Arazın 357 km-i Türkiyə, 628 km-i Ermənistan və 87 km-i Azərbaycan ərazisindən keçir. Arazın transsərhəd qolları onun sağ qolu Çanaxçay, Arpaçay və Həkəri çayının sağ qolu Bərgüşad çayıdır. Transsərhəd çaylarının ümumi sahəsi 7,1 min km²-dir. Arazın dörd sağ transsərhəd qolu İran ərazisindən axıb gəlir və hövzəlerinin ümumi sahəsi 39,3 km²-dir. Beləliklə, Araz çayının transsərhəd qollarının sutoplayıcılanın ümumi sahəsi 46,4 km²-dir. Transsərhəd çayları Azərbaycan ərazisində aiddirlər. Arazın əsas sol qolları Qərbi Arpaçay (Axuryan), Sevçur, Razdan, Vedi, Azatçay, Naxçıvançay, Köndələnçay, Əlincəçay, Gilyançay, Quruçay, Mcqriqet, Ordubadçay, Oxçuçay, Xaçınçay, Vənəndçay, Həkəriçaydır. İran ərazisindən Zəngemar, Qoturçay, Qaraş çaylarıdır.

Ermənistan ərazisində Araz üzərindəki Surmalu (Qaraqala) məntəqəsində (22100 km²) orta çoxillik su sərfi 86,5 m³/s, ən böyük su sərfi 1 may 1969-cu ildə 1690

m^3/s , minimal su sərfi 12 iyul 1974-cü ildə $11,0 \text{ m}^3/\text{s}$ olmuşdur. Araz çayından Surmalu yaxınlığında $0,46 \text{ m}^3/\text{s}$ su götürülür. Suyun temperaturunun orta çoxillik qiyməti Surmaluda yanvar ayında $0,8^\circ\text{S}$, iyulda $20,3^\circ\text{S}$, ən yüksək temperatur 18.07.1965-ci ildə 27°S olmuşdur. Markara məntəqəsində yanvar ayında $1,0^\circ\text{S}$, iyulda $22,4^\circ\text{S}$, ən yüksək temperatur isə 9.07.1975-ci ildə $40,3^\circ\text{S}$ olmuşdur, Meqri məntəqəsində yanvar ayının temperaturu $2,7^\circ\text{S}$, iyul ayınınki $21,2^\circ\text{S}$, maksimum temperatura 31.07.1951-ci ildə $26,0^\circ\text{S}$ olmuşdur. Araz çayının Ermənistən ərazisində dayanıqsız buz örtüyü əmələ gəlir. Çayda buz hadisəsi əsasən sahil buzu piy buzu və xəşələ buzu formasında olur. Dayanıqlı buz örtüyü ancaq bir dəfə müşahidə edilmişdir. Surmalu məntəqəsində 19.01-20.02.1968-ci ildə buz axımında səviyyə 2 m-dən çox qalxmışdır.

Buzla çayın örtülməsi bu məntəqənin məlumatlarına əsasən 17 gün davam edib. Lakin 1971-1972-ci illərin qışında Surmaluda 66 gün çay buz bağlamışdır. Markara məntəqəsində isə buzla Araz çayı orta hesabla 7 gün, 1956-1957-ci illərin qışında isə 7-8 gün çay buzla örtülmüşdür.

Asılı gətirmələr sərfi 40 kq/s-dən çox olur, maksimum 820 kq/s 1974 cü ildə müşahidə edilmişdir. Orta illik bulanlıq dərəcəsi 630 q/m^3 , ən böyük 4000 q/m^3 -dir.

Azərbaycan ərazisində Araz çayının orta çoxillik su sərfi Qıvrıq məntəqəsində (46100 km^2) $139 \text{ m}^3/\text{s}$, maksimal su sərfi $757 \text{ m}^3/\text{s}$ 22.05.1978-ci ildə, minimal su sərfi $12,6 \text{ m}^3/\text{s}$ olmuşdur.

Qızılvəng, aşağı biyefdə (54300 km^2) orta çoxillik su sərfi $147 \text{ m}^3/\text{s}$, ən böyük su sərfi 05.05.1969-cu ildə $2230 \text{ m}^3/\text{s}$, minimal su sərfi 29.05.1970-ci ildə $5,92 \text{ m}^3/\text{s}$ olmuşdur. Saatlı məntəqəsində (100000 m^2) orta çoxillik su sərfi $151 \text{ m}^3/\text{s}$, maksimal su sərfi 07.05.1969-cu ildə $2600 \text{ m}^3/\text{s}$, minimal su sərfi isə 04.08.1966-ci ildə $0,35 \text{ m}^3/\text{s}$ olmuşdur. Asılı gətirmələr sərfi Qızılvəngdə aşağı biyefdə $3,7 \text{ kq/s}$, orta bulanıqlıq 23 q/m^3 , maksimum isə 52 q/m^3 -dir. Qız Qalasında (77000 km^2), 240 kq/s , Saatlı məntəqəsində (100000 km^2), 38 kq/s , orta bulanlıq dərəcəsi 360 q/m^3 , maksimum 5600 q/m^3 -dir.

Araz çayının suyunun temperaturunun orta çoxillik qiyməti Şaxtaxtı məntəqəsində (46200 km^2) yanvar ayında $3,5^\circ\text{S}$, iyulda $29,5^\circ\text{S}$, ən yüksək temperatur 25.07.1968-ci ildə $36,8^\circ\text{S}$ -dir. Bala Bəhmən- lidə (95000 km^2) yanvar ayında $4,0^\circ\text{S}$, iyulda $24,5^\circ\text{S}$, ən yüksək temperatur $28,6^\circ\text{S}$ 26.07.1955, 30.07.1962, 17.08.1966-ci illərdə müşahidə edilmişdir. Saatlı məntəqəsində (100000 km^2) yanvar ayında $4,1^\circ\text{S}$, avqustda $25,3^\circ\text{S}$, ən yüksək temperatur $31,8^\circ\text{S}$ 28.08. 1956-ci ildə qeydə alınmışdır.

Cədvəl 8.8

Arazin suyunda əsas rejim fazalarında kimyəvi tərkibi (mq/l)

Məntəqənin adı	Qıtsulu fazası				Gursulu fazası			
	Mineralliq	ЩЖQ ₃	CO ₄ ⁺²	Ca ⁺²	Mineralliq	ЩЖQ ₃	CO ₄ ⁻²	Ca ⁺²
Surmalu	459	250	37,6	22,6	255	151	17	33
Qaraqala	420	268	30,4	21,8	326	103	25	49
Markara	507	329	48,6	28,3	269	155	22	42
Culfa	741	376	81,2	41,7	412	212	38	38
Kubektala	720	301	71,7	32,7	327	186	41	40

Buz hadisəsi əsasən sahil buzu formasında, bəzi illərdə xəşələ və piy buzu da əmələ gəlir. Ümumiyyətlə, buz hadisələri ancaq sərt qış keçən illərdə müşahidə edilir.

Araz çayının suyunun kimyəvi tərkibində hidrokarbonat anionu üstünlük təşkil edir.

Qıtsulu rejim fazasında çayın qidalanmasında yeraltı sular əsas rol oynadıqları üçün sulfat ionu, gursululuq rejimində çoxdur. Kalsium ionu isə gursulu rejim fazasında da böyükdür. Suyun minerallığı Surmaludan mənsəbə doğru artır.

Araz çayında 1858, 1896, 1906 və 1969-cu illərdə qəza daşgınları baş vermişdir. Araz çayında ilk dəfə su sərfi 15 noyabr 1862-ci ildə Xudafərin körpüsü yanında ölçülmüş və su sərfi $115 \text{ m}^3/\text{s}$, 23.02. 1863-cü ildə Qaradonlu yanında su sərfi $226 \text{ m}^3/\text{s}$ olmuşdur. Ölçü işlərini mühəndislər Belli və Qabi aparmışlar.

Kür çayının hövzəsində sudan istifadə əsasən suvarmada, kommunal məişətdə su təchizatında istifadə edilir.

Kür çayından üzən nasos stansiyaları vasitəsi ilə suvarmaya su götürülür. Götürülən suyun uçotu tam olmadığından ümumi həcmi haqqında dəqiq məlumat olmayırlar. Kür hövzəsi çaylarından və birbaşa Xəzərə tökülən çaylardan əsas su götürücü qurğular vasitəsi ilə magistral kanallara götürülən su sərfi haqqında məlumat aşağıdakı cədvəldə verilir. Bunlarla yanaşı Abşeron yarımadasının su təchizatı üçün də Kür çayının suyundan istifadə edilir. Qeyd etmək lazımdır ki, Kürün suyunun

çirklənmə dərəcəsi içməli suya olan tələblərini tam ödəmir və içməyə yararsız haldadır.

Cədvəl 8.9

Əsas magistral kanalları ilə çaylardan götürülən su

Su götürücü qurğu	Su götürülən çay və su anbarı	Götürülən suyun sərfi, m ³ /s
Yuxarı Qarabağ kanalı	Mingəçevir su anbarı	113
Yuxarı Şirvan kanalı	— " —	78
Bəhramtəpə su qovşağı	Araz	97
Madagiz kanalı	Tərtərçay	97
Samur Abşeron kanalı	Samur	22,8 (55,0)
Mil - Muğan kanalı	Araz	80
Naxçıvan	Naxçıvan	20
Arpaçay kanalı	Arpaçay	18
Qudialçay su qovşağı	Qudialçay	15
Vəşərү kanalı	Vəşərüçay	10
Əlçiqliçay kanalı	Əlçiqliçay	9,2
Qusarçay	Qusarçay	9
Lənkərançay su qovşağı	Lənkərançay	8
Turiançay su qovşağı	Turiançay	6,8
Vəlvəliçay	Vəlvəliçay	6,6
Gəncəçay	Gəncəçay	2,0

Cədvəl 8.10

Abşeron yarımadasının su təchizatı mənbələri

Su kəməri	Istismara verildiyi il	Su kəmərində su sərfi m^3/s
I Bakı su kəməri (Şollar)	1917	1,27
II Bakı su kəməri (Xaçmaz)	1956	2,75
Ceyranbatan su kəməri	1958	9,67
Kür su kəməri (Talış 2)		
O, cümlədən I su kəməri	1970	3,92
II su kəməri	1988	8,0

Mingəçevir su anbarından Yuxarı Qarabağ kanalı ilə götürülən sudan $10-15 m^3/s$ Araz çayına çatdırılır.

Kürün əsas qolu Araz çayından Ermənistən ərazisində bir neçə magistral kanalla suvarma əkinçiliyi üçün su götürülür, Bunlardan Oktemberyan kanalı $24,0 m^3/s$ (1930-cu il). Arazdayan kanalı $5,0 m^3/s$ (1874-cü il). Arazın qolları Axuryandan Şirak və Talin kanalları ilə $49 m^3/s$, Azat çayından Artaşat kanalı ilə (1932-ci il) $27,2 m^3/s$ su götürülür. Bir başa Araz çayından Oktemberton və Arazdayan kanallarından başqa 12 su götürücü qurğular da mövcuddur, onlar Meqri məntəqəsindən 2 yuxarıda, 10 isə aşağıdadır.

Samurçay

Samur çayı Baş Qafqaz silsiləsində Quton dağı yaxınlığında $2930 m$ yüksəklikdə başlayır və Xəzərə 2 qolla töküür - Samur və Kiçik Samur. Kiçik Samur əsas çaydan, mənsəbdən $22 km$ yuxarıda ayrılıraq əsas

çaydan 5,5 km şimal-qərbdə Xəzərə tökülürdü. Lakin 1935-ci ildə mənsəbdən 5,0 km soldan qazılmış kanalla suyunu Gülgeriçaya tökür, o da öz növbəsində Xəzərə axır.

Cədvəl 8.11

Samurun əsas qollannın mortometrik ünsürləri

Çayın adı	L, km	F, km ²	H _{or} , m	Orta meyl-lyi, %	Q _{or} , m ³ /s
Dyültü-çay	36	202,0	2820	40,6	6,50
Kayana	20	70,0	2850	76,0	2,24
Attaçay	18	69,4	2620	71,3	1,94
Kürdul	19	109,0	2700	79,5	3,16
Qara-Samur	42	482,0	2650	54,7	7,87
Xirivalyu	22	127,0	2870	74,0	2,82
Xelyaxan	18	76,9	2820	101,0	1,62
Şinazçay	30	159,0	2720	80,0	2,86
Kaxul-dərə	14	31,5	2320	120,0	0,28
Yalax-kam	13	34,3	2260	140,0	0,31
Axtıçay	63	963,0	2600	36,5	15,8
Dəliçay	14	107,0	2980	95,0	2,57
Fiyaçay	18	122,0	2740	86,0	2,20
Məzəçay	12	148,0	2560	86,0	2,22
Qurçay	13	34,6	2060	192,0	0,24
Usuxçay	37	272,0	2640	78,1	4,62
Tahirçal	32	175,0	2160	100,0	1,40
Gener-çay	29	125,0	1380	63,1	0,50

Cədvəl 8.12**Samur hövzəsi çaylarının axım kəmiyyətləri**

Çay və məntəqə	F, km ²	Qor, m ³ /s	Qmax, m ³ /s	Tarix	Qınin, m ³ /s	Tarix
Samur-Mişles	563	20,6	138,0	29.05.73	1,40	4.02. 66
Samur-Luçek	926	27,2	201,0	02.07. 68	0,69	7.04. 33
Samur-Axtı	2210	43,6	623,0	30.05.73	3,35	30.11. 31
Samur-Usuxçay	3620	70,2	735,0	07.07. 63	10,3	12.01.50
Qara-Samur-Luçek	481	7,88	88,7	07.07. 63	0,10	16.01.35
Axtıçay-Axtı	952	16,5	191,0	12.06.32	1,75	14.02.72
Usuxçay-Usuxçay	272	5,13	64,0	14.08. 63	0,15	21.12.35
Seldı-Kuruş	26	0,46	4,61	05.07. 63	0,037	8.02. 67

Samur çayın uzunluğu 213 km, hövzəsinin sahəsi Gülgeriçay nəzərə alınmadan 4990 km^2 -dir. Çayın tam düşməsi 2910 m, orta meyilliyi 13,7%, hövzəsinin orta yüksəkliyi 1970 m-dir. Çayın hövzəsində uzunluğu 10 km artıq olan 65 çay vardır.

Çay şəbəkəsinin sıxlığı $1,21 \text{ km/km}^2$ -dir. Samur çayı-nın əsas qolları: Dyültüçay (36 km), Qara Samur (42 km), Şinazçay (30 km), Axtıçay (63 km), Usuxçay (37 km), Tahircal (32 km), Generçay (Ukorçay da adlanır) (29 km), Kayana çayı (20 km), Attaçay (18 km), Kurdul çay (19 km), Xirivalyu çayı (22 km), Xelyaxan çayı (18 km), Kaxul dərə (14 km), Yalax kam (13 km), Dəliçay (14 km), Fiya çayı (18 km), Məzəçay (12 km), Quruçay (13 km).

Samur çayı üzərində Gülgeriçay istisna olmaqla stasionar müşahidə məntəqəsi fəaliyyət göstərmışdır. Züxül (Çax-Çax) məntəqəsində 1931-1934-cü illərdə müşahidələr aparılmış və məntəqə 934-cü ildə bağlanışdır.

Samur çayı yaz-yay gursulu rejimli çaydır. Hövzəsində buzlaq olduğu üçün yay fəslində axımı artır. Gursululuğun davamiyyəti Mislesdə orta davamiyyət 198 gün, maksimal davamiyyət 1968-ci ildə 239 gün, Luçek məntəqəsində orta davamiyyət 172 gün, maksimal 1955-ci ildə 230 gün, Axtı məntəqəsində orta davamiyyət 189 gün, maksimal 243 gün 1959-cu ildə, Usuxçay məntəqəsində orta davamiyyət 200 gün, maksimal 237 gün 1970-ci ildə, Qara-Samur Luçek məntəqəsində orta davamiyyət 171 gün, maksimal 215 gün 1975-ci ildə, Axtıçay-Axtı məntəqəsində orta davamiyyət 171 gün, maksimal 234 gün 1959-cu ildə, Usuxçay-Usuxçay məntə-

qəsində orta davamiyyət 202 gün, maksimal 236 gün 1960-cı ildə və Seldı Kuruş məntəqəsində orta davamiyyət 169 gün, maksimal 203 gün 1960-cı ildə. Gursululuğun başlanma tarixi yuxarı axınında mart ayının axırında aşağı axınında mart ayının əvvəlindədir. Samur çayının termik rejimi yüksəklikdən asılı olaraq dəyişir. Orta çoxillik aylıq temperatur yüksəklik arttıkca azalır, bəzi hallarda yan axımın termik rejimi ümumi qanunauyğunluğu pozur.

Cədvəl 8.13

Samur çayı suyunun orta çoxillik temperaturu (${}^{\circ}\text{S}$)

Çay və məntəqə	Yanvar	Avqust	T_{\max}	Tarix
Samur- Mişileş	0,3	11,3	19,8	23.06.1975
Samur-Luçek	0,1	12,0	25,3	12.06.1955
Samur-Axtı	0,5	15,1	23,6	18.08.1961
Samur-Usuxçay	0,7	13,9	20,6	27.07.1975
Qara Samur Luçek	0,1	12,7	26,2	12.08.1955
Axtıçay- Axtı	0,6	14,9	23,6	29.06.1974
Usuxçay-Usuxçay	0,4	12,5	19,6	16.08.1975

Seldı (Kuruşda) çayın səthi hər il qış aylarında buz bağladıqından, həmin aylarda suyun temperaturu üzərində müşahidə aparılır. Samur çayının suyunun temperaturu Axtıya qədər artır, aşağı axınında orta illik və aylıq temperatur azalır. Buna səbəb Usuxçayın daha soyuq suyunun Samur çaya tökülməsidir. Mənsəb hissədə yanvar ayında temperaturun aşağı düşməsi Xəzərin soyuq suyunun küləyin qovması nəticəsində çaya daxil

olmasıdır. Samur çayının yuxarı axınında xəşələ buz axımı hər il təkrar olur və sahil buzu da əmələ gəlir. Aşağı axında tranzit xəşələ buzu axımı baş verir. Luçek məntəqəsində xəşələ buz və sahil buzunun əmələ gəlməsinin orta davamiyyəti 90 gün və maksimal 1973-1974-cü illərin qışında 121 gün olmuşdur. Sa-mur çayında su səthinin buz bağlaması müşahidə edilməyib. Axtı məntəqəsində xəşələ buz və sahil buzunun orta davamiyyəti 65 gün, maksimal 1927-1928-ci illərin qışında 99 gün, Usux çay məntəqəsində orta davamiyyət 55 gün, 1953-1954 cü illərin qışında 95 gün olmuşdur.

Qara Samur çayında xəşələ buz axımı və sahil buzunun orta davamiyyəti 97 gün, maksimal 1948-1949-cu illərin qışında 196 gün olmuşdur. Çayın su səthinin buz bağlaması müşahidə illərində ancaq 1964-1965-ci illərin qışında 43 gün davam etmişdir. Axtı çayında buz hadisələinin orta davamiyyəti 58 gün, maksimal 1971-1972-ci illərin qışında 105 gün olmuşdur. Çay buzla örtülmür. Usuxçayın suyu soyuqdur və buz hadisələrinin orta davamiyyəti 70 gün, maksimal 1953-1954-cü illərin qışında 119 gün olmuşdur. Usuxçayın su səthi ancaq 1971-1972-ci illərin qışında 24 gün buz bağlamışdır.

Seldi çayı (Usuxçayın yuxarı axınında qolu) hər il buzla örtülür. Buz örtüyünün orta davamiyyəti 126 gün, maksimal 1972-1973-cü illərin qışında 144 gün müşahidə edilmişdir. Müləyim qış keçəndə ancaq çay buzla örtülmür. Gətirmələr axımı üzərində müşahidələr fasilələrlə aparılmışdır.

Samur çayının bulanıqlıq dərəcəsi 1,5 dəfə Sulak çayınınından böyükdür. Samurun sağ qollarının bulanıqlıq dərəcəsinin böyük olmasına səbəb hövzələrinin asan yuyulan süxurlardan ibarət olmasıdır, əsasəndə Axtı çayın hövzəsi.

Dib gətirmələri yay gursululuğu dövründə ümumi gətirmələrin 70%-ə qədərini təşkil edir. Samur çayının minerallığı Luçek məntəqəsində 134 mq/l, Axtıda 191,8 mq/l, Axtıçayındı isə 354,5mq/l-dir. Çayın suyu hidrokarbonat sinfinə aiddir. Samur çayının axımından suvarmada və Bakı Sumqayıt şəhərlərinin su təhcizatında istifadə edilir.

IX FƏSİL. GÖLLƏR

Azərbaycan ərazisində göllər müxtəlif mənşəlidir. Onlar ərazidə qeyri bərabər paylanmışdır. Çay axımlarını tənzimləmək üçün su anbarları və nohurlar tikilmişdir. Azərbaycan ərazisində göllərin bir hissəsi şirin sulu, digər hissəsi isə şor suludur. Azərbaycanın Milli hidrometeorologiya xidməti Ağzıbirçala, Göygöl və Şəmkir Göygölü üzərində sistematik müşahidə aparmaq məqsədilə hidrometrik məntəqə təşkil edilib. Su anbarlarından Ceyranbatan, Mingəçevir, Akstafaçay, Axıncaçay, Qoşqarçay, Xaçınçay su anbarında və "Araz" su qovşağında sistematik müşahidələr aparılır. Sarisu (Sabirabad) və Hacıqabul (Şərq mədəni) göllərində müşahidə məntəqələri müvafiq olaraq 1976 və 1977-ci illərdə, o, cümlədən Pirsaat su anbarında bağlanmışdır.

Epizodik olaraq Hidrometeorologiya xidməti Qanlı göl (Bakı) və Böyük Şor göllərində də müşa-hidələr aparılmışdır. Bakı Dövlət Universitetinin Hidrometeoro logiya kafedrası 1988-1997-ci illərdə Böyük-Şor gölündə, Hacı-Həsən, Mirzaladı, Masazır və digər Abşeron göllərində tədqiqat işləri yerinə yetirmişdir. İlk dəfə Böyük şor gölündə exolotla planalma işləri yerinə yetirərək suyun göldə həcmini, dərinliyin paylanması, su aynasının sahəsini və suyun fəsillər üzrə kimyəvi tərkibinin dəyişməsini tədqiq etmişdir. Suyun kimyəvi tərkibi Abşeronun əsas göllərində də öyrənilmişdir.

Sistematik müşahidə məlumatlarına əsasən əsas göllərin hidroloji rejimi təhlil edilir. Azərbaycan respublikası ərazisindəki göllər və su anbarları haqqında məlumatlar X.C.Zamanovun «Kiçik Qafqazın göllərinin

və anbarlarının su balansı (1969-cu il)» M.Həsənov, X.Zamanov, B.Cəfərov və N.Vəliyevin «Azərbaycanın çayları, gölləri və su anbarları (1973-cü il)» və V.A.Məmmədovun «Göllərin morfometriyası və su balansı (1998-ci il)» monoqrafiyasında verilmişdir.

Əlavə olaraq stasionar müşahidələr aparılmış göl və su anbarlarının hidroloji rejimi təhlil edilir.

Ağzıbirçala (Dəvəçiliman) gölü

Ağzıbirçala (Dəvəçiliman) gölü Dəvəçi rayonunun ərazisində, Xəzər dənizinin qərb sahilindədir. Göl Xəzərin abrazion fəaliyyəti nəticəsində yaranmışdır. Göl üzərində müşahidələr 1961-ci ildən aparılır. Gölün sutoplayıcısının sahəsi 550 km^2 , su səthinin sahəsi $13,8 \text{ km}^2$ -dir. Göldə suyun orta çoxillik həcmi mln. m^3 , orta dərinliyi 0,80 m, maksimal dərinliyi 2,4 m, uzunluğu 13,7 km, maksimal eni 4,1 km-dir. Gölün suyu şorakətdir. Göldə suyun illik tərəddüdü 36-86 sm-dir.

Ağzıbirçala gölünün suyunun orta çoxillik temperaturu yanvar ayında $5,0^\circ\text{S}$, iyul ayında $24,7^\circ\text{S}$, ən yüksək temperatura 09.07.1975-ci ildə $34,8^\circ\text{S}$ olmuşdur. Göldə buz hadisəsi müşahidə edilməyibdir.

Göygöl

Göygöl Xanlar rayonu ərazisində, Kürəkçayın sağ qolu Ağsu çayının orta axınında 1556 m yüksəklikdədir. Göl üçğun mənşəlidir. Ağsu çayında 1139-cu ildə güclü zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsinin

parçalanaraq çayın dərəsinə tökülməsindən yaranıb. Göygöldən başqa Maralgöl, Qaragöl, Zəligöl, Şamlıqgöl və s. göllərdə bu zəlzələ nəticəsində yaranmışdır.

Göygöl axarlı göldür, sutoplayıcısının sahəsi 18,5 km², su səthinin sahəsi 0,79 km², suyun göldə həcmi 24 mln.m³, maksimal dərinliyi 93 m-dir. Gölün uzunluğu 2,4 km, maksimal eni 0,68 km-dir. Göl şirin suludur. Göygöldə stasionar müşahidələr 01.06.1934-cü ildən aparılır. Göldə orta çoxillik səviyyə 170 sm-dir. Səviyyənin tərəddüdü 75-323 sm arasındadır. İl ərzində ən yüksək səviyyə 17.07.1963-cü ildə 388 sm olmuşdur.

Göldə buz örtüyünün yaranmasının orta tarixi 25 dekabr, buzdan azad olma isə 26 martdır. Buz hadnəslərindən sahil buzunun orta çoxillik davamiyyəti 80 gün, 1953-1954-cü ilin qışında isə 152 gün olmuşdur. Gölün səthinin buz bağlamasının orta çoxillik davamiyyəti 69 gün, 1953-1954-cü illərin qışında isə 135 gün olmuşdur. Müşahidə illərinin 16%-da göl buz bağlamamışdır. Buzun qalınlığı 14-27 sm arasındadır.

Ən qalın buz örtüyü 20.03.1949 cu ildə 51 sm olmuşdur. Göygölün suyunun temperaturu üzərində müşahidələr may ayının 3-cü dekadasından dekabr ayının əvvəlinə kimi aparılır. May ayının 3-cü dekadasında orta çoxillik temperatur 6°S , iyun ayında $8-16^{\circ}\text{S}$, avqust ayında $19,0^{\circ}\text{S}$, dekabr ayının 1-ci dekadasında isə $3,3^{\circ}\text{S}$ -dir. Ən yüksək temperatur 23.07.1962-ci ildə $23,1^{\circ}\text{S}$ olmuşdur.

Gölün suyu çox şəffafdır və maksimal şəffaflıq 13 m-ə bərabərdir. Gölün suyu hidrokarbonatlı kaliumludur və minerallığı 200-300 mq/l arasında dəyişir.

Şəmkir Goy-gölü

Şəmkir çayının Goy gölü Hinaldağ (3373 m) zirvəsindən 3,6 km qərbdə 2466 m hündürlükdədir. Sutoplayıcısının sahəsi 14 km², su səthinin sahəsi 0,34 km²-dir. Maksimal səviyyədə maksimal dərinliyi 66 m, uzunluğu 1,2 km, maksimal eni 0,5 km dir. Göl axarlıdır və suyu şirin sudur.

Gölə 7-yə qədər kiçik çay tökülür, hövzəsində 4-ə qədər xırda göl vardır. Göl 1956-cı ildən süni gölə çevrilərək Şəmkir çayının axımının tənzimlənməsində istifadə edilir. Göldə stasionar müşahidələr 01.01.1956-ci ildən aparılır. Göldə suyun orta çoxillik səviyyəsi 1148 sm, çoxillik ərzində səviyyənin tərəddüdü 330 810 sm arasında qeydə alınmışdır. Göldə ən yüksək səviyyə 15.06-15.08.1973-cü ildə 1282 sm olmuşdur. Şəmkir Goy-gölündə suyun orta çoxillik temperaturu yanvar ayında 0,4⁰S, avqust ayında 15,4⁰S, ən yüksək temperatur 01.08.1957-ci ildə 19,8⁰S olmuşdur. Buz hadisələri göldə orta çoxillik dövr üçün 13 dekabrda başlayır və buzdan azad olma 05 maydadır. Buz hadisələri orta hesabla 126 gün, 1969-1970-ci illərin qışında 174 gün olmuşdur. Gölün səthini buz örtməsi orta çoxillik dövr üçün 121 gün, 1969-1970-ci illərdə 171 gün davam etmişdir. Gölün

suyu hidrokarbonat kalsiumludur və minerallığı 232 mq/l-dir.

Sarısu gölü

Sarısu gölü Sabirabad rayonu ərazisindədir və dəniz səviyyəsindən yüksəkliyi - 12 m Bs. Su səthinin sahəsi $65,7 \text{ km}^2$, suyun həcmi $59,1 \text{ mln m}^3$, orta dərinliyi 0,9 m, maksimal dərinliyi 3,5 m, uzunluğu 22 km, orta eni isə 3 km-dir. Sarısu gölü axmaz mənşəlidir, yəni Kür çayının sərbəst meandrlaşması nəticəsində yaranmışdır. Suyu şortəhərdir.

Göldə suyun səviyyəsi il ərzində 76-175 sm ara-sında tərəddüb edir. Orta çoxillik səviyyə - 13,1 m Bs. Göldə ən yüksək səviyyə 1952-ci ildə müşahidə edilmişdir və - 11,4 m olmuşdur. Sarısu gölündə buz hadisəlerinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındadır. Gölün səthi bəzi illərdə buzla örtülür, davamiyyəti 11 gündür, 1947-1948-ci ilin qışında gölün səthi 44-50 gün buzla örtülmüşdür.

Hacıqabul gölü

Hacıqabul gölü Kür çayının sərbəst meandrlaşması nəticəsində əmələ gələn axmaz tipli göldür. Su səthinin sahəsi $8,4 \text{ km}^2$, orta dərinliyi 1,4 m, maksimal dərinliyi 2 m-dir. Gölün uzunluğu 4,2 km, orta eni isə 2,2 km-dir.

Göldə suyun həcmi 12,1 mln.m³-dir və göl axarsız olduğundan suyu şorakətlidir.

Hacıqabul gölündə qrafikin sıfırının yüksəkliyi - 21,06 m Bs və orta illik səviyyəsi 88 sm-dir, il ərzində səviyyənin tərəddüdü 63-134 sm arasındadır. Göldə ən yüksək səviyyə 14.06.1946-cı ildə müşahidə edilib və - 19,16 m Bs olmuşdur. Göldə suyun temperaturu yanvar ayında 3,8⁰S, iyul ayında 24,9⁰S, müşahidə edilmiş ən yüksək temperatur 28,5⁰S olmuşdur. Göldə ayrı-ayrı illərdə sahil buzu əmələ gəlir.

Böyük - Şor

Böyük - Şor Abşeron yarımadasında ən böyük göl-dür. Göl erozion abrazion tektonik mənşəlidir. Gölün təbii rejimi atmosfer yağışlarının və havanın temperaturunun illik gedişindən asılı olmuşdur. Göl ilin isti dövründə qurulan göl olmuş, lakin 1925, 1929, 1934-cü illərdə yay dövründə atmosfer yağışlarının miqdarı başqa illərə görə çox olduğundan göl yayda quru-mamışdır.

Böyük-Şor gölünün su səthinin sahəsi 1899-cu ildə 8,97 km² olduğu halda 1988-ci ildə hidrometeorologiya kafedrasının exolotla planalması vasitəsi ilə suyun həcmi və su səthinin aynasını dəqiq məlum etmək mümkün olmuşdur. Suyun həcmi göldə 27,5 mln. m³ su aynasının sahəsi 16,25 km² olmuşdur. Böyük-Şor gölünün səviyyəsi 35 il ərzində 1968, 1971 və 1984-cü illərdə aşağı olmuşdur.

Səviyyənin ciddi qalxması isə 1974, 1988, 1984-cü illərdə, ən maksimum səviyyə isə 1994-cü ildə müşahidə edilmişdir. Səviyyənin artması nəticəsində Bakı aeroport yolunu su basmış və bunun qarşısını almaq, ətraf sahələri, o, cümlədən qəbirşanlığı su basmaması üçün 1982-ci ilin may ayından başlayaraq 12 sayılı nasos stansiyası ildə göldən 9-13 mln. m^3 su Hövşən kanalı vasitəsi ilə Xəzərə axıdılmışdır. Gölün səviyyəsini aşağı salmaq üçün komunal məişət və digər tullantı suları kollektora toplanaraq 4 sayılı nasosla yenə də Hövşən kanalına bu sular axıdıldıgından səviyyə 2,35 m aşağı endi. Lakin son illərdə səviyyə yenidən qalxmağa başlayıb və 2001-ci ilin noyabr ayınadək səviyyə 1 m qalxmışdır.

Böyük Şor gölünün suyunun temperaturu yanvar ayında $5,4^0S$, iyul ayında $26,2^0S$ -dir. Təbii rejim dövründə göldən 44 süni yaradılmış hovuzların köməyi ilə ildə 900 tondan çox xörək duzu istehsal edilmiş və gölün dib çöküntüsündən (palçıqdan) balneoloji məqsəd üçün istifadə edilmişdir. Mədən sularının, məişət sularının və digər tullantı sularının gölə axıdılması nəticəsində səviyyə qalxmaqla yanaşı, gölün suyunun kimyəvi tərkibi ciddi dəyişmiş və istifadə üçün tam yararsız hala çatmışdır.

Abşeron göllərinin morfometrik göstəriciləri

Abşeron göllərinin morfometrik göstəriciləri 1998-ci ildə təyin edilmişdir və aşağıdakı cədvəldə verilir.

Cədvəl 9.1

Abşeron göllərinin morfometrik ünsürləri

Gölün adı	Su səthinin ayrıası, km ²	Uzunlu- ğu, km	Eni, km
Binəqədi	0,32	1,2	0,27
Böyük Şor	16,25	7,0	1,04
Zabrat göl	0,36	1,2	0,3
Qala	0,52	2,6	0,2
Masazır	5,8	4,2	1,38
Məmmədli	0,64	2,2	0,29
Mirzəaladı	4,14	3,0	1,33
Siyənişor	0,41	1,3	0,31
Baberşor	0,02	0,8	0,025
Sarayşor	0,08	0,6	0,13
Fatmai nour	0,12	0,7	0,17
Təşəkkül	0,44	1,0	0,44
Şorçala	0,32	0,9	0,36
Ağçala	0,16	0,8	0,2
Əyri çalaşor	0,12	1,0	0,12
Meyli-Quluçala	0,16	0,7	0,23
Adsız (Əmircan k.)	0,3	0,85	0,35
Hacı Həsən	1,64	4,1	0,4
Zıx	1,24	1,7	0,4
Qırmızı göl	2,44	3,8	0,65
Qanlı göl	1,18	0,25	0,3

Azərbaycanın göllərinin morfometrik

Göstəriciləri

Azərbaycan Respublikası ərazisindəki əsas göllərin morfometrik ünsürləri Z.Xəlilova və V.Məmmədova görə cədvəl 9.2-də verilir.

Kiçik Qafqazın göllərinin çalalarının mənşəi dörd əsas halda yaranmışdır:

- a) qədim buzlaqların fəaliyyəti nəticəsində;
- b) vulkan lavasının çay dərələrinin qabağını kəsməsi nəticəsində;
- c) sinklinal çökəkliklərdə yerləşmiş göllər;
- d) dağ uçqunları nəticəsində.

Birinci halda Murovdağ silsiləsinin şimal yama-cındakı kiçik göllər, Gəlinqaya, İşıqlı və s. dağların etəyindəki göllərin bəzisi, Naxçıvançay hövzəsindəki, Zəngəzur silsiləsinin şərq və qərb yamaclarındaki göllər əmələ gəlmışdır. Vulkan lavasının çay dərəsinin qabağını kəsməklə Həkəriçayın hövzəsindəki bəzi göllər və Qarabağ vulkanik yaylasının yüksək zonasındaki göllər əmələ gəlmışdır. Sinklinal çökəklikdə Tərtər çayının sol qolu Levçayın mənbə hissəsindəki və Həkəriçayın hövzəsindəki bəzi göllərdir.

Dağ uçqunundan yaranan göllər Kürəkçay hövzəsindən Goy-göl qrupu gölləridir.

Cədvəl 9.2**Azərbaycan ərazisindəki əsas göllərin morfometrik ünsürləri**

Adı	H,m B.S	Yerləşdiyi məkan	F, km ²	L, km	B _{or} , km	h _{max} , m	V, mln.m ³
1	2	3	4	5	6	7	8
Ağgöl	-5	Kür-Araz ovalığı	56,20	22	2,7	2,2	44,7
Candar göl	291	Gürcüstanla sərhəd	10,6	-	-	7,2	51
Kəkil nohur	1751	Sumqayıt çay	0,05	0,3	0,2	8	0,12
Qara nohur	1231	Dəvəçiçay	0,01	0,2	0,1	8,6	0,08
Tufan göl	3277	Dəmiraparançay	0,01	0,2	0,1	5,6	0,11
Böyük Alagöl	2729	Qarabağ vulkanik yayası	5,1	3,7	1,4	9,4	24,3
Maral göl	1902	Kürəkçay	0,23	0,8	0,3	60,6	6
Aşıq-Qara göl	2666	Həkəriçay	1,76	1,9	0,9	9,6	10,2
Qanlı göl	2424	Naxçıvançay	0,1	0,5	0,2	12	1,2
Bata-bat	2113	-	0,16	0,53	0,22	10	1,8
Pirigöl	2849	-	0,03	0,28	0,11	2,8	0,6
Qaraçuq gölü	850	-	0,45	0,95	0,47	4	2,53
Göy göl	3065	Gilançay	0,01	0,2	0,16	7	0,1
Zalxa göl	3062	Bazarçay	0,19	0,7	0,23	4,6	0,48
Kiçik Alagöl	2739	Qarabağ vulkanik yayası	0,9	2	4,5	2,5	-
Novruzbatan göl	2444	Tərtərçay	0,01	0,19	0,05	6,5	0,06

1	2	3	4	5	6	7	8
Toraqaçay Qaragölü	2479	-	0,07	0,65	0,12	27	0,62
Qanlı göl	2056	-	0,06	0,37	0,17	13,4	0,26
Pəriçmqıl Qara gölü	2961	Həkəriçay	0,9	1,45	0,63	5,4	2,43
Pəriçmqıl Qara gölü	2974	-	0,72	2,05	0,37	2,6	1,87
İşıqlı Qara gölü	2666	-	1,76	1,95	0,9	5,8	10,2
Eyvazlar gölü	3187	-	0,06	0,42	0,15	1,7	0,1
Acinour	1220	Ataçay	0,023	0,2	0,12	4,6	0,15
Acinour	107	Axarsız	0,18	9	-	-	-
Anbil	921	Şabrançay	0,008	0,15	0,053	-	0,026
Qaranour	1460	Qozluçay	0,007	0,13	0,056	5	0,044
Ziyilonur	1800	-	0,03	0,2	0,15	-	0,06
Küylək	3380	Dəmiraparançay	0,02	0,145	0,1	-	-
Talistan	1610	Göyçay	0,005	0,095	0,053	-	-
Taxtagöl	1377	Sumqayıtçay	0,13	018	0,11	4,5	0,058
Fəxrəgüs	900	Axsuçay	0,003	0,73	-	2,8	-
Avçadülan	-	Velişçay	0,11	0,15	0,076	5,2	0,575
Gömrüşavan	-	Qəzava	1,8	7	-	3	-
Şinkedulan	-	Velişçay	0,09	0,16	0,057	0,43	0,037

X FƏSİL. SU ANBARLARI

Azərbaycan Respublikası ərazisində 50-dən çox su anbarı vardır. Su anbarları əsasən suvarma məqsədi ilə yaradılmışdır. Ancaq Kür çayı üzərindəki Kaskad su anbarları: Mingəçevir, Şəmkir, Yenikənd, Varvara və «Araz» su qovşağı, Sərsəng su anbarı enerji hasil edirlər. Mingəçevir su anbarı və məcradan kənar Ceyranbatan su anbarları təsərrüfat, Bakı və Sumqayıt şəhərlərini su təhcizatını təmin edirlər. Zaqolovaçay və Xanbulançay su anbarından da təsərrüfat və su təhcizatında istifadə edilir.

Istismar edilən su anbarlarında ümumi suyun həcmi $21,6 \text{ km}^3$ faydalı həcmi $12,4 \text{ km}^3$ -dir. Su anbarlarının su səthlərinin sahəsi $877,1 \text{ km}^2$ -dir. Su anbarlarının orta dərinliyi $3,2$ dən $39,8$ m arasında tərəddüd edir. Su elektrik stansiyalarının ümumi gücü $1000,5$ min KVT, o cünlədən Araz su qovşağında İran sahilindəki SES-in gücü 22 min KVT-dır. Beləliklə, respublikaya aid SES-lərin gücü $978,5$ min KVT - a bərabərdir.

Respublikada 10-a yaxın kiçik SES-da fəaliyyət göstərmişlər və həmin SES-lərdə həcmi kiçik olan nohurlar da olmuşdur.

Ərazidə ən böyük su anbarı Kür çayı üzərindəki Mingəçevir su anbarıdır. Onun hövzəsinin sahəsi 62000 km^2 , su aynasının sahəsi 603 km^2 , su səthinin normal şışmə səviyyəsində dəniz səviyyəsindən hündürlüyü $83,0\text{mBs}$, ölü həcmi səviyyəsi isə $67,8\text{mBs}$, su anbarının ümumi həcmi $16,0 \text{ km}^3$, faydalı həcmi $7,4 \text{ km}^3$, orta dərinliyi $26,0$ m, maksimal dərinliyi isə $75,0$ m-dir. Su

anbarının uzunluğu 75 km, maksimal eni isə 20,0 km-dir. Su anbarında səviyyənin illik tərəddüdü 363-1529 sm-dir.

Mingəçevir su anbarında suyun orta çoxillik temperaturu yanvar ayında $8,5^{\circ}\text{S}$, avqust ayında 25°S , ən yüksək temperatur 27.07.1976-cı ildə $29,2^{\circ}\text{S}$ olmuşdur. Buz hadisələri müşahidə edilməyib.

Mingəçevir su anbarına gələn səth sularının orta illik su sərfi $3389 \text{ m}^3/\text{s}$ -dir, maksimum $3217 \text{ m}^3/\text{s}$, ən az isə $54,4 \text{ m}^3/\text{s}$ dir. Su anbarına daxil olan səth suyunun 80 %-ə qədərini Kür çayının axımı təşkil edir. Qalan hissəsini isə Qanıx və Qabırrı çaylarının axımı təşkil edir.

Mingəçevir su anbarının su balansı orta çoxillik dövr üçün gəlir: səth suları $11,9 \text{ km}^3$, yağıntı $0,2 \text{ km}^3$; çıxar: səth suları $9,5 \text{ km}^3$, buخارlanma $0,57 \text{ km}^3$, su anbarından götürülən suyun həcmi $1,9 \text{ km}^3$ -dir.

Mingəçevir su anbarından başqa stasionar müşahidələr aparılmış su anbarlarının hidroloji rejimi təhlil edilir.

Akstafaçay su anbarı

Akstafaçayın axımını fəslî tənzimləyən su anbarının hövzəsinin sahəsi 109 km^2 , su səthinin sahəsi $6,3 \text{ km}^2$ -dir. Normal səviyyədə su səthi dəniz səviyyəsindən $479,5 \text{ mBs}$ yüksəkdədir, ölü həcminin səviyyəsi isə $450,0 \text{ mBs}$ yüksəklikdədir. Su anbarının ümumi həcmi $0,12 \text{ km}^3$, faydalı həcmi $0,11 \text{ km}^3$ -dir. Su anbarında Musakey kəndində 15.12.1969-cu ildən hidrometrik müşahidələr aparılır.

Su səviyyəsinin illik tərəddüdü 2687-3769 sm arasındadır (hidrometrik məntəqənin sıfrının yüksəkliyi 445,0 mBs-dir).

Akstafaçay su anbarındaki suyun orta çoxillik temperaturu yanvar ayında $2,6^{\circ}\text{S}$, avqust ayında $24,5^{\circ}\text{S}$, ən yüksək temperatur 28.07.1973-cü ildə $30,2^{\circ}\text{S}$ olmuşdur. Buz hadisələri nadir hallarda sahil buzu formasında müşahidə edilir.

Axıncaçay su anbarı

Su anbarı Axıncaçay üzərində çayın axımının fəsli tənzimlənməsi məqsədilə yaradılmışdır. Su anbarının hövzəsinin sahəsi 488 km^2 , su səthinin sahəsi $0,92 \text{ km}^2$ dir. Normal səviyyədə su səthinin dəniz səviyyəsindən hündürlüyü $585,5 \text{ m Bs}$, ölü həcmin səviyyəsi isə $563,5 \text{ m Bs}$ hündürlüyündədir. Su anbarında suyun ümumi həcmi $0,014 \text{ km}^3$, faydalı həcmi $0,012 \text{ km}^3$, su anbarının uzunluğu $2,4 \text{ km}$, maksimal eni $0,68 \text{ km}$, maksimal dərinliyi $37,7 \text{ m}$ -dir.

Su anbarında hidrometrik müşahidələr Ağdam kəndində 05.06.1968-ci ildən aparılır. Axıncaçay su anbarında səviyyənin illik tərəddüdü 1994-2229 sm arasındadır. Su anbarındaki suyun orta çoxillik temperaturu yanvar ayında $2,0^{\circ}\text{S}$, iyulda $23,1^{\circ}\text{S}$, ən yüksək temperatur 10.08.1974-cü ildə $29,7^{\circ}\text{S}$ olmuşdur.

Su anbarında buz hadisəlarının orta çoxillik davamiyəti 24 gün, 1971-1972-ci ilin qışında 72 gün, müşahidə illərində orta çoxillik su səthinin buz bağlaması 20 gün davam etmiş, 1971-1972-ci illərin qışında isə 71 gün davam etmişdir.

Xaçınçay su anbarı

Xaçınçay su anbarı Xaçınçay üzərində çayın axımını fəslî tənzimləmək məqsədilə yaradılmışdır. Hövzəsinin sahəsi 366 km^2 , su səthinin sahəsi $1,76 \text{ km}^2$ -dir. Normal səviyyədə su səthi dəniz səviyyəsindən $507,4 \text{ m}$ Bs, ölü həcminin səviyyəsi isə $487,5 \text{ m}$ Bs hündürlükdədir.

Xaçınçay su anbarında suyun ümumi həcmi $0,023 \text{ km}^3$, faydalı həcmi $0,020 \text{ km}^3$ -dir. Su anbarının uzunluğu $2,5 \text{ km}$, maksimal eni $1,5 \text{ km}$, maksimal dərinliyi $35,0 \text{ m}$ -dir. Su anbarında Xaçıntıkkinti qəsəbəsində hidrometrik müşahidələr 16.11.1963-cü ildən aparılmışdır. Məntəqənin sıfırının yüksəkliyi $480,0 \text{ m}$ Bs-dir. Orta çoxillik səviyyə 2739 sm , ən yüksək səviyyə 3276 sm 30.09.1974-cü ildə, ən aşağı səviyyə 1336 sm 26.04.1970-ci ildə müşahidə edilmişdir.

Xaçınçay su anbarında suyun orta çoxillik temperaturu yanvar ayında $3,8^{\circ}\text{S}$, avqust ayında $23,1^{\circ}\text{S}$, ən yüksək temperatur 13.06.1964-cü ildə $30,5^{\circ}\text{S}$ olmuşdur.

Buz hadisələri ayrı-ayrı illərdə sahil buzu formasında olur.

«ARAZ» su qovşağı

"Araz" su qovşağı Azərbaycan respublikası və İran İslam Respublikası üçün elektrik enerjisi hasil etmək, suvarma və əkinçiliyi su ilə təmin etmək məqsədi ilə tikilmişdir. Su qovşağında hərəsinin gücü 22 min kvt . olan iki su elektrik stansiyası istifadəyə verilmişdir.

"Araz" su qovşığının hövzəsinin sahəsi 54155 km^2 , su səthinin sahəsi 145 km^2 -dir. Normal səviyyədə su

səthinin dəniz səviyyəsindən hündürlüyü 777,5 mBS, ölü həcmnin səviyyəsi isə 764,30 mBS-dir. Suyun ümumi həcmi $1,35 \text{ km}^3$ faydalı həcmi $0,186 \text{ km}^3$ -dir. Su anbarının uzunluğu 52,0 km, maksimal eni 15,0 km dir.

"Araz" su qovşagının su anbarında Naxçıvan şəhəri yaxınlığında 27.12.1971-ci ildən hidrometrik müşahidələr aparılır.

"Araz" su qovşagının su anbarında səviyyəsinin illik tərəddüdü 765- 275 sm-dir.

Su anbarında suyun orta çoxillik temperaturu yanvar ayında $1,9^\circ\text{S}$, avqust ayında $23,2^\circ\text{S}$, ən yüksək temperatur $25,25.08.1977$ -ci ildə $26,5^\circ\text{S}$ olmuşdur.

Buz hadisələrinin orta çoxillik davamiyəti 54 gün, su səthinin buz bağlamasının isə 31 gündür, 1971-1972-ci ilin qışında su səthi 82 gün buzla örtülmüşdür.

Qoşqarçay su anbarı

Qoşqarçay su anbarı çayın axımını fəsli tənzimləmək məqsədilə yaradılıb. Hövzəsinin sahəsi $76,0 \text{ km}^2$, su səthinin sahəsi $0,38 \text{ km}^2$ -dir. Qoşqarçay su anbarı Zağalı kəndində 28.11.1970-ci ildə başlayaraq hidrometrik müşahidələr aparılır. Məntəqənin sıfırıncı yüksəkliyi 70 m şərti yüksəklikdir. Orta illik səviyyəsi 2331 sm-dir.

Qoşqarçay su anbarının orta çoxillik temperaturu mart ayında $1,0^\circ\text{S}$, avqust ayında $18,9^\circ\text{S}$, ən yüksək temperatur $22,3^\circ\text{S}$ olmuşdur.

Yanvar və fevral aylarında su anbarında buz hadisələri ilə bağlı suyun temperaturu üzərində müşahidə aparılmır. Su anbarında buz hadisələrinin başlanması

orta tarixi 16 dekabr, buzdan azad olmasının tarixi isə 21 martdır. Buz hadisələrinin orta davamiyyəti 75 gün, 1973-1974-cü illərin qışında 136 gün, su səthinin buz bağlamasının orta çoxillik davamiyyəti 63 gün, 1971-1972-ci illərin qışında isə 107 gün olmuşdur.

Ceyranbatan su anbarı

Ceyranbatan su anbarı məcradan kənar olan su anbarıdır. Mövcud olan şor sulu Ceyranbatan gölünə Samur-Abşeron kanalı ilə Samur çayından götürülən su doldurularaq süni göl, yəni su anbarı yaradılmışdır.

Ceyranbatan su anbarının su səthinin sahəsi $13,9 \text{ km}^2$, normal səviyyədə Ceyranbatan qəsəbəsindəki hidrometrik məntəqənin dəniz səviyyəsindən hündürlüyü $28,5 \text{ m}$ Bs, ölü həcmi səviyyəsi isə $14,5 \text{ m}$ Bs-dir. Su anbarında suyun tam həcmi $0,186 \text{ km}^3$ faydalı həcmi $0,15 \text{ km}^3$ su anbarının uzunluğu $9,0 \text{ km}$, maksimal eni $2,1 \text{ km}$, maksimal dərinliyi $23,5 \text{ m}$ -dir. Ceyranbatan su anbarında Ceyranbatan qəsəbəsindəki hidrometrik məntəqədə 03. 12.1958-ci ildən fəaliyyətə başlamış və 01.03.1976-ci ildə məntəqənin yeri dəyişdirilmişdir. Ceyranbatan su anbarında səviyyənin illik tərəddüdü $234-880 \text{ sm}$ -dir.

Su anbarında suyun temperaturunun orta çoxillik qiyməti yanvar ayında $4,8^{\circ}\text{S}$, fevral ayında $4,4^{\circ}\text{S}$, avqust ayında $24,6^{\circ}\text{S}$, ən yüksək temperatur $25.07.1962$ ci ildə $29,6^{\circ}\text{S}$ olmuşdur. Buz hadisələri su anbarında müşahidə edilməyib.

Uzunoba su anbarı

Respublika ərazisindəki bir neçə məcraдан kənar su anbarlarından biri də Uzunoba su anbarıdır. Su anbarı Naxçıvan çayının sol sahilində Uzunoba kəndindən 2 km qərbdə 1000 m hündülükdədir. Su anbarının çalasına su Naxçıvançaydan götürülərək kanal vasitəsilə gətirilir. Su anbarının ümumi həcmi $9,0 \text{ mln m}^3$, faydalı həcmi isə $8,53 \text{ mln m}^3$ -dir. Suyun temperaturu $27,5^{\circ}\text{S}$ -yə çatır. Buz hadisələri sahil buzu formasında müşahidə edilir. Uzunoba su anbarı 1961-ci ildən istismar edilir.

Arpaçay su anbarı

Arpaçayın dərəsində yaradılmış Arpaçay su anbarı suvarma məqsədi ilə yaradılmışdır. Su anbarının uzunluğu 6 km, normal səviyyədə maksimal eni 0,6 km-dir. Su anbarında suyun tam həcmi 150 mln.m^3 faydalı həcmi 140 mln.m^3 -dir. Su anbarından sugötürücü qurğular həm sol həm də sağ sahil kanalları götürülən su ilə $21,6 \text{ min ha}$ sahəni suvarmaq üçündür. Su anbarında bəndin hündürlüyü 67 m, uzunluğu 470 m-dir.

Velişçay su anbarı

Velişçay su anbarı Masallı rayonunun ərazisində, eyni adlı çay üzərində yaradılmışdır. Su anbarının I növbəsi istismara verilmişdir. Onun tam su həcmi 46 mln.m^3 , faydalı həcmi 38 mln.m^3 -dir. İkinci növbə tikildikdən sonra, su anbarında suyun həcmi 130 mln.m^3 -ə çatdırılacaqdır. Birinci növbədə bəndin hündürlüyü 37 m, ikinci növbədə isə 53,3 m olacaqdır. Bənd yanında su anbarının eni $1,7 \text{ km}$ -ə çatacaqdır. Bəndin I növbədə

uzunluğu 3200 m, ikinci növbədə 3850 m-ə çatdırılacaq. Qeyd etmək lazımdır ki, bəndin əsl uzunluğu 1800 m-dir. Qalan hissəsi çayın sağ sahilini yuyulmadan mühafizə məqsədini güdür. Gələcəkdə su anbarı əsasında kiçik su elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Su anbarının I növbəsi 21,7 min ha sahəyə su verməlidir. İkinci növbə tikildikdən sonra suvarılan sahə 32 min ha olacaqdır.

Əyriçay su anbarı

Əyriçay su anbarı Şəki rayonu ərazisindədir. Su anbarının ümumi həcmi 80,6 mln.m³, faydalı həcmi 67 mln.m³-dir. Su anbarının uzunluğu 10,2 km, maksimal eni 2,5 km-dir. Bəndin hündürlüyü 23 m, uzunluğu isə 2100 m-dir. Su anbarı 160 min ha sahəni suvarmaq məqsədi ilə yaradılıb.

Kiçik su anbarlarının əsas göstəriciləri

Azərbaycan ərazisində istismar edilən su anbarlarından otuz beşinin məlumatları cədvəl 10.1-də verilir.

Su həcmi çox böyük olmayan Qalaca (1,65 mln.m³), Ceyirli (1,23 mln.m³) su anbarları da istismar edilir. Su anbarlarından Cavanşir, Yekə Xana, Ceyranbatan, Aşıq Bayramlı, Səfikürd, Nehrəm, Sirab, Uzunoba, Xatımlı, Bananyar, Ağdamkənd, Dizagöl və s. məcradan kənar doldurma su anbarlarıdır.

Su həcmi 1,0 mln.m³-ə qədər olan 3 su anbarı, həcmi 1,0-10 mln.m³ arasında olan 24 su anbarı, 10-100 mln.m³ arasında olan 14 su anbarı, 100-1000 mln.m³ arasında su

həcmi olan 5 su anbarı və 1 mlrd.m³-dən böyük olan 3 su anbarı vardır.

Cədvəl 10.1

Su anbarlarının əsas göstəriciləri

Su anba- rının yeri	Su anba- rının adı	Həcmi, mln. m ³		Suvarılan sahə, min ha
		Tam	Faydalı	
1	2	3	4	5
Ağdam	Xaçınçay	23,0	20,0	16,8
Ağdam kəndi	Ağdamkənd	1,6	1,44	0,3
Astara	Lovain II növ	6,3	6,15	1,7
Ağsu	Cavanşir	4,6	4,0	0,9
Şahbuz	Vayxır	100,0	90,0	16,5
Culfa	Bananyar	17,4	15,7	0,8
Qazax	Coqasçay	26,0	25,0	12,1
Qazax	İncəsu	2,6	2,6	0,4
Tovuz	Touzçay	37,0	35,0	3,7
Ismayıllı	Yekə xana	9,0	8,0	3,5
Ismayıllı	Aşıq-Bayramlı	3,5	3,4	1,5
Goranboy	Səfikürd	3,4	3,2	1,5
Qəbələ	Nour qışlak	16,2	10,0	4,0
Masallı	Babasar №2	2,03	2,0	0,4
Naxçıvan	Nehrəm göl	6,0	6,0	1,6
Naxçıvan	Diza göl	0,8	0,8	0,2
Naxçıvan	Kaxab göl	1,1	1,0	0,3
Biləsuvar	Bolqarçay	12,0	11,0	3,3

Cədvəl 10.1-in davamı

1	2	3	4	5
Hacıqabul	Pirsaatçay	16,9	11,85	6,5
Tovuz	Xatımlı	4,1	3,85	0,6
Füzuli	Köndələnçay №1	2,1	1,6	7,1
Füzuli	Köndələnçay №3	3,9	3,6	7,1

Şahbuz	Batabat	1,6	1,4	0,5
Şahbuz	Batabat №1	0,8	0,8	0,2
Şahbuz	Batabat №2	1,2	1,2	0,3
Şahbuz	Qanlıgöl	1,0	1,0	0,3
Şamaxı	Zoqolovayçay	3,4	3,0	Su təhcizatı
Cəlilabad	Mişarçay	2,1	1,8	0,4
Lənkəran	Xanbulançay	50,0	45,0	12,7 və su təhcizatı
Lənkəran	Rivin(Viravul)	25,4	24,5	4.0
Naxçıvan MR	Nehrəm(təzə)	6,0	6,0	
Naxçıvan MR	Nehrəm (köhnə)	2,5	2,5	
Naxçıvan MR	Sirab	12,7	11,0	
Xocalı	Ilışçay	0,5	0,48	0,1

ӘДӘВІYYАТ

1. Материалы по гидрографии СССР реки Азербайджанской ССР бассейн р.Куры без Аракса том III, вып. 4 часть 2 изд. АН. Азерб. ССР, Баку, 1955.
2. Материалы по гидрографии СССР реки Азербайджанской ССР бассейн р.Куры без Аракса том III, вып. 4 часть 3 изд. АН. Азерб. ССР, Баку, 1956.
3. Ресурсы поверхностных вод СССР том 9, вып. 3, Дагестан Л. Гидрометеоиздат, 1966.
4. Ресурсы поверхностных вод СССР том 9, Закавказье Дагестан вып. 1, Западное Восточное Закавказье. Л. Гидрометеоиздат, 1971.
5. Ресурсы поверхностных вод СССР том 9, Закавказье и Дагестан вып. 1, Западное Закавказье. Л. Гидрометеоиздат, 1974.
6. Ресурсы поверхностных вод СССР том 9, вып. 2, бассейн р. Аракса, Л. Гидрометеоиздат, 1973.
7. Многолетние данные о режиме и ресурсах поверхностных вод суши. том VII Азербайджанская ССР, Гидрометеоиздат, 1987.
8. Многолетние данные о режиме и ресурсах поверхностных вод суши. том VI Грузинская ССР, Л. Гидрометеоиздат, 1987.
9. Ахундов С.А. Сток наносов горных рек Азербайджанской ССР, изд. "Елм", Баку, 1978.
10. Müseyibov M.A. Azərbaycanın flziki-coğrafiyası "Maarif" Bakı, 1998.
11. Zamanov X.C. Kiçik Qafqazın gölləri və an-barlarının su balansı, Bakı "Elm" nəşr. 1969.
12. Мамедов М.А. Расчет максимальных расходов воды горных рек. Л. Гидрометеоиздат, 1989.
13. Рустамов С.Г., Кашгай Р.М. Водные ресурсы Азербайджанской ССР, Баку, "Елм", 1989.
14. Иманов Ф.А. Минимальный сток рек Кавказа. Баку, Нафтапресс, 2000.
15. Məmmədov M.Ə. Transsərhəd və sərhəd çayiarının axımının bölüşdürülməsi problemləri "Bilgi" dərgisi. Fizika, riyaziyyat, yer elmləri, №4, 2000.

ƏLAVƏLƏR

Şəkil 1 - dəki hidroloji məntəqələr

1. Qusarçay – Kuzun
2. Qusarçay – Suçay
3. Qudialçay – Xinalıq
4. Qudialçay – Kırız
5. Qudialçay – Küpcal
6. Qudialçay – Nizovaya
7. Xinalıqçay – Xinalıq
8. Ağçay – Cek
9. Ağçay – Suxtaqalaqlısk
10. Qaraçay – Ryuk
11. Çığaçukçay – Rustov
12. Vəlvəliçay – Nohurdüzü
13. Vəlvəliçay – Təngəaltı
14. Derkçay – Derk
15. Xarmidovçay – Xaltan
16. Sumqayıtçay – Pirəküskül
17. Pirsaatçay – Poladlı
18. Kür – Kirzan
19. Kür – Xuluf
20. Kür – Yenikənd
21. Kür – Mingəçevir SES
22. Kür – Mingəçevir SES aşağı byef
23. Kür – Yevlax


24. Kür – Pirəzə
25. Kür – Zərdab
26. Kür – Mollakənd
27. Kür – Surra
28. Kür – Əlibayramlı
29. Kür – Səlyan
30. Kür – Uzunbabalı
31. Kür – Şimal – Şərq Bank
32. Kür – I Mayak
33. Kür – Mənsəb
34. Ağstafaçay – Bərxudarlı
35. Ağstafaçay – Musakey
36. Tovuzçay – Tovuz
37. Axıncıçay – Ağdam
38. Əsrikçay – Əsrikcirdaxan
39. Zəyəmçay – Ağbaşlar
40. Ceyriçay – Slavyanka
41. Şəmkirçay – Barsun
42. Şəmkirçay – Qalakənd
43. Qoşqarçay – Sərkyar (Sarıtəpə)
44. Qabırrı – Kəsəmən
45. Qanıx – Əyriçay töküləndən 1,7 km aşağı
46. Balakənçay – Balakən
47. Talaçay – Zaqatala
48. Qurmuxçay – Sarıbaş
49. Qurmuxçay – İlisu
50. Bulanıxsu – Sarıbaş
51. Kunaxaysu – Sarıbaş
52. Hamamçay – İlisu


53. Əyriçay – Baş – Daşağıl
54. Əyriçay – mənsəb
55. Çxodurmaz – mənsəbəyaxın
56. Damarçın – mənsəbəyaxın
57. Qaynar – mənsəbəyaxın
58. Gəncəçay – Alaxançallı
59. Gəncəçay – Gədəmiş, Zıvlənçay töküləndən yuxarı
60. Gəncəçay – Zurnabad
61. Zıvlənçay – Gədəmiş
62. Dəstəfurçay – Dəstəfur
63. Dəstəfurçay – Qaraqullar
64. Kürəkçay – Çaykənd
65. Kürəkçay – Dozular
66. Ağsuçay – Göygölə tökülən yerdə
67. Görənçay – Yuxarı Ağcakənd
68. Əlicançay – Qayabaşı
69. Tərtərçay – Kəlbəcər
70. Tərtərçay – Vaquaz körpüsü
71. Tərtərçay – Madagiz
72. Levçay – Qımişlı
73. Tuğun – Mənsəbəyaxın
74. Xaçınçay – Vanklu
75. Tikanlıçay (türyançayın yuxarı axını) – Tikanlı
76. Türmançay – suqovşağı, sugötürüləcəkdən aşağı
77. Qarasu (Türyançayın aşağı axını) – Zərdab
78. Dəmiraparançay – Qəbələ
79. Göyçay – Buynuz
80. Göyçay – Göyçay

81. Səngərçay – çayqovşağı
82. Axoxçay – Xanayax
83. Qarqarçay – Ağa-körpü
84. Qarqarçay – Əsgəran
85. Badarçay – Xansın
86. Girdimançay – Qaranaur
87. Araz – Qıvrak
88. Araz – Qızılvənk, aşağı byef
89. Araz – Culfa
90. Araz – Xudafərin
91. Araz – Qız-Qalası
92. Araz – Balabəhmənli
93. Araz – Saatlı
94. Naxçıvançay – Biçənək
95. Naxçıvançay – Qarababa
96. Küküçay – Kükü (Qanlıgölçay töküləndən aşağı)
97. Cəryiça – Paiz
98. Əlincəçay Ərafsa
99. Gilyançay – Nüqrut
100. Gilyançay – Bilav
101. Paraqaçay – Paraqaçay
102. Paraqaçay – Bilav
103. Vənəndçay – Danagirt
104. Ordubadçay – Nüsənüs
105. Xaçınçay – Rozdərə
106. Həkəriçay yuxarı axında Şəlva – Şəlva
107. Həkəriçay – Laçın (Abdallar)
108. Zabuxçay – Minkənd
109. Zabuxçay – Zabux

110. Quruçay – Tuğ
111. Atakürt – Tuğ
112. Kondələnçay – Qırmızı bazar
113. Mişarçay – Xəlilli

114. Göytəpə – Hacıcavadlı sugötürəndən yuxarı
115. Viləşçay – Yardımlı
116. Viləşçay – Təkdəm
117. Viləşçay – Şıxlar
118. Şərətük – Təkdəm
119. Allarçay – Allar
120. Mətələçay – Xəlfəllər
121. Boladıçay – Dıryan
122. Lənkərançay – Sifidor
123. Lənkərançay – Lənkəran
124. Lənkərançay – Bursulum
125. Vəşərü – Xamoşan
126. Vəşərü – Bilesər
127. Vəşərü – Dəştətük
128. Tənkərү – Rıqlapeşta
129. Tənkərү – Vaqo
130. İstisuçay - Alaşa





Lənkəran təbii vilayətinin hidroqrafik şəbəkəsi

MƏMMƏDOV MAQBET ƏDİL oğlu

AZƏRBAYCANIN
HİDROQRAFIYASI

Yığılmağa verilib: 18.05.12. Çapa imzalanıb: 25.05.12.

Format 60x84 1/16. F.q.v. 15,9 Sifariş № 48

Kağız əla növ. Tiraj 200 nüsxə. Qiyməti müqavilə ilə

“Tİ-MEDİA” şirkətinin mətbəəsi

